



XÜSUSİ BURAXILIŞ 2013

Təsisçi: Azərbaycan Respublikasının
Baş Prokurorluğu

REDAKSIYA HEYƏTİ:

Baş redaktor:

Namiq Əsgərov

Baş redaktorun müavini:

Nazir Bayramov

nazirbayramov@mail.ru

Redaksiya heyətinin üzvləri:

Əzizəğa Həsənov

Bəhrəz Mahmudov

İlqar Cəfərov

Nazim Abbasov

Natiq Hüseynov

Məsul katib:

Eldar Əfəndiyev

Redaksiyanın ünvanı:

AZ 1001, Azərbaycan Respublikası,
Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7.

Tel.: 492-25-17, Faks: 492-25-17

www.genprosecutor.gov.az

«Kütləyi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada təsis edilmişdir.

Jurnal 2003-cü ildən etibarən, rübdə bir dəfə dövriliklə dərc edilir.

Azərbaycan Respublikası Baş prokurorunun 1 iyun 2010-cu il tarixli, 10/53 nömrəli «Azərbaycan Prokurorluğu» elmi-praktiki jurnalının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında əmrinə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun elmi-praktiki mətbəti orqanı olan «Azərbaycan Prokurorluğu» jurnalının fealiyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi müəyyənləşdirilmişdir.

Materiallardakı faktların doğruluğuna jurnalın redaksiya heyəti məsuliyyət daşıdır.

Materiallарынан istifadə zamanı jurnalda istinad etmək vacibdir.

«Hüquq ədəbiyyatı» nəşriyyatının kompüter mərkəzində yiğilaraq səhifələnmış və çap edilmişdir.

Çapa imzalanmışdır: 29.05.2013-cü il
60x84 1/8 formatında 172 səhifə həcmində
çap olunmuşdur. Tiraj: 1350 nüsxə.

© «Azərbaycan Prokurorluğu», 2013

MÜNDƏRİCAT

I. Heydər Əliyevin 90 illik yubileyi ölkə üzrə qeyd edildi	
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	3
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumməlli idarı Heydər Əliyevin məzərini ziyarət etdi	5
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş xatırə gecəsi təşkil edilmişdir	6
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakıda möhtəşəm Gül bayramı təşkil edilmişdir	10
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduun Prezidenti, Milli Məclisin deputati Mehriban Əliyeva Amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etmişdir	12
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduun Prezidenti, Milli Məclisin deputati Mehriban Əliyeva Amnistiya aktı ilə bağlı Milli Məclisə məruzə ilə çıxış etmişdir	12
- Heydər Əliyev Fonduun prezidenti, Milli Məclisin deputati Mehriban Əliyevanın çıxışı	13
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli MəclisİN qərarı	13
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyi tərəfindən elmi-praktik konfrans keçirilmişdir	18
II. Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər	
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı	24
- Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Baş Prokurorluq tərəfindən konfrans keçirilmişdir	25
- Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun çıxışı	29
- Konfrans iştirakçılarının çıxışları (ixtisarla)	34
- Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə müraciət	45
- Prokurorluq işçiləri mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər	46
- Ulu öndər Heydər Əliyev anadan olmasının 90 illiyi ilə əlaqədar Prokurorluq tərəfindən ağacokmə kampaniyası təşkil olunmuşdur	47
- Heydər Əliyev Fondu ilə tanışlıq Baş Prokurorluğun əməkdaşlarında zəngin təssüratlar yaratmışdır	48
- Hərbi Prokurorluğun işçiləri Heydər Əliyev Fonduunu ziyarət etmişlər	48
- Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir	49
- Hərbi Prokurorluqda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir	51
- Bakı şəhər prokurorlığında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir	52
- Təbə rayon (şəhər) prokurorluqlarında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar seminarlar keçirilmişdir	53
- «Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin 90 illik yubileyi münasibəti amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Baş Prokurorluq üzrə əmr	55
- Amnistiya aktının prokurorluq orqanlarında tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar keçirilmişdir	57
III. Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyevin həyat yolu	
- Tərcüməyi-hal	59
- Siyasi portret	61
IV. Azərbaycan xalqının ümumməlli idarı Heydər Əliyev və Azərbaycan Prokurorluğu	
- Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdə iştiraki	83
- Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirə	90
- Ulu öndər Heydər Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin Bakı şəhərində keçirilən iclasının iştirakçılarına müraciəti	95
- Ulu öndər Heydər Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü	96
- Prokurorluq işçilərinin kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələri	98
- Təqaüddə olan prokuror Yamən Yusifovun ulu öndər Heydər Əliyev bəresində xatirələri	172



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN
90 İLLİK YUBİLEYİ HAQQINDA**

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurosının parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqqorənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaya başlamış və dünyadan ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi suretdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalasdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissələridir.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə saxələnmiş şəkildə nəqli biləvasitə Heydər Əliyevin xidmətləridir.

Dünya iqtisadiyyatına uğurla integrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitlinin bariz nümunəsidir.

Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqqorənliyinin məntiqi nəticəsidir.

Postsovət məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasetinin parlaq təzahürüdür.

Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyaseti milli ordumuzun formalasması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxmışdır.

Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanılılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyaset kursu müəyyənləşmiş, dünyadan aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyaseti ölkəmizin etibarlı tərəfdəş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahaçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalasmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və döyünlülükün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formallaşmasına xidmət edirdi.

Xalqımızın ümummilli liderinin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» sözləri dünya azərbaycanlılarının şəhəri olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədönlü siyaset nəticəsində Azərbaycan diasporu təşkilatlaşmış, inkişaf etmiş və öz tarixi vətoni ilə six bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətoni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycanlılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Heydər Əliyevin XX əsrde totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadıq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı və təndaş müharibəsi həddinə çatdırıldığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasetdə, həmdə iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında bürüzə vermişdir.

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurdüğü dövlətin iqtisadi siyaseti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələndirdi. Bu gün Azərbaycan nüfuzlu vətən-

daş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayıda özəl telekanalların yayılmışlığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə arttığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyaseti nəticəsində əldə olunan misilsiz nailiyətlər göz qabağındadır. Bu uğurlar paytaxtimizin daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. «Azərbaycan 2020: gələcəyə baxış» inkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürekli tərəqqisini bu gün də təmin edən irimiyyətli proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olmasına və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2013-cü il.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR**

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı il-dönümü gündür. Artıq onuncu ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onszə qeyd edirlər.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd olunur. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün – Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ölkəmizi sarsılmaz, dönməz yüksəlş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, bu dahi şəxsiyyətin Vətən və dövlət qarşısındaki xidmətləri yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri də ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə geniş tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fealiyyətini, xalqımız qarşısındaki xidmətlərini geniş təbliğ edirlər.

Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər gülər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınla-



rı xalqımızın xilaskar oğlunun doğum gündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun rühu qarşısında baş əydi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alım, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alım Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoymalar.

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİNƏ HƏSR EDİLMİŞ XATİRƏ GECƏSİ TƏŞKİL EDİLMİŞDİR

Azərbaycan xalqının ümumməlli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tətənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri,

dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Bakıda akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ



– Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O, öz ömrünü Azərbaycan xalqına həsr etmişdir və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edirdi.

Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə elmi əsərlər, kitablar, bədii əsərlər yaradılmışdır. Bu gün qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

Əger biz onun Azərbaycana rəhbərliyə gəldiyi tarixlərə nəzər salsaq görürük ki, həm 1969-cu və həm də 1993-cü illərdə onun rəhbərliyə gelişindən sonra Azə-

baycanda bütün proseslər müsbət istiqamətdə inkişaf etməyə başlamışdır. 1969-cu ilə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Respublikada sənaye potensialı çox aşağı səviyyədə idi. Diger göstəricilər də ən aşağı səviyyədə idi.

Heydər Əliyev kimi güclü liderin Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra köklü dəyişikliklər baş vermişdir. Onun Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü təmin edirdi və ümumittifaq büdcəsinə töhfələr verirdi.

Onlardan biri de Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda güclü sənaye potensialı yaradılmışdır ki, sonra – müstəqillik dövründə bu potensial bizi böyük dərəcədə kömək etmişdir. Xüsusilə, neft sənayesində, energetika sənayesində aparılan işlər müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol o-



namışdır. Kənd təsərrüfatının, digər sahələrin – elmin, təhsilin inkişafı o illərdə məhz Heydər Əliyevin adı ilə bağlı idi. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çörçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür.

Əlbəttə, bu işlərin görülməsi nəticəsində 1970-ci illərdə Azərbaycanda hər bir istiqamətdə, hər bir sahədə böyük inkişaf özünü bürüzə verirdi. 1982-ci ilin sonlarında Moskvaya gedəndə Azərbaycan ən qabaqcıl yerlərdə idi. 1982-ci ilin sonlarında Heydər Əliyevə böyük etimad göstərilmişdir və o, Sovet İttifaqı Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, Siyasi Büroya üzv seçilmişdi. Bu, Azərbaycan xalqı üçün də böyük nəticə, böyük nailiyyət idi. Bizim nümayəndəmiz, Azərbaycan xalqının nümayəndəsi Kremlədə əyləşmişdi. O illərdə ümumi işlərlə məşğul olaraq, eyni zamanda, Azərbaycanı unutmamışdı.

Məhz o illərdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edilmişdir. Ulu öndər daim Azərbaycana diqqət göstərirdi, işlərlə maraqlanırdı. Demək olar ki, 1987-ci ilə qədər onun nəzarəti və rəhbərliyi nəticəsində Azərbaycanda proseslər bütövlükdə müsbət istiqamətdə gedirdi. Baxmayaraq ki, artıq o vaxt onun Azərbaycanda yoxluğu hiss edilirdi. Tədricon Azərbaycanda gedən işlər tənəzzülə uğramağa başlamışdır. Həm iqtisadi-sosial məsələlərin həllində, eyni zamanda, ölkəmiz üçün ən həllədici məqamlarda onun yoxluğu əlbəttə ki, öz mənfi təsirini göstərmişdir.

Heydər Əliyev kimi parlaq şəxsiyyətin mötəbər kürsüdə əyləşməsi sovet rəhbərliyini də qicqlandırırdı. Onun kimi dəmir məntiqə malik olan, öz sözünü deyən, cəsarətli, heç kimdən çəkinməyən şəxsiyyət bəzilərini

qane etmirdi. O vaxt ona qarşı aparılan təbliğat, ona qarşı olan paxılıq, qısqanlıq və əfsuslar olsun ki, Azərbaycandan korrupsiyaya görə cəzalandırıldığı adamların donoslari nəticəsində o, siyasi rehbərlikdən uzaqlaşdırılmışdır. Ondan sonra Azərbaycanın problemləri başlamışdır.

Bu salonda əyləşənlərin əksəriyyəti o illəri, günləri yaxşı xatırlayırlar. Bir daha demək istəyirəm ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda, yaxud da ki, sovet rəhbərliyində olsayıdı heç vaxt Dağılıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini bu təxribatlardan çəkindirirdi. Təsadüfi deyildir ki, 1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağılıq Qarabağ məsələsini qaldırmış və Dağılıq Qarabağ Azərbaycandan ayrıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışlar. Əlbəttə, o vaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların sırasında aciz idi, öz qətiyyətli mövqeyini ortaya qoya bilmədi, zəiflik, bəzi hallarda xəyanət göstərdi. Beləliklə, bu məsələ böyük problem olmuşdur.

Böyük təəssüf hissi ilə deyirəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsayıdı bir qarış torpaq da işğal altına düşməzdı. Ondan sonrakı illər bizim üçün ən ağırılı illər olmuşdur. Ölkədə proseslər mənfi istiqamətdə gedirdi. Özbaşınlıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidár arasında yaranmış ucurum, digər tərəfdən Ermənistən Azərbaycana qarşı iddiaları Azərbaycana böyük problemlər yaratmışdır. Onların içində əlbəttə, ən ağırılısı torpaqlarımızın işğal altına düşməsidir. Eyni zamanda, Qanlı Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir. Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Qanlı Yanvar faciəsinin qarşısının alınması üçün heç bir iş görməmiş və günahsız insanları sovet ordusunun qurbanlarına çevirmişdir. Heydər Əliyevin o

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

vaxta qədər fəal siyasetlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdə və dərhal öz münasibətini bildirdi. Azərbaycanın daimi nümayəndəliyinə gəlmış və orada öz sözünü demişdir. Sovet rəhbərliyini pisləmiş, tənqid etmiş, öz sözünü demiş, Azərbaycan xalqının yanında olduğunu bəyan etmişdir.

Ondan sonra ona qarşı təzyiqlər, təxribatlar kampaniyası başlamışdır. Bu kampaniya nəticəsində hətta onu həbs etmək də istəmişlər. O, Azərbaycana üz tutdu. Ancaq ona Bakıda yaşamağa imkan vermədilər. Naxçıvana qayıdı. Naxçıvanda isə xalq onu müdafiə etdi. O isə öz növbəsində ondan sonra xalqı müdafiə etdi. Çünkü ermənilərin məkrli niyyətləri Naxçıvana da yönəlmüşdi. Naxçıvana işgal etmək onların planlarında idi. O, buna imkan vermedi, erməniləri yerinə oturtdu, Naxçıvanı qorudu və müstəqilliyin əldə edilməsi üçün həllədici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq o illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı – üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı elan edilmişdir və Azərbaycan Ali Məclisində vəsatət göndərilmişdir ki, bu bayraq dövlət bayrağı kimi qəbul olunsun. O illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilmiş, «Sovet Sosialist» sözləri çıxarılmışdır və bu da müstəqilliyə doğru atılan çox ciddi bir addım idi. Digər addımlar da atılmışdır. Yəni, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlamışdır, Heydər Əliyevin təşəbbüsü ilə, onun zəhməti, cəsarəti, qətiyyəti hesabına mümkün olmuşdur. Məhz o illərdə Azərbaycanın müasir siyasi sistemi formalasmış və inkişaf etməyə başlamışdır.

1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir hadisə idi. Müxalifet partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi məsələlərin mədəni, sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan bir hadisə idi. Çünkü o vaxta qədər Azərbaycanda kiçik qruplar, siyasi dərnəklər daha çox bir-biri ilə savaşmaq üçün yaradılmışdı. Hər siyasetlə məşğul olmaq istəyənin yanında bir qrup adam toplاشaraq özünü partiya adlandırbı. Amma partiya quruculuğu haqqında heç bir təsəvvürü olmayan qruplar əlbəttə ki, siyasi sistemin yaradılmasına da əngel idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin formalasmasında xüsusi rol oynamışdır. Təsadüfi deyildir ki, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ölkədə böyük nüfuz qazanmışdır. Bu partiya 1993-cü ildən bu günə qədər iqtidarı partiyasıdır. Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük partiyadır.

Azərbaycanda isə o vaxt Bakıda rəhbərlikdə oturanlar bir-biri ilə savaş içində idilər, vətəndaş mühərbişəni başlamışdalar, qardaş qanını axıtmışdalar. Bir tərəfdən erməni millətçiləri torpaqlarımızı zəbt edir, digər tərəfdən hakimiyyətdə təmsil olunanlar bir-biri ilə ədavət içində idilər.

1992-ci ilin may ayında Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işgal altına düşməsi nəticəsində Dağlıq Karabağla Ermənistən arasında coğrafi əlaqə, bağlanrı yaradılmışdır ki, bu da münaqişənin həlli və proseslərin gedisi üçün çox mənfi təsir göstərmişdir. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Azərbaycan xalqının əsrlər boyu arzuladığı müstəqilik əldən gedirdi. Ölkə parçalanındı, idarəolunmaz vəziyyət yaranmışdı.

Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək ulu öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyətə dəvət etdi. Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünkü onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırıldılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş mühərbişəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. On dan sonra – Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı. Demək olar ki, 1993-cü il müasir tariximizdə həllədici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşəbilərdi.

Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində – 1993–2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə getirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı əsas princip kimi rəhbər götürülmüşdür. Azərbaycan informasiya blokadasını yara və özünü dünyaya təqdim edə bilməşdir. Beynəlxalq təşkilatların üzvü olduq. Sabitlik yarandı. Bütün, qeyri-qanuni silahlı birləşmələr tərksiləh edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta yolla zəbt edən antimilli qüvvələr hərəsi bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq siyasi səhnədən tamamilə silinmişdir və bu gün tarixin arxivindədirler. İnkışaf üçün imkanlar yarandı. O inkışaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasında inkışaf edən ölkə kimi təqdim edir.

O illərdə Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq ağır və çətin məsələ idi. Çünkü Azərbaycan çox yüksək riskli bir ölkə idi. Vətəndaş mühərbişə təzəcə qurtarmışdı. Atəşkəs rejimi 1994-cü ilin mayında elan edilmişdi. O vaxtdan bir neçə ay keçəndən sonra «Əsrin müqaviləsi» bağlandı. «Əsrin müqaviləsi»nin Azərbaycanın müstəqillik tarixində rolu haqqında mən də, başqaları da dəfələrlə öz fikirlərimizi bildirmişik. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir – o vaxt yeganə düzgün addım atılmışdır ki, xarici investisiyaları cəlb edək və Azərbaycanı bu ağır iqtisadi vəziyyətdən çıxara bilək. «Əsrin müqaviləsi»nın imzalanmasından sonra çox gərgin iş başlamışdır.

Bilirsiniz ki, çox ağır geosiyasi vəziyyət hökm süründü. Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün ulu öndər Heydər Əliyev böyük söylər göstərmiş və öz əlləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoymuşdur.

1996-ci ildə digər böyük layihə imzalanmışdır. Bu gün Azərbaycanı dünya miqyasında böyük qaz dövləti kimi

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

təqdim etmək üçün «Şahdəniz» layihəsinin əsas rolu vardır. O, özü də bilirdi ki, bu layihələrin həyata keçirilməsi bir il, iki il deyil, on il çəkə bilər. Yəqin bilirdi ki, o, görülən bu işlərin nəticələrini görməyəcəkdir. Ancaq Vətən sevgisi, xalqa bağlılıq, Azərbaycana məhəbbət onun üçün hər şeydən üstün idi. Onun yaratdığı möhkəm əssəslər bu gün Azərbaycanı qüdrətli dövlət kimi dünyaya təqdim edir. Onun tərəfindən atılmış cəsarətlə addımlar, irəli sürülmüş təşəbbüsler bu gün realliga çevrilir və bu gün Heydər Əliyev siyaseti davam etdirilir. Biz onun siyasetinə sadıqik, onun siyasetini davam etdiririk. Xarici siyasetlə bağlı onun qoyduğu xətt davam edir. Bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbətə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma biz bu çağırışlara hazırlıq. Siyasi islahatların davam etdirilməsi də Heydər Əliyevin bizi tapşırıldığı bir məsələ idi. Biz onu da uğurla icra edirik.

Bir sözlə, bu gün Heydər Əliyev siyaseti uğurla davam etdirilir. Onun qoyduğu əssəslər üzərində, onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur. O dövlət ki, bizimlə hesablaşırılar, məsləhətləşirirlər. Bizim razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz – ister siyasi, ister iqtisadi, ister enerji. İstənilən layihə Azərbaycanın iştirakı və razılığı olmadan icra edile bilməz. Bu, artıq reallıqdır. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Bizim bütün təşəbbüslerimiz regional əməkdaşlığın dərinləşməsinə hesablanıbdır. Bütün təşəbbüslerimiz və başladığımız bütün işlər uğurla nəticələnir. Heç kim bir dənə də olsun nümunə götərə bilməz ki, bizim başladığımız təşəbbüs, yaxud da ki, layihə, ya iş uğursuzluqla nəticələnsin. Biz qarşıya hədəf qoyuruq, məqsəd qoyuruq və bu məqsədə çatmaq üçün ardıcıl siyaset aparırıq. Bu gün Azərbaycan, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli 1993–2003-cü illərdə qoyulmuşdur. 2003-cü ildə Azərbaycan xalqı mənə etimad göstərərək, əslində Heydər Əliyev siyasetinə öz dəstəyini vermişdir. 2008-ci ildə isə Azərbaycan xalqı bir daha əmin oldu ki, Heydər Əliyev siyaseti yaşayır, davam etdirilir və bundan sonra da yaşayacaqdır.

Son 10 il ərzində biz xarici və daxili siyasetlə bağlı irəli sürdüyümüz bütün təşəbbüsleri reallaşdırıa bildik. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasetlə bağlı uğurlarımızı təsvir etmək, bu barədə danışmaq üçün çox vaxt lazımdır. Sadəcə bir misal götirmək kifayətdir aydın olsun ki, bu siyaset nə dərəcədə uğurludur – Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali, ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, xarici siyasetimizin zirvəsidir.

Azərbaycan son on il ərzində iqtisadi sahədə misli görünməmiş nailiyyətlərə çata bilməşdir. Dünyada iqtisadi inkişaf templərinə görə bizim göstəricilərimiz rekord göstəricilərdir. İqtisadiyyatımız üç dəfədən çox artmışdır və digər göstəricilər də yüksək səviyyədədir. İşsizlik aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizə düşməsdür. Yəni, bu, onu göstərir ki, bəyan etdiyimiz siyaset reallaşır. Siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük.

Azərbaycanda icra edilən infrastruktur layihələri tama-mılə yeni bir şəraitin yaradılmasına götərib çıxarmışdır. Biz son illər ərzində xüsusiət qeyri-neft sektorunun inkişafı ilə məşğuluq. Bu sahənin inkişafı nəticəsində cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən çox artmışdır. Nə iqtisadi, nə maliyyə böhranı bizə təsir etməmişdir. Biz öz iqtisadi siyasetimizi ardıcılıqla, düşünülmüş şəkildə, qəbul edilmiş proqramlar üzrə aparırıq. Bizim ister xarici, ister daxili, istərsə də apardığımız iqtisadi siyaset düzgün siyasetdir. Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin.

Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyaset möhkəm sosial siyasetlə tamamlanır. Bizim xarici siyasetimiz də birmənalıdır, açıqdır, aydınır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasetimizin təməlində də iqtisadi müstəqillidir. Əgər iqtisadi müstəqillik olmasayıd, əgər biz xarici kreditlərdən asılı olsayıd, müstəqil siyaset apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəldirdi, gedirdi. Xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Bu gün biz müstəqilik. Bizim nəinki attributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dəstətimiz vardır. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıdır. Ulu öndərin məşhur kələmi var, deyir: «Mən fəxr edirəm ki, mən azərbaycanlıyam».

Biz inamlı irəliyə gedirik. Cünki son 20 il ərzində – 1993-cü ildən bu gənə qədər görülən işlər deməyə əsas verir ki, biz bundan sonra da uğurla, inamlı inkişaf edəcəyik. Bizim böyük planlarımız vardır. Bu planların bir hissəsi artıq reallaşdır. Biz artıq kosmosa qalxmışıq.

Azərbaycan o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi vardır. Yəni, bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istədiyi, zəhməti, Heydər Əliyev siyaseti hesabına. Biz bu siyasetə bundan sonra da sadıq olacaqıq və sadıq olmalıyıq.

Bu gün Güllə bayramında uşaqlarla görüşürdüm. Uşaqlar məni əhatə etmişdi, – hər il mən Güllə bayramında uşaqlarla görüşürəm, – biri yaxınlaşır nə isə deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir deyir ki, mən Sizi tanıyrım, cənab Prezident, Siz Prezidentsiniz, – balaca uşaqlar, 4-5 yaşında. Bir qız yaxınlaşdı, – 4-5 yaşında, – dedi ki, mən Sizi tanıyrım, Siz Heydər babanın oğlusunuz.

Bilirsınız, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz söz-lərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilli-yimizi qoruyacaqıq.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətin-dən bəhs edən film nümayiş etdirildi.

Daha sonra ümumməlli liderin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimin bədii hissəsi oldu.

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN
90 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ BAKIDA MÖHTƏŞƏM
GÜL BAYRAMI TƏŞKİL EDİLMİŞDİR**

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sərayı qarşısındaki parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.

sı dahi dövlət xadiminin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkil olunması baxımından da gözəl addımdır.

Parkda müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 90-cı il-dönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi xüsusilə diqqət çəkir. Abidənin postamenti güllərlə bəzədilmişdir. Əzə-



Dövlətimizin başçısı və ailə üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilmişdir.

Xalqımızın ümummilli liderinin abidəsinin ucaldığı parkda Gül bayramının təşkil olunma-

mətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulmuşdur. Bu məkanı dağın zirvələri fonunda ulu öndərin güllərdən toxunmuş portreti bəzəyir. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkan-



larını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Burada rəngbərəng gülərdən hörlən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş edirilir. Müxtəlif dibçək və kəsilmə gülərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdur. Hər tərəf baharın xoş ovqatına bürünmüştür. Ümummilli lider Heydər Əliyevin xatırsının bahar çıçəkləri ilə anılması əlbəttə ki, ulu öndərin xatırsının xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.

Bu琳ki Gülin bayramı daha bir hadisə ilə yadda qalacaqdır. Belə ki, «DufoA» adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının «azeri» adını verməyi qərara almışdır. Bu nunla bağlı bu gün Gülin bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilmişdir. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və «DufoA» Assosiasiyasının prezidenti Marion van der Veqt imzaladılar.

Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə aldı.

Gülin bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvən rəngə bürünmüştür. Rənglər o qədər gözəldir ki, istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvərələr də gülərlə əhatə olunmuşdur. Yüzlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Buraya toplaşan uşaqlar da gülərlə kimi saf və etirliidir. Onların gülərləri xatırladan müxtəlif libaslarda parka gəlmələri bayram ovqatını daha da artırır.

Artıq Bakıda ənənə halını alan Gülin bayramı dünyadan ən nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər Heydər Əliyevin xatırsının əbədiləşdirilməsi, ümummilli liderin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.

Dövlətimizin başçısı və xanımı Gülin bayramında iştirak edən uşaqlarla səmimi söhbət etdilər, xatire şəkli çəkdirdilər.

Bu il Gülin bayramının daha bir maraqlı məqamı ondan ibarətdir ki, yüzlərlə uşaq Heydər Əliyev Sarayı qarşısında yürüş etdilər.

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA AMNİSTİYA AKTININ QƏBUL OLUNMASI İLƏ BAĞLI MİLLİ MƏCLİSƏ MÜRACİƏT ETMİŞDİR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Müraciətdə deyilir ki, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çox çətin və taleyüklü sınaqlarından çıxaraq dünyyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında qanunçuluğa və hüququn alılıyinə əsaslanan cinayət hüquq siyaseti həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, iqtisadi qüdrətinin və xalqımızın rifahını artırılmasına xidmət edəcək.

Ulu öndərin siyasetinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olub. Fondu təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. Qeyd olunan amnistiya aktları cinayət tövərətmış şəxslərin cəmiyyətə yenidən integrasiya olunaraq islah edilməsini stimullaşdırıb, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanıb.

Yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əllilər, 60 yaşına çatmış kişiler, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əllil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğali nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində cəza çəkən, islah işləri, ictimai işlərlə cəzalandırılmış bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir.

Aparılan təhlillərə əsasən amnistiya aktının təxminən 9000 şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 2 mindən artıq məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur.



AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA AMNİSTİYA AKTİ İLƏ BAĞLI MİLLİ MƏCLİSDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR

Mayın 7-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclas Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur. İclasda Milli Məclisin deputati Mehriban Əliyeva amnistiya aktı ilə bağlı məruzə ilə çıkış etmişdir.



**HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, MİLLİ MƏCLİSİN
DEPUTATI MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI**

– Hörmətli həmkarlar, bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik.

Böyük siyaset xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlıının qəlbində qoyub getdiyi azərbaycanlılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşaya-caqdır. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adı insanlarla münasibətdə o, çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Ele bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin insanların böyük əksəriyyətini bağışladı və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüğünü təsdiqlədi.



Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində, bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.

Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şəyər yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub.

Diqqətinizə təqdim olunan qərarda təqribən 9000 şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidi varam ki, azadlığa çıxan insanlar öz səhvlerini dərk edəcəklər, bir də gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar.

Mən, hörmətli həmkarlar sizi bu qərarı dəstəkleməyə çağırıram və diqqətinizə görə çox sağ olun.

◆◆◆

**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN
90 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ AMNİSTİYA
ELAN EDİLMƏSİ HAQQINDA**

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi,

Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın böyük oğlu, ümummilli lideri Heydər Əliyevin əziz xatırmasını ehtiramla yad edərək;

siyasi təcrübəsi, vətənpərvərliyi, sarsılmaz iradəsi, tükənməz enerjisi və işgüzarlığı sayəsində Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas edərək ölkədə qanunçuluğu bərqərar etmiş, cəmiyyəti vahid azərbaycanlılıq ideyası ətrafında birləşdirmiş, Azərbaycan Respublikasını qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, nəhəng beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəyə çevirmiş, Azərbaycanın beynəlxalq miqyasda tanınmasını və nüfuzunun artmasını təmin etmiş Heydər

Əliyevin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin təşəkkülü sahəsində əvəzsiz tarixi xidmətlərini xatırlayaraq;

müasir Azərbaycanın öz müstəqilliyinin 20 ildən artıq müddəti ərzində mürekkeb və eyni zamanda şərəfli bir yol keçidiyi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik strategiyasının uğurla davam etdirilməsini, cəmiyyətimizin yeni sosial-iqtisadi inkişaf pilləsinə yüksəldiyini, sosial problemlərin səmərəli həllinə, hər kəsin fəravən həyatına və rifahına yönəlmış mühüm addımlar atıldığını, dövlət idarəciliyinin müasir meyarlara uyğun yenidən qurulduğunu, dövlətimizin iqtisadi və hərbi qüdrətinin durmadan artdığını, ölkədə demo-

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

kratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalasdığını, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmış genişmiqyaslı islahatların davam etdiyini böyük iftixar və qürur hissi ilə qeyd edərək;

xalqımızın çoxəsrlik mənəvi irsindən bəhrələnərək, müasir ümuməbəşəri idealları yaşıdan Heydər Əliyev siyasetinin humanizm, mərhəmət və insan pərvərlik ənənələrinə sadiq qalaraq;

qanunçuluğa və hüququn alılıyinə əsaslanan cinayət-hüquq siyasetini həyata keçirərək, cəzadan azad etmənin təbiyəvi əhəmiyyətinə inanaraq;

cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmis şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək;

cəzadan azad olunacaq şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq;

dahi lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşıdan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fonduun təşəbbüsünü dəstəkləyərək ümummilli liderin 90 illik yubileyi münasibətilə aşağıdakı amnistiyənin elan edilməsini **qərara alır**:

I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi

1. Aşağıdakı məhkumlar, bu Qərarın 5-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:

1.1. müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkiləmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən (bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökm və ya qərar əsasında) şəxslər;

1.2. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkiləmiş hissəsi bir ildən artıq olmayan şəxslər;

1.3. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza çəkən şəxslər;

1.4. islah işləri növündə cəza çəkən şəxslər;

1.5. ictimai işlər növündə cəza çəkən şəxslər;

1.6. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

1.7. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər;

1.8. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkiləsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salılmış şəxslər.

2. Bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslər-dən başqa, aşağıdakı məhkumlar müddətində asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkiləmiş hissəsindən azad edilsinlər (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

2.1. qadınlar;

2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;

2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;

2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər;

2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qeyy়umluq və himayəciliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;

2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüslərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüslərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüslərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində bəynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüslərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

2.10. 1948–1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyaseti nəticəsində Ermenistan SSR-dən deportasiya olunmuş şəxslər;

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

2.11. 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;

2.12. Çernobil qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəcilik edən şəxslər (himayəcilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

2.13. 1990-ci il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;

2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.

3. Bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər bu Qərar qüvvəyə mindiyi gün cəzalarının altı aydan artıq olmayan çəkilməmiş hissəsindən azad olunsun, həmin şəxslərin cəzalarının çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 5 və 6-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

4. Bu Qərarın 1-ci bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar teyin olunmuş cəzalarдан azad edilsin (bu Qərarın 5 və 6-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

4.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;

4.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər;

4.3. azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər;

4.4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər;

4.5. bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər.

II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər

5. «Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.

6. Bu Qərarın 2–4-cü bəndləri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:

6.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 167-1.3, 167-2.2, 168.2, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.2, 264, 265.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4, 281.1, 283-285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə «Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-ci il 7 aprel tarixli, 92-IIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;

6.2. «Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli, 428-IIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 222-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum olunmuş şəxslər;

6.3. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-ci maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-ci maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin «q» bəndi və 255-1-ci maddəsinin «v» və «q» bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;

6.4. «Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 1996-ci il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;

6.5. maddi ziyanı tam ödəməmiş şəxslər;

6.6. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;

6.7. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqlandan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət töretmış şəxslər;

6.8. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən qəsdən cinayət töretmış şəxslər.

III. Amnistiya aktrının hüquqi qüvvəsi

7. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.

8. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittihad hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu Qərar qüvvə-

yə mindikdən sonra məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması və ya digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi həmin şəxs barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas deyildir.

9. Bu Qərarin cəzanın çəkilməmiş hissəsinə dair müddələrini cinayətlərin və ya hökmlərin məcmusu üzrə yalnız qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.

10. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarin 5-ci bəndi ilə məhdudlaşdırılmışdır; bu Qərarin hər hansı bəndinə əsasən, 6-ci bəndi ilə məhdudlaşdırılmışdırsa bu Qərarin 2-4-cü bəndlərinə əsasən amnistiya tətbiq edilmir.

11. Bu Qərarda nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.

12. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittihad hökmlərinin və ya digər qərarların qanuniyyətinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə mane olmur.

13. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.

14. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

IV. Amnistiyannın tətbiqi qaydaları

15. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:

15.1. cəzaçəkmə müəssisələri – bu Qərarin 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

15.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarin 1.2, 1.3 və 4.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

15.3. icra məmurları – bu Qərarin 1.4-1.7 və 4.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

15.4. məhkəmələr – bu Qərarin 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində.

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

16. Bu Qərarın 15.1–15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırılmalıdır.

17. Bu Qərarın 3-cü bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

18. Bu Qərarın 1.8, 4.3–4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzani icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

20. Bu Qərarın 17–19-cu bəndlərində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.

21. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

22. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyani tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdır. Bu sorğular dərhal icra edilməlidir.

23. Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsinəni qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).

24. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.

25. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, Cinayət Məcəlləsinin 95.0.2–95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.

26. Bu Qərarın 15.2-ci bəndində göstərilən «hərbi hissələr» dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 18-ci bəndində göstərilən «məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar» dedikdə isə şərti məhkəmə edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.

27. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.

28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 175–177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri olan tədbirlər görülməlidir.

29. Bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində tətbiq edilir.

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 7 may 2013-cü il

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyi tərəfindən elmi-praktiki konfrans keçirilmişdir



Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, silsilə tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mayın 1-də bu qurumun təşkilatlılığı ilə «JW Marriott Absheron» hotelində «Müasir hüquq sisteminin formallaşmasında Heydər Əliyevin rolu» mövzusunda geniş elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə aidiyyəti qurumlardan 150-dək nümayəndə, o cümlədən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Milli Məclisin deputatları, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, Vəkillər Kulliyasının, Ombudsman Aparatının, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin məsul şəxsləri, alımlar, gənclər, vətəndaş cəmiyyəti və media təmsilciləri iştirak etmişlər.

Konfransı giriş nitqi ilə açan ədliyyə naziri Fikrət Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir.

Dahi öndərin «Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi dövlət qurmaq

yoludur» sözlerini öz fədakar və yorulmaz əməlləri ilə gerçekləşdiriyini vurgulayan nazir Heydər Əliyev şəxsiyyəti ilə hüquqi dövlət konsepsiyasının bir-biri ilə sıx bağlı olduğunu bildirmişdir. Natiq ölkəmizdə aparılan demokratik hüquqi dövlət quruculuğu prosesi, o cümlədən ədliyyə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, qısa müddədə çoxsaylı mühüm qanun və məcəllələrin qəbul olunduğunu, yeni üçpilləli məhkəmə sisteminin bərqərar edildiyini, dahi öndərin müəyyən etdiyi islahatlar kursunun hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, son illər ədliyyə və məhkəmə sahəsində nailiyyətlərin qazanıldığını diqqətə catdırılmışdır.

Prezident Administrasiyasının şöbə müdürü Fuad Ələsgərov konfransda çıxış edərək müasir hüquq sisteminin formallaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolundan, apardığı məqsədyönlü islahatlardan danışmışdır. Fuad Ələsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bugünkü möhtəşəm uğurlarımızın təməlində Heydər Əliyev ideyalarının durduğunu bildirmiş, Azərbaycan ədliyyəsinin, digər hüquq-mühafizə orqanlarının davamlı inkişafını qeyd edərək, müxtəlif sahələr üzrə işin təkmilləşdirilməsindən, şəffaf və innovativ xidmətlərin, o cümlədən yeni yaradılmış «ASAN mərkəz»lərinin fəaliyyətindən söz açımışdır.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirmişdir ki, 1995-ci ilin noyabrında ümumbehəşəri demokratik döyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, eləcə də Konstitusiya Məhkəməsinin yaradılması məhz Heydər Əli-



evin adı ilə bağlıdır. O, dahi öndərin «Mən bu işə çox məsuliyyətlə yanaşram. Çünkü həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam» sözlərini xatırladaraq Əsas Qanunun ümummilli liderin bilavasitə rəhbərliyi və zəhməti ilə mükəmməl bir sənəd kimi ərsəyə goldiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ümummilli lider Heydər Əliyevin yüksək dövlətçilik amallarının hər birimizə örnək olduğunu vurğulamış, ölkəmizdə məhkəmə hakimiyyətinin təşəkkülündə, demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafında müstəsna xidmətlərindən danışmışdır. O, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinin, preseident hüququnun öyrənilməsinin ümummilli liderin insan haqlarının etibarlı müdafiəsi sahəsində ideyalarının icrasında mühüm rolü nəzərə alınaraq bu sahədə Ali Məhkəmə tərəfindən görülən ardıcıl işlərə toxunmuşdur. R.Rzayev dahi rəhbərin müəyyən etdiyi məhkəmə-hüquq islahatları konsepsiyasının dövlət başçısı İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ümummilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi naminə fedakar fəaliyyətindən danışmış və bildirmişdir ki, prokurorluq orqanlarının yenidən qurulması və inkişafı bilavasitə dahi öndər Heydər Əliyevin xidmətləridir. Z.Qaralov ümummilli liderin «Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmuru-mız üçün əsas meyar olmalıdır» sözlərini xatırladaraq prokurorluq sahəsində aparılan islahatların Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissəsi olduğunu vurğulamış, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunun müasirləşməsi üzrə həyata keçirilən tədbirləri qeyd etmişdir.

Konfransda, həmçinin ölkəmizdə vəkillik institutunun təşəkkülü, Ombudsman təsisatının yaradılması, milli qanunvericiliyimizin, hakim korpusunun formalasdırılması, hüquq elminin və təhsilinin inkişafı, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri barədə məruzələr dillənilmişdir. Həmçinin dahi rəhbərin zəngin dövlətçilik salnaməsindən geniş bəhs olunaraq Heydər Əliyev siyasi irsinin daim yaşayacağı və inkişaf edəcəyi vurgulanmışdır.

Sonra tədbirdə Azərbaycanda hüquqi dövlət ideyasının yaranması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün elmə əsaslanan yeni konsepsiyanın işlənib hazırlanması, demokratik hüquqi dövlətin atributlarının - qanunun alılıyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti principlerinin bərqərar olunması, hüquq sisteminin islahatı və digər mövzular üzrə müzakirələr aparılmışdır.

Eyni zamanda, ümummilli liderin insanpərvər və humanizm ideyalarını yaşıdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputati Mehriban xanım Əliyevanın ulu öndərin 90 illik yubileyi münasibətilə növbəti amnistiya aktı ilə bağlı təşəbbüsü xüsusü vurğulanmışdır.

Ədliyyə naziri Fikrət Məmmədov konfransa yekun vuraraq ümummilli liderin çoxşaxəli fəaliyyətinin, siyasi irsinin hələ çox illər sonra da gələcək nəsillər tərəfindən öyrəniləcəyini, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin inkişaf edəcəyini vurğulamışdır. Nazir bildirmişdir ki, Heydər Əliyev döhəsi ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən qurulmuş və onların gələcək inkişafının təməli qoyulmuşdur. Bu gün Azərbaycan, onun hüquq sistemi ümummilli liderin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşir və müasirləşir.

Konfrans iştirakçılara ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan bəhs edən vəsaitlər təqdim olunmuşdur.

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBILEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
«Müasir hüquq sisteminin formalaşmasında Heydər Əliyevin rolu».
Elmi-praktiki konfrans. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.
Bakı, 1 may 2013-cü il.

Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru

(çıxış)

Hörmətli tədbir iştirakçıları!

Bu günlərdə xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə coxsayılı tədbirlər keçirilir və bu dahi şəxsiyyətin əziz xatirəsi anılır. Bu gün keçirilən elmi-praktiki konfrans da bu sırada çox əhəmiyyətli tədbirlərdən biri olmaqla, Ulu öndərimizin müqəddəs ruhuna olan dərin hörmətin təzahürüdür və bununla əlaqədar tədbirin təşkilatçılarına, ilk növbədə hörmətli Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova dərin minnətdarlığımı çatdırmaq istərdim.

Azərbaycan Respublikasının 1969-cu ildən 2003-cü ilə qədər davam etməklə, otuz illik bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı ilə six bağlı olmuş, bu illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə olunan uğurları onun möhtəşəm dövlətçilik fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Məhz Heydər Əliyevin dahi bir siyasetçi kimi ölkəmizə müdrik rəhbərliyi, gələcəyə hesablanmış uzaqgörən siyasi qərarları, xalqının xoşbəxtliyi naminə titanik fəaliyyəti, hazırda misli görünməmiş inkişaf yolu keçərək dünya dövlətləri birliyində layiqli yerini tutan və regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycan Respublikasının mövcudluğunu mümkün etmişdir.

«Böyük xilaskarlıq» və daha sonra isə hərtərəfli «Quruculuq» missiyalarını həyata keçirməklə Azərbaycanın ən yeni müstəqil tarixini, bu günkü təminatlı həyatımızın ilkin əsaslarını yaradan ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi xalqımızın qəlbində əbədi yasaqla, onun zəngin siyasi irsi həmişə inkişaf və tərəqqi yolumuzu işıqlandıracaqdır. Onu da qeyd etmək istərdim ki, bizlər xoşbəxt insanlıq ki, dahi müasirimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin canlı şahidləri olmuşuq.

Ölkə Prezidenti cənab İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli Sərəncamı bu əbədiyaşar şəxsiyyətin unudulmaz xatirə-

sinə xalqımızın dərin ehtiramının, hədsiz məhəbbətin ifadəsi olmaqla yanaşı, ilk növbədə, ümummilli liderin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin qurulmasında, vahid dövlətçilik ideyasının möhkəmləndirilməsində, mənəvvəyyatımızın yüksəlməsində, mili-mənəvi dəyərlərin qorunub saxlanması, davamlı inkişaf perspektivlərinin gerçəkləşdirilməsinə zəmin yaradan sosial-iqtisadi konsepsiyanın həyata keçirilməsində, dünya standartlarına uyğun məhkəmə-hüquq islahatlarının reallaşdırılmasında, demokratik prinsiplər əsasında fəaliyyət göstərən işlək dövlət idarəetmə sisteminin formalaşdırılmasında misilsiz xidmətlərinin əyani göstəricisidir.

Azərbaycan Respublikasının hələ Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə, dahiyanə uzaqgörənliliklə ölkəmizin gələcək müstəqilliyinin qüdretli iqtisadi əsaslarını formalaşdırın və xalqımızın öz müstəqilliyi uğrunda mübarizəyə hazırlanması işinə hərtərəfli dəstək verən Heydər Əliyevin ən böyük tarixi xidməti ondan ibarətdir ki, o, itirilmə təhlükəsi qarşısında qalan suverenliyimizi və məhvolma təhlükəsi ilə üzləşən dövlətçiliyimizi bu günü və gələcək nəsil-lər üçün qoruyub saxlamış, ölkəmizin müstəqil inkişafını təmin etmişdir.

XX əsrin 90-ci illerinin əvvəllərində torpaqlarımızın erməni qəsbkarları tərəfində işğala məruz qaldığı, xaricdən dəstəklənən radikal müxalifət qüvvələri və qanunsuz silahlı birləşmələrin hakimiyyət uğrunda amansız mübarizə apardığı bir dövrdə müasir tarixinin ən ağır illərini yaşıyan Azərbaycan xalqı öz xillas yolunu Heydər Əliyev şəxsiyyətində gördü və taleyini yalnız ona etibar etdi. Xalqının təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qaydan Heydər Əliyevin uzaqgörənlilik və polad iradəsi sayəsində qısa müddətdə vətondaş müharibəsi təhlükəsinin və ictimai-siyasi parakəndəliyin qarşısı alındı, yenidən vahid bir məfkurə ətrafında birləşdirilən xalqımızın qəlbində gələcəyə möhkəm inam yarandı.

Azərbaycan tarixinin dövlət müstəqilliyimizin qorunub saxlanılması uğrunda gərgin mübarizə dövrü kimi xarakterizə olunan 1993-1995-ci illərdə Heydər Əli-

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

yev tərəfindən həyata keçirilmiş analoqu olmayan siyasət tədbirlərinin nəticəsi olaraq, ölkəmizdə möhkəm ixtimai-siyasi sabitlik bərqrar olunmaqla hərtərəfli quruculuq işlərinin həyata keçirilməsi, müasir standartlar səviyyəsində dövlət quruculuğu proseslərinə başlanılması üçün şərait yaradıldı və möhtəşəm islahatların fundamental əsası kimi, xalqımızın haqlı olaraq «Heydər Əliyev Konstitusiyası» kimi qiymətləndirdiyi Azərbaycan Respublikasının Əsas Qanunu qəbul edildi.

Müstəqil inkişaf tariximizin çox mühüm bir dövrü olan 1995–2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən genişmiqyaslı islahatların nəticəsi olaraq, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi bir dövlət, vətəndaş cəmiyyətinin formalasdırılması yolunda möhtəşəm addımlar atıldı, ölkəmizin dünya dövlətləri birliyinə hərtərəfli integrasiyası prosesləri sürətləndirildi.

Xüsusi olaraq qeyd edilməlidir ki, dövlət quruculuğu və idarəetmənin təşkili proseslərində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir təsisatın fəaliyyətinin yeni məzmununda təşkili məsələlərinə böyük diqqət göstərən ümummilli lider Heydər Əliyevin milli prokurorluq orqanlarının inkişafında da müstəsna rolü olmuş, onun tərəfindən prokurorluq orqanlarının işinin müasir müstəvidə təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə həmişə hərtərəfli qayğı göstərilmişdir.

Mükəmməl hüquq sisteminin formalasdırılması yolunda mühüm bir mərhələ olan yeni Konstitusiyanın qəbulu, hərtərəfli və ardıcıl möhkəmə-hüquq islahatlarının həyata keçirilməsi eyni zamanda, prokurorluq orqanlarının da təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır. Ali Qanunda Azərbaycan Respublikası Prokurorluğunun dövlət idarəetmə sisteminde yeri möhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına, ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun möhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq getirilməklə yanaşı, Azərbaycan Prokurorluğunun 1918–1920-ci illərdə Bakı dairə Möhkəməsinin tərkibində fəaliyyət göstərən prokurorluğun hüquqi varisi olması faktını da təsdiq etmişdir.

Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına müvafiq olaraq, prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına və onun kollektivinə dövlət səviyyəsində böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin yüksək dəyərləndirilməsinin təzahürü olmuşdur.

Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabrında qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda prokurorluğun sovetlər dönenminin totalitar rejiminə xas olan funksiyalarдан azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması təmin edilmişdir. Bundan başqa, beynəlxalq standartlara və milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin və digər normativ sənədlərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə qaldırılmışdır.

«Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 08 oktyabr 2002-ci il tarixli Sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci ilin sentyabrın 19-da keçirilmiş referendumla edilmiş dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də hüquq sisteminin təkmilləşdirilməsi və inkişafında bu təsisatın roluna verilən yüksək qiymətin təzahürü olmuşdur.

Ulu öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həll-edici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi rəhbər göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gündə eyni intensivliklə yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaratılması, ciddi tələbkarlıq şəraitinin formalasdırılması, kadrların seçiləsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlıq qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə qaldırılmışdır.

Bu gün milli prokurorluq orqanları öz kadr korpusunun müasir tələblər səviyyəsində formalasdırılmasına görə, ilk növbədə, bu sahədə yeni demokratik prosedurların əsasını qoyan ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə borcludur. Ümummilli lider tərəfindən imzalanmış 2001-ci il 19 iyun tarixli Fərmanla «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasna-

HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ÖLKƏ ÜZRƏ QEYD EDİLDİ

mə»nin təsdiq edilməsi prokurorluğa qulluğa qəbulun müsabiqə yolu ilə şəffaf prosedurlar əsasında formalasdırılması qaydaları müəyyən edilmişdir.

Prokurorluq orqanlarında müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində son illər ərzində kadr tərkibinin hərtərəfli dünya görüşlü, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sadıq gənc hüquqşunas hesabına yeniləşdirilməsinə nail olunmuşdur. 2002-ci ildən başlayaraq, aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ciddi ictimai nəzarət altında keçirilmiş 11 müsabiqə nəticəsində prokurorluq işçilərinin artıq 52 faizi gənc hüquqşunaslar hesabına yenidən komplektləşdirilmişdir. Xidməti fəaliyyətlərində fərqləndiklərinə görə artıq bu gənclərin xeyli hissəsi təsnifat üzrə daha yüksək vəzifələrə irəli çəkilmiş, onların bəzilərinin idarə rəisiin müavini, şöbə rəisi və rayon prokuroru vəzifələrinə təyinatları həyata keçirilmişdir.

Hörmətli tədbir iştirakçıları!

Görkəmli bir siyasi xadim kimi öz zəngin dövlətçilik fəaliyyəti ilə Azərbaycan tarixində yeni bir dövrün əsasını qoyan Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, analoqu olmayan idarəcilik məktəbi yaratmaqla, neçə-neçə nəslin bu böyük məktəbdən, onun siyasi irləndən bəhrələnməsi üçün böyük imkanlar vermişdir. Cox qanunauyğun və obyektiv reallıqdan doğan bir haldır ki, bu gün Azərbaycan xalqına ulu öndərin həmin dövlət idarəciliyi məktəbinin əsaslarını dərindən mənimsemış, xalqına xidməti həyat amalına əvvəlmiş İlham Əliyev kimi müdrik bir siyasetçi rəhbərlik edir və o, Heydər Əliyev siyasetinə sadıqliyini öz dövlətçilik tədbirləri ilə əyani şəkildə sübuta yetirmişdir.

Müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin formalasdırıldığı siyasi kursun düzgünlüyünü dərindən dərk edən xalqımızın 2003 və 2008-ci illərdə keçirilən Prezident seçkilərində İlham Əliyevin siyasi hakimiyyətə gəlməsini yekdilliklə dəstəkləməsi, ilk növbədə məhz ulu öndərin siyasi irlənin təntənəsi kimi qiymətləndirilməlidir. Mən dərin əminliyimi bildirmək istəyirəm ki, bu il keçirilecek Prezident seçkilərində də qədirbilən xalqımız yenidən Heydər Əliyev siyasetinə, onun yolunun və siyasi kursunun davamlılığına səs verəcəkdir.

Ulu öndərin yaratdığı möhkəm təmol və idarəcilik prinsipləri əsasında möhtərəm Prezident İlham Əliyev Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmiştir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan yeni məzmunlu dövlətçilik siyasetinin mənətiqi nəticəsidir ki, iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında və MDB məkanında qabaq-

cıl mövqelərə çıxan Azərbaycan Respublikasında, bütövlükdə ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək sosial-iqtisadi inkişaf programlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq iqtisadi sistemə integrasiyası proseslerinin sürətləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Nazirlər Kabinetinin cari ilin birinci rübünnün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Dövlət başçısının çıxışından göründüyü kimi, 2013-cü ildə də Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafi keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

Hörmətli tədbir iştirakçıları!

Xüsusi vurgulanmalıdır ki, Heydər Əliyev siyasi kursunun davamçısı kimi Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən bütün hüquq mühafizə, ədliyyə və məhkəmə orqanlarına, o cümlədən prokurorluğa dövlət səviyyəsində hərtərəfli qayğı göstərilir, fəaliyyətimizin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda həyata keçirilən islahatları və görülən işləri müsbət dəyərləndirən Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Programı»nın icrası istiqamətində görülən tədbirlər prokurorluğun tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.

Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluğun tərkibində yaradılması, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində mütəmadi tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.

Çıxışımın sonunda bildirmək istərdim ki, yeni məzmunda təşəkkül tapmasına və mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsinə görə son iyirmi ildə ölkəmizdə reallaşdırılan dövlətçilik siyasetinə borclu olan prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursuna sadıqdır və Dövlət başçısı cənab İlham Əliyevin ətrafında six birləşmək, bütün səylərini dövlət müstəqilliyyimizin və milli maraqlarımızın, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərən qorunmasına, cinayətkarlıqla qarşı qətiyyətli mübarizənin təmin olunmasına istiqamətləndirəcəkdir.

Diqqətinizə görə sağ olun.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər



Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

«Təsdiq edirəm»

Azərbaycan Respublikasının Baş prokuroru

I dərəcəli dövlət ədliyyə müşaviri

Zakir Qaralov

12 fevral 2013-cü il

**Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin
qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun**

TƏDBİRLƏR PLANI

Nº	PLAN TƏDBİRİNİN ADI	İCRA MÜDDƏTİ	İCRAÇILAR
1.	Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli Sərəncamının öyrənilməsi və həmin sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək	fevral-may	Baş Prokurorluğun idarə və şöbə rəisləri tabe prokurorlar
2.	Ümummilli lider Heydər Əliyevin məzarının ziyaret edilməsi və bütün tabe prokurorluqlarda anma mərasimlərinin keçirilməsini təmin etmək	may	Baş Prokurorluq tabe prokurorlar
3.	«Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir» mövzusunda Azərbaycan Respublikası Baş Prokurorluğu, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında elmi-praktiki konfransların, habelə digər tabe prokurorluqlarda müvafiq tədbirlərin keçirilməsini təmin etmək	aprel-may	R.Usubov, N.Əsgərov, X.Vəliyev, S.Şahverdiyev, Ə.Seyidov tabe prokurorlar
4.	Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən «Azərbaycan Respublikası Prokurorluğunun yenidən formalamaşmasında Heydər Əliyevin rolü» mövzusunda konfransın keçirilməsini təmin etmək	may	R.Usubov N.Əsgərov Ə.Həsənov
5.	Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Baş Prokurorluq tərəfindən ağaçəkmə kampaniyası təşkil etmək	aprel	R.Usubov, N.Əsgərov, X.Vəliyev, Ə.Seyidov, Ə.Həsənov
6.	Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar prokurorluq işçilərinin Heydər Əliyev Fondu ilə tanış olmalarını təşkil etmək	may	R.Usubov, N.Əsgərov, Ə.Həsənov, B.Mahmudov, N.Hüseynov
7.	Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytında «Heydər Əliyev – 90» banerinin yaradılması və banerdə ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş materialların, o cümlədən prokurorluq işçilərinin bu mövzuda kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrinin yerləşdirilməsini təmin etmək	aprel-may	N.Əsgərov N.Hüseynov
8.	Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş «Azərbaycan Prokurorluğu» jurnalının xüsusi buraxılışının nəşr olunmasını təmin etmək	aprel-may	N.Əsgərov N.Bayramov
9.	Prokurorluq orqanları işçilərinin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü işlər və milli prokurorluq orqanlarının formalamaşması istiqamətində həyata keçirdiyi möhtəşəm fəaliyyət barədə kütləvi informasiya vasitələrində çıxışların təşkil edilməsini təmin etmək	aprel-may	N.Hüseynov Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının bu sahəyə məsul qurumları

Baş Prokurorluğun Təşkilat-analitik idarəsi

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir



Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Respublika Prokurorluğu orqanlarında təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq, cari ilin may ayının 8-də «Hyatt Regency» otelində Baş Prokurorluq tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Azərbaycan Respublikası Prokurorluğunun yenidən fərmalasmasında Heydər Əliyevin rolu» mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları ilk növbədə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməklə, onun əziz və unudulmaz xatirəsinə yad etmişlər. Eyni zamanda, ulu öndərin həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır.

Konfransın içində Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, bir sıra təbe prokurorlar və prokurorluğun gənc əməkdaşları, Baş Prokurorluğun dəvəti ilə Millət vəkili, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak etmişdir.

Konfransı giriş nitqi ilə açan Baş prokuror Zakir Qaralov «Ulu öndər Heydər Əliyevin prokurorluq orqan-

larının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur» mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, yubiley ərəfəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli Sərəncamı ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, ilk növbədə, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərinə dövlət səviyyəsində verilən layiqli qiymət kimi dəyərləndirilməlidir.

Diqqətə çatdırılmışdır ki, keçən əsrin 60-cı illərdən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalasın Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycanlılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə et-



mişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüküyü ondan ibarətdir ki, o, sovetlər dönməndə ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrde xarici və daxili qüvvələrin məkrili cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin - amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Eyni zamanda, o, gördüyü möhtəşəm işlərin davamlılığını təmin etmək və müəllifi olduğu və uzun illərə hesablanmış «Azərbaycanın strateji inkişaf konsepsiyası»nın gələcəkdə də reallaşdırılmasına nail olmaq məqsədilə, millətin gələcək lideri olacaq İlham Əliyevin yetkin bir siyasetçi kimi yetişdirilməsini təmin etmişdir. Bunun nəticəsidir ki, müdrik Heydər Əliyev dövlətçilik siyasetinin və bu siyaseti yeni məzmunda uğurla davam etdirən Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədöyənlü tədbirlər bu gün Azərbaycan xalqının ən mütərəqqi qanunlarla tənzimlənən, insan hüquq və azadlıqları üçün real təminatlar yaranan vətəndaş cəmiyyətində yaşımasını, hərtərəfli islahatlar nəticəsində formalasılmış demokratik və hüquqi dövlətdə fəaliyyət göstərməsini təmin etmişdir.

Baş prokuror qeyd etmişdir ki, doğma xalqına və milletinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalasdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdleri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikiyyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsas-xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır.

Nəzərə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və demokratik məzmunda yenidən formalasmasına görə də, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin məraqlarına xidmət edən bir qurum kimi dövlət idarəciyyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyaseti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

İlk növbədə, xüsusi olaraq qeyd edilmişdir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda si-



yasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq müdafiəzə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalasdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barişmaz mübarizə elan edilməklə, bütün hüquq müdafiəzə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə sefərbər edilmiş, «cəzanın labüdüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsil dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanıldı, Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri möhkəm-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadrlar korpusunun formalasdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və

azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.

Xüsusi vurgulanmışdır ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasetinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən onun xatirəsi həmişə ezziz tutulur və yüksək ehtiram göstərilir. Prokurorluğun tarixi keçmişinin öyrənilməsi məqsədilə yaradılmış «Azerbaycan Prokurorluğunun Tarixi muzeyi»ndə ümummilli liderimiz Heydər Əliyevin 1990–2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətini eks etdirən, «Böyük Xilaskar» və «Böyük qurucusu» kimi onun möhtəşəm siyaset tədbirləri və quruculuq işlərini, bu siyasetin davamçısı Respublika Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini eks etdirən ekspontatların toplantıı böyük zal yaradılmışdır ki, həmin muzey prokurorluq əməkdaşları tərəfindən mütəmadi ziyanət olunur.

Baş prokuror Zakir Qaralov diqqətə çatdırılmışdır ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuror-

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

luğun tərkibində yaradılması, onun fəaliyyətinin mütemadi olaraq təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürüdür.

Həyata keçirilən tədbirlər sırasında Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı»nın əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Programında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Konfransda Milli Məclisin deputati, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı «Xalqımızın ümumməlli lideri Heydər Əliyevin dövlətçilik siyasetində xalq amili» mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin çıxışın ana xəttini təşkil edən əsas ideya ondan ibarət olmuşdur ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqı ilə bir yerdə olmuş və öz gücünü ondan almışdır. Bu sarsılmaz birləşmə azərbaycan xalqının bütün qələbələrinin mənbəyi olmuşdur.

Daha sonra, Baş prokurorun birinci müavini Rüstəm Usubov «Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərində müvafiq dövlət təsisatları və Azərbaycan Prokurorluğunun dövlət çevrilishləri, terror aktları və dövlətçilik əleyhinə digər ağır cinayətlərə qarşı mübarizəyə səfərbər edilməsi», Baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev «Milli Ordumuzun yaradılması, müstəqil Azərbaycanın hərbi prokurorluq orqanlarının formalaşdırılmasında xalqımızın ümumməlli lideri Heydər Əliyevin rolu», Baş prokurorun müavini Namiq Əsgərov «Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili», Kadrlar idarəsinin rəisi Bəhruz Mahmudov «Heydər Əliyevin siyasi iradəsi Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi və prokurorluğun kadır korpusunun yenidən formalaşdırılmasının əsasını təşkil etmişdir», Bakı şəhər prokuroru Əziz Seyidov «Hey-

dər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısıdır», Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev «Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu və korrupsiyaya qarşı mübarizə», Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov «Heydər Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin banisidir» və Hüquqi təminat və informasiya texnologiyaları idarəsinin rəisi Natiq Hüseynov «Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları bütün dövlət təsisatlarında, o cümlədən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmاسının əsası olmuşdur» mövzularında çıxışlar etmişlər.

Konfrans iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi adından xalqımızın ümumməlli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.

Konfransın işinə yekun vuran Baş prokuror Zakir Qaralov bir daha diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi həmişə xalqımızın inkişaf yolunu işıqlandıran və ona düzgün yol göstərən bir mayak olacaqdır. İndiki və bundan sonra gələcək nəsiller bu dahi azərbaycanlıların şanlı həyat yolundan həmişə özləri üçün nümunə götürəcək və kamil vətəndaşlar kimi yetişmələri üçün ondan öyrənəcəklər.

Qürur hissi doğuran haldır ki, Milli Prokurorluq orqanlarında işləmiş və bugünkü çalışan bir neçə nəsil prokurorluq əməkdaşlarının fəaliyyəti bu dahi insanın Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan Prokurorluğu bu günkü vəziyyətdə mövcudluğuna, dövlət təsisatı kimi hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi yolunda əldə etdiyi nailiyyətlərə görə, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə və onun dövlətçilik siyasetinə borcludur. Bu gün konfransda edilən çıxışlar da bir daha əyani surətdə onu göstərdi ki, ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti nə qədər çoxşaxəli olmuş, ölkə həyatının bütün sahələri onun zəhməti hesabına hərtərəfli inkişaf etmiş və bugünkü təminatlı həyatımızın lakin əsasları yaradılmışdır.

Baş prokuror konfrans iştirakçıları və prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirmişdir ki, prokurorluğun kollektivi həmişə Heydər Əliyev ideyalarına sadıq olacaq, onun unudulmaz xatirəsinə əziz tutacaq və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcəkdir.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Azərbaycan Respublikası Prokurorluğunun yenidən formalaşmasında Heydər Əliyevin rolu» mövzusunda konfrans. Bakı, 8 may 2013-cü il.

«Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur»

Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru
(çıxış)

Hörmətli həmkarlar!

Azərbaycanın müasir inkişaf tarixini bu gün 90 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Çünkü «Heydər Əliyev» və onun şah əsəri kimi «müstəqil Azərbaycan» məfhümləri bir biri ilə six tellərlə bağlıdır. Ölkəmizin keçən əsrin 60-ci illərindən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətdən layiqli yaşamaq imkanı əldə etmişdir.

Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüküyü ondan ibarətdir ki, o, sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilmesi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə əməkdaşlığı şərtləndirən misli görünməmiş qu-ruculuq işlərini həyata keçirmişdir.

Eyni zamanda, o, gördüyü möhtəşəm işlərin davamlılığını təmin etmək və müəllifi olduğu və uzun illərə hesablanmış «Azərbaycanın strateji inkişaf konsepsiyası»nın gələcəkdə də reallaşdırılmasına nail olmaq məqsədilə, millətin sinanmış lideri İlham Əliyevin yet-



kin bir siyasetçi kimi formalaşmasını təmin etmişdir. Bunun nəticəsidir ki, müdrik Heydər Əliyev dövlətçilik siyasetinin və bu siyaseti yeni məzmunda uğurla davam etdirən Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün Azərbaycan xalqının ən mütərəqqi qanunlarla tənzimlənən, insan hüquq və azadlıqlar üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşamasına, hərtərəfli islahatlar nəticəsində formalaşmış demokratik və hüquqi dövlətdə fəaliyyət göstərməsin şərait yaratmışdır.

Ulu öndər Heydər Əliyev həmişə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması namə fəaliyyət göstərmış, imkan düşən kimi bu yolda qətiyyətli addımlarını atmışdır. Belə ki, Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə, ilk növbədə Azərbaycan Respublikasının istiqlali və tərəqqisi üçün müstəsna əhəmiyyət kəsb edən siyasi qərarlar qəbul etmişdir. Həmin dövrdə bu qədim Azərbaycan torpağını erməni qəsəbkarlarının işğalından qoruyan ulu öndər SSRİ-ni saxlamaq üçün keçirilən qondarma referendumu boykot edərək, Azərbaycanın üçrəngli bayrağını dövlət attributu kimi təsdiqləyərək, sovet qoşunlarının Naxçıvandan çıxarılmasını təmin edərək, 20 yanvar faciəsinin həqiqi siyasi qiymətini verərək, 31 dekabr tarihinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasını rəsmiləşdirərək, dövlət müstəqilliyinə doğru aparan istiqamətləri müəyyənləşdirmiş və sonradan həmin ideyalarını bütün Azərbaycan miqyasında reallaşdırılmışdır.

Nadir dövlətçilik təcrübəsi və fitri istedadı, iti zəkası hesabına yeni Azərbaycanı, bu gündü həyatımızın mövcud gerçəkliliklərini yaradan, onu gələcəyə aparaçaq strateji istiqamətləri müəyyənləşdirən Heydər Əliyev şəxsiyyətinin böyüküyünə öz xalqı tərəfindən vərilən qiymətin nəticəsidir ki, 1969-cu ildən başlaya-

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

raq davam edən zaman kəsiyi «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi səciyyələndirilir.

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalasdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdəri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində döhma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır.

Bir faktı göstərmək yerinə düşərdi ki, Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda savaşa başladığı və ittifaq dövlətinin imperiya ambisiyalara qarşı mübarizəyə qalxdığı günlərdə millətinə sadiq oğul kimi Heydər Əliyev azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən haqsızlıqlar və cinayətlərə qarşı qətiyyətə mübarizə aparanlar sırasında olmuşdur. 1990-cı ilin 20 yanvarında Bakı şəhərində baş vermiş qanlı faciəni törədənlərin hərəkətlərini qətiyyətə pisləyən, imperiya dövlətinin paytaxtında etiraz yürüşüne çıxan həmyerilərinin ön sırasında öz oğlu və ölkəminin gələcək Prezidenti cənab İlham Əliyevlə birlikdə duran Heydər Əliyevin bu məsələ ilə əlaqədar bəyənati qanlı cinayətin mahiyyətini və onu törədənlərin çirkin niyyətlərini bütün dünyaya göstərməklə yanaşı, xalqımızın azadlıq mübarizəsində daha da six bir-ləşməsi üçün möhkəm stimul rolunu oynamışdır. Çox qanuna uyğun haldır ki, bu qanlı cinayətin əsil siyasi və hüquqi qiyməti də məhz Heydər Əliyevin təşəbbüsü ilə onun Milli Məclisə rəhbərlik etdiyi dövrdə verilmişdir.

Heydər Əliyev kimi dahi bir şəxsiyyətin keçdiyi həyat yolunun bütün mərhələləri, onun fəaliyyəti öz xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillər və hamımız üçün örnek ola biləcək bir iibrətamız həyat yoludur. Ulu öndər Heydər Əliyevin söylədiyi «**Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsem, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracaq**» sözləri onun dövlətçilik fəaliyyətinin ana xəttini təşkil etmişdir.

Hörmətli həmkarlar!

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və demokratik

məzmunda yenidən formalaşmasına görə də, ilk növbədə, Xalqımızın ümumməlli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəciliyi sisteminde öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyaseti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Hamımıza yaxşı məlumdur ki, AXCP-Müsavat cütlüğünün qısa müddətli hakimiyəti dövründə onların dövlətçilik anlamı ilə uyğun gəlməyən səriştəsiz, bəzi hallarda isə cinayətkar hərəkətləri bütün dövlət təsisatlarının, hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətini sözün əsil mənasında iflic etmiş, öz birbaşa vəzifələrinin icrasından uzaqlaşdırılan həmin qurumlar ölkədə hakimiyət uğrunda gedən siyasi mübarizənin alətlərinə çevrilmişdilər. O dövrün statistik məlumatlarından da göründüyü kimi, məqsədyönlü şəkildə cəzasızlıq şəraitinin formalasdırılması nəticəsində cinayətkarlıq görünməmiş vüsət almış və vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adı bir hala çevrilmişdi.

İlk növbədə, xüsusi olaraq qeyd edilməlidir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyətə xilasedici qayıdışı respublikamızın hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalasdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri on plana çəkilmişdir. Məhz xalqımızın ümumməlli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, müteşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, «cəzanın labüldüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Ulu öndərin Azərbaycan Respublikası Prezidenti kimi imzaladığı «Cinayətkarlıq qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli Fermanı cinayətkarlıq qarşı mübarizə işinin təşkili məsələlərini dövlət siyaseti səviyyəsinə qaldıra-raq, bu istiqamətdə uzun müddətli bir dövr üçün respublika hüquq-mühafizə orqanlarının fəaliyyət programını müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münaşəbə bildirən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisə olmuşdur. Bu eyni zamanda prokurorluq orqanlarında işləyənlərin əməyinə dövlət səviyyəsində verilən layiqli qiymətin təzahürüdür. Heç də təsadüfi deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir ki, «**Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətlə və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır.**

Azərbaycan milli prokurorluğu xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə mürəkkəb, eyni zamanda, şərflə bir inkişaf yolu keçərək bugünkü şəkildə formalasmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə içinde xidmətlərini göstərmişdir. Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyətə qayıdışından sonrakı dövrə qanunvericilikdə nəzərdə tutulmamış silahlı dəstələr tərəfindən törədilən dövlət çəvrilishlərinə cəhdlerin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində və cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında və son nəticədə cəmiyyətimizdə dönməz ictimai-siyasi sabitliyin yaradılmasında prokurorluğun xidmətləri danılmazdır.

Lakin bütün bunlarla yanaşı qeyd edilməlidir ki, məqsədi demokratik və hüquqi dövlət qurmaq olan xalqımızın səyləri nəticəsində bütün ölkə miqyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlayaraq, hərtərəfli islahatların həyata keçirildiyi belə bir şəraitdə prokurorluğun məqsədli şəkildə bu proseslərdən kənardı qalması, həmin illərdə yığılıb qalmış problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, qanunsuzluq hallarına qarşı mübarizədə barışdırıcı mövqenin formalasması bu məsələlərə dövlət başçısı səviyyəsində müdaxilə edilmesi zərurətini yaradı.

Azərbaycan Respublikası Prezidenti kimi Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən müşəvirədə məhkəmə hakimiyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər namən qanunlar pozulmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yol verilməsi, özel sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddətlər ərzində

zində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.

«Azərbaycan Prezidenti kimi Azərbaycan prokurorluğuna inandığımı, güvəndiyini və arxalandığını» bəyan edən Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş prokurorluq işçiləri üçün taleyülü əhəmiyyət kəsb edən bu müşavirə prokurorluğun tarxında əsil dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənardı qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanıldı, Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadrlar korpusunun formalasdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların qanunvericilik bazasını 12 oktyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizdən dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericik qaydasında təsbit edilmişdir.

Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən verilmişdir. Eyni zamanda, Azərbaycan Prokurorluğunun fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi işində «Prokurorluq haqqında» 07 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun müstəsna əhəmiyyəti olmuşdur. Həmin qanuna əsasən Azərbaycan Konstitusiyasının prokurorluğun statusunu müəyyənləşdirən 133-cü maddəsi daha da konkretləşdirilməklə, sivil milli prokurorluğun formalasdırılması üçün zəruri qanunvericilik əsasları yaradılmışdır.

Qeyd etmək istərdim ki, prokurorluğun tarixində həll-edici dönüş nöqtəsi olan 26 aprel 2000-ci il tarixli müşəvirədən sonra ulu öndər Heydər Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Prokurorluğu dövlətçilik idarəetmə sistemində layiqli yerini tutmaqla, ona həvalə olunmuş vəzifələrin zəruri tələblər səviyyəsində

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

icrasını, dövlət səviyyəsində göstərilən yüksək etimadın doğrulmasını təmin etdi. Bizim hansı uğurlara nail olduğumuzu qısaca da olsa diqqətinizə çatdırmaq istərdim:

– beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin və digər normativ sənədlərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi təkmilləşdirildi;

– Ulu öndərin imzaladığı «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminati haqqında» 08 oktyabr 2002-ci il tarixli Sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitde prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılması təmin edildi.

– müstəqil inkişafımızın 10 ilə yaxın bir dövrü ərzində milli prokurorluğun fəaliyyətini tənzimləyən normativ bazanın, təşkilati əmrlər və digər sənədlərin olmaması, keçmiş SSRİ dövründən qalma sənədlərdən istifadə olunması kimi işin səmərəliliyinə mənfi təsir göstərən hallar aradan qaldırıldı. Qısa müddətlər ərzində prokurorluğunun tarixində ilk dəfə olaraq, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin təşkili məsələlərini tənzimləyən Baş Prokurorluq üzrə 150-a qədər təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanmaqla icraya yönəldildi;

– prokurorluğun strukturu daha da təkmilləşdirilmək, eyni səlahiyyətləri yerinə yetirməkə bir-birini təkrarlayan və bəzi hallarda fəaliyyətləri lüzumsuz olan qurumların ləğvi hesabına çevik və sivil prokurorluğun formallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun yeni strukturu və ştat vahidləri təsdiq edildi. Bu islahatların əsasını ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti kimi imzaladığı 19 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu» təşkil etmişdir.

– Baş Prokurorluğun tamamilə yenidən təşkil edilən idarə və şöbələrinin sayı əhəmiyyətli dərəcədə azaldılmaqla onların kadr tərkibi və rəhbər heyətinin peşəkarlığı, yüksək mənəvi və iş keyfiyyətləri ilə seçilən əməkdaşlar hesabına komplektləşdirilməsi təmin edilmiş, işin düzgün təşkilinə mənfi təsir göstərən amillər kimi Baş Prokurorluğun idare və şöbələrinin əsasnamələrinin olmaması, işçilər arasında vəzifə bölgüsünün aparılmaması kimi ciddi təşkilati qüsurlar aradan qaldırılmış və nəticədə mərkəzi aparat işlek bir mexanizmə çevrilmişdir.

– Zəruri struktur dəyişiklikləri və lüzumsuz qurumların, o cümlədən nəqliyyat prokurorluğu orqanları sisteminin ləğvi istiqamətində görülən tədbirlər ona imkan vermişdir ki, Azərbaycan Respublikasında, ilk dəfə olaraq, məhz prokurorluq orqanlarında real və iş həcmində uyğun ixtisarlar aparılmaqla, mövcud olan ştat vahidlərinin sayı iş həcmində uyğunlaşdırılmışdır.

– Ümummilli liderimizin imzaladığı 2001-ci il 19 iyun tarixli Fermanla təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin icraya yönəldilməsi Azərbaycan Prokurorluğununda aparılan islahatların ən böyük uğurlarından biri olmuş və kadr tərkibinin yenidən formallaşdırılması kimi mühüm işin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun 2002-ci ildən başlayaraq indiyədək tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilmiş müsabiqələr nəticəsində prokurorluq işçilərinin 52 faizini artıq gənc hüquqsunaslar təşkil edir və bu bizim islahatların ən böyük uğurudur;

– prokurorluğun kadr tərkibinin sağlamlaşdırılması istiqamətində təxirəsalınmaz və qəti tədbirlərin görülməsi barədə ulu öndərin göstərişlərinə müvafiq olaraq, son illər ərzində tərkibinin, xidməti fəaliyyətlərində qanunsuzluq halları və prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən, öz mənəvi və iş keyfiyyətlərinə görə prokurorluqda işləməyə layiq olmayan əməkdaşlardan təmizlənməsi üçün ən qəti tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda, xidməti vəzifələrinin icrasına vicdanla yanaşan, peşəkarlıq səviyyəsi və təşkilatçılıq qabiliyyəti yüksək olan prokurorluq əməkdaşlarının əməyinin fərqləndirilməsi, onların xidməti pillələr üzrə vəzifədə irəli çəkilməsi təmin edilmişdir.

Kadr siyasetinin həyata keçirilməsində biz həmişə ulu öndər Heydər Əliyevin söylədiyi aforizmə çəvrilmiş bir kəlamı əsas götürürük: **«Şağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmərumumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdur, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz işə qanundur, qanunun alılıyıdır.»**

– müstəqil Azərbaycan Respublikasının demokratik və sivil bir dövlət kimi formallaşdırılmasına istiqamətləndirilmiş strateji xəttə müvafiq olaraq prokurorluq orqanlarında aparılan hərəkətfli islahatlar son nəticədə prokurorluğun işinin səmərə və keyfiyyətinə müsbət təsir göstərmiş, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər, o cümlədən istintaq işinin və prosessual rəhbərliyin təşkili, dövlət ittihəminin müdafiəsi, müraciətlərə baxılması və digər sahə-

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

lər üzrə fəaliyyət daha məqsədyönlü və kəsərlı olmuşdur.

– cinayətkarlıq qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə sağlam və işgizar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əla-qələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlığın görünməmiş vüsət aldığı 1992-ci illə müqayisədə, sonrakı illərdə və hazırkı dövrde krimonogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılması təmin edilməklə qatı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilmişdir. Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xərakərizə edilir.

Əldə etdiyi bütün uğurlara görə, ilk növbədə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasetine və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən onun xatırəsi həmişə əziz tutulur və yüksək ehtiram göstərilir. Prokurorluğun tarixi keçmişinin öyrənilməsi məqsədilə yaradılmış «Azərbaycan Prokurorluğunun Tarixi muzeysi»ndə ümummilli liderimiz Heydər Əliyevin 1990–2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətini əks etdirən, «Böyük Xilaskar» və «Böyük qurucu» kimi onun möhtəşəm siyaset tədbirləri və quruculuq işlərini, bu siyasetin davamçısı Respublika Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini əks etdirən eksponatların toplandığı böyük zal yaradılmışdır ki, həmin muzey prokurorluq əməkdaşları tərəfindən mütəmadi ziyan olunur.

Hörmətli həmkarlar!

Qanuna uyğun haldir ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

Prokurorluğun həyatında dönüş nöqtəsi olan 26 aprel 2000-ci il tarixli müşavirədə ulu öndərin verdiyi tövsiyələrin fonunda formalşmaqla yeni inkişaf dövrünün tələblərindən irəli gələn Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişləri Azərbaycan Prokurorluğunun müasir məzmunda yeniləşməsi üçün əsas rolu oynayır və bu dövlət təsisatının təkmilləşdirilməsinin istiqamətlərini müəyyənləşdirir.

Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq

orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluğun tərkibində yaradılması, onun fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahüründür.

Həyata keçirilən tədbirlər sırasında Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı»nın əhəmiyyəti xüsusü qeyd olunmalıdır. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Programında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Ölkəmizdə reallaşdırılan dövlətçilik siyasetinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğunun yeni məzmunda təşəkkül tapması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində son iyirmi ildə görülən işlərə qiyamət verən Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illik yubileyi münasibətlə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrikində dediyi sözlər: «**Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir**» bizim üçün ən böyük qiymətdir və ulu öndərimizin tövsiyələrinin tam həcmində reallaşdırılmasının bariz göstəricisidir.

Hörmətli konfrans iştirakçıları!

Məruzəmin sonunda mən, vurğulamaq istərdim ki, bir çıxış çərçivəsində ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin zəngin siyasi irlərini və çoxşaxəli dövlətçilik fəvaliyətini tam əks etdirmək qeyrimümkündür və buna cəhd eləməyə də dəyməz. Mən konkret bir mövzu üzrə Azərbaycan Prokurorluğunun tarixində bu nəhəng dövlət xadiminin rolü barədə fikirlərimi, onun dəstəyi ilə görülen işlər barədə məlumatları Sizlərə çatdırmaq istədim.

Diqqətinizə görə sağ olun.

Konfrans iştiraklarının çıxışları (ixtisarla)

«Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərində müvafiq dövlət təsisatlarının, o cümlədən Azərbaycan Prokurorluğunun dövlət çəvrilişləri, terror aktları və digər dövlətçilik əleyhinə ağır cinayətlərə qarşı mübarizəyə səfərbər edilməsi»

Rüstəm Usubov

Baş prokurorun birinci müavini
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

Öz inkişaf tarixinin təleyüklü mərhələlərində məhvedici təhlükələrlə üzləşməsinə baxmaya-raq, doğma torpağımı, vətəni Azərbaycanı yadelli və daxili düşmənlərdən qorumağı bacaran xalqımız keçən əsrin 90-ci illərinin əvvəllərində ikinci dəfə öz dövlət müstəqilliyini qazandıqdan dərhal sonra yenidən müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi qarşısında qaldı. ...

1993-cü ildə ölkəyə rəhbərlik edən AXC-Müsavat iqtidarının səriştəsizliyi və səbatsızlığı, bəzi hallarda isə cinayətkar hərəkətləri nəticəsində Azərbaycanda yaranmış siyasi böhran və hakimiyyətsizlik şəraitini, mütəşəkkil cinayətkarlığın tügən etməsi dövlət müstəqilliyimiz üçün real təhlükə yaratmışdı. Bundan başqa ölkənin müxtəlif bölgələrində ayrı-ayrı separatçı cinayətkar qruplar tərəfindən Azərbaycanı ayrı-ayrı «xanlıqlara» parçalamaq, onun müstəqilliyinə və ərazi bütövlüyünə zərbə vurmaq istiqamətində qanunsuz hərəkətlərə yol verildi.

Yaranmış belə bir vəziyyətdə böyük müdriklik nümayiş etdirən Azərbaycan xalqı Vətənin təhlükəli vəziyyətdən çıxış yolunu birlikdə, həmrəylikdə görərək, böyük dövlətçilik təcrübəsinə malik, dahi siyasətçi Heydər Əliyevin zəkasına arxalanaraq öz israrlı tələbi ilə onu yenidən siyasi hakimiyyətə dəvet etmək yeganə və ən doğru tarixi seçimini etdi. Xalqının səsinə səs verməklə hakimiyyətə xilasedici qayıdış edən Heydər Əliyev öz siyasi müdrikliyi və polad iradəsi nəticəsində, xalqının ona olan sarsılmaz inamına arxalanaraq, Azərbaycanı böhranlı vəziyyətdən çıxa bildi, ölkəni parçalamağa yönələn separatçılıq meyllərinin qarşısını qətiyyətlə aldı. ...

Ulu öndər Heydər Əliyev 09 avqust 1994-cü il tarixdə «Cinayətkarlığa qarşı mübarizənin gücləndiril-



məsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Ferman imzalamaqla, mütəşəkkil cinayətkarlığa əsil müharibə elan etdi. Fərmanda ağır cinayətlər törətmış və mütəşəkkil dəstələrin üzvləri olmuş şəxslərin barəsində ciddi tədbirlərinin tətbiq olunması, ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış işinin əsaslı şəkildə yaxşılaşdırılması, Daxili İşlər Nazirliyinin tərkibində mütəşəkkil cinayətkarlığa, terrorizmə və banditizmə qarşı mübarizə idarəsinin yaradılması və digər tədbirlərin görülməsi mütəşəkkil qərara alınmışdır.

... 22 sentyabr 1994-cü il tarixdə bir sıra ağır cinayətlər törətmış, dövlət əleyhinə xəyanətdə ittiham olunan 4 nəfər məhbusun təcridxanadan qaçırılması, 29 sentyabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədr müavini Afiyəddin Cəlilovun və sürücüsünün, 2 saat sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin reisi Şəmsi Rəhimovun terror aktları nəticəsində qətlə yetirilməsi, təşəkkül tapmaq mərhələsində olan müasir Azərbaycan dövlətçiliyinin mənafəinə ciddi zərbə vurdu.

Həmin ərəfədə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olmaqla, Azərbaycan Respublikası Prezidenti kimi ilk dəfə olaraq BMT Baş Məclisinin 49-cu sessiyasında geniş nitqlə çıxış edən Heydər Əliyev Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlə yetirilməsi barədə məlumat alan Heydər Əliyev Nyu-Yorkda bəyanat verərək bu siyasi terror aktlarının Azərbaycanın müstəqilliyinin əleyhinə yönəldilmiş cinayətlərin bir hissəsi olduğunu və belə xəyanətkar hərəkətlərin qarşısının qətiyyətlə alınacağını bəyan etdi.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

AXC-Müsavat hakimiyyətinin siyasi səriştəsizliyinin və xəyanətkar hərəkətlərinin nəticəsi olaraq, 1994-cü il oktyabrın 1-2-də Bakı şəhərində yaranmış qarşıqlıqlar zamanı Surət Hüseynovun qanunsuz silahlı dətəsi tərəfindən çoxsaylı cinayətlər törədilərək Gəncə şəhərinə nəzarəti öz əllərinə keçirmiş, oktyabr ayının 3-də isə Mahir Cavadovun bilavasitə başçılığı ilə OMON-çular həbsə alınmış cinayətkarların buraxılması kimi qanunsuz tələblə Baş Prokurorluğunun inzibati binasına silahlı basqın edərək, Baş prokuror və digər əməkdaşlara qarşı zorakı hərəkətlərə yol vermişdilər.

Ümummilli lider Heydər Əliyev yaranmış belə bir kritik vəziyyətdə dahiyanə uzaqqorənliklə müstəqiliyimizə düşmən qüvvələrin çirkin niyyətlərinin qarşısını ala bildi. Gərginliyin ən yüksək həddə çatlığı, cinayətkar qruplaşmalar tərəfindən ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətinə gətirildiyini bir şəraitdə, qan tökülməməsi üçün Heydər Əliyev yeganə düzgün yolu seçərək 3 oktyabr 1994-cü il tarixdə axşam saatlarında dövlət televiziyası ilə bir-başa Azərbaycan xalqına müraciət etdi. Heydər Əliyev həmin tarixi gecədə etdiyi taleyülüç çıxışında həmin dövlət çevrilişinin qarşısını almağa səfərbər etməklə, faktiki olaraq, Cavadov qardaşları və Surət Hüseynova tabe cinayətkar dəstələrin neytrallaşdırılmasına nail oldu, ağır cinayətlərin törədilməsinin və qan tökülməsinin qarşısını aldı, bununla da xüsusi azınlığı ilə fərqlənən cinayətkar qruplaşmaların ölkədə hakimiyyəti öz əlinə keçirmək planlarını birmənalı şəkildə puça çıxarmış oldu.

... Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə fəaliyyət göstərən, ön sıralarında Azərbaycan Prokurorluğunun olduğu hüquqmühafizə orqanlarının çevik, qətiyyətli və kompleks tədbirləri nəticəsində mart ayının 15-də Ağstafada Elçin Əmiraslanov və tərəfdarlarının zərərsizləşdirilməsi, Bakı şəhərinin 8-ci kilometr adlı ərazisində məskunlaşmış OMON-un rəhbərliyinin zərərsizləşdirilməsindən və bazasının ləğvindən sonra törədilmiş hər bir cinayət faktının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edildi. ...

... Azərbaycan Prokurorluğunun digər hüquqmühafizə orqanları ilə birlikdə keçirilən geniş miqyaslı istintaq-əməliyyat tədbirlərinin nəticəsi olaraq, tezliklə ölkənin, xüsusilə də paytaxtin cinayətkar ünsürlərdən təmizlənməsi, dövlət çevrilişinə cəhd, terror aktları və digər dövlətçilik əleyhinə ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması, onları törətmüş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəmə qarşısına çaxıralıraq layiq olduqları cəzalara məhkum edilməsinin təmin olundu. Belə ki, Azərbaycan Respublikasında hakimiyyətin Konstitusiyaya zidd üsulla ələ keçirilməsinə cəhd faktına görə 05 oktyabr 1994-cü il tarixdən başlanan istintaqın müxtəlif mərhələlərində 127 cinayət işi üzrə

cəmi 280 nəfər, o cümlədən cinayətin təşkilatçıları Surət Hüseynov 135, qohumu Kəramət Kərimov və qeyriləri 32 epizodda cinayət törətməkdə ittihəm olunaraq məhkəmə məsuliyyətinə verilmiş, cinayət işlərinə baxılaraq ittihəm hökmələri çıxarılmışdır.

Afiyəddin Cəlilova və Şəmsi Rəhimova qarşı terror aktlarının Rövşən və Mahir Cavadovların birbaşa tapşırığı ilə Dəyanət Kərimov, Əliyusif Tahirov, Fazıl Muxtarov və qeyriləri tərəfindən icra edilməsi tamamilə, kifayət qədər və təkzibədilməz qayda-da sübuta yetirilmişdir. «OMON işi» adını almış cinayət işi üzrə 200-dən artıq şəxs ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittihəm olunaraq məhkəmə məsuliyyətinə verilmiş və barələrində müvafiq ittihəm hökmələri çıxarılmışdır.

Dövlətçiliyimizə düşmən qüvvələrin Ümummili lider Heydər Əliyevin fiziki məhvini yönəldilmiş çoxsaylı cəhdlərin qarşısı alınmışdır. Həsən Toku adlı Türkiyə vətəndaşının 30 sentyabr 1993-cü il tarixdə Dövlət Teleradio şirkəti ərazisində terror aktı törətməyə hazırlaşarkən yaxalanması, 2 iyul 1995-ci il tarixdə növbəti xarici səfərdən qayıdan Azərbaycan Prezidentinin hava gəmisinin Nardaran qəsəbəsi yaxınlığında «İqla-1» tipli zenit raketlə vurulmasına və Elçin Əmiraslanovun başçılıq etdiyi dəstə tərəfindən Azərbaycan və Ukrayna Prezidentlərinin avtoməşin karvanının partladılması cəhdlər göstərilməsi kimi cinayətkar niyyətlərin puça çıxması onun sübutudur ki, Tanrı özü Heydər Əliyevi Azərbaycan xalqı üçün hifz etmişdir.

Azərbaycan Respublikası Prokurorluğu tərəfindən 1991-1993-cü illərdə, istərsə də sonrakı dövrlərdə törədilmiş çoxsaylı qəsdən adam öldürmə, terror, banditizm, quḍurluq, adam oğurluğu, digər ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən 21 fevral 1997-ci il tarixdə görkəmli dövlət və ictimai xadim, akademik Ziya Bünyadovun transmilli mütəşəkkil cinayətkar dəstə tərəfində qətlə yetirilməsi kimi ağır cinayətin üstünün açılması, onları törətmüş şəxslərin müəyyən edilərək məhkəmə məsuliyyətinə verilməsi təmin edilmişdir.

2000-ci ili aprel ayından etibarən öz işini daim yeni, getdikcə müasirləşən fəaliyyət müstəvisi üzərində quran Azərbaycan Prokurorluğu bu gün böyük fəxr və ciddi məsuliyyət hissi ilə xalqımızı, ölkə rəhbərliyini, şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevi əmin edir ki, dövlətçiliyimiz, şəxsiyyətə, mülkiyyətə, qanunla qorunan bütün dəyərlərə qəsd edən istənilən cinayət eməllərinin qarşısının qətiyyətlə alınması, cinayət törətmüş şəxslərin barəsində tam, hərtərəfli və obyektiv istintaqın optimal müddətlərdə aparırlaraq onların məsuliyyətə cəlb edilib ədalət mühakiməsi qarşısına çıxarılması bundan sonra da dönmədən təmin ediləcəkdir.

Diqqətinizə görə çox sağ olun!

«Milli Ordumuzun yaradılması, müstəqil Azərbaycanın hərbi prokurorluq orqanlarının formalaşdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu»

Xanlar Vəliyev

Azərbaycan Respublikası Baş prokurorunun müavini –
Azərbaycan Respublikasının Hərbi prokuroru
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

Azərbaycanın dövlətçilik tarixində böyük şəxsiyyətlər çox olsa da, ümummilli lider, XX əsr-də ulu Tanrıının Azərbaycan xalqına bəxş etdiyi dünya şöhrəti dahi siyasetçi, sözün əsl mənasında böyük dövlət xadimi Heydər Əliyev belə şəxsiyyətlərin öncülliğidir. Ulu öndər Heydər Əliyev özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmış, fəaliyyətinin hər bir anında xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratianın genişləndirilməsi üçün mümkün olan hər şeyi, hətta mən deyərdim ki, çoxlarına əlçatmaz görünən xülyaları belə reallığa çevirmişdir. Burada istər-istəməz alman filosofu İmmanuel Kantın «Sürətlə öz siyasi süqtuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər» fikrinin məhz ümummilli liderimizin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini daha dolğun xarakterizə etdiyi aşkar görünür.

... Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə milli ordu quruculuğu sahəsində də yeni mərhələnin təməlini qoymuşdur. «Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır», – deyən ulu öndər hesab edirdi ki, müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Ümummilli lider Heydər Əliyev hələ birinci dəfə Respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli Silahlı Qüvvələrin formalşaması, Azərbaycan millətindən olan hərbi qulluqçuların yetişdirilməsi, gənclərimizin hərbi peşələrin sırlarınə dərindən yiyələnməsi kimi vacib məsələlərə böyük bir uzaqgörənliklə mühüm əhəmiyyət verirdi. ...

... 1971-ci ilin noyabrında Cəmşid Naxçıvanski adına Hərbi məktəbin yaradılmasına nail olmaqla, ulu ön-



dər böyük bir sovet imperiyasının, onun ideoloji maşının keşiyində durduğu stereotipləri dağıtdı və Respublikada milli hərbi kadr hazırlığı üçün baza rolu oynaya biləcək ilk orta hərbi məktəbin təməlini qoyma.

... Ordu quruculuğu ulu öndərimizin 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtmışından sonrakı fəaliyyətində də əsas və önəmlı yer tutmuşdur.

Respublika Ali Sovetinin ölkənin Müdafiə Nazirliyinin yaradılmasına dair 1991-ci il 31 dekabr

tarixli qərarı olsa da, naşı və yarıtmaz hakimiyyət təmsilçilərinin səriştəsizliyi üzündə ordu quruculuğu istiqamətində heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi.

... Respublikanın daxilindəki çəkişmələr, vəzifə xətitinə dövlətə və xalqa qarşı edilən xəyanətlər şəxsi heyətdə o zamankı dövlət rəhbərliyinə olan inamı sarsıtmışdı. Bəzi siyasi liderlər ucuz şəxsi ambisiyalara görə kəndləri, şəhərləri döyüssüz düşmənə təhvil verməkdən, dinc əhalini kütləvi surətdə qırğına düşçər etməkdən belə çəkinmirdilər.

Belə bir şəraitdə 1993-cü il noyabrın 2-də ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti ilə Azərbaycanda ordu quruculuğunun əsası qoyuldu. Bu müraciətlə ölkədə milli birliyin, həmrəyliyin təməli qoymuldu və hamı bir nəfər kimi öz xilaskarının ətrafında birləşdi. Qısa müddət ərzində ordu daxilində hökm sürən hərc-mərcliyin və özbaşınalığın, kütləvi fərəriliyin qarşısı alındı, genişmiqyaslı səfərbərlik tədbirləri görüldü. 1993-cü ilin iyun ayınadək ordudan, fərərilik etmiş 47 min hərbi qulluqçu ulu öndərin bir çağırışı ilə Milli Ordu sıralarma qayıtdı. Respublika Prezidentinin 1993-cü il noyabr ayının 4-də Əfqanistan mührəbəsi iştirakçılarının könüllü cəbhəyə yolanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hər-

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

bi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşləri orduda ruh yüksəkliyinə, gənclərdə hərbi vətənpərvərlik hissələrinin güclənməsinə müsbət təsir göstərdi. Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi.

... Ümummilli liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. Onun sərəncamları ilə 1996–2001-ci illərdə Hərbi Dənizçilik Akademiyası, MTN-in Akademiyası, Ali Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradıldı.

Bu sahədə mühüm əhəmiyyət kəsb edən ən vacib məqamlardan biri də ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə, 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü təsbit olunmasıdır.

... Hazırda Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin, müdafiə qüdrətinin, hərbi qurumlarda güclü hərbi nizam-intizamin, qayda qanunun bərqərar olmasına bu qurumlarda qanunçuluğun təmin olunmasına nəzarət funksiyasını həyata keçirən Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin də mühüm təsiri vardır. Bütövlükdə Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının təşəkkül tapması, onun fəaliyyətini tənzimleyən mühüm qanunvericilik aktlarının qəbul edilməsi, bu orqanların strukturunun daha da təkmilləşdirilməsi də ümummilli liderimizin uzaqgörəniyi, diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.

... Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strategi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalasdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilməsi davam etdirilir.

... 2005-ci il 30 sentyabr tarixli Qanunla «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunu-nun 12-ci maddəsinə dəyişikliklər edilərək, Hərbi prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, və bu qəbildən olan digər törədilən və hazırlanmış cin-

yətlər barədə məlumatlar əsasında yoxlamalar aparılması səlahiyyətlərin verilməsi, buna müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şəbəsinin, eləcə də sonralar Kriminalistika şəbəsinin, həmşinin əvvəllər İdarə tərkibində, sonradan isə müsəqil Xüsusi istintaq şəbəsinin yaradılmasının mühüm əhəmiyyətini qeyd etmək lazımdır.

... Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi içinde dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Bu mühüm program əsasında hərbi prokurorluq orqanlarının da maddi-texniki bazası xeyli gücləndirilmiş, cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılması üçün lazımı avadanlıqlar, texniki və nəqliyyat vəsitələri, müasir kriminalistika texnikası alınmış, Qazax hərbi prokurorluğu və Respublika Hərbi Prokurorluğu üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, bir çox ərazi hərbi prokurorluqlarının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, Zaqatala hərbi prokurorluğu təsis edilmişdir.

... Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində davam etdirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkəmizdə hərbi cinayətlərin sayı əsaslı surətdə azalmaqdadır. Konkret olaraq, 1992–1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fəralilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalmış, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə qeydə alınmamışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındaki tarixi xidmətlərini qədir bilən Azərbaycan xalqı onun tarixi xidmətlərini heç vaxt unutmayacaq və əbədi olaraq minnətdarlıq hissi ilə yad edəcəkdir.

... Ulu öndərimiz Heydər Əliyevin müqəddəs ruhu qarşısında əsgəri ehtiramla baş əyir, bu böyük, yenilməz dahi insanın ideyalarına bundan sonra da sadıq qalacağımıza and içir və Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrinə hər an canımız və qanımız bahasına olsa belə hazır olduğumuzu bildiririk.

Diqqətinizə görə çox sağ olun!

«Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili»

Namiq Əsgərov
Baş prokurorun müavini
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

... Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoymuş məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə qanunçuluğun təmin olunması, vətəndaş hüquq və azadlıqlarının qorunması başlıca fəaliyyət prinsiplərindən biri elan edilmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmüş çox şaxəli islahatların həyata keçirilməsi daim diqqətdə saxlanılmışdır.

... Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası üçpilleli məhkəmə sisteminin qurulmasına, prokurorluq orqanlarının müasir məzmunlu sivil bir orqana çevrilməsinə şərait yaratmış, hakimiyətin bölgüsü prinsipinə əsasən Azərbaycan Prokurorluğunun məhkəmə hakimiyyətinin tərkibində yerini müəyyən etmişdir.

Həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikasının Prokurorluğu sovetlər dönəminin tələblərinə uyğun olaraq sinfi mənafelərə xidmət edən orqandan qanunun alılıyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən nüfuzlu təsisata çevrilməklə demokratik inkişaf yolu keçmiş, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatlarının ilk mərhələsində atılmış mühüm addımlar nəticəsində Azərbaycan Respublikasının qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, yeni Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, «Məhkəmə və hakimlər haqqında» Qanun, habelə



digər normativ-hüquqi aktlar qəbul edilmiş, bu isə digər sahələrlə yanaşı prokurorluğun işinin yenidən təşkilinə zəmin yaratmışdır.

... Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları çərçivəsində qəbul olunmuş Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsində cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri öz əksini tapmış, dövlət ittihamının müdafiəsi üzrə qurumların

qarşısında mühüm vəzifələr qoyulmuş, cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırma-yaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorun məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirakı qadağan olunmuş, prokurorluğun fəaliyyət istiqamətlərindən biri kimi prokurorların məhkəmələr tərəfindən toyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakını təmin etmək məqsədilə real mexanizmlər yaradılmışdır.

Baş prokurorun müavini qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən Avropa hüquq məkanına ineqrasiya sahəsində uğurla həyata keçirilmiş siyasetin nəticəsi olaraq Azərbaycan Respublikasının 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına üzvlüyü daxil olması və 25 dekabr 2001-ci il tarixdə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının ratifikasiya edilməsi Azərbaycan Respublikasının vətəndaşları üçün öz hüquq və qanuni mənafelərini müdafiə etməkdə əlavə təminatlar yaratmış, həmin Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq, Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul edəcəyi qərarların bütün dövlət orqanları, o cümlədən, məhkəmələr üçün qəti olması və məcburi xarakter daşımıası öz əksini tapmışdır.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

Təməli ulu öndər tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının davamı olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 19 yanvar 2006-cı il tarixli Fərman imzalanmış, həmin Fərmanla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənilməsi işinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmiş, ölkəmizin məhkəmə sistemində apellyasiya instansiyasına aid yeni məhkəmələr yaradılmışdır.

Qeyd olunan Fərmanın, habelə məhkəmə-hüquq islahatları çərçivəsində qəbul edilən digər normativ-hüquqi aktların tələblərindən irəli gələrək, dövlət ittihamının müdafiəsini həyata keçirən qurumların strukturunun mövcud məhkəmə sisteminə uyğunlaşdırılması məqsədilə Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi yenidən təşkil edilmiş, idarənin tərkibində Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, habelə Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr yaradılmış, idarənin ştat tərkibi 54 vahid artırmış, bu struktur qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar təkmilləşdirilmiş, idarənin yeni əsasnaməsi təsdiq edilmişdir.

«Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və «Məhkəmələr və hakimlər haqqında» və «Məhkəmə-Hüquq Şurası haqqında» Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanı ilə Lənkəran, Gəncə, Şəki Ağır Cinayətlər Məhkəmələri və Ağır Cinayətlərə Dair İslər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi təşkil edilmiş və Azərbaycan Respublikası Prokurorluğuna yeni məhkəmələrin təşkil edilməsi ilə əlaqədar məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər edilməsi

tövsiyə edilmiş, həmin Fərmanın icrası ilə əlaqədar Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun təkmilləşdirilməsi yolu ilə idarənin tərkibində Ağır cinayətlər məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbə yaradılmış, onun strukturu və ştat tərkibi təsdiq edilmiş, müvafiq təyinatlar aparılmışdır.

Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşlarının məhkəmə baxışında iştirakı maddi və prossual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm vasitə olmuş, yalnız son 5 il ərzində idarənin prokurorları tərəfindən məhkəmə səhvlərinin aradan qaldırılması məqsədi ilə hökm və digər yekun qərarlardan yuxarı instansiya məhkəmələrinə ümumilikdə 4000-dən çox protest verilmişdir.

... Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də humanizm ideyalarına əsaslanan əfv etmə və amnistiya institutlarının tətbiqi ilə əlaqədar olmuş, həmin siyasetinin nəticəsi olaraq Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarı ilə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə» yeni amnistiya aktı qəbul edilmiş, amnistiya aktının təqribən 9000 məhkuma tətbiq edilməsi nəzərdə tutulmuşdur.

...Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurgulayaraq qeyd etmişdir ki, dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu mütərəqqi normativ-hüquqi bazası olan, demokratik məzmunlu prinsiplər və iş metodları əsasında fəaliyyət göstərən dövlət təsisatına çevrilmişdir.

Hazırda Azərbaycan Prokurorluğunun kollektivi dövlətçiliyimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun fəaliyyət istiqamətləri üzrə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə inamlı fəaliyyət göstərəcəkdir.

Diqqətinizə görə çox sağ olun!

«Heydər Əliyevin siyasi iradəsi Azərbaycan Respublikası prokurorluğu orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi və prokurorluğun kadr korpusunun yenidən formalasdırılmasının əsasını təşkil etmişdir»

Bəhruz Mahmudov

Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

... Tarixdə adlar var ki, onlar uluduz kimi parlayıb xalqın çətin vaxtlarında onun yoluna işiq saçmış, ümidsiz qaranlıqdan çıxarmışdır. Ulu öndər Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdəndir.

... 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən anarxiya və xaos dövrünü yaşamış Azərbaycan Respublikasında məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qanunun alılıyini təmin edə biləcək demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu istiqamətində mütərəqqi islahatlar başlanıb həyata keçirilmişdir. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin olunmasına və müdafiəsinə yönəlmüşdür. ...

Prokurorluğun yeni statusu müəyyənləşdirilməklə onun fəaliyyətinin forma və metodları demokratik dəyərlərə uyğunlaşdırılmış, kadr korpusunun təkmilləşdirilməsi məqsədi ilə kadr siyasətinin əsasları işlənib hazırlanmışdır.

... Aparılan islahatlar nəticəsində Baş Prokurorluğun kadr tərkibinin 70 faizdən çoxu, eləcə də bütün struktur qurumlarının rəhbərliyi dəyişdirilmiş, rəhbər vəzifələrə yüksək təşkilatçılıq qabiliyyəti, nəzəri və peşə hazırlığına malik, təşəbbüskar, dövlətçilik prinsiplərinə sadıq işçilərin, o cümlədən müasir dünyagörüşlü gənclərin irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir. ...

İslahatların ən əhəmiyyətli nəticəsi isə prokurorluğun kadr korpusunun yenidən formalasdırılması üçün qulluğa qəbulun ən demokratik vasitəsi olan müsabiqə yolu ilə gənc mütəxəssislər hesabına yeniləşdirilməsi istiqamətində görülən tədbirlər olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin Respublika Prezidenti kimi 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğun işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları haqqında Əsasnamə»nın icrası istiqamətində görülən tədbirlər nəticəsində yeni nəsil kadr lar hesabına prokurorluğun yenidən formalasdırılması təmin edilmişdir. ...

Prokurorluğun yeni tarixində ilk dəfə olaraq qulluğa qəbul müsabiqə əsasında 2002-ci ildə həyata keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hal-hazırda keçirilmiş 12 müsabiqədə çoxsaylı hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



Müsabiqələrlə əlaqədar cəmi 3592 namizəd işə qəbul üçün sənədlər vermiş, onlardan yüksək tələbkarlıq şəraitində uğur qazanmış 553 namizəd qulluğa qəbul olunmuşdur. İslahatlara qədər prokurorluqda qulluq edən 30 yaşınadək işçilərin sayı cəmi 3 faizə bərabər idisə, müsabiqələr nəticəsində həmin göstərici 52% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, onlardan 265 işçi, yəni 48,5%-i yuxarı təsnifat vəzifələrə, o cümlədən 96 nəfər Baş Prokurorluqda, eləcə də 18 nəfər Baş prokurorun köməkçisi, Baş Prokurorluğun şöbə reisi, rayon prokuroru və rayon prokurorunun müavini kimi vəzifələrə irəli çəkilmişlər.

2000-ci ilin aprel ayından hal-hazırda kənd xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş 270 prokurorluq işçisi rayon, şəhər və hərbi prokuroru vəzifələrinə təyin edilmiş, onların 49%-i, yəni 132 işçi prokuror vəzifəsinə ilk dəfə təyin edilmişlər.

... Ulu öndər Heydər Əliyevin siyasi kursunun və başlığı islahatların layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Programı» dövlət başçısının prokurorluq orqanlarına böyük inamının və yüksək qayğısının təzahürü olmuşdur. Bu programın prokurorluğun fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalasdırılması və peşəkarlığının artırılmasında müstəsna əhəmiyyəti olmuşdur.

Programa uyğun olaraq qulluğa qəbulun obyektiv və şəffaf meyarlar əsasında həyata keçirilməsi sahəsində görülən işlər daha da təkmilləşdirilmiş, prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi, vəzifə rotasiyası və attestasiya keçirilməsinin yeni qaydaları qəbul edilmişdir. Bu sənədlərdə nəzərdə tutulan tələblərin tətbiqi prokurorluğun kadr potensialının daha obyektiv təhlil və düzgün istifadə edilməsi üçün önəmlı olmuşdur.

Hörmətli həmkarlar!

Danılmaz faktdır ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ideyalarının alternativi yoxdur və biz əminik ki, Azərbaycan Prokurorluğu bu ideyaların və onun başlığı həqiqi islahatların davamlı həyata keçirilməsində ölkə rəhbərliyinə daim dəstək olacaqdır.

Diqqətinizə görə çox sağ olun!

«Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısıdır»

Əziz Seyidov

Bakı şəhər prokuroru

(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan Dövlətini və xalqını zamanın ən çətin sınalarından çıxara bilmüş, ölkənin geləcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

1969–1982-ci illərdə Azərbaycan xalqının həyatının bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə dövlətimizin quruculuq salnaməsində ən dolğun sehifələri təşkil edir. Azərbaycanın bugünkü dinamik və hərtərəfli inkişafının bünövrəsi, dünya iqtisadiyyatına dərin integrasiyası proseslərinin möhkəm təməli Heydər Əliyev tərəfindən məhz həmin illərdə yaradılmış potensiala əsaslanır.

... Dahi rəhbər Heydər Əliyev hələ Naxçıvan MR-nın Ali Məclisinə sədirlik etdiyi dövrde Azərbaycanın Üçrəngli bayrağının qaldırılması, Sovet İttifaqının saxlanılıb-saxlanılmaması barədə keçiriləcək referendumda getməmək haqda və «Dünya Azərbaycanlılarının həmrəyli günü haqqında» qərarların qəbul edilməsi və digər cəsarətli addımları ilə müasir Azərbaycan dövlətçiliyinin əsası qoyulmuşdur.

... Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra xalqımız xarici təzyiqlər və daxili çəkişmələrlə üz-üzə qaldığı, dövlət böhranının və hakimiyyətsizliyin kuliminasıya nöqtəsinə çatdığı bir vaxtda – 1993-cü ilin iyununda, xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi və onun hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycan tarixinə «Milli Qurtuluş günü» kimi daxil olan 1993-cü ilin 15 iyundan Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkədə vətəndaş qarşıdurması və qardaş qırğıının qarşısı alındı. ...

Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində Azərbaycanda möhkəm və davamlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Milli Ordu formalasdırıldı.

Azərbaycanın iqtisadi inkişafına xüsusi önəm verən ulu öndər Heydər Əliyev «İqtisadiyyati güclü olan dövlət müstəqil ola bilər» prinsipini əsas götürərək 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» kontraktına və bir sıra iri miqyaslı beynəlxalq lahiyyələrə imza atdı. ...

Demokratik, hüquqi dövlət yaratmaq arzusu ilə yaşıyan Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsinə 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsində qəbul etdi. ...

Konstitusianın qəbulundan sonra respublikamızda demokratikləşmə və hüquqi islahatlar üçün hərtərəfli hüquqi zəmin yarandı. Azərbaycan Respublikasının Pre-



zidenti Heydər Əliyevin 21 fevral 1996-ci il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmış «Konstitusiya Möhkəməsi haqqında», «Möhkəmələr və hakimlər haqqında», «Vəkillər və Vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Bələdiyyələr haqqında» və s. qanunların qəbulu möhkəm-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyət daşımışdır.

... Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasının tam hüquqlu üzvlüyüne qəbul edilmişdir. 2001-ci ilin dekabrında isə onun təşəbbüsü ilə Milli Məclis tərəfindən «Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyası və onun 1, 4, 6 və 7 sayılı protokolları ratifikasiya edilərək ölkə vətəndaşlarının hüquq və azadlıqlarına daha bir töminat verildi, 2002-ci ilin mart ayında hüquq sistemində mühüm rol oynayan qeyri-möhkəm müdafiə mexanizmi olan yeni Ombudsman institutu yaradıldı.

... Müstəqil respublikamızın Konstitusiyasında ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilmesi, prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi ulu öndərin bilavasitə göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Məhz Heydər Əliyevin 2000-ci ilin aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi tərxi görüşdən sonra hərtərəfli struktur islahatlara start verilmiş, həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, mövcud olan nöqsanların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalasdırılması, milli maraqların qorunması, cinayətkarlılığı və hüquq pozuntusuna qarşı mübarizə, cinayət təqibə zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin edilmişdir.

... Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün hər bir azərbaycanlının prezidenti olmaqla bu şərəfli missiyani yüksək vətənpərvərlik hissi ilə həyata keçirir. Biz əminliklə deyə bilərik ki, qarşidan gələn növbəti prezident seçkilərində Prezidentimiz cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq yenidən respublikamızın prezidenti seçiləcəkdir. ...

Bütün tədbir iştirakçılarını Ümummilli Liderimizin qarşısından gələn 90 illik yubileyi münasibəti ilə təbrik edir, dövlət quruculuğu və hüquqi islahatlar yolunda uğurlar arzulayıram!

Diqqətinizə görə çox sağ olun!

«Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu və korrupsiyaya qarşı mübarizə»

Kamran Əliyev

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində bəşəriyyət nəhayət korrupsiyanın cinayətkarlığının ən təhlükəli formalarından biri olmasını və cəmiyyətin bütün sahələrinə son dərəcə dağıdıcı təsire malik bir sosial bəla olmasını dərk edərək ona qarşı sistemli və hərtərəfli mübarizəyə başladılar.

... Qədim Çin filosu və islahatçısı Vanq Anşı (1021–1086) yazırkı ki, səxsiyyətin dahiliyi çoxluğun görmədiyi həqiqəti iti fəhmi, bəsirət gözü ilə dərk etməsindədir. Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdən idi. Çünkü, beynəlxalq aləmin gecikmiş qərarından xeyli öncə ümummilli lider Heydər Əliyev bu sosial bələni görmüş və ona qarşı mübarizə aparmağa başlamışdır.

Müstəqil dövlət quruculuğu illərində ulu öndər Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində aparlığı siyasetdən danışarkən hesab edirəm ki, onun sovetlər dövründə yüksək dövlət vəzifelerində çalışarkən fəaliyyətinin bəzi məqamlarına diqqət yetirmək məqsəd-müvafiq olardı. Belə ki, ilk dəfə olaraq totalitar bir rejimin mövcudluğu şəraitində məhz H. Əliyev tərəfindən korupsiya terminində istifadə edilmiş və 60-ci ilərin sonunda keçmiş sovetlər ittifaqında mövcud olmuş korrupsiya cinayətləri barədə açıq şəkildə müzakirələr aparılmışdır. Rüşvətxorluğun mövcudluğunun rəsmi dairələrdə qəbul edilə bilmədiyi bir vaxtlarda Heydər Əliyev böyük cəsaret nümayiş etdirərək ən ali tribunalarda bu bəlanın mövcudluğunu tam çı�paqlığı ilə ifadə etməklə, korupsiya ilə mübarizənin ən optimal yolunun onun gizlədilməsi yox, ona qarşı mübarizənin aşkarlığında olduğunu sübut etdi.

... Siyasi hakimiyyətinin birinci dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev «Qoy, ədalət zəfor çalsın!» prinsipini rəhbər tutaraq, qanunçuluq və hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək sistemli tədbirlər həyata keçirməyə başlamışdır. Keçmiş SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin 1-ci müavini işləmiş Filip Bobkov sonralar xatırlayırdı: «Heydər Əliyev Azərbaycana rəhbər təyin olunan gündən korupsiyaya qarşı amansız mübarizəyə başladı. Baxmayaraq ki, həmin dövrde bu heç də sadə və asan addım deyildi. Və onun mübarizəsinin konkret müsbət nəticələri olurdu.»

... 2-ci dəfə müstəqillik dövründə siyasi hakimiyyətə qayidian təcrübəli dövlət xadimi Heydər Əliyev fəaliyyətinin ilk günlərindən müstəqil Azərbaycan dövləti və onun əsas atributlarının yaradılması istiqamətində gərgin fəaliyyətə başlamış, 9 avqust 1994-cü il tarixli «Cinayətkarlıq qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və



hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı ilə mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətləri müəyyənləşdirilmişdir.

... Ölkəmizdə azad sahibkarlıq və özəl sektorun inkişafi yolunda manəələrin aradan qaldırılması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlərin korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadı. Ulu öndərin təşəbbüsü ilə 2000-ci ildən etibarən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü ilə mübarizə tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» 8 iyun 2000-ci il tarixli Fərmanı ilə Avropa məkanına sürətlə integrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhəlesi başlanıldı.

... Hesab edirəm ki, müstəqillik dövründə Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətdən danışarkən onun siyasi irlisinin davamçısı cənab prezident İlham Əliyevin son 10 ildə bu sahədəki səmərəli fəaliyyətini qeyd etmək məqsədəmüvafiq olardı.

Belə ki, 2003–2004-cü illərdə ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində mövcud bütün beynəlxalq və regional konvensiyaları ratifikasiya etmiş, 2004–2006-ci illəri əhatə edən korrupsiyaya qarşı mübarizə üzrə dövlət programı və 2007–2011-ci illər üçün şəffaflığın artırılması və korupsiyaya qarşı mübarizə üzrə milli strategiya, həmçinin 05 sentyabr 2012-ci ildə «2012–2015-ci illər üçün Korrupsiyaya qarşı milli fəaliyyət planı»nın və «Açıq hökmətin təşviqinə dair dövlət programı»nın təsdiqinə dair sərəncamlar imzalanmışdır.

... Xüsusi olaraq qeyd etmək istərdim ki, İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində çox mühüm əhəmiyyət kəsb edən ix-tisaslaşdırılmış qurumlar – bu sahədə dövlət siyasetini müəyyənləşdirən Korrupsiyaya qarşı mübarizə komissiyası və cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmış və fəaliyyət göstərirler.

... Biz, prokurorluq əməkdaşları, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsinin şəxsi heyəti bu göstərilən etimada görə ölkənin siyasi rəhbərliyinə təşəkkürümüzü bildirməklə, bu sahədə daha qotiyətli, daha səmərəli və daha çevik fəaliyyət göstərəcəyimizə ölkə rəhbərliyini əmin edirik.

Diqqətinizə görə çox sağ olun!

«Heydər Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin banisidir»

Nazir Bayramov

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi
(konfransda çıxışından çıxarışlar)

Hörimətli konfrans iştirakçıları!

... Heydər Əliyev şəxsiyyəti barədə düşünərkən göz önünə adəton iri-miqyaslı strateji infrastruktur layihələri, nəhəng sənaye, nəqliyyat obyektlərinin tikintisi, yeni şəhərlərin, yaşayış massivlərinin salınması, beynəlxalq miqyaslı qlobal layihə və proseslər gelir. Doğrudan da, dahlilərin möhtəşəmliyi onların gördüyü işlərin miqyasında təcəssüm olunur. Hələ dünyanın iki super dövlətindən biri olan SSRİ-nin siyasi rəhbərliyində təmsil olunduğu dövrlərdə Heydər Əliyevin adı həmişə belə əzəmətli işlərlə bağlı olmuşdur. SSRİ Nazirlər

Soveti sədrinin birinci müavini kimi o, 14 ittifaq nazirliyinin kuratoru idi. Onun məsuliyyət dairəsinə bu gün də Rusiya iqtisadiyyatının lokomotivi olan qaz sənayesi, metallurgiya, nəqliyyat, sosial və digər sahələr daxil idi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə də onun gördüyü işlər yaddaşlarda öz monumentallığı ilə qalmışdır.

Heydər Əliyevin fəaliyyətinin motivlərini təhlil edəndə maraqlı bir nəticəyə gəlirsən: onun gördüyü işlərin möhtəşəmliyinə baxmayaq, bütün bunları o, sadə insanların rifahı naminə edirdi. Ulu önder dövlət adamı idi, tutduğu vəzifələrdən asılı olmayaraq o, daima dövlətçiliyə, onun institutlarının möhkəmlənməsinə xidmət etmişdir. Amma bu dövləti o, insanların fərdi və kollektiv maraqlarının, mənafelərinin, istəklərinin, hüquqlarının, azadlıqlarının real təminatçısı kimi görürdü.

... Heydər Əliyev üçün insan hüquqları yalnız bir ideya deyildi. İnsan hüquqları onun üçün fəaliyyət hədəfi idi. Bu hədəfə çatmaq üçün o, dövlətin bütün mümkün resurslarını səfərbər etməyi bacarrıdı. Tanınmış siyasi xadim Zbignev Bjezinski 1998-ci ildə etdiyi çıxışlarının birində vurğulayırdı ki, «Heydər Əliyev zəngin dövlətçilik və idarəetmə təcrübəsi əsasında qısa müddətdə Azərbaycanda insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə nail olub».

... Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv olması ilə ölkəni daha qlobal olan bir hədəfə çatdırmaq istəyirdi. Bu hədəf Azərbaycanın dünyanın qabaqcıl ölkəlerini birləşdirən Avropa Şurasının üzv dövlətləri ilə münasibətlərini daha da yaxınlaşdırmaq idi. O, deyirdi:



«İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yolu-dur»; «Bəşər sivilizasiyasının ən müdrik köşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiy-yətdir.»

... Müasir liberal hüquq nəzəriyəsi insan və dövlət münasibətlərinin dialektikasını onların arasında kərəmətli ziddiyətdə axtarır, efemer «ictimai maraqlar»ın fərdi hüquq və azadlıqlara hörmət hüququnu üstələməsini sonuncuların məhdudlaşdırılmasına əsas verən

amil kimi qəbul edir.

Heydər Əliyev bu məsələdə daha uzağa gedirdi; onun real siyasetçi mənşəindən insan hüquqlarının bir şeylə – dövlətin resursları ilə hüdudlaşması görünür. Bu daha real hədəfdir. İnsan hüquqlarının təminatı üçün dövlət yetərli resurslara malik olmalıdır. Hətta insan hüquqlarının müdafiəsinin ən səmərəli beynəlxalq nəzarətinin tətbiq edildiyi ölkələrdə də fərdi hüquqların pozuntusu hallarının əsasən dövlətlərin resurs çatışmazlığı ilə bağlı olması danılmaz bir faktdır.

... Heydər Əliyevin Azərbaycan, hətta deyərdim ki, regionumuz üçün tarixi və tələyüklü qərarlarından biri, sözsüz ki, ölkənin strateji inkişaf istiqamətinin düzgün müəyyən edilməsi barədədir. Bu istiqamətin əsas üstünlüyü insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi sisteminin yaradılmasında və ona bilavasitə beynəlxalq nəzarətin tətbiqində idi. Nə qədər tərəddüdlər və çətinliklərle rastlaşa da, dahi şəxsiyyət qətiyyəti tədbirlərlə ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinə nail oldu. Sadə bir cümlə ilə ifadə olunan bu nailiyət əslində qısa tarixi müddət ərzində ölkə həyatının bütün sahələrinin islahatını, qabaqcıl müasir standartlara uyğunlaşdırılmasını, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasını tələb edirdi. Bunlar asan iş deyildi; ancaq Heydər Əliyevin müdrikiyi, qətiyyəti, eləcə də onun qazandığı siyasi resurs ölkəni bu hədəfə çatdırıldı. Avropa inkişaf vektorunun bundan sonra onilliklər boyu Azərbaycanın iqtisadi, siyasi, sosial, texnoloji və sair sahələrdə dinamik inkişafını təmin edəcəyinə şübhə yoxdur. Bu siyaset indi ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətinizə görə çox sağ olun!

«Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları bütün dövlət təsisatlarında, o cümlədən Azərbaycaq Respublikası Prokurorluğu orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanmasının əsası olmuşdur»

Natiq Hüseynov

Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi
(konfransda çıxışından çıxarışlar)

Hörmətli konfrans iştirakçıları!

Bu günlərdə bütün Azərbaycan xalqı və Azərbaycan vətəndaşları, Azərbaycanı sevən, onunla istənilən bağlılığı olan şəxslər müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasetçi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Azərbaycanın müasir tarixinin 35 ildən artıq bir dövrü ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə six bağlı olmuşdur. Həmmən dövrə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın içtimai-siyasi, iqtisadi və mədəni həyatındaki bütün uğurlarda onun əvəz olunmaz xidmətləri vardır.

... Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri kimi informasiya-kommunikasiya texnologiyaları da ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə uğurla inkişaf etmişdir. «...Texnika, elm, texnologiya çox surətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti ya-vaş-yavaş artırıq və qabaqda gedənlərin səviyyəsində olaq...» deyən ulu öndər ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi önəm vermişdir.

... Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevralında «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyani (2003–2012-ci illər)» imzalamaqla sonrakı illərdə İKT sahəsində əldə edilmiş nailiyyətlərin əsasını qoymuşdur. ...

... Ümummilli liderin imzaladığı milli strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün «Elektron Azərbaycan» Dövlət Programı (2005–2008-ci illər və 2010–2012-ci illər) qəbul edilmiş və onların yerinə yetirilməsi nəticəsində İKT sektorunun infrastrukturunu müasir texnologiya və avadanlıqların tətbiqi ilə modernləşdirilmiş, güclü qanunvericilik bazası formalasdırılmış, davamlı və dayanıqlı inkişaf üçün etibarlı baza hazırlanmışdır.

... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində ölkə həyatının bütün sahələrinin informasiya texnologiyalarından istifadə etməklə müasir dövrün yüksək tələbləri səviyyəsində inkişafına nail olunmuş, bu istiqamətdə son dövrlərdə zəruri islahatlar aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan ediləməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokuror-



luğunun 31 yanvar 2013-cü il tarixdə 19 bənddən ibarət Tədbirlər Planı təsdiq olunmuşdur.

... Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə, elektron sənəd dövriyyəsinin tətbiqi, prokurorluq orqanlarının «Elektron Azərbaycan» Programının həyata keçirilməsində iştirakı istiqamətdə bir sıra işlər görülmüşdür.

Elektron Sənəd Dövriyyəsi Programının Baş Prokurorluğun bütün qurumlarında hərtərəfli mənimsənilməsi və səmərəli tətbiqi, mərhələli şəkildə Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilmişdir.

... Baş Prokurorluğun struktur qurumlarının idarədaxili proqramlarla təminatı işi aparılmaqla, idarə və şöbələrin fəaliyyətinə dair bütün məlumat və göstəriciləri əks etdirən müasir tipli proqramların hazırlanıb istifadəyə verilməsi prosesi uğurla davam etdirilir.

Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarından istifadə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq «Elektron Cinayət» İnformasiya Programının hazırlanması və tətbiqi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, 26 sentyabr 2012-ci il tarixdə programın təqdimat mərasimi keçirilmişdir.

... Həmçinin, Baş Prokurorluqla digər prokurorluq orqanları arasında videokonfrans sisteminin qurulması sahəsində görülən işlər xüsusi yer tutmuşdur. Eyni zamanda, Baş Prokurorluqda mövcud olan server otağı əsaslı təmir olunmuş və informasiya texnologiyalarının son nailiyyətlərini özündə əks etdirən yeni serverlər almış, otağın müasir standartlara uyğun qurulması başa çatmışdır. Prokurorluq orqanlarında informasiya texnologiyalarının tətbiqi işi davam etdirilərək bütün prokurorluq orqanlarının əhatə edəcək vahid optik şəbəkənin qurulması işi yüksək intensivliklə həyata keçirilir.

Hörmətli konfrans iştirakçıları!

90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev azərbaycanlı olduğu üçün özünü xoşbəxt hesab edirdi. Azərbaycan xalqı da Heydər Əliyev kimi Prezidenti olduğu üçün xoşbəxt idi. Əsası ulu öndərimiz tərəfindən qoysulan bu xoşbəxtliyə Heydər Əliyev idarəciliy məktəbinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.

Diqqətinizə görə sağ olun!

**Azərbaycan Prokurorluğunun kollektivi adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət**

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ**

Möhtərəm cənab Prezident!

Bu günlərdə müstəqil Azərbaycan dövlətçiliyinin memarı və yaradıcısı – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edən xalqımız son 30 ildən artıq olan bir dövr ərzində Azərbaycan Respublikasının tarixi taleyində, ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri yalnız həmin dahi şəxsiyyətin adı ilə bağlayır. Ulu öndərimiz Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən vərilen yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq bu günə qədər davam edən zaman kəsiyi «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi səciyyələndirilir, ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdış etdiyi 15 iyun günü «Azərbaycan xalqının Milli Qurtuluş günü» kimi hər il qeyd edilir.

Möhtərəm cənab Prezident! Sizin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» Sərəncamınız ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, həmin sənədə Azərbaycan xalqı və dövləti qarşısında onun misilsiz tarixi xidmətlərinə, xalqımızın müstəqillik uğrunda mübarizəsində, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına müstəsna roluna layiqli qiymət verilmişdir.

Görkəmli siyasi və dövlət xadımı Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınadlarından uğurla çıxa bilmiş, onun müəyyənleşdiriyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyaset tədbirləri sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və dünyəvi bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, qanunun alılıyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalasdırılmışdır.

Hakimiyyət böhranının və anarxiya vəziyyətinin ən yüksək həddə qətdiği, ölkəmizin vətəndaş mühəharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda xalqının təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdış edən Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimin mövcudluğu üçün böyük təhlükə olan dövlət əvvəriliyi cəhdlerinin və siyasi terror aktlarının qarşısı alınmaqla, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır.

Ulu öndərimizin rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının, uğurlu neft strategiyasının həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlmış, Azərbaycan ölkəmizin hərtərəfli inkişafı üçün stimul yaranan, daim inkişaf edən və möhkəmlənən iqtisadi potensiala malik bir dövlət kimi regionun aparıcı dövlətinə çevrilmişdir.

Azərbaycan Respublikasının milli prokurorluq orqanlarının demokratik məzmunda yenidən formalaşması da məhz ulu öndərimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuş, onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Prokurorluğu dövlətçiliyimizin maraqlarına və qanunun aliliyi prinsipinin reallaşmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması məqsədlərinə xidmət edən bir təsisatı çəvrləmişdir. Tam yeni məzmunda formalaşmasına və fəaliyyəti üçün hərtərəfli təminatlar yaradıldığına görə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasetinə borclu olan Azərbaycan Respublikası Prokurorluğu orqanlarında da yubiley mərasimi ilə elaqədar xüsusi olaraq təsdiq edilmiş plan əsasında coxsayılı tədbirlər həyata keçirilmişdir. Bugünkü konfrans da həmin tədbirlər sırasındandır.

Azərbaycan Respublikasının Prezidenti kimi xalqın hərtərəfli dəstəyinə əsaslanan uğurlu dövlətçilik siyasetinə əyani şəkildə sübuta yetirmişdir ki, Heydər Əliyev siyaseti və ideyaları yaşayır və onun müəyyənəşdiridiyi strateji xəttə uyğun olaraq bu ideyaların həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü şəkildə müvafiq tədbirlər həyata keçirilir. Son illər ərzində Azərbaycanda görürlən və bu gün də müvəffəqiyyətlə davam etdirilən qurculuq işləri, Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər ulu öndərimizin əziz xatirəsinə Sizin tərəfinizdən ən qiymətli hədiyyədir.

Milli Prokurorluq orqanlarının kollektivi üçün də çox sevincli haldır ki, əsası ulu öndərimiz tərəfindən qoyulmuş Azərbaycan Prokurorluğununa qayğılı münasibət Sizin tərəfinizdən də yeni müstəvidə davam etdirilir, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident!

Konfrans iştirakçıları və Azərbaycan Prokurorluğunun kollektivi adından Sizi əmin edirəm ki, xalqımızın ümummilli liderinin etimad və qayğısı sayəsində demokratik məzmunda yenidən formalaşmış milli prokurorluq orqanları müdrik rəhbərliyiniz altında ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdərləndə qorunması işində həmişə ən sıralarda olacaqdır.

Hörmətlə,

**Azərbaycan Respublikası Prokurorluğunun
kollektivi adından**

Zakir QARALOV

08 may 2013-cü il

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

Prokurorluq işçiləri mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər



Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının nümayəndələri mayın 10-da Fəxri xiyabanda xalqımızın ümum-millî lideri Heydər Əliyevin məzarını ziyarət etməklə, onun əziz və unudulmaz xatirəsini yad etmişlər. Onun məzarı önünə təzə tər gülər qoymuş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Eyni zamanda, ulu öndərin həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyevanın da xatirəsi anılmışdır.



Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

**Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Baş Prokurorluq tərəfindən ağaçəkmə kampaniyası təşkil olunmuşdur**



Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirərək genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı möhtərəm Heydər Əliyev tərəfindən müəyyən olmuş ekoloji siyaset Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla əlaqədar olaraq, 2010-cu il ölkəmizdə «Ekologiya ili» elan olunmuş və ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planına əsasən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiliyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə aprel ayının 20-də ağaçəkmə kampaniyası keçirilmişdir. Prokurorluğun bütün əməkdaşları bu

kompaniyada fəal iştirak etmişlər. Ağaçəkmə kampaniyası çərçivəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisində keçən hissəsində 3 hektar ərazidə iki min beş yüzdən artıq Eldar şamı və zeytin ağacları əkil-



mişdir. Əkilən ağacların Abşeron yarımadasının iqlimine uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişaf üçün mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstəriməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev Fondu ilə tanışlıq Baş Prokurorluğun əməkdaşlarında zəngin təəssüratlar yaratmışdır

Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları mayın 3-də Heydər Əliyev Fondunda olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyanətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin ırsını öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir. Qeyd olunmuşdur ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formallaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılması məhz ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir.



Prokurorluğun əməkdaşları ulu öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətini eks etdirən fotosəkillər və eksponatlar prokurorluğun əməkdaşlarında xüsusi maraq doğurmuşdur. Sonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ölüm yolundan bəhs edən «Böyük ömrün anları» sənədli filmini izləmişlər.

Fondla tanışlıq Baş Prokurorluğun əməkdaşlarında zəngin təəssürat yaratmışdır.

◆◆◆ Hərbi prokurorluğun işçiləri Heydər Əliyev Fondunu ziyarət etmişlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 29-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri Heydər Əliyev Fondunu ziyarət etmişlər.

Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin ırsını öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını eks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan Hərbi Prokurorluğun işçiləri görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Ba-



kı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçidiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.

Sonda Heydər Əliyevin ölüm yolundan bəhs edən «Böyük ömrün anları» sənədli filmini izləmişlər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğununda Azərbaycan xalqının ümummülli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir



May ayının 7-də Naxçıvan Muxtar Respublikası Prokurorluğununda Azərbaycan xalqının ümummülli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar.

Konfransda Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, xalqlarının taleyində müstəsna rol oynayan liderlər həm də milli dövlətçilik ideyalarının gerçəkləşməsində mühüm rol oynayır, tərəqqi üçün da yanqli əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilirlər. Tarix özündən sonra layiqli irs qo'yub getmiş fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin xalqı və dövləti naminə həyata keçirdiyi xeyir-xah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideya-milli ideologiya da məhz bu böyük şəxsiyyətlərin siyasi konsepsiyasında reallaşır.

1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə xalqımızı milli müstəqilliyə doğru aparan işqli yoluñ əsası qoyulmuşdur. Ulu öndər Heydər Əliyev 1969-cu il 5 avqust tarixli plenumda ölkədə qanunçuluğun, hüquq qaydalarının teminati sahəsində vəziyyətin qənaətbəxş olmadığını vurgulamış, sonrakı mərhələdə hüquqi mexanizmlərin gücləndirilməsinə başlayaraq məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır. Heydər Əliyev deyiridi: «...Biz «qanunçuluq» deyəndə Cinayət Məcəlləsinən dən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tu-

turuq. Özü də hüquq pozuntuları, onların profilaktikası bizim üçün tekçə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünkü səhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətlərinin, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir».

Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf yolunda manəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istor başlangıcda, iştirəsə də sonralar həmin xalqları tutduqları yoldan döndərməyə çalışsa da böyük iradə həmin xalqların fəravən inkişaf yoluna çıxmasına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardır. Yəni tarix şəxsiyyətləri insanlara sanki özlərinin sınaqları üçün bəxş etmişdir. Hər bir siyasi lider həm də müəyyən ideoloji-siyasi irsin daşıyıcısıdır. Bu mənada əminlik-lə demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayesində həyata vəsiqə alan milli azərbaycanlıq ideologiyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Hər bir fərd bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır, özünü inkişaf prosesinin müşahidəcisi deyil, fəal iştirakçı qismində görür. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.

Qeyd olundu ki, ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəcilik səriştəsi ilə dövlət müstəqilliyinin əbədiliyi üçün məsuliyyətdən çəkinməmişdir. Çətinliklərə mətinliklə sine gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, özünəinam

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkil-də geniş xalq kütlələrinə tizah edə bilmə fövqəlkey-fiyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtarmışdır.

Ümummülli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda ali hakimiyətə qayıdışı ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ulu öndər bu mərhələdən etibarən ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasetə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların bирgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.

Vurğulandı ki, 1995-ci il noyabr ayının 12-də xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk Konstitusiyasının qəbuluna nail olan ümummülli lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədaletli cəmiyyətin formalasdırılması, idarəcilikdə demokratik ənənələrin tam bərqərar olması naməne misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipiñ qorunmasına çalışan Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlılıya, qarşılıqlı etimada nail olmayı mömkün hesab etmişdir.

Ümummülli lider Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli, mütərəqqi islahatların varisiyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm» deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda həmin fikrin qəti qənaət olduğu bir daha təsdiqlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan nailiyyət-

lər ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmetli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.

Vurğulandı ki, müstəqil Azərbaycan Respublikası milli prokurorluğunun dövlətçiliyin maraqlarına və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalasması da ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, o cümlədən möhkəm-hüquq islahatlarının memarı kimi yalnız ulu öndər Heydər Əliyevin dövlətçilik siyaseti, onun qayğısı nəticəsində mümkün olmuşdur. Məhz ümummülli liderimizin 26 aprel 2000-ci il tarixdə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və Azərbaycan Prokurorluğunun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfili islahatlara başlanılmaqla, Dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun demokratik məzmunda yeniləşməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalasdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir. İndi cəsarətlə demek olar ki, prokurorluq orqanlarında köklü və mütərəqqi islahatların banisi yalnız ulu öndərimiz Heydər Əliyevdir. Ulu öndərin banisi olduğu bu islahatlar davamlı şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Muxtar Respublika prokuroru sonda əminliklə ifadə etdi ki, Azərbaycan xalqının ümummülli lideri Heydər Əliyevin etimad və qayğısı nəticəsində demokratik məzmunda tamamilə yenidən formalasılmış Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, onun əbədiliyi və daimiliyi üçün bütün təminatlar yaradıldığı dövlət müstəqilliyyimiz, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəndlər-dən qorunmasında bu kursun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

Konfransda Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov, Muxtar Respublikası Prokurorluğunun şöbə rəisləri Faiq Səfərov, Nihad Abbasov, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi Qibləli Yusifov və başqaları ümummülli lider Heydər Əliyevin Azərbaycan Respublikasının tərəqqisi naminə gördüyü möhtəşəm işlərdən danışdılar.

Hərbi Prokurorluqda «Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda konfrans keçirilmişdir



Mayın 6-da Azərbaycan Respublikası Hərbi Prokurorluğununda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar «Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda konfrans keçirilmişdir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin büstü öünüə əkllil və gül dəstələri qoymuş, ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış edərək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat vermişdir.

X.Vəliyev Vətən qarşısındaki xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irlisinin öyrənilməsi istiqamətində Respublika Hərbi Prokurorluğununda bir çox işlərin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, bu günlərdə istifadəyə verilən Respublika Hərbi Prokurorluğunun yeni inzibati binasının foyesində Heydər Əliyev irlisinin aşasdırılması məqsədi ilə müasir elektron kitabxana yaradılmışdır.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurgulamışdır ki, şərəfli və monalı ölüm yolunu ölkəmizin tərəqqisine həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdretli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəfə çıxmış bütöv bir idarəcilik məktəbinin, müasir ictimai-

siyasi fikrin ən yüksək keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özü-nütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəniz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilmişdir.

Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi müstəqilliyyə nail olunmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun alılıyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalasdırılmışdır.

Məruzəçi daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi iradeşinin bəhrəsidir.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdiriyini vurgulayan hərbi prokuror bu gün dövlət başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev ulu öndərin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində, eləcə də ordu quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışmış, bugünkü möhtəşəm uğurlarımızın təməlində Heydər Əliyev ideyalarının durduğunu bildirmiş, dahi rəhbərin siyassətinin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini diqqətə çatdırılmışdır.

Konfransda Kəspublika Hərbi Prokurorluğunun Təşkilat-analitik şöbəsinin prokuroru Pərviz Hacıyev ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Mərasimə yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadıq qalacaq, müstəqilliyyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak edəcəkdir.

**Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə
Bakı şəhər prokurorluğunda konfrans keçirilmişdir**



Aprelin 30-da Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş «Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir» mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Bakı şəhər prokurorluğunun binasındaki ulu öndər Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoymuş, ümummilli liderin unudulmaz xatirəsini bir dəqiqəlik sükütlə yad etmişlər.

Tədbirdə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolü, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir. Cəmiyyətdə haqq-ədalətin zəfər çalması, insanların hüquq və azadlıqlarının müdafiəsi, hər bir ictimai münasibətin qanunla nizama salınması, qanunvericilik bazasının təkmilləşdirilməsinin ulu öndərin rəhbər seçildiyi 1969-cu ildən başlayaraq daim diqqət mərkəzində olması bildirilmişdir.

Şəhər prokuroru prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formallaşmasının, onun fəaliyyətinin hərtərəfli təminat üçün qanunverici, maddi və sosial bazasının yaradılmasının ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirmiş, dahi rəhbərin siyasi kursunun laiyqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prokurorluq orqanlarına daim diqqət və qayğı göstərilməsini, prokurorluq əməkdaşlarının əməyinin layiqincə qiyməyləndirilməsini xüsusi olaraq diqqətə çatdırmışdır.

Əziz Seyidov rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadıq qalacağı, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabit-



liyin hər çür cinayətkar qəndlərdən qorunması işində səylərini daha da artıracağını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyaseti daim dəstəkləyəcəyini vurgulamışdır.

Konfransda Milli Məclisin deputati, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydin Mirzəzadə «Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir» mövzusunda çıxış edərək ulu öndərin həyat yolu, siyasi fəaliyyəti ilə bağlı onun zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

**Təbe rayon (şəhər) prokurorluqlarında ulu öndər Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar seminarlar keçirilmişdir**

**Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Gəncə şəhər prokurorluğunda seminar keçirilmişdir**



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planının icrasına uyğun olaraq aprelin 17-də Baş Prokurorluq tərəfindən Gəncə şəhər prokurorluğunda bölgə prokurorluqları əməkdaşlarının iştirakı ilə seminar-məşğələ keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin heykəlini ziyarət etmişlər.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov müasir Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq İslahatlarının həyata keçirilməsində əvəz olunmaz xidmətləri, onun prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, Azərbaycan Prokurorluğunun konstitusional statusuna uyğun olaraq davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsmayılov, Gəncə şəhər prokuroru Adil Vəliyev və digər natiqlər ulu öndər Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi və dövlət müstəqilliyimizin qorunmasına həyata keçirdiyi gələcəyə hesablanmış fəaliyyəti haqqında çıxış etmişlər.

◆◆◆

**Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Mingəçevir şəhər prokurorluğunda seminar keçirilmişdir**

Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq Baş Prokurorluq tərəfindən aprelin 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi bölgə prokurorluqları əməkdaşlarının, Mingəçevir şəhər İcra Hakimiyəti başçısının müavininin, həmçinin Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədrinin iştirakı ilə Mingəçevir şəhər prokurorluğunda seminar-məşğələ keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək onun şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun ümummilli liderin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə dinamik inkişafı, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə ineqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruluğu yolunda ciddi addımların atılması, məhkəmə-hüquq İslahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Azərbaycan Prokurorluğu orqanlarının formalasdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş möhtəşəm işlər barədə geniş məruzəsi dinlənilmişdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruluğu prosesində gördüyü işlər barədə Mingəçevir şəhər prokuroru Azad Qarayev, YAP şəhər təşkilatının sədri Cavanşir Usubov və digər natiqlər çıxış etmişlər.



Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Sumqayıt şəhər prokurorluğunda seminar keçirilmişdir

Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq aprelin 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Sumqayıt şəhər prokurorluğunda qeyd edilmişdir.

Sumqayıt şəhər və hərbi prokurorluqları, bölgə rayon prokurorluqları əməkdaşlarının, həmcinin Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri və şəhər hüquq müdafiə orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilən seminar-məşğələni şəhər prokuroru Dağlar Zeynalov açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü möhtəşəm işlər barədə məlumat vermişdir.

Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Malik Səlimovun ulu öndərin Azərbaycan Prokurorluğu orqanlarının formalasdırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə geniş məruzəsi diniñənlmişdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu



Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı YAP Sumqayıt şəhər təşkilatının sədri və digər natiqlər çıxış etmişlər.



Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Masallı rayon prokurorluğunda seminar keçirilmişdir

Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına müvafiq olaraq Baş Prokurorluq tərəfindən mayın 2-də Masallı rayon prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bölgə prokurorluqları əməkdaşlarının, həmcinin Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədrinin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edərək rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov Azərbaycan xalqının tarixində və təleyində silinməz iz qoyan böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət kimi formalasmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, dövlət quruculuğu istiqamətində əldə edilmiş yüksək nailiyyətlər, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, həmcinin Azərbaycan Prokurorluğu orqanlarının formalasdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etmişdir.

Masallı rayon prokuroru Fikret Əsgərov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər Heydər Əliyev irsi, onun həmişəyəşar ideyaları, Azərbaycan dövləti və xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlər barədə çıxış etmişlər.





AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞU

Ə M R

Nº 10/25

Bakı şəhəri

08 may 2013-cü il

«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə

Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın böyük oğlu, ümummilli lideri Heydər Əliyevin əbədiyəşar xatırəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 07 may 2013-cü il tarixli Qərar qəbul edilmişdir.

Qeyd edilən qərarın vaxtında və dürüst icra olunmasını təmin etmək məqsədilə «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini rəhbər tutaraq,

Ə M R E D İ R Ə M :

1. Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Baş Prokurorluğun idarə (şöbə) rəisləri, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi, Bakı şəhər, rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 07 may 2013-cü il tarixli Qərarının (bundan sonra – Qərar) təxirəsalınmadan və dürüst icra olunması üçün zəruri tədbirlərin görülməsi təmin edilsin.

2. Qərarın icrası zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsini, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyani tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsini, icra vəziyyətinin hər ay təhlil olunmasını, amnistiyanın tətbiqinin 4 aylıq müddəti başa çatdıqdan sonra ümumi-ləşdirmənin aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən zəruri tədbirlər görülsün.

3. Qərarın 16-20-ci bəndlərində göstərilən məsələlər üzrə prokuror səlahiyyətləri aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbələri tərəfindən həyata keçirilsin.

4. Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın məhkəmələr tərəfindən tətbiqi zamanı Qərarın 20-ci bəndinə, cinayət-prosessual qanunvericiliyin və «Cinayət mühakimə icraatında ictimai və ictimai-xüsusi ittihamın müdafiəsi üzrə prokurorluğun fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri barədə» Baş Prokurorluq üzrə 27 yanvar 2005-ci il tarixli 08/8-09/2s nömrəli əmrin tələblərinə əməl edilməklə məhkəmə baxışında müvafiq dövlət ittihamçılarının iştirakı təmin edilsin.

5. Qərarın tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələri və icra məmurlarının qərarlarına razılıq verilməsi məsələlərinin həlli Dövlət ittihamının müdafiəsi üzrə idarəyə, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə, Bakı şəhərinin ərazisində isə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə həvalə edilsin.

6. İntizam xarakterli hərbi hissədə saxlama və hərbi xidmət üzrə məhdudlaşdırma növlərində cəza çəkən məhkumlar haqqında amnistiya tətbiq edilməsi barədə intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığının qərarlarına razılıq verilməsi məsələlərinin həlli Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə həvalə edilsin.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə prokurorluqda həyata keçirilmiş tədbirlər

7. Amnistiyanın məhkəmələr tərəfindən tətbiqi zamanı məhkəmə baxışında iştirak edən dövlət ittihamçıları amnistiyanın tətbiqi ilə əlaqədar qərar qəbul edildikdən sonra 5 günədək müddət ərzində məhkəmə qərarının surətini, «Məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədine nail olunmasında prokurorluğun iştirakının səmərəliliyinin artırılması barədə» Baş Prokurorluq üzrə 07 fevral 2005-ci il tarixli 08/16 nömrəli əmrə əlavə edilmiş 1 №-li formaya uyğun arayışı, habelə protest verildiyi təqdirdə onun surətini Dövlət ittihamının müdafiəsi üzrə idarəyə və müvafiq şöbələrə təqdim etsinlər. Şöbə rəisləri tərəfindən bu qaydaya ciddi nəzarət edilməklə, pozuntu müəyyən olunduğu hər bir fakt barədə Dövlət ittihamının müdafiəsi üzrə idarəyə yazılı məlumat verilsin. Arayışlar və onlara əlavə edilmiş sənədlərin Dövlət ittihamının müdafiəsi üzrə idarədə və şöbələrdə öyrənilməsi və bundan sonra prosessual hüquqların reallaşdırılması «Cinayət mühakimə icraatında ictimai və ictimai-xüsusi ittihamın müdafiəsi üzrə prokurorluğun fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri barədə» Baş Prokurorluq üzrə 27 yanvar 2005-ci il tarixli 08/8-09/2s nömrəli əmrin tələblərinə əməl edilməklə həyata keçirilsin.

8. Dövlət ittihamının müdafiəsi üzrə idarənin və şöbələrin rəhbərliyi və prokurorları Qərarın 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar tərəfindən amnistiyanın tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etsinlər.

9. Qərarın 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar tərəfindən amnistiyanın tətbiqi məsələsinə baxılmasında iştirak etməsi həvalə edilmiş Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları bu əmrə əlavə edilmiş formalara uyğun olan rəyi (*əlavə № 1 və 2*) amnistiyannın tətbiqinə dair qərarla birləşdə təsdiq edilməsi üçün Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisinə, şöbələrin prokurorları isə müvafiq şöbə rəislerinə təqdim etsinlər. Müvafiq rəy və qərar Dövlət ittihamının müdafiəsi üzrə idarədə (şöbələrdə) öyrənildikdən sonra amnistiyanın tətbiq edilməsinə razılıq verilsin və ya bundan imtina edilsin.

10. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə birinci instansiya məhkəməsində baxılmasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun dövlət ittihamçılarının iştiraki təmin edilsin.

11. Amnistiyanın tətbiqi məsələsinə baxılmasında iştirak edən Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları hesabat ayına dair 3 gün müddətinə və amnistiya tətbiqi müddəti başa çatdığı gündən 5 gün müddətində bu əmrə əlavə edilmiş formaya uyğun olan yazılı hesabatı (*əlavə № 3*) Dövlət ittihamının müdafiəsi üzrə idarəyə təqdim etsinlər. Şöbə

rəisləri şöbə üzrə hesabatın müvafiq qaydada Dövlət ittihamının müdafiəsi üzrə idarəyə təqdim edilməsinə təmin etsinlər.

12. Amnistiyanın tətbiqi barədə cəzaçəkmə müəssisələrinin, intizam xarakterli hərbi hissələrin, hərbi hissə komandanlığının və icra məmurlarının qərarlarına razılıq verilməsi ilə yanaşı dövlət ittihamçıları, barələrində amnistiya tətbiq edilən şəxslərə amnistiya aktının humanist mahiyyətini çatdırmaqla gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlər aparılmasını təmin etsinlər.

13. Amnistiyanın tətbiqi ilə əlaqədar tərtib olunan rəy və arayışlardakı məlumatların doğruluğuna görə həmin rəy və arayışları tərtib edən dövlət ittihamçılarının fərdi məsuliyyət daşımaları onların nəzərinə çatdırılmaqla, qanun pozuntuları və nöqsanlara yol verilməməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi onlardan tələb edilsin.

14. Amnistiyanın tətbiqi ilə əlaqədar qanun pozuntularına yol verilməsi barədə daxil olmuş müraciətlərin Baş Prokurorluğun Müraciətlərə baxılmasına idarəsi tərəfindən dərhal Baş prokurora təqdim olunması, həmin müraciətlər üzrə təxirəsalınmadan aşadırmalar aparılmaqla qanuni qərarların qəbul edilməsi təmin edilsin.

15. Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri və tabe prokurorlar amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik etsinlər.

16. Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri və tabe prokurorlar Qərarın bütün prokurorluq işçiləri tərəfindən öyrənilməsini və amnistiya aktının humanist mahiyyətinin təbliğini təmin etsinlər.

17. Əmrin icrasına nəzarəti öz üzərimə götürürləm.

18. Əmr elan edilməsi və icra olunması üçün Baş Prokurorluğun bütün struktur qurumlarına və tabe prokurorlara göndərilsin, habelə «Azərbaycan Prokurorluğu» jurnalında dərc edilsin.

Azərbaycan Respublikasının

Baş prokuroru

I dərəcəli dövlət

ədliyyə müşaviri

Zakir Qaralov

**Amnistiya aktının prokurorluq orqanlarında tətbiqi ilə bağlı
Baş Prokurorluqda seminar keçirilmişdir**

Mayın 11-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Milli Məclisin 2013-cü il 7 may tarixli qərarının prokurorluq orqanlarında tətbiqi mövzusunda Baş Prokurorluğun Elm-Tədris Mərkəzində seminar keçirilmişdir.



Seminarda Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə, hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətimizin daim diq-

amnistiya təsisatlarının bərpa edildiyini və bu sahədə ən qəti addımların atıldığı xüsusi vurğulamışdır.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq əmr imzalanmışdır.

Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriyyəti vurğulanaraq, onun humanist mahiyəyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriyyi diqqətə çatdırılmışdır. Eyni zamanda, prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən, cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədilə «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri da-xilində köməklik göstərmələri tövsiyə edilmişdir.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyani tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılmışdır.



qət mərkəzində olduğunu vurğulamışdır. Natiq ulu öndər Heydər Əliyevin siyasi hakimiyətə xilasedici qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sisteminin işlək və çevik mexanizmlərin tətbiqinə başlandığını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmaqla, humanizm siyaseti çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən əfv və



AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Tərcümeyi-hal

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumu-nu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırma-ğa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdürü və-zifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-major rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Lenin-qrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tərix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən



biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputati, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-ci ilin 20 yanварında sovet qoşunlarının Bakıda töötədiyi qanlı fa-

HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

cə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinnatın təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasetinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-ci ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partianın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 fai-zini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində

namızədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrin 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birleşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırımızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-ci il – Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı «Yaroslav Mudrı» ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il – Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı – «Atatürk Sülh Mükafatına» layiq görülmüşdür.

20 yanvar 2001-ci il – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin «Fəxri professor» adı verilmişdir.

3 aprel 2003-cü il – Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V. Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il – Rusyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvanni ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.

Siyasi portret

1969 – 1982

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyaset aləmi üçün hələ cavan, işgüzər, məqsədönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlükə köhnəlmış forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzər tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi.

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.

Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər: faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı öl-

kənin ən yüksək mükafatına layiq görüldü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı.

Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsərətindən qurtuldu.

Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kəbelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.

Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə – Moskvaya, Leninqrada, Kiievə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi «Qoy ədalət zəfər çalsın» şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişirdi. 70–80-ci illər Azərbaycan tarixinin hərtərəfli, köklü yeniləşirmə dövrü, dinamilik, işgüzərliq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formallaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

1969 – 1973



1 May nümayişi zamanı, Hökumət tribunası,
1 may 1971-ci il



Ağdaş rayonunun pambıqçılıq kolxozlarının birində, avqust 1972-ci il



Seçki məntəqəsində, 14 iyun 1970-ci il



Araz çayı üzrəndə su qovşagının açılışı. SSRİ Nazirlər Sovetinin sədr müavini M.I.Yefremovun qarşılaması,
28 iyun 1971-ci il



Azərbaycana keçici Qırmızı Bayraqın verilməsi münasibəti ilə keçirilən təntənəli iclasda H.Əliyevin çıxışı,
2 oktyabr 1973-cü il



Bakı şəhəri Lenin rayonunun seçiciləri ilə görüş,
iyun 1970-ci il



C.Naxçıvanski adına Respublika internat məktəbində,
7 aprel 1973-cü il



İmişli rayonu, sentyabr 1973-cü il

1974 – 1978



H.Əliyev Bakı şəhəri Nərimanov rayonu tikintisinin maketi ilə tanış olur, 15 aprel 1977-ci il



Leytenant Şmidt adına maşınqayırma zavodunda, aprel 1976-ci il



Naxçıvanda, 15 oktyabr 1978-ci il



Sabirabadda Mədəniyyət Sarayının açılışı, 3 sentyabr 1977-ci il



Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, 9 noyabr 1977-ci il



Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, 9 noyabr 1977-ci il



Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, 9 noyabr 1977-ci il



Naxçıvan MSSR-in 50 illiyində

1979 – 1982



Azərbaycan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, dekabr 1979-cu il



Cəlilabad rayonunda, 7 sentyabr 1982-ci il



İş otağında, 20 iyun 1979-cu il



N.K.Baybakovun Bakı aeroportundan yola salınması, 11 dekabr 1980-ci il



Memar M.Mirqasimovun emalatxanasında, 7 aprel 1979-cu il



Naxçıvan MSSR partiya-təsərrüfat aktivinin rəyasət heyətində, 30 noyabr 1980-ci il



Sumqayıt şəhərində, 8 aprel 1981-ci il



Yevlax rayonunda, 21 iyul 1979-cu il

1993 – 2003 QAYIDİŞ

Hərc-mərclik dövrü

1987-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən istefa verdi. Azərbaycan xalqına üz vermiş bütün faciələr, itkilər də məhz bundan sonra başlandı. Heydər Əliyevin SSRİ adlı dövlətin rəhbərlərindən biri olduğu illərdə Azərbaycana qarşı hansıa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdırılar. Azərbaycanı gözü götürməyən ermənilər, başda SSRİ dövləti başçısının iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan ölkəmizə qarşı təcavüzün reallaşdırılması planını həyata keçirmək üçün zəmin yaratmağa başladılar. Aqanbekyanın Parisdə çıkışlarından birində Dağlıq Qarabağın Ermənistana verilməsinin iqtisadi cəhətdən məqsədəyən olduğunu iddia etməsi Ermənistan-Azərbaycan münaqişəsinin ilk qıçılcımını yaratdı.

Heydər Əliyevin istefasından sonra özünün güclü dayağını və müdafiəcisini itirmiş Azərbaycan xalqının haqq səsini isə eşidən yox idi. Doğma Qarabağın müdafiəsinə qalxmış xalqımızın haqlı tələblərinə baxılmır, ermənilərin əli ilə mərkəzi televiziya və mətbuat səhifələrində Azərbaycanın ünvanına səslənən təhqirlərin, böhtanların ardi-arası kəsilmirdi. Bu kampaniyaya bir növ başçılıq edən mərkəzi hakimiyyətin ermənilərə münasibət də tərəfkeşliyi getdikcə daha qabarlıq şəkildə özünü biruzə verirdi.

Digər tərəfdən, 80-ci illərin axırlarında – 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünləməmiş addımları Azərbaycanın getdikcə tənəzzülə uğramasına götürib çıxarı, yurdumuzun torpaqları bir-birinin ardınca düşmənlərin əlinə keçməyə başlamış, ölkədə dərin böhran yaranmışdı.

1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Getdikcə anarxiya, başıpozuqluq uçurumuna yuvarlanan Azərbaycan iyunun əvvəllerində real vətəndaş qarşıluması ilə üz-üzə qaldı. Müdafiə Nazirliyinə, respublika hakimiyyətinə tabe olmayan bədnəm «polkovnik» Surət Hüseynovun başçılığı ilə Gəncədə başlayan qiyam ölkəni falakətə

sürükləyirdi. Azərbaycanın o vaxtkı rəhbərliyinin cəsarətsizliyi və qətiyyətsizliyi üzündən qiyam lo-kallaşdırılmamış və ətraflara keçmişdi.

Bələ bir vəziyyətdə iqtidar əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Həmin dövrə xalqın müxtəlif təbəqələrinin neçəneçə nümayəndə heyəti Naxçıvana gedərək Heydər Əliyevdən Bakıya dönüb respublikaya rəhbərlik etməsini xahiş etmişdi. Azərbaycanın bütün güləşlərindən Naxçıvana vurulan teleqramların, gəndərilən məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etmək iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin Bakıya gəlməsini ondan inadla xahiş edirdi.



STABİLİYYİN TƏMİNATÇISI

Müstəqil dövlət quruculuğunun əsas istiqamətləri

Müstəqilliyyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyyinin əleyhinə olan düşmən dairələrin maraq-

HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

lara toxunduğundan, onlar xalqı bu yoldan sapdırmaq, onun gələcəyə inamını sarsıtmak üçün müxtəlif təxribatlardan və digər çirkin vəsítələrdən istifadə edirdilər ki, bu da öz növbəsində respublikadakı ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi.

Anarxiya və dağlıcılıq siyasəti ölkədə baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdəri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi.

Bu şəraitdən istifadə edən cinayətkar ələm xeyli qol-budaq atmış, nəticədə respublikada cinayətkarlıq mahiyətcə daha təhlükəli olmuşdu. Bütün bunlar əhalini qorxuya salır, dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl gətirirdi.

Azərbaycan Respublikasının Prezidenti 1994-cü il avqustun 9-da «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmış və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.

Həmin fərmana əsasən, Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaranan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi.

Bu tədbirlər nəticəsində hüquq-mühafizə orqanları sistemində və digər sahələrdə cinayətkarlarla əlbir olan, təxribatlar törədən, vəzifədən suisitifadə edən, rüşvətxorluq və bir çox başqa qanunsuz əməllərlə məşğul olan, pozuntulara və əyintilərə yol verən şəxslər müəyyən olunub tutduğu vəzfələrdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olundular.

Azərbaycan Respublikasının Prezidentinin bu və digər fərman və sərəncamlarında qarşıya qoyulan vəzifələrin hüquq-mühafizə orqanları tərefindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks və çevik əməliyyat tədbirləri 1994-cü ilin oktyabri və 1995-ci ilin martında dövlət çevrilişi cəhdərinin aradan qaldırılması, ölkə Prezidentinin fiziki məhvini yönəldilmiş sui-qəsdlərin qarşısının alınmasını, onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşidurma yaratma cəhdərinə qətiyyətlə son qoyulmuşdu.

Məhz bu illərdə Azərbaycan xalqına, onun Ə.Xanbabayev, A.Cəlilov, Ş.Rəhimov, Z.Bünyadov kimi görkəmli nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmış, onların sifarişçiləri və icraçıları müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlb edilmişlər.

Narkotiklərin yayılması və narkomanlıqla mübarizə Azərbaycan

Respublikası Prezidentinin bir neçə fərman və sərəncamı ilə ümumdövlət səviyyəsinə qaldırılmış, bu cinayətin qarşısının alınması üçün dövlət proqramları, Milli Məclis tərefindən müvafiq qanun qəbul edilmiş, təşkilati və digər əsaslı tədbirlər həyata keçirilmişdir.

90-cı illərdə mütəşəkkil dəstələrə qarşı aparılan qətiyyətli mübarizənin ən mühüm nəticələrindən biri də o oldu ki, əvvəlki illərin xofu insanların canından çıxmaya başladı, onlarda qanunun gücünə, hakimiyətə, dövlətçiliyə inam yarandı. Əvvəller qorxu və təzyiqlər altında susmağa məcbur olan yüzlərlə vətəndaş törədilmiş cinayətlər barədə dövlət orqanlarına məlumatlarla müraciət etməyə başladılar. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmiş illərdə törədilən və açılmamış qalan sifarişli qətller, adam oğurluqları, işgəncələr və şəxsiyyət əleyhinə olan digər cinayətlər, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə (reket) və mülkiyyət əleyhinə olan digər bu kimi cinayətlər açılmuş, təqsirkar şəxslər ədalət mühakiməsinə verilmişlər.

Azərbaycan iqtisadiyyatının düşdüyü çətin vəziyyətdən çıxarılması, bu sahədə yeni iqtisadi



münasibətlərin formalasdırılması üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeritdiyi siyaset və onun nəticələri göz qabağındadır. Bu gün ölkə iqtisadiyyatı əvvəlki illərin böhranından qurtulmuş və tədricən, dönmədən inkişaf yolu ilə irəliləməkdədir. Bu yöndə həyata keçirilən siyasetin əsas istiqamətlərindən biri – iqtisadiyyatın inkişafına mane olan, xalqın əmlakına göz dikən, korrupsiya və rüşvətxorluğa qurşanan ünsürlərə qarşı barışmaz, qətiyyətli və amansız mübarizə aparmaqdır.

Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq-mühafizə orqanlarına inançının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb olmuşdur. Ayri-ayrı siyasetbazların milli təleyimizə pərdəarxası oyunlarına, siyasi anarxiya ya son qoyulmuşdur.

Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində ölkədə cinayətkarlıq cilovlanmış və kriminogen durum tam nəzarət altına alınmışdır.

Bunun nəticəsidir ki, MDB ölkələri arasında Azərbaycan kriminogen durumunun vəziyyətinə görə ən sabit olan ölkədir. 2000-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına gö.rə Azərbaycanda Rusiyadan 11,4, Belarusdan 7,5, Ukraynadan 6,2, Qazaxıstandan 5,4, Moldovadan 5,1 dəfə az cinayət törədilmişdir.

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə integrasiya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır.

HƏRBİ QURUCULUQ

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və inkişafı

Azərbaycan Respublikası on il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tərix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi par-

çalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işgal etmişlər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.

Ordu quruculuğunda düzgün siyasetin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlla, ayrı-ayrı döyüslərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düşər oldu.

Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, bir milyondan artıq vətəndaşımızı öz yurdularından didərgin salmış, on minlərlə insanı məhv etmişdir.

Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın təlobi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə



güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.

Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyük əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeni ləşdirdi.

HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyətəsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş surəti, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hədiləri zamanı zabit və əsgərlərin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi bir daha sübut etdi ki, şəxsi heyət arasında müstəqillik amalı və Hərbi anda sədaqət hissi yeni mənəvi-psixoloji iqlim formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələrə xidmət edən təxribatçılardan, casuslardan xeyli təmizlənmişdir.

Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, son illərdə hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlim və tərbiyənin düzgün qurulması istiqamətində iş səngiməmiş, onun müasir səviyyədə aparılması üçün müvafiq nizamnamələr, təlimatlar hazırlanmış və tətbiq edilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası yaradılmışdır.

Ordu quruculuğunun indiki mərhələsində Silahlı Qüvvələrdə aparılan islahatların əsas məqsədlərindən biri qoşunların Vətənə, Azərbaycan xalqına və dövlətinə sadıq, yüksək hərbi hazırlığa malik zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə nail olmaqdır. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Res-

publikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun vahid plan əsasında aparılır və ardıcıl xarakter daşıyır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sayəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri həmçinin Türkiyənin, Ukraynanın, Rusyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Ruminiyanın, Macarıstanın hərbi akademiyalarında və dirləmə kurslarında da təhsil alırlar. Zabitlərimizin Amerika Birləşmiş Ştatlarında təhsil alması haqqında artıq razılıq əldə edilmişdir.

Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 1993-cü ildən başlayaraq, hərbi qulluqçuların, Müdafiə Nazirliyi sistemində işləyən fəhlə və qulluqçuların əmək haqqı artırılmış, şəxsi heyətin tibbi, ərzaq və əşya-əmlak təminatının yaxşılaşdırılması istiqamətində iş aparılmışdır. Hərbi hissələrin maddi-texniki bazaları, əsgər yataqxanaları müasir tələblərə uyğun təmir edilmiş, şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün texniki təbliğat vasitələrinin təminatına diqqət artırılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin hərcəmərlik illərindəki siyasi oyunlardan və siyasi qüvvələrdən uzaqlaşdırılması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatının yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənməsi, Vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevriləməsi respublika Prezidenti Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, onun tələbkarlığının məntiqi nəticəsidir.



DEMOKRATİYANIN İNKİŞAFI***Konstitusiyanın qəbul olunması***

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı 1994-cü ilin ortalarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olmuşdur. Prezidentin icra Aparatına Konstitusiya layihəsinin xüsusi komissiyaya baxmaq üçün təqdim edilməsi barədə dövlət başçısı tərəfindən müvafiq göstəriş verilmişdi. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğu əsaslarını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər, digər heç kəsin Azərbaycan xalqı adından danışmaq, onun adından müraaciət etmək və xalqı təmsil etmək hüququ yoxdur. Konstitusiya ilə müəyyən edilir ki, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Dövlə-

tin əsaslarını müəyyən edərkən Konstitusiya ilk növbədə hər bir demokratik dövlətin ayrılmaz attributları olan təsisatlara xüsusi yer ayırır. Söhbət insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlətin ali məqsədi olmasından, mülkiyyətin toxunulmazlığına təminat verilməsindən, təbii ehtiyatların yalnız dövlətə mənsub olmasından, Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin dövlətin xüsusi diqqət mərkəzində olmasından, ailəyə və uşaqlara dövlət tərəfindən qayğı göstərilməsindən və s. bu kimi məsələlərdən gedir.

Dünyada çox az Konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquqlarına həsr edilib.

İQTİSADI DİRÇƏLİŞ***Iqtisadiyyatda dirçəliş***

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində 90-ci illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı.

Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir: «Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın cog-

HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

rafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun il-lər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tə-rəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik».

1993-cü ilin yarısından başla-yaraq, aparılan ardıcıl və məq-sədyönlü siyaset nəticəsində ic-timai-siyasi sabitliyin təmin olun-ması, istehsalda yaranmış gerilə-mə proseslərinin qarşısının alın-ması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstə-ricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatla-rın ilkin nəticələri aparılan siya-sətin düzgünlüyünü və Azər-baycanın bazar iqtisadiyyatı yolu-lunda inamlı addımlarını təsdiq edirdi.

İqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə pro-sesi uğurla həyata keçirilmişdir. Özəlləşdirmə prosesi başlayandan 2003-cü il yanvarın 1-dək ümu-mi dəyəri 549,8 milyard manat olan 36,9 min kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 9641 məişət xidməti, 576 yana-caqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı ob-yekti və 5,2 min digər obyekt və avadanlıq özəl-ləşdirilmişdir.

2003-cü ilin əvvəlinədək nizamnamə kapitalı 5331,3 milyard manat olan 1486 dövlət müəssi-səsi səhmdar cəmiyyətinə çevrilmişdir.

1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi» Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan

haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dönyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə «Əsrin

müqaviləsi»ni imzalamaga müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqa-vilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasetdə uğurların əldə edilməsində müstəsna rol oynadı. «Əsrin müqaviləsi»nin imzalanmasından 3 il sonra, 1997-ci ilin noyabrında «Əsrin müqaviləsi»nin iştirakçı-larından ibarət Azərbaycan Bey-nəlxalq Əməliyyat Şirkəti «Çı-raq» yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu və bu andan başlayaraq, 2002-ci ilin sonuna dək həmin ya-taqdan 24,5 milyon ton neft və 3,5 milyard kubmetr qaz hasil edir. Ümumiyyətlə, 2002-ci ildə Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son iyirmi dörd ildə ən yüksək göstərici əldə olunmuşdur.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dönya-nın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarix-çilər yazacaqlar.

«Əsrin müqaviləsi»nin imza-lanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Layihə çərçivəsində ilkin neftin hasil olunmağa başladığı dövrdə onun Bakı-No-vorossiysk kəməri vasitəsiylə nəqli həyata keçirilirdi də, artıq tezliklə neft hasilinin 50 mil-yon ton və ondan daha artıq səviyyəyə çıxarılmasi planlaşdırıldıqından alternativ neft kəməri layi-hələri tələb olunurdu. Digər tərəfdən neftin nəqli məsələsi iqtisadi ilə yanaşı həm də siyasi sə-



ciiyə daşlığından marşrutun seçilməsində marağlı olan dövlətlərin də maraqlarının nəzərə alınması vacib idi. Məhz belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edir. Bakı-Supsa kəməri işə salınır, eyni zamanda «Əsrin müqaviləsi» çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün «Bakı-Tbilisi-Ceyhan» neft kəmərinin inşa edilməsi üzrə danışqlar intensivləşdirilir. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-in dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Bu

kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliliyi sayəsində manələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı.

1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqının xahişi və müraciəti ilə hakimiyyətə gələrkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20–23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmek olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı.

Statistikaya nəzər salsaq görərik ki, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul son on ildə 21,2 faiz artraraq 2002-ci ildə 29,6 trilyon manata çatdı ki, onunda 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdir.

1995-ci ildə sənaye məhsullarının buraxılışında azalma 21,4 faiz, 1996-cı ildə 6,7 faiz olmuşdusa, artıq 1997-ci ildə bu sahədə 0,3 faiz artım müşahidə edilmişdir. Bu sıradan neft emali, metallurgiya, ağac emali, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olmuşdur. Digər istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu meyl tamamilə dayandırılmışdır.

1997–2002-ci illərdə sənaye məhsulu istehsali 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdır. Hasılat sənayesi ilə yanaşı, qeyri neft sektor – emal sənayesi də inkişaf edir. Son 4 il ərzində emal sənayesi sahələrində məhsul istehsali 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmələti istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların

əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndlə ailəsinə 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min malqara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar düşürdü. Hazırda ölkədə 2600-dən çox kəndlə-fermer təsərrüfatı fəaliyyəti mövcuddur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşür. Bu məhsulların satışında qiyamətlər tam sabitləşib, idxl-ixrac əməliyyatlarında bütün manələr aradan qaldırıldı.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Təkcə 2002-ci ildə kəndlə-fermer təsərrüfatları, digər özəl aqrar qurumlar 2,2 mln. ton taxıl, 973,4 min ton tərəvəz, 329,3 min ton bostan, 694,4 min ton kartof, 511,6 min ton meyvə, 80,2 min ton tütün, 1440 ton çay yar-



pağı, 223,6 min ton ət (diri çəkidə), 1 mln. 198,6 min ton süd, 561,6 mln. ədəd yumuta, 11,8 min ton yun, 148,3 ton barama istehsal ediblər. 2001-ci ilə nisbətən 2002-ci ildə məhsul istehsali 6,4 faiz çox olmuşdur.

İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 128 xarici dövlətlə idxl-ixrac əməliyyatları aparılmışdır.

1993-cü ildə xarici ölkələrdən respublikamıza 628,8 milyon ABŞ dolları məbləğində mal gətirildiyi halda, ölkəmizdən kənara 724,7 milyon dollarıqlıq mal göndərilmiş və 95,9 milyon dollarıqlıq müsbət xarici ticarət saldosu yaranmışdı. Sonrakı illərdə bu proses davam edərək 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon ABŞ dolları olmuş və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdır. O cümlədən bu müddətdə ixrac 2167,5 milyon, idxl isə 1665,6 milyon dollar təşkil etmiş, ölkə üzrə 501,9 milyon müsbət xarici ticarət saldosu yaranmışdır. İxracın həcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxlə 30,1 faiz üstələmişdir.

1991–1994-cü illərdə inflasiyanın böyük sürəti – 207,1 faizdən 1763 faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getmişdir. Belə ki, 1995-ci ildə istehlak bazarında qiymətlərin əvəlki ilə nisbətən 5,1 dəfə, 1996-ci ildə 19,9 faiz, 1997-ci ildə 3,7 faiz artlığı halda, 1998–1999-cu illərdə inflasiya deflyasiya ilə əvəz olunmuş və istehlak qiymətləri 1998-ci ildə 0,8 faiz, 1999-cu ildə 8,5 faiz ucuzlaşmış, sonrakı illərdə isə demək olar ki, sabit qalmışdır.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət bütçəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət bütçəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq 4,7 trilyon manat olmuşdur.

Beləliklə, tam əminliklə demək olar ki, 1993–2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur.

SOSİAL QAYĞILAR

Sosial siğorta sistemində islahatlar



Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi möhtərəm prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasetin öncül istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir.

1996-ci ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasetinin daha da gücləndirilməsinə şərait yaratmışdır.

Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin atırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunların nəticəsində işləyənlərin orta aylıq nominal əmək haqqı və orta aylıq təqaüdün məbləği bir neçə dəfə artmışdır.

Əhalinin təqaüd təminatını beynəlxalq standartlara cavab verən, keyfiyyətcə yüksək səviyyəyə çatdırmaq məqsədilə işləyən vətəndaşların fərdi uçotu sisteminin yaradılması vacibdir. İqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında formallaşmış ölkələr üçün xarakterik olan bu sistemin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial siğorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 767 sayılı sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təqaüd islahatının konsepsiyası»nda əhalinin sosial müdafiəsi və təqaüd təminatı sahəsində aparılacaq islahatların mərhələləri göstərilmişdir.

İlk növbədə qarşıya qoyulmuş əsas vəzifələr-dən biri qanunvericilik bazasının yaradılmasıdır. Sonrakı mərhələlərdə fərdi uçot sisteminin yaradılması üçün lazımi avadanlıqların quraşdırılması, program təminatı və iş yerlərinin hazırlanması, yeni avtomatlaşdırılmış yiğim sisteminin hazırlanması və tətbiqi, işləyənlərin əmək haqları (gəlirləri) barədə məlumatların yiğilması, fərdi uçotun məlumatlarına əsaslanan pensiyaların hesablanmasına başlanması və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.



«Dövlət sosial siğorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 221-II Q sayılı qanunu ilə fərdi uçot sisteminin tətbiqi üçün hüquqi baza yaradılmışdır. Azərbaycanda fərdi uçot sisteminin ilkin elementlərinin tətbiqinə Dövlət Sosial Müdafiə Fonduğun 2 şöbəsində (Nərimanov və Əli Bayramlı) başlanılmışdır. Məlumatların kompüter vasitəsilə alınması üçün program işlənib hazırlanmışdır. Bu sahədə işlərin sürətləndirilməsi üçün ciddi tədbirlər görülür.

Yekunda onu qeyd etmək lazımdır ki, işləyən vətəndaşların fərdi uçot sisteminin tətbiqi son nəticədə ölkədə təqaüd təminatı sisteminin beynəlxalq standartlarla uyğunlaşdırılması, vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması işinə xidmət edəcəkdir.

BEYNƏLXALQ ƏLAQƏLƏR

Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamət, məqsəd və prioritətlərinin müəyyən olunması

1993-cü ilin yarısından bəri hazırlanıb həyata keçirilən Azərbaycan Respublikasının xarici siya-

səti Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyaset özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də səliqə-sahmanla, siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Yəni əvvələr məqsədi, məramı, başlangıcı, sonu bəlli olmayan, səriştəsiz aparılan, konkret şəraiti, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın, respublikanın milli mənafələrinə ziyan verərək nəticə etibarı ilə yenicə müstəqillik qazanan və ağır müharibə şəraitində olan respublikanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran kortəbii xarici siyasetdən qətiyyətlə imtina edildi. Çox düzgün olaraq və həm də böyük uzaqgörənliliklə həyata keçirilən bu yeni yanışma xarici siyasetimizin sonrakı gedişləri üçün zəruri bir başlangıç kimi müəyyən olundu. Lakin nə qədər yaxşı hazırlanmış bir konsepsiya olsa da, həyata keçirilməsinin dəqiq mexanizmi işlənilməzsə, onun həyata keçirilməsi üçün əlverişli lazımı şərait yaradılmazsa, həmin konsepsiya kağız üzərində qalar. Odur ki, hər şeydən əvvəl yeni xarici siyaset xətti üçün dinc şərait təmin edilməli idi. Bunun üçün müharibəni dayandırmaq və daxildə sabitlik yaratmaq lazım idi. Bu məqsədlə də 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyaset xəttinin ardıcılıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Heydər Əliyev bütün amilləri nəzərə alaraq əqlin, zəkanın, zəngin təcrübənin gücünə arxalanaraq Azərbaycanın yeni xarici siyaset kursunun əsas istiqamətlərini müəyyən etdi. Bu yeniləmiş xarici siyaset xətti ilk növbədə bir sıra ən mühüm və ən başlıca təxirəsalınmaz vəzifələri yeriňe yetirməli idi. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, Azərbaycan əleyhinə yaradılmış fikir cəbhəsini darmadağın etmək, haqq işimizi dünya dövlətləri və dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafindakı informasiya blokadmasını yarmaqdan ibarət idi. Digər vəzifələrdən biri də bəzi dövlətlərlə münasibətlərdə əsaslı yaradılmış gərginliyi aradan götürməkdən, xarici ölkələrlə münasibətdə tarazlaşdırılmış xarici siyaset xəttini təmin etməkdən, qonşu ölkələrlə münasibətlərə daha çox diqqət yetirməklə qarşı-



ABŞ-da, iyul 1997-ci il



ABŞ-a rəsmi səfər, aprel 2001-ci il



NATO blokunun üzvləri ilə görüşdə, Brüssel, 1996-ci il



Fransaya rəsmi səfər, dekabr 1993-cü il.



H. Əliyev Ki Uestdə, ABŞ, aprel 2001-ci il



H. Əliyev Krim görüşlərində, 1998-ci il



H. Əliyev və Boris Yeltsin, Minsk şəhəri, 1 may 1995-ci il



Türkiyədə, 1999-cu il



H. Əliyev və Suleyman Dəmərəl, 1999-cu il



MDB ölkələri başçılarının görüşündə, 2000-ci il



İngiltərəyə rəsmi səfər, noyabr 1995-ci il



İran İslam Respublikasına rəsmi səfər, iyul 1994-cü il



İtaliyaya rəsmi səfər, sentyabr 1997-ci il



İngiltərəyə rəsmi səfər, fevral 1994-cü il



H. Əliyev və Eduard Şevardnadze, Tbilisi,
mart 1996-ci il



Səudiyyə Ərəbistanına rəsmi səfər, iyul 1994-cü il

HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

lıqlı səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaqdən ibarət idi. Qarşında duran mühüm vəzifələrdən biri də böyük dövlətlərlə əlaqələri beynəlxalq hüquq normalarına, beynəlxalq prinsiplərə tam uyğun tərzdə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasları üzərində qurmaqdan, dünyada mövcud olan müxtəlif beynəlxalq və regional təşkilatlara qoşulmaq və orada fəal iştirak etməkdən, beləliklə də müstəqil Azərbaycanın böyük dünya siyasetində lazıminca iştirakını, müxtəlif dünya ölkələri ilə səmərəli əməkdaşlığını təmin etməkdən ibarət idi.

Azərbaycanın indiki qarışq, təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerinin, rolunun, onun strateji əhəmiyyətinin düzgün müəyyən edilməsi də mühüm və vacib məsələlərdən idi.

Bütün bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün müasir dünyadakı hadisələrin siyasi gedisini dərindən bilmək və mövcud şəraiti düzgün qiymətləndirmək, dövlətlərarası münasibətlərdən, regiondakı konkret siyasi vəzifələrdən, onların iqtisadi əhəmiyyətindən və bunun dünya siyasetinə təsir dairəsindən, orada toqquşan məraqlardan düzgün nəticə çıxarmaq bacarığı tələb olunurdu. Odur ki, olduqca çevik, müxtəlif gedişli xarici siyaset yeridilməli idi.

Heydər Əliyev çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Bu, Azərbaycana beynəlxalq aləmdə nüfuz və şöhrət qazandırdı, Heydər Əliyevin müəyyən etdiyi yeni xarici siyaset xəttinə və mövqeyinə inam yaratdı. Bunun nəticəsi olaraq Azərbaycan dünyanın bütün aparıcı ölkələrinin maraq mərkəzinə çevrildi, beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamaya başladı, investisiyaların axışlığı ən cəlbedici ölkələrdən birinə çevirdi.

Heydər Əliyevin çoxtərəfli gərgin fəaliyyəti sayesində cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatların nəticəsi olaraq Azərbaycan Respublikası Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşdu və burada layiqli yerini tutdu. Heydər Əliyev nəinki Azərbaycan Respublikasının yeni siyaset xəttini müəyyən etdi, həmçinin bu siyasetin həyata keçirilməsinin yollarını, vasitələrini, üsul və metodlarını da dəqiq və böyük məharətlə düşünüb hazırladı.

QARABAĞ PROBLEMİ

*Dağlıq Qarabağ problemi və
Ermənistan-Azərbaycan münaqişəsinin
həlli istiqamətində fəaliyyət*



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasetində başlıca yer tuturdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrleri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan Prezidenti ilə təkbətək danışqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasetinin mühüm hissəsini təşkil edirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun töretdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək mühaibəyə çevrildi.

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 800 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımı həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvə-

ləri Dağlıq Qarabağın ətrafındakı rayonların da işgalinə başladı. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaćqınlarin öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səyərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işgal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıllı, Qubadlı, Füzuli, Zəngilan işgal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistannın Azərbaycana qarşı işgalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pişlənsə də, Ermənistən faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistannın təcavüzkar dövlət olduğunu bəyan edildi.

O zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyindən, ölkədə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən qanlı münaqişələrdən istifadə edən Ermənistən Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-konstitusion hakimiyyət stukturlarını yaratmağa başladı. Nəticədə Dağlıq Qarabağ separatçıların və Ermənistən silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların verilməsi, digər tərəfdən ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını görüb buna dözmək istəməyən xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birləşməsini, yekdilliyini təmin etdi.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalın-

maz vəzifələrdən biri davam etməkdə olan Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdən ibarət idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Milli Ordumuzun formalasdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşidurmada tarazlıq yarandı.

Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadə etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqqorənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən ar-

atiq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Məhz atəşkəsə nail olduqdan sonra bütün bu işlər üçün geniş imkan və şərait yaranmış oldu və bu sahədəki işlərin vüsəti xeyli artdı. Heydər Əliyev məsələnin sülh

yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışqları aparıldı.

1994-cü ilin dekabrında ATƏT-in Budapeştdə keçirilən Zirvə görüşündə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏT dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakteini müəyyən edərək və ATƏT-in Minsk Konfransının həmsədrlerinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlanması tapşırıldı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalıdır. Münaqişə zona-sında sülhün təmin edilməsi üçün ATƏT-in çoxmilləti qüvvələrinin yeləşdirilməsi barəsində bir qərar qəbul olundu.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lisabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsü-



HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

silə 1996-ci ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dönyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

Qeyd etmək lazımdır ki, 1993–2000-ci illər arasında Prezident Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsinə həll etməyi öz üzərinə götürmiş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.

Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-in Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiye rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrleri dönyanın üç ən böyük dövləti – Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrleri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə dair indiyədək üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdular. 1998-ci ilin noyabrında həmsədrler yeni, üçüncü təklif – «ümumi dövlət» təklifini verdilər.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir fomat yaranıb və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Heydər Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə Cenev-

rədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçi də, Respublikamızın sərhədin-də çoxsaylı görüşləri olmuşdur.

Emənistan Pezidenti ilə danışqlar zamanı Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə olunmuş razılaşmaldan tezliklə geri çəkildi.

Bu gün danışqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli pre-sedent yaradır. Beynəlxalq birləşmələrde beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasının, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altına qoyulur və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola biləz.

ELM VƏ MƏDƏNİYYƏT

Mədəniyyətin yeni intibah dövrü



BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölmədə çıxışı. Paris, 1993-cü il

Siyasi-iqtisadi sabitlik hökm sürməyən yerdə mədəniyyət iflasa uğrayır. Bu təbiidir. Azərbaycan mədəniyyətinin tarixi kökləri nə qədər dərinliklərə işləsə də, 1988–1993-cü illərdə cəmiy-

yətimizdə hökm sürən xaos və anarxiya mədəniyyət və incəsənət sahələrinə də təsir göstərməyə bilməzdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran içində idi. Heydər Əliyev millətin tələyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən bir siyasetçi kimi tezliklə bu vəziyyəti aradan qaldırmaq üçün mühüm tədbirlər gördü. O, hələ respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına axın-axın göndərdiyi gənclərin, ziyalıların, 1969-1982-ci illər ərzində respublikamızın təhsil, mədəniyyət, incəsənət sahələri üçün yaratdığı zəngin maddi və mənəvi potensialın səfərbər edilməsi hesabına müstəqil dövlətimizdə mədəniyyətin tənəzzül vəziyyətindən çıxarılması uğrunda fəaliyyətə başladı. Tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolü yüksəlməyə başladı. Yaradıcı ziyalıların respublikamızda aparılan quruculuq işlərinin müxtəlif sahələrinə cəlb olunması, əvvəlki şan-şöhrətlərinin, hörmət-izzətlərinin onlara qaytarılması mədəniyyətin, incəsənətin inkişafı üçün böyük stimul idi. «Respublika» sarayında keçirilən tədbirlərin birində professorlar dövlət rəhbərinə öz təşəkkürlərini belə çatdırmışdılar: «Biz ac qala bilerik, maddi məhrumiyyətlərə sinə gərə bilərik, ancaq ruhi, mənəvi qidasız yaşamaq bizim üçün hədsiz dərəcədə çətindir. Çox sağ olun ki, bizə yenidən ruhi qida verdiniz».

Bəli, ziyalı cəmiyyətin milli-mənəvi simasını formalaşdırıı ən kövrək və həssas hissəsidir. Hər bir xalqın ən ağır tarixi anlarında onun milli mənliyinin qorunub saxlanması, millətin millət kimi özlüyünü hifz edə bilməsində ziyalıların, mədəniyyət, ədəbiyyat, elm və incəsənət xadimlərinin əməyi böyükdür. Buna görə də bir dövlət rəhbə-

ri kimi Heydər Əliyev daim mədəniyyət xadimlərinin qayğısına qalmış, onlara himayədarlıq etmişdir. Tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yapmış, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərləri töhfələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının, çoxsaylı festival və mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi ölkə başçısının mədəniyyət adamlarına, bütün ziyalılara böyük diqqət və ehtiramının təcəssümüdür. Ömrünü sənətə həsr etmiş yaradıcı şəxslərin böyük bir qrupunun ötən dövrdə dövlət mükafatları ilə təltif olunması, onlara fərdi təqaüdlər verilməsi, iri məbləğdə maddi yardımalar göstərilməsi Heydər Əliyevin mədəniyyətə qayğısının bariz nümunəsi idi. Müstəqil dövlətimizin sükanı başında duran Heydər Əliyev mədəniyyətimizin yalnız dünənini və bu gününü

deyil, həmçinin sabahını da düşünürdü. Bir şəxsiyyət kimi fitri istedad sahibi olan Heydər Əliyev daim gənc istedadlarının tapılıb üzə çıxarılmasına böyük diqqət yetirir, onlara qayğı gösterir, sənət yollarında uğurlar qazanmaları üçün hər cür şərait yaradır. Heydər Əliyevin əsl milli təəssübəşliyi sayəsində Bakı az bir vaxtda təkcə Azərbaycanın deyil, bir məşhur yazıçının təbirincə desək, bütün Qafqazın mədəniyyət paytaxtına çevrilmişdir. Heydər Əliyev hər şeydən əvvəl əhalinin ən geniş kütlələrinin dünya incəsənətinin, musiqisinin ənənələri və ən yaxşı nümunələri ilə tanış olmaları üçün şərait yaradılmasına böyük diqqət yetirirdi, cünki «yüksek incəsənət ilə temas insanı həmişə zənginləşdirir, yüksəldir, onu daha yaxşı və daha xoşbəxt edir».



HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU

Heydər Əliyevin mədəniyyət siyasetinin təzahürüdür ki, dünya şöhrətli mədəniyyət xadimləri tez-tez şəhərimizin qonağı olur, Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyası üçün əllərin-dən gələni məmənunluq hissi ilə edirlər. Mstislav Rostropoviçin Bakı konservatoriyasında vaxtaşırı «master klass» hazırlığı keçməyə razılıq verməsi də Heydər Əliyevin böyük nüfuzu, milli və ümumbəşəri mədəni dəyərlərin qorunub saxlanması sahəsində yorulmaz fəaliyyəti hesabına mümkün olmuşdur. Bundan başqa, Bakıya dəvət olunan xarici mədəniyyət ustaları xalqımızın zəngin mədəniyyətini dünyanın hər yerində təbliğ edir, mədəni sərhədlərimizi genişləndirir. Respublikamızın iqtisadi çətinliklərinə baxmayaraq Heydər Əliyev ayrı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının fəaliyyəti üçün daim maddi imkanlar axtarırdı. Dövlət simfonik orkestri əməkdaşlarının, mədəniyyət xadimlərinin əmək haqqlarının atırılması, Musiqili komediya Teatrinin istifadəyə verilməsi, Milli Dram Teatrının əsası təmiri Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərdəndir. Onu da nəzərə almaq lazımdır ki, mədəniyyət və incəsənətin digər sahələrində çalışanların da əmək haqqları 1994-cü ildən başlayaraq, bir neçə dəfə artırılmışdır. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı da yüksələn xətlə inkişaf edirdi. Azərbaycan mədəniyyətinin sabahı dünənidən daha parlaq olacaqdır. Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə görülmüş işlər ilə zəngin mədəniyyətimizin əbədiliyinin və inkişafının möhkəm temeli qoyulub.

MİLLƏTİN SAĞLAMLIĞI

Səhiyyə islahatları

Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində son on ildə əldə edilən nailiyyətlər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz onun yeritdiyi böyük siyasetin nəticəsində səhiyyə sahəsində də həyata keçirilən islahatlar xalqın sağlamlığına dövlət səviyyəsində göstərilən müstəsna qayğı və diqqətin əsl mənada parlaq nümunələri sayıyla bilər.

İndi Azərbaycan səhiyyəsinin uğurları təkcə respublikamızda, keçmiş postsovət məkanında deyil, həm də inkişaf etmiş ölkələrdə, o cümlədən, ABŞ,

İngiltərə, Fransa, Almaniya, Kanada, İtaliya və s. tərəfindən təsdiq edilir və qəbul olunur. Əlbəttə, qısa müddətdə belə yüksək səviyyənin əldə edilməsi həm də onunla izah edilir ki, hələ 1969–1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982–1987-ci illərdə SSRİ rəhbərlərindən biri kimi, səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafi üçün bütün mümkün tədbirləri həyata keçirmişdir. Həmin dövr-də yüzlərlə müasir səhiyyə obyektləri inşa edilmiş, mövcud tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulmuş, Bakıda və respublikanın digər şəhərlərində ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılmış və bunlar saysız-hesabsız miqdarda ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaqda və xarici ölkələrdə coxsayılı yüksək ixtisaslı elmi-tibbi kadrlar hazırlanmışdır.

Müstəqillik illərində Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə Səhiyyə Nazirliyi sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar («Əczaçılıq fəaliyyəti haqqında», «Özəl tibb fəaliyyəti haqqında», «Tibbi siğorta haqqında» və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisində AİDS-in yayılmasının qarşısının alınması üzrə və vərəm əleyhinə proqramlar fəaliyyət göstərir.

Səhiyyə Nazirliyinin islahatlar proqramı hazırlanmış və onun icrasına başlanılmışdır. Heydər Əliyevin respublikada «Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə» 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır.

Hazırda Səhiyyə Nazirliyi sistemi strukturu ümumi çarpayı fondu 74600 olan 783 xəstəxanadan, 1646 ambulator poliklinika müəssisəsi, 743 həkim ambulatoriyası, 12 elmi-tədqiqat institutu, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və 9 orta tibbi təhsil məktəbindən ibarətdir.

Keçid dövründə səhiyyədə mütərəqqi dəyişiklərin aparılması və yeni səhiyyə sistemini qurmaq

məqsədilə 1994-cü ilin dekabrında Prezident Heydər Əliyev ilə BMT-nin YUNİSEF təşkilatının rəhbərliyi «əməkdaşlıq programı» imzalamışlar. Programa uyğun olaraq, islahatlara digər bölgələrə nisbətən uşaqqığının ölümünün yüksək, sağlamlıq və səhiyyə göstəricilərinin aşağı səviyyədə olduğu Quba rayonunda başlamaq qərara alındı və bu gün də davam edən islahatlar nəticəsində hələ 1996-cı ildə rayonun 27 tibb müəssisəsi yenidən təşkil edilərək 20 tibb müəssisəsində cəmləşdirildi və bu zaman 465 çarpayı, 519 ştat vahidi məqsədönlü şəkildə ixtisas edildi ki, nəticədə 333 milyon manat dövlət vəsaitinə qənaət etmək mümkün oldu.

Bir qədər sonra Masallı, Lənkəran, Cəlilabad və Səlyan rayonlarında da bu programın icrasında uğurlar əldə edildi.

İslahatlara başlarkən səhiyyədə ən çox narahatlıq doğuran problemlərdən biri onun maliyyələşdirilməsi idi.

Səhiyyəyə ayrılan dövlət büdcəsi ilə yanaşı, Heydər Əliyevin hələ 24 oktyabr 1994-cü il tarixli fərmanı ilə səhiyyə sistemində özünü maliyyələşdirməyə keçidin genişləndiilməsi nəzərdə tutuldu və bu tədbirləri həyata keçirmək üçün həmin ilin noyabrında Səhiyyə Nazirliyi strukturunda Büdcədənəkənar Tibbi Xidmət idarəsi yaradılmışdı.

Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də – özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Özəl tibb xidmətinin tətbiqi nəticəsində 10000 nəfərədək işçi, o cümlədən, 2500 həkim və 4000 orat tibb işçisi işlə təmin edilmiş, əhaliyə göstərilən tibbi xidmətin qiyməti 2 dəfəyədək aşağı salınmışdır. Özəl səhiyyə sahəsində islahatlar davam etməkdədir.

Emənistanın Azərbaycana təcavüzü nəticəsində işgal olunmuş ərazilərdən öz doğma yurdunu tərk etməyə məcbur olmuş bir milyondan artıq qaçqın və məcburi köçkünün tibbi təminatı ilə bağlı problemlərin həlli daim Səhiyyə Nazirliyinin diqqət mərkəzində olmuşdur.

Qaçqınlara göstərilən tibbi xidmətin vəziyyəti daim araşdırılır və Qaçqınların və Məcburi Köçkülərin İşləri üzrə Dövlət Komissiyası ilə birgə rayon icra hakimiyyəti rəhbərlərinin, respublika-

da fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Nazirliyin Kollegiyasının səyyar iclasında müzakirə edilir.

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuşların ailələri də daim tibb ictimaiyyətinin diqqət mərkəzindədir. Heydər Əliyevin 1994-cü ildə qaçqınlarla görüşü zamanı vədiyi tövsiyələrə uyğun olaraq Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həmin ildən başlayaraq şəhid ailələri respublikanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürülmüş, hər ailədən bir nəfərə 18 yaşına çatana qədər hər ay orta aylıq əmək haqqı məbləğində müavinət verilir.

1999–2000-ci illərdə Bakı şəhərində yoluxucu xəstəliklərə həsr edilmiş bir neçə beynəlxalq konfrans, seminar və digər toplantılar, həmçinin 49 ümmum respublika və rayonlararası seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirələrin səkkiyi Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən aparılmışdır.

Əsrin «bələsi» sayılan narkomaniya ilə mübarizə probleminə Heydər Əliyevin dövlət səviyyəsində vermiş olduğu əhəmiyyət səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə «Azərbaycan Respublikasında 2000-ci ilədək narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə» ümummilli programın tələblərinə uyğun olaraq narkomaniya və xronik alkoqolizmlə mübaizədə bir sıra konkret tədbirlər həyata keçirilmişdir.

Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyətində, elmi tədqiqatların aparılması və tibbi kadrların hazırlanması sahəsində geniş islahatlar aparılmışdır.

Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilməsində Yaponiya, Fransa kimi dövlətlər fəal iştirak etmişlər.

2000-ci ilin dekabr ayında Səhiyyə Nazirliyinin dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxanasının açılışı Azərbaycan səhiyyəsi tarixində əlamətdar hadisə oldu.

Respublika həyatının bütün sahələrində olduğunu kimi səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin rəhbərliyi altında yeni vüsət almışdır.



**AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUQ ORQANLARININ
80 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQ**

**Azərbaycan Prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş
təntənəli yiğincağın keçirilməsi və həmin tədbirdə ümummilli lider
Heydər Əliyevin dərin məzmunlu çıxışı prokurorluq dövlət
səviyyəsində göstərilən qayğı və diqqətin təzahürüdür**

«Son beş ildə Azərbaycanda gedən proseslər, əldə olunmuş içti-mai-siyasi sabitlik, cinayətkarlığın qarşısının sürətlə alınması – bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq-mühafizə orqanlarının hamısının, o cümlədən, Azərbaycan Prokurorluğunun xidmətləri böyükdür».

Heydər ƏLİYEV



**AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUQ ORQANLARININ
80 İLLİK YUBILEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQDA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN NİTQİ**

28 NOYABR 1998-ci İL

Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar!

Sizi Azərbaycan Respublikası Prokurorluğunun 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan prokurorluğunun bütün əməkdaşlarına çox əhəmiyyətli və məsuliyyətli vəzifelərinin yerinə yetirilməsində uğurlar arzulayıram.

Respublikamızın milli prokurorluğunun yaranması Azərbaycanda 1918-ci ildə dövlət müstəqilliyinin əldə olunması ilə bağlıdır. O vaxta qədər Azərbaycan milli prokurorluq malik olmayışdır. Azərbaycan Xalq Cümhuriyyəti respublikamızın dövlət müstəqilliyini möhkəmləndirərək və dövlət orqanlarını yaradaraq bu sahəyə də diqqət yetirmişdir, dövrün çətinliklərinə bax-

mayaraq, Ədliyyə Nazirliyinin tərkibində prokurorluğun yaranması haqqında da qərar qəbul etmişdir.

Beləliklə, Azərbaycan prokurorluğunun 80 yaşı vardır. Ancaq bu dövr bütün Azərbaycan xalqı, respublikamız üçün mürəkkəb və ziddiyyətli bir dövr olduğu kimi, prokurorluq orqanları üçün də mürəkkəb olmuşdur. Bəlkə də bu dövr də prokurorluq orqanlarının fəaliyyəti Azərbaycanın başqa dövlət orqanlarının fəaliyyətinə nisbətən daha da mürəkkəb olmuşdur. Çünkü onlar müxtəlif vaxtlarda müxtəlif orqanların tərkibində fəaliyyət göstərmiş, yalnız 30-cu illərdə Azərbaycanda stabil prokurorluq orqanı, prokurorluq yaranmışdır.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Azərbaycan xalqının həyatının bütün mərhələlərində əldə etdiyi nailiyyətləri də və itkiləri də bizim tariximiz əks etdirir. Prokurorluq orqanları da Azərbaycanda gedən bu proseslərin iştirakçısı olmuşdur, 1920-1930-cu illərdə Azərbaycanda kütləvi repressiyaların aparılmasında o dövrün hakimiyyətinin siyasetini yerinə yetirən dövlət orqanları ilə bərabər prokurorluq orqanları da bu repressiya tədbirlərinin iştirakçısı olmuşdur. Ancaq bunlarla yanaşı, Azərbaycanda sovet hakimiyyəti illərində xalq yaşamış, inkişaf etmiş, böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda prokurorluq orqanlarının mütəşəkkilləşməsi, formallaşması və inkişaf etməsi prosesi də bunların içərisində öz əksini tapmışdır.

Düz 7 il bundan öncə, 1991-ci ildə Sovetlər İttifaqının dağıılması ilə əlaqədar dövlət müstəqilliymizi əldə etdik və müstəqil dövlətimizi qurmağa başladıq. Ancaq bu gün böyük məmənuniyyət hissi ilə deməliyik ki, biz dövlət müs-



təqiliyini elan edərkən Azərbaycanın demək olar ki, bütün sahələrində dövlət orqanlarını müstəqil yaratmaq və onların fəaliyyətini təmin etmək üçün bütün imkanlar yaranmışdı. 1991-ci ildə respublikamızda dövlət müstəqilliyi elan olunan zaman Azərbaycan böyük prokurorluq kadrları korpusuna malik idi.

Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlanı, yetişdi və bu gün Azə-



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUĞU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ HAQQINDA

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas tutaraq **qərara alıram**:

1. Hər il oktyabrin 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti
Bakı şəhəri, 17 iyul 1998-ci il
№ 852

baycan prokurorluğunun əsasını təşkil edən kadr lar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlanıa bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formallaşmış, inkişaf etmiş və bu günkü yüksək peşəkar səviyyəyə çatmışdır.

Biz bu gün prokurorluğun 80 illik yubileyini qeyd edirik. Bu yubileyi qeyd edərkən keçmiş illərdə də, o illərdə də Azərbaycanda prokurorluq orqanlarında sədaqətlə işləmiş və öz xidmətlərini göstərmış insanları da unutmuruq. Ancaq Azərbaycanın həyatında prokurorluq orqanlarının son illərdəki fəaliyyəti bu gün xüsusi əhəmiyyət kəsb edir.

Mən hesab edirəm ki, beləliklə, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir.

Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik.

Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək, hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlərini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqtəyi-nəzərindən müəyyənləşdiririk.

Belə bir dövrdə Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun alılıyini təmin etməli və qanunun alılıyinə riayet etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır. Məmənuniyyətlə qeyd edirəm ki, Azərbaycan prokurorluğu son illərdə bu vəzifələri uğurla yerinə yetirir.

Azərbaycanın 80 illik tarixində hər dövrün özünəməxsus xüsusiyyətləri vardır. Son on il Azərbaycanın həyatında ən ağır, ən çətin problemlər dövrü olmuşdur. 1988-ci ildə Ermənistən Azərbaycana qarşı torpaq iddiası ilə başladığı münaqışə Ermənistən Azərbaycana qarşı silahlı hərbi təcavüzü ilə həyata keçirilmişdir. Bunların nəticəsində Azərbaycana böyük zərbələr dəymışdır.

Məlumdur ki, Azərbaycanın keçmiş hakimiyyəti Ermənistən təcavüzündən qorunmaq, torpaqlarımızı müdafiə etmək əvəzinə daxildə xalqa qarşı ədalətsiz hərəkətlər etmişdir. Azərbaycanın daxilində hakimiyyət mübarizəsi aparan qüvvələrin bu qanunsuz hərekətləri son nəticədə çoxsaylı cinayətkar dəstələrin yaradılmasına gətirib çıxarmışdır. Beləliklə, 1990, 1991, 1992-ci illərdə və 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmışdır.

Bu illər prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət olmuşdur. Təbiidir, belə bir dövrdə prokurorluq orqanları öz fəaliyyətini qanun çərçivəsində apara bilməzdi. Bütün bunların nəticəsində Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tamamilə pozulmuşdu. On dəhşətlisi odur ki, bir çox gəncləri, vətəndaşları cinayətkarlı-

ğa sövq etmişdilər, onlar cinayətkar dəstələrə qoşulmuşdular və cinayətkarlıq artmışdı.

Mehz bunların nəticəsidir ki, 1992-ci ildə Azərbaycanda cinayətkarlığın seviyyəsi, demək olar ki, ən yüksək dərəcəyə gəlib çatmışdı. Bir ildə 22 min 440 cinayət baş vermişdi. Bu, müqayisədə əvvəlki bütün illərin hamısından çox olmuşdur.

1993-cü ildən Azərbaycanda aparılan işlər birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirməyə və bunun üçün də cinayətkarlıqla mübarizəni gücləndirməyə yönəldilmişdir. Bütün bu işlərdə hüquq-mühafizə orqanlarının hamısı, o cümlədən Azərbaycan prokurorluğu fəal iştirak etmişdir. Aparılan işlərin nəticəsini rəqəmlər artıq özü-özlüyündə göstərir. Keçən il, 1997-ci ildə cinayətkarlıq 1992-ci ilə nisbətən xeyli azalmışdır. 1992-ci ildə 22 min 440, 1997-ci ildə isə 16 min 400 cinayət baş vermişdir. Şübhəsiz ki, bu da çoxdur, biz bununla da razı ola bilmərik. Ancaq biz görülən işlərin nəticəsini qiymətləndirməliyik.

Bütün bu işlərdə Azərbaycan prokurorluğu fəal iştirak etmişdir, öz xidmətlərini göstərmişdir. Xüsusən, Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çəvrilişlərinə cəhdlərin qarşısının alınmasında və bunun nəticəsində cinayətkarların yaxalanmasında, edilmiş cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, beləliklə də cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.

1994-cü ilin oktyabr hadisələri, 1995-ci ilin mart hadisələri, ondan sonra yenə də böyük cinayətkar dəstələrinin Azərbaycanda terror aktları, təxribat aktları həyata keçirmək cəhdləri – bunlar hamısı bizim yaxın tariximizin hadisələridir. Biz bu illəri çox ağır yaşamışq və hüquq-mühafizə orqanlarının apardığı işlər nəticəsində, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi nəticəsində, Azərbaycan dövlətinin qətiyyətli tədbirləri nəticəsində bu cinayət hadisələrinin, Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş qəsdlərin qarşısı alınmış və cinayətkarlar qanun əsasında cəzalanmışlar.

Prokurorluq orqanı hüquq-mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün, ya-xud da ki, edilmiş cinayətin məzmununu aşkar

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

etmək üçün əsas vasitədir. Ötən beş il müddətində Azərbaycanda istintaq işlərinin çoxu bu cinayətlərlə əlaqədar aparılıbdır və bu gün məmənnuniyyətlə demək olar ki, bunların nəticəsində cinayətlər açılıb, edilən cinayətlərin məzmunu aşkar olunub, ictimaiyyətə göstərilib və aparılan istintaq işləri nəticəsində çıxarılan məhkəmə hökməti cinayətkarların cinayət etdiklərini sübut edib və beləliklə də cəmiyyətimiz, vətəndaşlarımız belə cinayətkarlardan xilas olublar. Bunlar hamısı çox əhəmiyyətli işlərdir və mən bu işlərdə prokurorluğun xidmətlərini yüksək qiymətləndirirəm.

Prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər orqanları, milli təhlükəsizlik orqanları arasında duran bir orqandır. Ona görə də prokurorluğun işindən çox şey asılıdır.

Yəni onun keyfiyyətindən, işin ədalətliliyindən, peşəkarlığından çox şey asılıdır. Ümid edirəm ki, Azərbaycan prokurorları öz üzərinə düşən bu məsuliyyəti dərk edirlər və bundan sonra öz işlərini daha da mütəşəkkil aparacaqlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələrə nisbətən öz üzərinə ağır bir iş götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanması təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu, çox şərəfli vəzifədir. Mən bu gün məmənnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu vəzifələrini uğurla yerinə yetirirlər. Son beş ildə Azərbaycanda gedən proseslər, əldə olunmuş ictimai-siyasi sabitlik, cina-

yətkarlığın qarşısının sürətlə alınması - bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq mühafizə orqanlarının hamısının, o cümlədən, Azərbaycan prokurorluğunun xidmətləri böyükdür.

Prokuror olmaq, şübhəsiz ki, böyük intellekt tələb edir. Hüquq-mühafizə orqanlarının cürbəcür təşkilatları vardır, hər təşkilatın özünəməsus xüsusiyyəti vardır. Ancaq prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir. Biz bəzən özümüzə lazımi qədər qiymət verə bilmirik. Ancaq deyə bilərəm ki, qısa bir dövrdə, son 30-40 il ərzində Azərbaycanda yüksək səviyyəli, peşəkar prokuror kadrları yetişibdir. Mən Azərbaycanda prokuror orqanlarını şəxsən 50 ildir ki, tanıyorum və müşahidə edirəm.

Mən 40-50-ci illəri xatırlayıram. Həqiqət bundan ibarətdir ki, bizim hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqdə milli

Azərbaycan kadrları azlıq təşkil edirdi və olanların da təəssüflər olsun ki, çoxları yüksək hüquq təhsilinə, biliyə malik deyildi. Şübəsiz, sədaqətli idilər, öz işlərini gördülər, ancaq onların bilik səviyyəsi o qədər də yüksək deyildi. İndi isə bizim bu prokurorluq orqanlarına baxıram: bizim nə qədər yüksək səviyyəli, bilikli kadrlımız vardır. Bunlar bir gündə, bir ildə, beş ildə əldə olunmur. Qeyd etdiyim kimi, - mənim müşahidəm əsasında deyirəm, - bu, 60-70-80-ci illərdə görülən işlərin nəticəsidir. İndi Azərbaycan bir müstəqil dövlət olaraq hüquq-mühafizə orqanlarının hər bir sahəsində istənilən qədər səviyyəli kadrlara malikdir.

Mən bu gün prokurorluğun yubiley mərasimində onu da qeyd etmək istəyirəm ki, bu mərasim prokurorluq orqanlarının üzərinə çox bö-



Azərbaycan Prokurorluğunun yaradılmasının 80 illiyinə həsr olunmuş mərasimdə Prezident Heydər Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri Bari Xankokla görüşü

yük vəzifələr qoyur. İndiyə qədər bizim bu 80 illik tariximizdə prokurorluq günü, yaxud prokurorluğunda peşə bayramı heç vaxt olmamışdır.

İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər.

Azərbaycanda prokurorluğun işində keçmiş onilliklərdə qüsurlar, nöqsanlar da çox olmuşdur. Biz bunları unutmamalıyıq. Ona görə ki, in-

luq hallarının aradan qaldırılmasına nail olmaqdən ibarətdir. Ancaq bu mübarizədə hüquq-mühafizə orqanları gərək dövlətin əsas aləti olsun. Ancaq hüquq-mühafizə orqanlarının özlərində belə hadisələr, yəni belə hallar olduğu bir zamanda, şübhəsiz ki, bu mübarizə səmərəli ola bilməz.

Hüquq-mühafizə orqanlarının içərisində isə prokurorların ən çox, ən yüksək səlahiyyəti vardır. Təsəvvür edin, prokuror vətəndaşın həbs olunması üçün qərar qəbul edir. Bunu ancaq prokuror edə bilər. Ancaq, birincisi, prokuror həmişə çalışmalıdır ki, bu qərar əsaslı olsun, ədalətli və düzgün olsun. İkincisi, əgər prokuror belə bir yüksək səlahiyyətə malikdirlər, əgər prokurora bu qədər böyük etimad göstərilirsə, prokuror nə qədər məsuliyyətli olmalıdır və mənəviyyatca nə qədər saf olmalıdır.

Güman edirəm ki, hüquq-mühafizə orqanlarının hamısı və o cümlədən Azərbaycan prokurorluğu bu orqanlara dövlət, hökumət tərəfindən göstərilən yüksək qayğıya, diqqətə və ictimaiyyət tərəfindən göstərilən böyük hörmətə cavab olaraq gərək öz sıralarını təmizləsinlər, o orqanları ləkələyən ünsürlərdən azad olsunlar. Siz də çalışmalısınız, hamımız çalışmalı yiq ki, hüquq-mühafizə orqanları dövlət orqanları içərisində həqiqətən, ictimaiyyət tərəfindən dövlətin qanunlarını həyata keçirən mənəviyyatca sağlam orqanlar kimi tənəssin.

Mən bilirəm ki, bu o qədər də asan məsələ deyil. Əgər 60–70-ci illərdə Azərbaycanda vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi, rüşvətxorluqla məşğul olması halları mövcud idisə və biz onlarla mübarizə aparırdıqsa, bu mübarizədə çox ciddi qərarlar qəbul edirdiklər, bu gün mən hesab edə bilmərəm ki, biz bu mübarizəni qurtarmışıq və indi artıq belə hallar keçmişdə qalıb, sovet hakimiyyəti dövrünə məxsus idi. Əksinə, mən hesab edirəm ki, bu keçid dövrünün bir çox problemləri ilə əlaqədar qanun pozuntuları təkcə hüquq-mühafizə orqanları tərəfindən deyil, ümumiyyətlə dövlət, hökumət or-



Azərbaycan Prokurorluğunun yaradılmasının 80 illiyinə həsr olunmuş mərasimdə Prezident Heydər Əliyevin Türkiyə Cumhuriyyəti Baş prokurorunun birinci müavini Osman Baş, Gürcüstan Baş prokurorunun birinci müavini Revaz Kipiani və keçmiş SSRİ-nin sabiq Baş prokuroru, Aleksandr Suxarevə görüşü.

di, bundan sonra bu nöqsanlara yol verilməsin. Bu nöqsanlar əsasən prokurorluq orqanları işçilərinin öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar olmuşdur. Mən 70–80-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman bu mənfi hallarla çox ciddi mübarizə aparmışam. O illərdə prokurorluq orqanlarında çox sədaqətli, sağlam mənəviyyatlı əməkdaşlarla yanaşı, təəssüflər olsun ki, öz vəzifələrindən sui-istifadə edənlər də var idi.

Bu gün bizim qarşımızda duran vəzifələrdən biri ölkəmizdə korrupsiya ilə, rüşvətxorluqla mübarizəni gücləndirmək və korrupsiya, rüşvətxor-



Azərbaycan Prokurorluğunun yaradılmasının 80 illiyinə həsr olunmuş mərasimdə Prezident Heydər Əliyevin Türkiyə Cümhuriyyəti Baş prokurorunun birinci müavini Osman Başla görüşü.

qanları tərəfindən çoxalıbdır. Vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etmək halları artıbdır və bunların cəzasızlığını görən kütlə, ictimaiyyət də tək bu orqanlardan yox, eyni zamanda iqtidardan, hakimiyyətdən də narazı olurlar. Mən ümidi varam ki, bizim hüquq-mühafizə orqanları və xüsusən prokurorluq bu sahədə lazımi tədbirlər görəcək və qoyulan vəzifələrin həyata keçirilməsinə nail olacaqdır.

Şübhəsiz ki, keçmişdə Azərbaycan prokurorluğu sərbəst deyildi. Azərbaycan özü sərbəst olmadığı kimi, prokurorluq da sərbəst deyildi. Ancaq eyni zamanda sovet hakimiyyəti dövründə prokurorluq həddən artıq mərkəzləşmiş bir təşkilat idi. Mərkəzləşdiyinə görə də Azərbaycana qarşı ədalətsizliklər də edilirdi.

Məsələn, mən 1990-cı il 20 Yanvar hadisələrini yada saldım. Azərbaycan xalqı, ictimaiyyəti 1990-cı ilin yanvar ayında xalqımıza qarşı edilmiş bu cinayətin açılmaması və cəzasız qalmasından çox narahatdır. Bu işdə o illərdə Azərbaycan prokurorluğunun da günahı çıxdur.

Keçmiş haqqında danışarkən onu da qeyd etmək istəyirəm ki, məsələn, 1988-1989-cu illərdə Ermənistən tərəfindən Azərbaycana qarşı hərbi təcavüz edildiyi bir vaxtda, eyni zamanda

Azərbaycanın rəhbərliyi ilə birlikdə mərkəz prokurorluğu da xalqımıza başqa bir təcavüz edirdi. O illərdə burada heç bir cinayəti olmayan, yaxud xırda bir cinayət törətmüş nə qədər insanlar həbs olunmuşdu. Bu gün mən o günləri xatırlayıram. Böyük cinayətlər qalmışdı kənarda - Azərbaycan xalqına təcavüz edilmişdi, bu qaldı kənarda - Azərbaycanın içində Azərbaycan prokurorluğunun özü də və Moskva prokurorluğu da bir cinayəti olan və yaxud cinayəti olmayan insanları həbs edib, onlara əziyyətlər verirdilər. Prokurorluğun tarixində belə qara səhifələr də vardır.

Bütün bunlar hamısı, yəni 1988-ci ildən başlayaraq Azərbaycanda gedən proseslər respublikanın bütün dövlət orqanlarında mənfi hadisələrin baş verməsinə gətirib çıxardığı kimi, prokurorluq orqanlarında da hakimiyyətsizlik, məsuliyyətsizlik, özbaşinalıq halları geniş yayılmışdı.

Bizim hüquq-mühafizə orqanlarının içərisində 1991-ci, 1992-ci, 1993-cü illərdə cinayətkar dəstələr yaranmışdı. Daxili İşlər Nazirliyinin içərisində OMON dəstəsi cinayətkar bir dəstəyə çevrilmiş, reketlə məşğul olmuş, insanlara çox böyük əzab-əziyyətlər vermiş, insanları oğurlamış, öldürmüş və nəhayət, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd göstərmişdi.

Bakı şəhərində Xətai rayonunun prokuroru neçə illərdi ki, cinayətkarlıqla məşğul idi, qanunsuz silahlı dəstələr saxlayırdı, ətrafında daim avtomatla silahlanmış quldurlar gəzdirdi. Ancaq dövlət orqanları, o cümlədən prokurorluq buna laqeyd münasibət göstərirdilər, biganə baxırdılar. Onlar da elə bir səviyyəyə gəlib çıxdılar ki, 1994-cü il oktyabr ayının 2-də Azərbaycan Prokurorluğunu işğal etdilər və Baş prokuroru, prokurorluğun bir neçə işçisini əsir götürdülər. Bu da Azərbaycan tarixinin, o cümlədən prokurorluğun tarixinin qara bir səhifəsidir. Əgər o illərdə belə cinayətkarlara qarşı lazımı tədbirlər görülsəydi, cinayətkarların azğın hərəkətlərinin qarşısı alınsayıdı, onlar bu qədər qudurub pro-



Azərbaycan Prokurorluğunun yaradılmasının 80 illiyinə həsr olunmuş mərasimdə Prezident Heydər Əliyevin Rusiya Federasiyasının Baş prokuroru Yuri Skuratov və Gürcüstan Baş prokurorunun birinci müavini Revaz Kipiani ilə görüşü.

Kurorluğun binasını zəbt etməzdilər və Baş prokuroru əsir götürməzdilər. Mən bu gün məmən-nuniyyətlə qeyd edirəm ki, məhz hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının öz işçilərinin fəaliyyəti nəticəsində bütün bu cinayətlərin qarşısı alındı, cinayətkarlar yaxalandı, - hesab edirəm ki, yaxalanmaya da yaxalanacaqdır, - cinayətlər açıldı və Azərbaycanda cinayətkarlığın qarşısı güclü surətdə alınıbdır. Burada çıxışlarda deyildi ki, MDB ölkələri içərisində ən az cinayət törədilən ölkələrdən biri Azərbaycandır.

İndi Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycanın dövlətinin, hökümətinin, o cümlədən hüquq-mühafizə orqanlarının əlde etdiyi ən böyük nailiyyətdir. Biz bu ictimai-siyasi sabitliyi qoruyub saxlamalıyıq. Bu baxımdan hüquq-mühafizə orqanlarının və prokurorluğun qarşısında çox böyük vəzifələr durur.

Prokurorluq peşəsi hörmətli peşədir. Hörmətli, şərəfli peşədir. Müstəqil dövlət kimi Azərbaycan keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirir. O cümlədən, müstəqil Azərbaycanın prokurorluğu yaranır və inkişaf edir. Bu orqanın inkişaf etməsində xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli iş görür. Mən ar-

zu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O, öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın. Bunun üçün böyük imkanlar var. Mən qeyd etdim, artıq Azərbaycanda güclü, yüksək səviyyəli prokuror kadrları korpusu yaranıbdır. Bu kadrlardan səmərəli istifadə etmək lazımdır. Hər bir prokurorluq işçisi də öz peşəsinə sadıq olmalıdır, müstəqil Azərbaycanın dövlətçiliyinə sadıq olmalıdır.

Son illər mən Azərbaycan prezidenti kimi hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu əməkdaşlarının ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sadıqlığını müşahidə edirəm. Bu sədaqətə görə də təşəkkür edirəm.

Qarşında bizim çox böyük vəzifələrimiz var. Bu vəzifələrin həyata keçirilməsində Azərbaycan prokurorluğunun da özünəməxsus yeri var. Bu gün biz 80 illik yubileyi qeyd edərkən ümidi var olduğumu bildirmək istəyirəm ki, Azərbaycan prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadıq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun alılıyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Əziz dostlar, mən sizni bir daha ürəkdən təbrik edirəm. Bir də qeyd edirəm, prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyاسınız. Arzu edərdim, siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayışı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.

Hər bir Azərbaycan prokuroruna səadət, həminə gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğu or-qanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirə və həmin tədbirdəki program xarak-terli məruzəsi prokurorluq-da həyata keçirilən demok-

ratik məzmunlu hərtərəfli islahatların əsasını təşkil etmişdir. Ölkəmizdə həyata keçirilən islahatların memarı kimi Heydər Əliyevin nə-zarəti altında və dəstəyi ilə görülən tədbirlər sayesində Azərbaycan Prokurorluğu dövlətçiliyimizin maraqları-

nın və qanunun aliliyinin tə-min olunmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, insan və və-təndaş hüquqları və azadlıq-larının etibarlı qorunmasına xidmət edən sivil və demokratik bir dövlət orqanına çevrilmişdir.

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 26 APREL 2000-ci İL TARİXDƏ RESPUBLİKA PROKURORLUĞU ORQANLARININ RƏHBƏR İŞÇİLƏRİ İLƏ KEÇİRDİYİ MÜŞAVİRƏDƏKİ MƏRUZƏSİ



Hörmətli toplantı iştirakçıları!

Bilirsiniz ki, Respublika Prokurorluğunun rəhbərliyində dəyişiklik edilibdir. Mən qəbul etdiyimiz bu qərarların səbəbi haqqında və Azərbaycanda prokurorluq orqanlarının gələcək vəzifələri haqqında bəzi fikirlərimi və mülahizələrimi sizə bildirmək üçün dəvət etmişəm.

Səbəblər ondan ibarətdir ki, Azərbaycanın prokurorluğunda, onun rəhbərliyində qeyri-normal vəziyyət yaranmışdır və prokurorluqda ümumən qeyri-sağlam bir mühit mövcuddur. Təbiidir ki, müstəqil dövlətimizin məhkəmə sisteminin mü-hüm bir sahəsi olan prokurorluqdakı belə bir vəziyyət bizim işlərimizə uğur gətirə bilməz. Əksinə, işlərimizə zərər gətirir və özü də çox zərərlər gətirir.

Azərbaycanın Prezidenti ki-mi mən yüksək vəzifələrə təyin etdiyim şəxslərin hamisina inanıram. Xüsusən hüquqmühafizə orqanlarının başçılı-rına, güc nazirliklərinin rəhbərlərinə inanıram və etibar edirəm. Əgər belə olmasa, birincisi, mən onları təyin etmə-rəm, yaxud da ki, təyin etmə zamanı ola bilər səhvələr olsun – o səhvələri aradan qaldı-raram.

Mən Baş prokuror Eldar Həsənova dəfələrlə göstəriş vermişəm ki, Baş prokuror ki-mi siz çalışın prokurorluğun işlərini özünüz tənzimləyin, bu məsələləri bizim üzərimizə qoyma-yın. Baş prokurora etimad göstərilib və Baş pro-kuror da işləri ədalətli qurməlidir. Əgər kimse han-sı bir səhvi, qüsürü göstərirse, bunu araşdırmaq lazımdır. Əgər o səhvi buraxılıbsa, düzəldilməlidir, əgər deyilən söz əsassızdırsa, ona sübut etmək lazımdır ki, bu, əsassızdır, sən bu məsələni doğru qaldırmırsan, yaxud da ki, səhvi edirsən.

Baş prokuror prokurorluq sistemində olan bütün məsələləri özü həll etməli, özü tənzimləməlidir. Ancaq bu da ədalət prinsipi əsasında olma-li, ədalətsizliyə yol verilməməlidir. Xüsusən prokurorluq orqanının gördüyü işlərin məna və məzmununu nəzərə alaraq, təbiidir ki, hər bir mə-sələ ədalətli yoxlanılmalıdır. Amma bizim hüquq-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

kurorluq işçisi qanunu pozursa, yaxud cinayət edir-sə və ya o tərəf, ya bu tərəf bunun üstünü basdırırsa, onlar da bu cinayətə qoşulurlar.

Bu gün Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, sağlam mühit, sağlam əhval-ruhiyyə şəraitində dövlətin mühüm orqanı olan prokuratorluqda belə vəziyyətə dözmək olmaz. Buna da birinci növbədə sizin özünüz dözməməli idiniz. Ancaq mən artıq gördüm ki, heç bir nəticə çıxmır və bu qərarları qəbul etdim.

Bütün bunların nəticəsində mən sizə məlum olan qərarı qəbul etdim. Hesab edirəm ki, düzgün etmişəm, ədalətli qərardır. Hesab edirəm ki, bu qərar təkcə işdən azad olunanlar üçün yox, bütün prokuratorluq sisteminin işçiləri üçün - həm yüksək vəzifəli, həm də adı işçilər üçün - xəbərdarlıq olmalıdır, hərə özü üçün nəticə çıxarmalıdır.

Eyni zamanda bu qərar Azərbaycanın hüquq-mühafizə orqanlarının hamısı üçün bir xəbərdarlıq qərarı kimi olmalıdır. Ancaq bu nöqsanlar, bu çatışmazlıqlar bu və ya başqa şəkildə, yaxud da başqa həcmidə bizim bütün hüquq-mühafizə orqanlarında var. Ona görə də hər bir kəs, xüsusən hüquq-mühafizə orqanlarının başçıları, rəhbərlikdə olan şəxslər özləri üçün nəticə çıxarmalıdır, hərə bu qərardan nəticə çıxaraq özü öz sahəsinə bir də diqqətlə yanaşmalıdır. Diqqətlə yanaşmağın məqsədi də ondan ibarət olmalıdır ki, bizim hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdır ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdır. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun alılıyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür.

Azərbaycan prokuratorlığında ciddi təmizləmə işi getməlidir. Azərbaycan prokuratorlığında sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurator işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmərumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işleyirse-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun alılıyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir. Heç kəs öz şəxsi məq-

sədinə, mənafeyinə, yaxud dostunun, qardaşının, qohumunun xahişinə, mənafeyinə görə qanunu poza bilməz.

Prokuratorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyətin ən eybəcər cəhəti də ondan ibarətdir ki, prokuratorluğun rəhbərliyi aralarında olan münasibətləri prinsipial nöqteyi-nəzərdən aşdırmaq, kimin hansı səhvi varsa, onu sübut etmək və aradan qaldırmaq üçün lazımi tədbirlər görmək əvəzinə, bir-biri ilə respublikada olan qəzetlər və sitəsilə mübarizəyə keçmişlər.

Mən bu barədə fikirlərimi deyərək, təkcə hüquq-mühafizə orqanlarına, prokuratorluğa yox, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına - aşağıdan yuxariya qədər - bir daha xəbərdarlıq edirəm. Biz insanları tərbiyələndirmək isteyirik. Biz insanları mənəviyyatca təmizləmək isteyirik. Ancaq bəziləri yüksək vəzifə alandan sonra - mən bunu da xüsusi qeyd edirəm - bu vəzifədən bir müddət sui-istifadə etməyə, ondan sonra daha da başqa hərəkətlər etməyə başlayır. Bunların da sonu bu olur.

1996-ci ildə mənə gəlib dedilər ki, bir şikayətçi var. Mən onu qəbul etdim. Onu dinləyəndə mən həqiqətən dəhşətə gəldim ki, əcaba, düzmü deyir, belədirmi? Həmin adam şikayət edirdi ki, gərək ki, onun oğlunu günahsız yerə həbs ediblər və öldürüb'lər. Soyuducular zavodunda «Çinar» şirkəti var. Bilirsınız ki, bir neçə dəfə həmin zavodun rəhbərlərinə gah sui-qəsd olunmuşdu, gah xəsarət yetirilmişdi, gah da kimisə öldürmüştülər. Son dəfə soyuducu zavodunun direktoru vəzifəsini icra edən Nicat Süleymanzadəni yaralılmışdılar. Guya «günahkarları» tapıqlar və onlardan biri də orada həmkarlar təşkilatının sədri Camal Əliyevdir. Süleymanzadəni yaralmışdılar, guya həmin işi bu təşkil edibdir. Onu həbs ediblər, 17-ci polis bölməsinə aparıblar. Polis işçiləri və Bakı şəhər prokuratorluğu orada istintaq aparıblar. Təbiidir ki, bu adam deyibdir ki, günahım yoxdur, bu işləri mən etməmişəm. Ancaq onu döyüblər, ona işgəncə veriblər. Onu qədər döyüblər, axırda orada döyüb öldürüb'lər.

Mən əmr verdim, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdıq ki, bu komissiya bu işi araşdırırsın. Araşdırıldılar, amma son nəticə ondan ibarət oldu ki, həmin o Camal Əliyev günahkar deyil, günahkar başqalarıdır. Əliyev Camalın cəsədini da çıxarıb eksqumasiya etmişdilər, yoxlamışdılar ki, onu qandallayıblar, dişlərini vurub sindiriblər, bədəninə 30 xəsarət yetiriblər. Yəni bu

qədər vəhşilik təsəvvür ediləsi deyil. Bunu nə üçün ediblər? Ona görə ki, cinayətkarı gizlətsinlər, məsuliyyətdən xilas etsinlər. Təbiidir ki, bu da asan deyil, yəqin, ondan çox miqdarda, müəyyən rüşvət alıblar və bu adamı döyüb-öldürüb «günahkar» ediblər.

Bunu gəlib məruzə edəndə, əmr verdim ki, bu işləri görmüş adamlar cəzalanmalıdır, yenidən istintaq aparılıb günahkarlar müəyyən olunmalıdır. Prokurorluq sonra bu məsələni yenə də uzadı. Nəhayət, günahkarlardan üç nəfər polis işçisi həbs olundu, amma iki nəfəri qaçıdı. Onlar indiyə qədər də tapılmır. Amma üç nəfər həbs edildi.

Istintaq şöbəsinin rəisi Vidadi Səmədov bu işin «uğurla» həyata keçirilməsi üçün təltif olunmuşdu. Mən dedim ki, bu adamlar cinayət ediblər. Demək, cinayət etdiklərinə görə məsuliyyət daşımalıdır. İndi sonra nə olub, nə aşkar edilib? Bu bərədə istintaq aparan Respublika Prokurorluğunun işçiləri təklif veriblər ki, həmin o şəxs – Vidadi Səmədov bu işə görə məsuliyyətə cəlb olunmalıdır, həbs edilməlidir. Eldar Həsənov 7 ay buna razılıq verməyibdir, ondan sonra onu işdən azad edibdir, o da qaçıbdır.

Bilirsiniz, səhv ola bilər, nəyi isə bilmədiyinə görə insan qanunsuz bir iş görə bilər. Amma bu, o qədər aşkar işdir ki, mən bu məsələni müzakirə etmişəm, komissiya yaratmışam, nəzarət altına götürmişəm və tələb etmişəm ki, həqiqət ortaya çıxsın, o cür cinayət etmiş insanlar cəzalanınsınlar. Belə halda Eldar Həsənov o adama həvadırlıq edir, onun məsuliyyətə cəlb olunmasına 7 ay icazə vermir, o adam da qaçıb gizlənir, tapılmışdır. Mən o gün də dedim, bu gün də deyirəm, – buna xəyanətdən başqa bir söz deyə bilmərəm.

Mən bir faktı deyirəm. Çünkü bu, şəxsən mənim nəzarətim altında olan işdir. İndi mən təsəvvür edirəm, fikirləşirəm əcaba, əgər mənim mədaxilə etdiyim, xüsusi komissiya yaratdığım, nəzarətim altında olan işdə də xəyanət edirlərsə, onda bəs nə etməli?

Mən dedim ki, respublikanın prokurorluq orqanlarında ciddi temizləmə işi getməlidir. Birincisi, ona görə ki, biz «Prokurorluq haqqında» Qanun qəbul etmişik. Bu qanuna görə prokurorluğun səlahiyyətləri indiyə qədər olduğundan xeyli azalıbdır, ixtisar edilibdir. Ona görə də bir çox şöbələr, bölmələr təbiidir ki, ləğv olunur. Belə halda işin öhdəsindən gələ bilməyənlər, yaxud qanun pozun-

tusuna yol verənlər, başqları, təbiidir ki, prokurorluq orqanlarından azad olunmalıdır.

«Prokurorluq haqqında» Qanun çox böyük əhəmiyyətə malikdir. Mən bildirdim ki, 1995-ci ildə bizim qəbul etdiyimiz Konstitusiyaya görə prokurorluq məhkəmə hakimiyyətinin daxilindədir. Ancaq hələ indiyə qədər Azərbaycanda prokurorluq Sovet İttifaqının prokurorluq sistemi çərçivəsində və o prinsiplər əsasında işləyir. Təbiidir ki, bu da artıq mümkün deyildir. Çünkü biz hüquqi, demokratik dövlət qururuq. Demək, hər şey hüququn, qanunun əsasında olmalıdır. Demokratik ölkələrdə, hüquqi dövlət olan ölkələrdə hər bir məhkəmə hakimiyyətinin öz yeri, prokurorluğun da öz yeri vardır. Amma bu yer Sovet İttifaqının yaratdığı prokurorluq sistemindən çox fərqlidir.

Ancaq təəssüflər olsun ki, bizim məhkəmə orqanlarından, Daxili İşlər Nazirliyindən fərqli olaraq, burada prokurorluq mühafizəkar mövqə tutubdur, Sovet İttifaqı dövründə yaranmış prokurorluq sistemini saxlamağa və əlində olan səlahiyyətləri saxlamağa çalışıbdır.

«Prokurorluq haqqında» Qanun bir il əvvəl qəbul olunmalı idi. «Prokurorluq haqqında» Qanun layihəsini təqdim etdi, bizim hüquqcular, ekspertlər müzakirə etdilər və məlumat verdilər ki, bu, köhnə Sovet prokurorluq səlahiyyətlərinin hamısını özündə əks etdirən bir qanun layihəsidir. Mən dedim ki, bu, ola bilməz, qanun layihəsini qanun tələblərinə, Konstitusiya tələblərinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırıb götərin, təqdim edin. Mən bu işə müdaxilə etdim, onun qarşısını aldım. Amma bu qanunun qəbul olunması bir il kecikdi. Əgər prokurorluq dövlətə mənsubdursa, dövlət prokurorluğu bu cür görmək istəyir. Sizə hansı sistem veriləcək, o sistemlə işləyə bilərsiniz – işləyin, işləyə bilməzsınız – çıxın gedin.

Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir. Biz bu hüquqi dövləti, demokratik dövləti yaradıraq və onu pillə-pillə yüksəklərə qaldırıraq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sisteminde islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Biz bir tərəfdən beynəlxalq hüquq normalarına uyğun olmaq, demokratik dövlət qurmaq, demokratik təşkilatlara, Avropa Şurasına daxil olmaq istəyirik. O biri tərəfdən də keçmiş Sovet İttifaqının prokurorluq sistemini özümüzdə saxlamaq istəyirik.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Bizim bütün məhkəmə sistemində işləyən işçilər, hüquq-mühafizə orqanlarında işləyənlər bilsinlər ki, bəli, biz hüquqi dövlət qururuq. Hüquqi dövlət qurmaq üçün müvafiq qanunlar qəbul etmişik və bundan sonra da edəcəyik. Bunun qarşısını almaq mümkün deyil. Kim bunun qarşısını alacaqsə, biz onu yolumuzdan kənarlaşdıracağıq.

İkinci vəzifə ondan ibarətdir ki, bu qanunları düzgün icra etmək lazımdır. Ona görə də mən bu gün sizdən tələb edirəm: «Prokurorluq haqqında» Qanun qəbul olunubdur, o qanun necə var, o cür də yerinə yetirilməlidir.

Mən ümidiyaram ki, «Prokurorluq haqqında» Qanun, məhkəmə sistemi haqqında qəbul olunmuş qanun ardıcıl surətdə yerinə yetiriləcəkdir. Əminəm, bunlar hamısı, birincisi, Azərbaycanda qanunun alılıyini təmin edəcək, ikincisi, vətəndaşların hüquqlarının qorunmasını təmin edəcək, üçüncüsü də cinayətkarlıqla mübarizəni daha da səmərəli edəcəkdir.

Hüquq-mühafizə orqanlarının işində, o cümlədən xüsusən prokurorluğun fəaliyyətində işimizə böyük zərər vuran bir nöqsan da hələ ki, aradan götürülməyiibdir. Bu da müxtəlif yoxlamalar və bu yoxlamalar vasitəsilə xüsusən özəl sektorun inkişaf etməsinə maneçilikdir.

Mən əsassız yoxlamaların qadağan edilməsi və bu barədə hüquq-mühafizə orqanlarının vəzifələri haqqında 1997-ci ildə və 1999-cu ildə iki fərman vermişəm. Doğrudur, o fərmanlardan sonra yoxlamaların sayı azalıbdır. Ancaq bu yoxlamalar davam edir. İkincisi də, hüquq-mühafizə orqanlarında, xüsusən prokurorluqda bu yoxlamalar üçün başqa variantlar tapırlar. Bu variantlar da ondan ibarətdir ki, guya haradasa bir şirkətdə nəsə bir şey var, onu bəhanə tutub beş, on, on beş şirkəti başlayırlar yoxlamağa ki, bəlkə bu cinayət onlarla da əlaqədardır.

Mən sizdən tələb edirəm! Sizin bu yoxlamalarınız dövlətə lazım deyil, bilin! Çünkü onların heç birisindən bizim dövlətimizə bir xeyir gəldiyini bu illərdə görməmişəm. Ancaq zərəri böyükdür. Bilirsiniz, belə yoxlamalar həm xarici investisiyaların Azərbaycana gəlməsinə böyük maneçilik törədir, həm də Azərbaycanda özəl sektorun yaranmasına.

Bir sözlə, mən bütün hüquq-mühafizə orqanlarına deyirəm, bütün yoxlama orqanlarına deyirəm – əsassız, qanunsuz yoxlamaların qarşısı alınmalıdır və özəl sektorun inkişafına şərait yaratılmalıdır.

Əgər biz bu dövləti, demokratik, hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qurساq – və bunu qurmaliyiq – Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu tezliklə hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik. Bu, bizim hamımızın vəzifəsidir. Təkcə prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir.

Bu gün siz prokurorluqda yaranmış vəziyyət haqqında mənim fikirlərimi dinlədiniz və mən sizin qarşınızda duran vəzifələri də dedim. Baş prokuror özü, gələcəkdə onun müavinləri və başqa rəhbər işçilər bu prinsiplər əsasında işləməlidirlər. Pəncərələri açın, açın pəncərələri, keçmişdə prokurorluqda olan bütün qeyri-sağlam ab-havanı təmizləyin. Orada yaxşı bir hava olsun, sağlam hava, sağlam mühit olsun, işləyin.

Yenə də deyirəm, mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır və bunlarsız iş gedə bilməz. Amma eyni zamanda kimsə bizim bu işlərimizə mane olursa, qanunları pozursa... Xüsusən gərek rəhbərlikdə səmimi münasibətlər olsun. Gələcəkdə Baş prokurorun müavinləri olacaqdır. İndi biz müavinləri də bir az ixtisar edirik, yeni qanunla müavinlər ixtisar olunur. Ona görə gərek müavinlər də düzgün seçilsin, idarə rəisləri də. Kim bu tələblərə cavab verirsə – işləsin, amma kim ki, bu tələblərə cavab vermir, demək, dəyişilməlidir.

Başqa işlər də görülməlidir. Ancaq yenə də deyirəm: siz bilin, dövlətçilik prinsipi, qanunun alılıyi bizim hamımız üçün hər şeydən üstün olmalıdır – Prezident üçün də, hər bir prokuror üçün də, hər bir polis üçün də, hər bir vətəndaş üçün də!

Mən bu gün bu tənqidə sözləri sizə deyərək, eyni zamanda ümid edirəm və çox ümid edirəm ki, sizə ünvanlanmış sözlərimdən nəticə çıxaraqsınız və prokurorluğun işində ciddi dönüş yaradacaqsınız, öz nailiyyətlərinizlə həm kollektivinizdə sağlam əhval-ruhiyyə yaradacaqsınız, sağlam mənəviyyat məhiti yaradacaqsınız, həm də respublikada prokurorluğun hörmətini qaldıracaq, dövlət qarşısında öz vəzifələrinizi yerinə yetirə biləcəksiniz.

Sizə uğurlar arzulayıram. Sağ olun.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatı və buna uyğun olaraq Azərbaycan Prokurorluğunda aparılan köklü dəyişikliklərin müsbət nəticəsi kimi, Assosiasiyanın

2001-ci ilin sentyabr ayında Sidneydə keçirilmiş 6-ci illik konfransı və növbəti ümumi yiğinçında aparılmış müzakirələr zamanı təşkilatın rəhbər orqanının – İcraiyyə Komitəsinin iclasının 2002-ci ilin may ayının 16-17-də

Azərbaycan paytaxtında keçirilməsi qərara alınmışdır.

İclasda iştirak etmək üçün Bakıya 15-dək ölkənin prokurorluq və digər hüquqmühafizə orqanları xidmətlərinin rəhbərləri təşrif buyurmuşdur.

BEYNƏLXALQ PROKURORLAR ASSOSİASIYASININ İCRAİYYƏ KOMİTƏSİNİN BAKI ŞƏHƏRİNDE KEÇİRİLƏN İCLASININ İŞTİRAKÇILARINA MÜRACİƏT

Hörmətli iclas iştirakçıları!

Beynəlxalq Prokurorlar Assosiasiyanı İcraiyyə Komitəsinin növbəti iclasının Bakı şəhərində keçirilməsini təqdir edərək, onun iştirakçılarını salamlayıram.

1996-ci ildən fəaliyyətə başlamış və 80-dən artıq ölkəni əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyanın İcraiyyə Komitəsinin iclasının Azərbaycanda keçirilməsi həm bu təşkilatın fəaliyyətində, həm də müstəqilliyini bərpa edərək, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında əlamətdar hadisədir.

Hamınızın üzv olduğu bu mötəbər təşkilatın amallı ədalətli, qərəzsiz, səmərəli tədbirin və ədalət mühakiməsinin həyata keçirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə problemlərinin həll olunması sahəsində müxtəlif dövlətlərin prokurorluq orqanlarının səylərini əlaqələndirməkdən və əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bu, çox yüksək bir amaldır. Məmnunum ki, Azərbaycan Prokurorluğu da təşkilatinüzün məqsədləri uğrunda səmərəli fəaliyyət göstərir.

Bəşər tarixi və müasir dünyada baş veren proseslər göstərir ki, cinayətkarlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, içtimai-siyasi sabitliyi pozan, dövlətin əsas dayaqlarını sarsıdan, cəmiyyətin tərəqqisinə təhlükə törədən sosial bəladır. İctimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi ərsindən asılı olmayaq, elə bir ölkə yoxdur ki, bu gün cinayətkarlıq problemi ilə qarşılaşmasın. Müşahidələr onu deməyə əsas verir ki, törədilmiş cinayətlər getdikcə ağırlaşır, onların üsulları qəddarlaşır, cinayətkarların özləri issə amansızlaşırlar.

Müasir inkişaf dövrü cinayətkarlığın globallaşması ilə səciyyələnir. Belə ki, dünyada geniş vüsət almış inteqrasiya prosesləri transmilli mütəşəkkil cinayətkarlığın - terrorçuluq, korrupsiya, insan və silah alveri, narkobiznes, çirkli pulların yuyulması və digər bu kimi təhlükəli cinayətlərin yayılması ilə müşayiət olunur.

Bundan əlavə, dünyanın bəzi bölgelərində hələ də davam edən hərbi münaqişələr və onların nəticəsində formalaşmış işgalçi rejimlər hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə terrorçuluq və digər «cinayətkarlıq yuvalarının» yaranmasına gətirib çıxarmışdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğali nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsində yaradılmış rejim buna əyani sübutdur. İşgalçi rejimlər beynəlxalq hüququn prinsip və normalarını, demokratik dəyərləri və insan hüquqlarını kobudcasına pozaraq, yalnız öz əhalisi üçün deyil, həm də digər ölkələrin əhalisi üçün real təhlükə yaratmaqdadır. Nə qədər ki, belə hallar aradan qaldırılmayıb, heç bir dövlət özünü rahat hiss edə bilməz.

Hörmətli iclas iştirakçıları!

Keçən il sentyabrın 11-də Vaşinqton və Nyu-York şəhərlərində baş vermiş dəhşətli terror aktının miqyası bir daha göstərdi ki, müasir dövrə mütəşəkkil cinayətkarlıq bir və ya bir neçə dövlətin deyil, bütün dünyanın qlobal problemlərinə çevrilmişdir.

Bəşəriyyəti sarsıdan, beynəlxalq sülhə və əmin-amanlığa təhlükə törədən bu hadisələr hamımızı transmilli mütəşəkkil cinayətkarlığın həqiqi mahiyətini dərk etməyə sövq edir və onunla mübarizədə daha sıx əməkdaşlığı zəruri edir. Əminəm ki, Beynəlxalq Prokurorlar Assosiasiyanı çərçivəsindəki əməkdaşlığınıza cinayətkarlığın qarşısının alınması və qanunun alılıyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olunmasına dəyərli töhfəsini verəcəkdir.

Məqsəd və məramlarınızın həyata keçirilməsində sizə uğurlar arzulayıram.

**Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2002-ci il**

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN
BEYNƏLXALQ PROKURORLAR ASSOSİASIYASI İCRAİYYƏ
KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ

Ulu öndər Heydər Əliyev 2002-ci il mayın 17-də Prezident sarayında Beynəlxalq Prokuratorlar Assosiasiyanın (BPA) prezidenti Nikolas Kouderi başda olmaqla bu təşkilatın İcraiyyə Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmi-miyyətlə salamlayan ulu öndər Heydər Əliyev İcraiyyə Komitəsinin iclasının Azərbaycanda keçirilməsindən çox məmənun qaldığını vurgulayaraq demişdir ki, Beynəlxalq Prokuratorlar Assosiasiyanı qeyri-dövlət təşkilatı kimi böyük işlər görür. Siz müxtəlif ölkələrin prokurorluq xidmətlərini, prokurorluq orqanlarının nümayəndlərini birləşdirərək, həm təcrübə toplayır, həm də təcrübə mübadiləsi aparır və bir-birinizə kömək edirsiniz. Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, qısa tarixi zamanda ölkə həyatının müxtəlif sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində xeyli işlər görübdür. Bizim məhkəmə sistemi, prokurorluq, demək olar ki, beynəlxalq standartlara uyğunlaşmışdır. Ancaq bu iş davam edir və başqa ölkələrin təcrübəsindən istifadə etməyə hələ çox böyük ehtiyac var. Güman edirəm ki, İcraiyyə Komitəsinin iclasını Azərbaycanda keçirməyiniz ölkəmiz üçün təcrübə əldə etmək imkanları yaradır.

Səmimi qəbul üçün ulu öndər Heydər Əliyevə təşəkkürünü bildirən Beynəlxalq Prokuratorlar Assosiasiyanın prezidenti Nikolas Kouderi demişdir ki, Azərbaycanda olmaq bizi zəfərə çox xoşdur və Siz bu gün bizi qəbul etməklə hamımıza böyük şərəf verdiniz. İclasın yüksək səviyyədə təşkilinə görə minnətdarlıq



edən qonaq BPA haqqında məlumat verərək təşkilatın fəaliyyətinin əsas məqsəd və principlərinə toxunmuşdur.

Ölkəmizin Beynəlxalq Prokuratorlar Assosiasiyanın bütün konfrans və yığıncaqlarında iştirak etdiyini, təşkilatın məqsədlərinə nail olunmasında xüsusi fəallıq göstərdiyini vurgulayan cənab Kouderi Azərbaycanın dünya dövlətləri birliliyinə uğurla integrasiya etməsinin və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun getdikcə artmasının müsbət nəticəsi kimi, Assosiasiyanın ötən ilki ümumi yığıncağında aparılmış müzakirələr zamanı təşkilatın rəhbər orqanının – İcraiyyə Komitəsinin iclasının may ayında Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndəsinin təklifinə üstünlük verildiyini bildirmişdir.

Qonaq, həmçinin Azərbaycan nümayəndələrinin, xüsusilə İcraiyyə Komitəsinin üzvü Fikrət Məmmədovun Assosiasiyanın inkişafına nəzərə çarpacaq töhfələr verdiyini, ölkəmizin bu beynəlxalq təşkilatla əməkdaşlıq üzrə müsbət təcrübəsini qeyd etmiş, ümumibəşəri bəla olan terrorçuluğa və transmilli cinayətkarlılığı qarşı səylərin birləşdirilməsinin əhəmiyyətini vurgulamışdır.



BPA-nın prezidenti demişdir: «Biz elə bir vaxtda yaşayıraq ki, cinayətkarlıq qlobal səciyyədən daşımaga başlayır. Bu, eyni ilə bizim iclasa Sizin müraciətinizdə də bildirilmişdir. Beynəlxalq terrorizmə qarşı görülməli olan tədbirlər də bu məsələnin nə dərəcədə vacib olduğunu göstərir. BPA-nın məqsədi bu sahədə prokurorların işini asanlaşdırmaq, onlara mümkün qədər yardım etməkdir.

Cənab Prezident, Sizə bir xatirə hədiyyəsi təqdim etmək istəyirik. Bunun rəmzi mənasi da vardır. Biz bilirik ki, mayın 10-u Sizin ad gününüz idi. Gec olsa da, Sizi ad gününüz münasibətilə təbrik edir, ən xoş arsularımızı bildiririk. Arzu edirik ki, gələcəkdəki ad günləriniz bundan da xoşbəxt keçsin».

Nikolas Kouderi XVIII əsrə aid olan, üzərində Azərbaycan ərazilərinin də göstərildiyi xəritəni ulu öndər Heydər Əliyevə təqdim etmişdir.

BPA-nın baş katibi Henk Markwart Şolts dövlətimizin başçısına müraciətlə demişdir ki, 1997-ci ildə Azərbaycanda olsa da, burada bir daha olmaq mənim üçün böyük şərəfdir. Assosiasiyanın Baş müşaviri cənab Barri Hankok

Azərbaycana ikinci dəfə gəldiyini xatırladaraq demişdir ki, biz Azərbaycan tərəfi ilə işləməkdən çox böyük məmnunluq duyuruq.

BPA-nın vitse-prezidenti Fend YE ölkəsi Çin ilə Azərbaycan arasında çox gözəl münəsibətlər olduğunu, iki ölkənin prokurorluq xidmətləri arasında yaxşı əlaqələr qurulduğunu və bunun daha da genişləndirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirmişdir.

Ulu öndər Heydər Əliyev qonaqlara təşəkkürünü bildirərək demişdir: «Mən Sizə İcraiyyə Komitəsinin iclasının müvəffəqiyyətlə başa çatmasını arzu edirəm. Arzu edirəm ki, prokurorluq orqanları həm Beynəlxalq Prokurorlar Assosiasiyanın tərkibində, həm də başqa beynəlxalq təşkilatlarda daha da səmərəli əməkdaşlıq etsinlər.»

Qəbulda Ədliyyə Naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, Prezidentin Kabinetinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov iştirak etmişlər.

17 may 2002-ci il

Prokurorluq işçilərinin kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələri

**«Azərbaycanda müasir prokurorluq sisteminin
formalaşmasında Heydər Əliyevin rolu»**

Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru

(08.05.2013-cü il tarixdə «Azərbaycan» qəzetində dərc edilmişdir)



Azərbaycan xalqı öz dahi oğlu – ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini bütün səviyyələrdə təntənəli şəkildə qeyd edərkən bu görkəmli dövlət xadiminin, dünyamiqyaslı nəhəng siyasetçinin müqəddəs ruhu qarşısında baş əyərək tam məsuliyyət hissi ilə dərk edir ki, məhz onun müdrik ideyaları, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti hazırda misli görünməmiş inkişaf yolu keçərək dünya dövlətləri birliyində layiqli yerini tutmaqla, regionun lider dövlətinə çəvrilmiş müstəqil Azərbaycan Respublikasının mövcudluğunu mümkün etmişdir.

Müasir Azərbaycanın şorəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü bu fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlı olmuşdur. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzüağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olmasına, milli dövlətçilik

«Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqgörənliliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur».

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmışdır.

Heydər Əliyev Azərbaycan Respublikasının hələ Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə dahiyanə uzaqgörənliliklə ölkəmizin gələcək müstəqilliyinin qüdrətli iqtisadi əsaslarını formalaşdıraraq xalqımızın öz müstəqilliyi uğrunda mübarizəyə hazırlanması işinə hərtərəfli dəstək vermişdir. Dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda gərgin mübarizə dövrü kimi xarakterizə olunan 1993-1995-ci və hüquqi və dünyəvi dövlət quruluğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində itirilmə təhlükəsi qarşısında qalan suverenliyimiz və məhvolma təhlükəsi ilə üzləşən dövlətçiliyimiz bugünkü və gələcək nəsiller üçün qoruyub saxlanılmaqla Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi sabitlik bərqərar olunaraq hərtərəfli quruculuq işlərinin həyata keçirilməsi, demokratik, hüquqi və dünyəvi bir dövlət, vətəndaş cəmiyyətinin formalaşdırılması, qüdrətli iqtisadi potensialın yaradılması yolunda inamlı addımların atılması, ölkəmizin dünya dövlətləri birliyinə hərtərəfli integrasiyası proseslərinin sürətləndirilməsi təmin edilmişdir.

Böyük xilaskarlıq və daha sonra isə hərtərəfli Quruculuq missiyalarını həyata keçirməklə Azərbaycanın ən yeni müstəqil tarixini, bugünkü təminatlı həyatımızın möhkəm əsaslarını yaranan ulu öndər Heydər Əliyevin unudulmaz xatırəsi xalqımızın qəlbini-

də əbədi yaşamaqla, onun zəngin siyasi irsi həmişə inkişaf və tərəqqi yolumuzu işıqlandıracaqdır. Bizim nəslin nümayəndələri xoşbəxt insanlardır ki, dahi müasirimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin canlı şahidləri olmuşlar.

Prezident İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə ulu öndər Heydər Əliyevin xidmətlərinin əsl qiyməti verilmiş, bu əbədiyəşar şəxsiyyətin unudulmaz nurlu xatırəsinə xalqımızın dərin ehtirəminin, hədsiz məhəbbətinin ifadəsi olmaqla ulu öndərin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində, mənəviiyyatımızın yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanması, davamlı inkişaf perspektivlərinin gerçəkləşdirilməsinə zəmin yaradan sosial-iqtisadi konsepsiyanın və dünya standartlarına uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, demokratik prinsiplər əsasında fəaliyyət göstərən işlək dövlət idarəetmə sisteminin formalasdırılması misilsiz fəaliyyəti diqqətə çatdırılmışdır. Sərəncamda qeyd olunduğu kimi, «Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayğıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalasdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişməqyaslı quruculuq programının tərkib hissələridir».

Milli demokratik hüquqi dövlətin qurulması üçün inkişaf etmiş cəmiyyətlərə məxsus ən mütərəqqi cəhətləri özündə birləşdirən mükəmməl hüquq sisteminin olması əsas şərtlərdən biri olduğundan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ilin əvvəllərində konstitusiya komissiyası yaradılaraq ümumbəşəri ideya və dəyərləri əks etdirən yeni Konstitusiyanın layihəsi hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümum-xalq səsverməsi - referendumda qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalasdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan Konstitusiyada Respublika Prokurorluğuna xüsusü maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən

edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirilməklə yanaşı, müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasını təsdiq etmişdir ki, bu da, eyni zamanda, ümummilli liderin xalqımızın tarixi ərsinə qayğılı münasibətindən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Daire Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dönməmində yenidən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmışdır. Və yalnız ümummilli lider Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edərək bu iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirmişdir. Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ümummilli lider demişdir: «Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünkü bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirleşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsinə verməlidir.» Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə onun 1996-ci ilin fevralında imzalandığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən çoxlu qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyi ni almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Po-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

lis haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Əməliyyat-axtarsız fəaliyyəti haqqında» və digər qanunlar ölkənin hüquq sisteminin formallaşması prosesine böyük töhfə olmuşdur.

Dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən ümummilli lider Heydər Əliyevin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolü olmuşdur. Ümummilli lider prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həmişə xüsusi qayğı göstərmışdır.

Milli prokurorluq orqanlarının tarixinin 1918-ci il-dən başlanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd olunmamışdır. Belə bir təşəbbüs məhz ümummilli lider Heydər Əliyev tərəfindən göstərilərək, onun 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Prokurorluq işçilərinin peşə bayramı gününün müəyyənləşdirilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində böyük qayğının ifadəsi olmaqla yanaşı prokurorluq işçilərinin fəaliyyətinin yüksək dəyərləndirilməsi və qiymətləndirilməsinin təzahürü olmuşdur.

Ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr fəaliyyətimiz üçün program əhəmiyyətinə malik olmuşdur. Ümummilli liderin həmin yığıncaqda dediyi: «Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyاسınız» kəlamı hər bir prokurorluq işçisinin gündəlik işində bütün bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq əməl etməyə çalışdıgı fəaliyyət şüarına çevrilmişdir.

Ulu öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabrında qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir beynəlxalq standartlara uyğun tənzim edilmişdir.

Ulu öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüş prokurorluq orqanlarının tarixin də həllədici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi rəhbər göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də eyni intensivliklə yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalşdırılması, kadrların seçiləməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.

Beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında», «Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında» və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmışdır. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 8 oktyabr 2002-ci il tarixli sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır.

Prokurorluğun fəaliyyətini tənzim edən yeni qanunvericilik qəbul olunduqdan sonra prokurorluq orqanlarında köklü islahatlar həyata keçirilərkən prokurorluğun strukturunda fəaliyyəti bu təsisatın yeni vəzifə və funksiyaları ilə uzaşmayan və bu səbəbdən də fəaliyyətləri səmərəli olmayan qurumlar kimi respublika Nəqliyyat Prokurorluğu və onun tabeliyində olan ixtisaslaşdırılmış Bakı, Gəncə, İmişli, Xaçmaz, Aviasiya və Su nəqliyyat prokurorluqları, Baş Prokurorluğun rəhbərliyi yanında Katiblik, Baş Prokurorluğun Cəzaların icrasına nəzarət və Nəqliyyatda qanunların icrasına nəzarət idarələri, Yetkinlik yaşına çatmayanlar haqqında qanunların icrasına nəzarət və qanunların eyni cür və dürüst icrasına nəzarət şöbəleri ləğv edilmişdir.

Baş Prokurorluğun strukturu və fəaliyyəti təkmilləşdirilərək, onun istintaq, təhqiqat və əməliyyat-axtarsız fəaliyyətində qanunların icrasına nəzarət, məhkəmələrdə dövlət ittihəminin müdafiəsini və ci-

nayət işlərinin istintaqını həyata keçirən, habelə digər sahələr üzrə müvafiq vəzifələri icra edən struktur qurumları yenidən təşkil edilmiş, həmin qurumların fəaliyyət dairəsi və vəzifələrini müəyyənləşdirən əsasnamələrin qəbul olunması təmin edilmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icra ya yönəldilmişdir. Normativ hüquqi bazanın formalasdırılması və icrasının təmin edilməsi prosesinin məntiqi davamı olaraq prokurorluğun fəaliyyətini tənzimləyən sənədlər «Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri» adlı kitab toplu şəklində ilk dəfə olaraq nəşr edilmiş, sonradan isə həmin toplunun özündə yeni əmr və göstərişləri də cəmləşdirən iki cilddən ibarət yeni nəşrləri çap edilərək istifadə üçün hər bir prokurorluq işçisine verilmişdir.

Ümummilli liderin imzaladığı 2001-ci il 19 iyun tarixli fermanla təsdiq edilmiş «Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»nın icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından biri olmuş və kadr tərkibinin yenidən formalasdırılması kimi mühüm işin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsidir ki, prokurorluğun kadr tərkibinin hərtərəfli dünyagörüşü olan, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik ideyalarına sadıq gənc hüquqsunaslar hesabına mütəmadi yeniləşdirilməsinə nail olunmuşdur. Prokurorluq orqanlarına işə qəbulun 2002-ci ildən başlayaraq in迪yədək tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilmiş 11 müsabiqə nəticəsində prokurorluq işçilərinin 52 faizini artıq gənc hüquqsunaslar təşkil edir. Bu gənclərin xeyli hissəsi sonradan xidmətdə fərqləndiklərinə görə irəli çəkilmiş, onların 70 nəfərdən çoxu prokurorluğun mərkəzi aparatında məsul vəzifələrə, o cümlədən idarə rəisiinin müavini, idarə tərkibində şöbə rəisi, rayon prokuroru və prokurorun müavini vəzifələrinə təyin edilmişlər.

Ümummilli liderin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında sağlam düşüncəli, mənəviyyatlı, yüksək peşəkarlıq və etik-psixo-

loji keyfiyyətlərə malik, savadlı və müasir dünya-görüşü olan, milli dəyərlərə və hüquqi dövlətin prinsiplərinə hörmətlə yanaşan kadrlarla komplekləşdirilməsi prosesi həyata keçirilərək, həm prokurorluq qulluğa yeni qəbul olunan şəxslərin seçilməsi, həm də kadrların rotasiyası, analitik düşünmə və yüksək təşkilatçılıq qabiliyyəti olan, təşəbbüskarlığı ilə fərqlənərek dövlətçilik ənənələrinə sadıq olan prokurorluq işçilərinin irəli çəkilməsi ədalətlilik və obyektivlilik prinsipləri əsasında reallaşdırılmışdır. Xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində uğurlar qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən prokurorluq işçilərinin vəzifədə irəli çəkilməsi üçün hər cür şərait yaradılmış, eyni zamanda əməkdaşlara qarşı tələbkarlıq artırılmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermış əməkdaşlarına münasibətdə prinsipiallı mövqeyində yanaşılmışdır. Kadr siyaseti həyata keçirilərkən ümummilli liderin aforizmə çevrilmiş kəlami – Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirse işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun alılıyidir» əsas meyar olmuşdur.

Qeyd edilməlidir ki, mənəvi saflığa xüsusi əhəmiyyət verən ümummilli lider, onun mövcudluğunu insan hüquq və azadlıqlarının təmin edilməsinin, qanunculuğun əsas şərtlərindən biri hesab edərək hələ sovetlər dönəmində respublikamızın birinci dəfə rəhbərlik edərkən «Literaturnaya qazeta» qəzetinin 18 noyabr 1981-ci il tarixli 47-ci sayında dərc edilmiş «Qoy ədalət zəfər çalsın» sərlövhəli məşhur müsahibəsində demişdir: «Mən qeyd etmək istərdim ki, «qanunculuq» dedikdə biz Cinayət Məcəlləsin-dən çox bizim cəmiyyətin mənəvi məcəlləsini nə-zərdə tuturuq. Və bu nöqtəyi-nəzərdən hüquq pozuntuları özlüyündə, onların profilaktikası yalnız hüquqi məsələ deyil. Neçə ki, söhbət ilk növbədə insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətlə yanaşmasından, ləyaqətinin və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaş keyfiyyətlərinin, yüksək mənəvi prinsiplərin tərbiyə olunmasından gedir.»

Ümummilli liderin həyata keçirdiyi tədbirlər, onun tərəfindən göstərilən qayıq sayəsində prokurorluq insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa qarşı maneə törədən halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalasmasında, ictimai-siyasi həyatın bütün sahələrin-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

də müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rola malik olmuşdur. Ulu öndərin bu dövlət təsisatının əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etdiyi - «Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edir.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci ilin avqust ayının 24-də keçirilmiş referendumla edilmiş dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunun artırılması istiqamətində görülən ciddi işlər sırasında olmaqla mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası Prokurorluğunun dövlət başçısının, Milli Məclisin deputatlarının, ölkənin Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin malik olduğu qanun layihərini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququnun verilməsi, fəaliyyəti bilavasitə qanunların tətbiqi və icrasına nəzarətlə bağlı olan bu dövlət təsisatının qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsinə, qanunvericilikdə mövcud olan müəyyən boşluqların aradan qaldırılmasına, yeni yaranan ictimai münasibətləri tənzim edən qanunların və hüquqi normaların qəbul edilməsinə dair təkliflər verməkələ müasir standartlara və beynəlxalq tələblərə uyğun hüquq sisteminin formalasdırılmasında daha yaxından iştirak etməyə imkan vermişdir.

Görkəmli bir siyasi xadim kimi öz zəngin dövlətçilik fəaliyyəti ilə Azərbaycan tarixində yeni bir dövrün əsasını qoyan Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, zəngin idarəciliq məktəbi yaratmaqla, neçə-neçə nəslə bu məktəbdən, onun siyasi irsində bəhrələnməsi üçün böyük imkanlar vermişdir. Çox qanuna uyğun və obyektiv reallıqdan doğan bir haldır ki, bu gün Azərbaycan xalqına ulu öndərin həmin dövlət idarəciliyi məktəbinin əsaslarını dərindən mənimsemış, xalqına xidmeti həyat amalına çevirmiş İlham Əliyev kimi müdrik bir siyasetçi rəhbərlik edir və o, Heydər Əliyev siyasetinə sadıqlılığını öz dövlətçilik tədbirləri ilə əyani şəkildə sübuta yetirmişdir. Ulu öndərin yaratdığı möhkəm təmol və idarəciliğin prinsipləri əsasında möhtərəm Prezident İlham Əliyev Azərbaycanı sürtəli və davamlı inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmiştir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan yeni məzmunlu dövlətçilik siyasetinin məntiqi nəticəsidir ki, iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında və MDB məkanında qabaqcıl mövqelərə çıxan Azərbaycan Respublikasında, bütövlükdə ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək sosial-iqtisadi inkişaf programlarının həyata keçirilməsi, ölkəminin beynəlxalq iqtisadi sistemə integrasiyası proseslərinin süretləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Nazirlər Kabinetinin cari ilin birinci rübünnün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında dövlət başçısının çıxışından göründüyü kimi, 2013-cü ildə də Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafi keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

Müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin formalaşdırıldığı siyasi kurşun düzgünlüyünü dərindən dərk edən xalqımızın 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyevin siyasi hakimiyyətə gəlməsini mütləq əksəriyyətin dəstəkləməsi ilk növbədə məhz ulu öndərin siyasi irsinin təntənəsi kimi qiymətləndirilməlidir. Mən dərin əminliyimi bildirmək istəyirəm ki, bu il keçiriləcək prezident seçkilərində də qədiribilən xalqımız yenidən Heydər Əliyev siyasetinə, onun yolunun və siyasi kursunun davamlılığına səs verəcəkdir.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalasdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı» xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət programında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlıq qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləş-

dirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərəkəfli zəmin yaratmışdır.

Ölkədə hüquqi sistemin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməklə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması üçün böyük işlər görən Azərbaycan Prezidenti İlham Əliyev prokurorluğun fəaliyyətinə daim diqqət göstərərək prokurorluq əməkdaşları və veteranlarının 2008-ci ildə 90 illik yubiley münasibətilə təbrikində son illər prokurorluqda sağlam iş mülhitinin yaradılması üçün ciddi işlərin görüldüyüünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artlığı və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə ümummilli liderin hələ 1969-cu ildə respublikaya ilk dəfə rəhbər seçildikdən sonra amansız mübarizə aparmağa başladığı rüşvətxorluğa və korrupsiyaya qarşı kompleks tədbirlərin görülməsi, demokratik hüquqi dövlətin əsasları möhkəmləndikcə daha çox dözülməz olan bu ümumbəşəri bəlanın ölkəmizdə aradan qaldırılması istiqamətində ciddi işlər görülür. Dövlət başçısının «Korruptionaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 2004-cü il 3 mart tarixli sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorruptiona orqanının - Korrupsiyaya qarşı mübarizə idarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürü olmaqla bu mühüm dövlət təsisatının hüquqi sistemin formalasdırılmasında rolunu daha da möhkəmləndirmiştir. Prezidentin bu sərəncamı korruptionaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önemli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına zəmin yaratmışdır. Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq korruptionaya qarşı mübarizə işinin təşkilində prokuror-

luq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiya qarşı mübarizə idarəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində mütəmadi tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanda reallaşdırılan hərəkəfli əsaslandırmış sosialyönümlü siyasetin məntiqi nəticəsi olan sürətli iqtisadi inkişaf, böyük dövlət programlarının həyata keçirilməsi, vətəndaşların sosial rifikasiyin ilbəil daha da yaxşılaşması istiqamətində mühüm tədbirlərin görülməsi, insan hüquq və azadlıqlarının beynəlxalq tələblər səviyyəsində təmin edilməsi, dünya standartlarına uyğun vətəndaş cəmiyyətinin formalasdırılması, hüquqi dövlət quruculuğu prosesinin yeni keyfiyyət müstəvisində uğurla həyata keçirilməsi dövlət orqanları qarşısında daha mühüm vəzifə və məqsədlər qoymaqla hər bir prokurorluq işçisindən ümummilli liderin ideya və tövsiyələrinə uyğun olaraq fəaliyyətlərinə daha yüksək məsuliyyətlə yanaşmalarını, xalqına, vətəninə və dövlətinə şərəflə, ləyaqətlə və sədaqətlə qulluq etmələrini tələb edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübüün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasindakı yekun nitqində dediyi «dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. ... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmet nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır» sözləri prokurorluqda qulluq etmənin əsas şəri hesab olunmaqla fəaliyyətimizin başlıca meyarıdır.

Yeni məzmunda təşəkkül tapmasına və mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsinə görə son iyirmi ildə ölkəmizdə reallaşdırılan dövlətçilik siyasetinə borclu olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursuna sadıqdır və dövlət başçısı cənab İlham Əliyevin ətrafında six birləşməklə, onun tərəfindən yeni keyfiyyət müstəvisində həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesində böyük əzmlə iştirak edərək üzərinə düşən vəzifə və funksiyaları məsuliyyətlə və şərəflə yerinə yetirməkdə davam edəcək, bütün səylərini dövlət müstəqilliyyətinin və milli maraqlarımızın, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına, cinayətkarlışa qarşı qətiyyətli mübarizənin təmin olunmasına istiqamətləndirəcək.

«Ədalət və Müdirlik Mütəssəməsi»

**Ulu öndərimizin təməlini qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatları onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirilir**

Xanlar Vəliyev

Azərbaycan Respublikası Baş prokurorunun müavini –

Azərbaycan Respublikasının Hərbi prokuroru

(7 may 2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Həzirdə bu siyaset davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyaseti yaşayır, onun qurdugu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.**

Bəşəriyyət zaman-zaman bir çox tarixi şəxsiyyətlər onların, xalqların və cəmiyyətlərin inkişafına verdikləri ölçüyəgəlməz töhfələrə şahidlik etmişdir. Həmin dahi şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, böyük intibah xalqlarının gələcəyinə işıq tutmuş, bəlkə də yüz illər sonrakı tarixini, dünyanın siyasi arenasındaki yerini müəyyənləşdirmişdir. Məhz qeyd olunan xidmətlərinə görə belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutmuşlar.

Azərbaycanın da dövlətçilik tarixində böyük şəxsiyyətlər, dünyaya meydan oxuyan sərkərdələr, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan dövlət xadimləri olmuşdur. Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmış xidmətlər göstərmiş və xalqımızın tarixində əbədi həkk olummuşlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqı və milləti qarşısında titanik fəaliyyət göstərən dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev özünü qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafəyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, hətta mən-

deyərdim ki, çıxlara əlçatmadır görünən xülyaları belə gerçəkləşdirmişdir. ABŞ-in keçmiş prezidenti Teodor Ruzvelt demişdir: «Əsas odur ki, sən öz ölkən uğrunda ölməyə hazır olasan; daha da vacibi odur ki, sən onun üçün yaşamağa hazır olasan».

Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.

Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qollun Fransa, Corc Vaşinqtonun Amerika Birleşmiş Ştatları üçün etdiklərini ulu öndərimiz Heydər Əliyev ən çətin məqamlarda doğma Vətəni və xalqı naminə edib. Büyük filosof Platon demişdir ki, ədalət, müdirlik və güclü hakimiyyətin bir yerə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Müdirlik və ədalət mütəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Onun tarixi xidmətləri, xilaskarlıq, quruculuq misiyası, dahiliyi, həyata keçirdiyi siyasi, iqtisadi, sosial və mədəni islahatlar haqqında çox yazılıb. Hələ bundan sonra da yazılaçaqdır. Çünkü zaman keçidkə Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş birliliyinin yaradılması və digər sahələrdə həyata keçirdiyi taleyülü məsələlər daha aydın görünür.

Bir faktı nəzərinizə çatdırırmı ki, Amerika Birleşmiş Ştatlarında tarix və siyaset elminin xüsusi bir bölməsi var: Vilsonşunaslıq. Bu elm budağı ABŞ-in 28-ci prezidenti Vudro Wilson fenomenini öyrənir. Onun araşdırılmasıyla bağlı indiyədək 30 minden artıq kitab yazılb. Söhbət bundan gedir ki, tarixin hansısa məqamını araşdırarkən bəzən «axı bu necə ola bilməşdi» sualına cavab arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi tədqiqinə ehtiyac yaranır. Vudro Wilson vaxtıla ABŞ-in inkişafına təsir edən qərarları ilə onu bugünkü qlobal dövlət olmaq yoluna çıxarmışdı. Azərbaycan tarixində analoji yeri tutan şəxsiyyət isə, heç şübhəsiz, Heydər Əliyevdir.

Heydər Əliyev haqqında yazmaq onun müəllifliyi ilə yaradılmış tarixi, cəmiyyətin düşüncə tərzini qələmə almaqdır. Heydər Əliyevin həyat dərsləri insan ruhunun qüdrətinə, iradenin yenilməzliyinə parlaq nümunədir.

XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Özünün mənali və şərefli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər qədirbilən xalqımızın yaddaşında daima yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev özünün böyük həyatı ilə zamanın çərçivəsinə siğmayan yüksək bəşəri keyfiyyətləri, zəngin mənəvi xüsusiyyətləri, xalqa, vətənə, insanlığa olan böyük sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Çünkü Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, o, həm də milyonlarla insanı ülvı ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri ilə cəmiyyətin mənafə və maraqlarına bağlı olan bir liderə xas xüsusiyyətlərə malik idi. Nəsirəddin Tusinin «Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın» fikri ulu öndərimiz Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Çünkü bu bəşəri, xarizmatik keyfiyyətləri ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə tarixin onillər boyu onun üzərinə qoyduğu bir «ATA»lıq missiyasının ifadəsi ilə dərinləşmişdir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məşhur bir deyimi var: «Xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər. Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi səviyyəsinə yüksəlirlər». Bəli, xalqına arxalanan, amalı xalqına xidmət etmək olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini müəyyən etmək məsuliyyətinin nə demək olduğunu dərindən anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və firavanlılığı üçün çalışmaqdə görürərlər. Belə insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma onlar taleyin hökmü və millətin qisməti kimi həyatın ən çətin, böhranlı anlarında, xalq «ölüm, ya olum» dilemməsi qarşısında üzüze qalanda meydana atılır və müqəddəs xilaskarlıq missiyasını həyata keçirir, ömürlərinin qalan hissəsini millətə xidmətə həsr edirlər. Mənsub olduqları millətlə birləşdə dahi şəxsiyyətlərin özləri də yüksəlir, millətlə birləşdə onları da bütün dünya tanır, şöhrətləri aləmə yayılır.

Ulu öndər Heydər Əliyev də XX əsrə Ulu Tanrıının Azərbaycan xalqına bəxş etdiyi dühələndəndir. O parlaq zəkasının, sarsılmaz iradəsinin, tükənməz enerjisinin sayəsində ucalmış, ümmülli lider səviyyəsinə qalxmışdır. Xalqlarının taleyində mühüm rol oynamış

şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə yaradırlar. XX əsrə xalqımızın yetirdiyi fenomen şəxsiyyət – ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irlər və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millet kimi mövcudluğunu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol, əslində məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra başlamışdır.

Onun dahiyanə siyaseti, böyük cəsarət və qətiyyətlə görüyü bütün işlər həmişə xalqımıza mənəvi dağaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasetçi, zəkatlı rəhbər kimi göstərmişdir.

Tarix boyu bir çox siyaset adamları hakimiyyətə can atmış və çox hallarda da buna nail olmuşlar. Lakin bunların bəziləri öz məhdud təfəkkürü üzündən son nəticədə diktatorlara, digərləri isə öz iradə zəiflikləri ucbatından ətrafdakıların oyuncığına çevrilmişlər. Məhz bunları nəzərdə tutan fransız mütəfəkkiri Pol Anri Holbax yazırı: «Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir». Nəsirəddin Tusi isə yazırı: «Hökəmrələq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünkü hökmdar ölkənin həkimini yerində olmalıdır». Təbiət və tarix isə bu kimi ülvı keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi fenomenal şəxsiyyətləri çox az-az yetirir. Müasir dünya siyasetinin aparıcı simalarından olan Heydər Əliyev kimi. Məhz bu keyfiyyətlərinə görə o öz hakimiyyətini səlahiyyətlərinin gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə həyata keçirməklə qarışındakıları zəkası və uzaqgörənliliyi ilə ofsunlayırdı. Heç də təsadüfi deyildir ki, dünyanın böyük siyasetçiləri, dövlət xadimləri, elm və incasənət korifeyləri ulu öndər Heydər Əliyevi «canlı əfsanə» adlandırırdı. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş ümummilli lider Heydər Əliyev haqqında demişdi: «Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Azərbaycanın müstəqilliyyinin qorunmasına onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Dağlıq Qarabağ faciəsinin sülh danışqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi in-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

kişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nai liyyətlər milyonlarla azərbaycanının həyatını yaxşılaşdırılmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır».

1991-ci ildə müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə qibətə hissi doğurdu. Lakin müstəqilliyin ilk illərində iqtidarda olan antimilli və naşı qüvvələrin yeritdiyi yarıtmaz siyaset üzündən respublikanın hər bir vətəndaşının arzuladığı hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması, sadəcə xoş bir istək, bir ideya olaraq qalırdı. 1991–1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi, cəbhə bölgəsində hərbi uğursuzluqlar və vətəndaş qarşılurmaşı nəticəsində ölkə parçalanma həddinə çatmışdı, Qənunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı.

1993-cü ildə xalq ölkəni bu vəziyyətdən çıxara biləcək hərtərəfli potensialı və müdrikliyi yeganə lider – Heydər Əliyevin şəxsində görürdü. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız polad iradəyə, mükəmməl idarəcilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır tarixi missyanın öhdəsindən gələ bilər. Hakimiyət böhranının yaşandığı və ölkədə anarxiyanın tügən etdiyi, ölkənin vətəndaş mühəribəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda – 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyətə qaydan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlerindən hifz edərək dövlətçiliyi möhkəmlətdi, dirçəliş və inkişafı doğru yönəltdi, milli varlıq və idrakın, özünüdərkin altəzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi.

Ulu öndər Heydər Əliyevin 34 illik hakimiyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etə də, ona xas uzaqqorənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düber olduğu bələlərdən xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin vaxtında qarşısını almağa, xalqın müstəqilliyi və firavan gələcəyə inamını qaytarmağa müvəffəq olan yeganə qüvvə olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxıb. Dahi öndərin müəyyənləşdiridiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bugün Azərbaycan dünya dövlətləri birliyində öz layiqli yerini tutub, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və siyil bir dövlət qurulub. Ölkəmizin iqtisadi müstəqilli-

yinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təsisatlar yaradılıb, qanunun alılıyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalasdırılıb. Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağırli yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. İşgal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami ordu – Silahlı Qüvvələr formalasdırılıb. Ulu öndər Heydər Əliyevin səyi ilə ordumuzun elmi əsaslarla formalasması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində münaqişənin istənilən yolla aradan qaldırılması üçün ilkin şərait yaradılıb.

Azərbaycanın keçdiyi tarixi yola baxış prizmasından alman filosofu İmmanuel Kantın «Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər» fikrini ümumməlli lider Azərbaycan xalqı qarışısındaki tarixi xidmətləri ilə bir daha təsdiqlədi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah hali və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilib. Ulu öndərin qanunçuluğu, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin banisi, böyük fransız mütəfəkkiri Monteskyö «Qanunların ruhu» əsərində haqlı olaraq yazırkı ki, «ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır». Məhz belə bir harmoniya ədaləti cəmiyyət, hüquqi dövlət ideyasını arzulardan həqiqətə çevirir: insanların bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünü-təsdiqi hüquq və azadlıqlarını, vəzifə və borcunu, əxlaq məsuliyyətini dərk etdiyi andan başlayır. Ulu öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrilidiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm principlərinə riayət etməsi, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur. Bu dəyərlərə sadıqlik, ilk növbədə Heydər Əliyevin yüksək daxili demokratizmindən, hər kəsə örnek ol-

biləcək vətəndaşlıq məsuliyyətindən qaynaqlanmış, ümummilli lider hər bir fərdin maraq və qanuni mənafeyinin ödənilməsi, hüquqlarının qorunmasını dövlətin fundamental vəzifəsi saymışdır.

Heydər Əliyev gücün siyasetinə qarşı qanunun gücünü qoyaraq «haqlı həmişə güclüdür» prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdır. Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasetinə qarşı siyasetin gücünü qoyarkən, bütün xalq qisa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz «haqlı adam güclüdür» düsturu işləyirdi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün «ədalət» və «dövlət» məfhumları arasında möhkəm bağlılıq var. «Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalandırma və günahsızca cəza verilmədə» – deyən Heydər Əliyev dövlətçi olmanın ilkin şərtini məhz ədalətli olmaqdə görürdü. 1993-cü ilin ikinci yarısından etibarən ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritətlərini düzgün müəyyənləşdirərək sivil Qərb döyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin və məqsədönlü fealiyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı ciddi mübarizə başlanıb. Bütün hüquqmühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı səfərbər edilib, «cəzanın labüldüyü» prinsipinin real təmin olunması üçün ən qəti tədbirlər görülüb. Heydər Əliyevin «Cinayətkarlıq qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli fərmani ilə cinayətkarlıq qarşı mübarizə tədbirləri daha da güclü xarakter alıb, hüquqmühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət programı müəyyənləşdirilib. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün Daxili İşlər, Milli Təhlükəsizlik və Prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılması öne çəkilmişdir. Cinayətkarlıqla mübarizə sahəsində ilk təkmil sənəd olan bu fərmanda, həmçinin cəmiyyətdə sosial bələya çevrilmiş

rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurgulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər öz əksini tapmışdır.

Bu fərman ölkədə ictimai sabitliyin yaranmasında, qanunçuluğun təminatında və ədalətin öz yerini almاسında mühüm amil oldu. Ölkədə qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlıq qarşı səmərəli mübarizə sahəsində prokurorluq orqanlarının fəaliyyətində əsaslı dönüşə yarandı. Prokurorluq orqanları dövlətçiliyin qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasında tədricən dövlətin əsas dayaqlarından birinə çevrildi.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formallaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formallaşması, insanların azad, sərbəst yaşaması, qanunun alılıyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqqörənliyinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə «Əsrin müqaviləsi»nın əfsanədən reallığa çevriləməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü tekan verib. Azərbaycanda hüquqi islahatların daha süratlı aparılmasına da geniş imkanlar açıb. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındaki ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən möhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar möhkəmə hakimiyyətinin müstəqilliyyinə ciddi təminat yaratmış, bu prinsip ənənəvi əməkdaşlığı sonradan mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda əməkdaşlığı, cəmiyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyətindən asılı olmayaraq, hər bir insanın hüquq və azad-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

lıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları arasında ümdə vəzifə kimi qoyulmuşdur.

1996–1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış «İnsan hüquqları və demokratianın dəsteklənməsi sahəsində birgə layihə haqqında» memorandum olmuşdur. Bu memoranduma əsasən BMT insan hüquqlarını dəstekləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müyyəyən edilmişdir. İnsan hüquqları sahəsində program rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılmışdır.

1998-ci il 18 iyul tarixdə ise Azərbaycan Respublikası Prezidentinin fərmani ilə «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Programı» təsdiq olunmuşdur. Dövlət Programına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır.

Müstəqillik əldə edildikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik-hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərə qarşılaşmışdı. O dövrə ölkəmizdə hökm sürən hərcəmərclik, özbaşinalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ulu öndərimizin həyata keçirdiyi siyaset nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqrar edildi, qanunsuzluğa, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoymuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

Çoxəsrlilik dövlətçilik ənənələrimizə, milli və ümuməşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təmolunu qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır. 1998-ci il fəralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım hümanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin göləcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: «Mən cinayət-hüquq siyasetini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadıq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm». Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğunu yolunda olmasını bir daha sübut etdi.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeridiyi siyasetin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, xeyirxalıq, humanizm, müdriklik göstərərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və Əfvetmə İnsti-tutunun bərpası da qeyd olunanların bariz nümunəsi kimi xüsusü vurğulanmalıdır. 1995–2003-cü illər ərzində ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996–2001-ci illərdə amnistiya haqqında 8 qanun imzalamış, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cinayət töretniş şəxslərin islah edilməsinə və ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur.

Yüksək hümanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldib. 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatla tamhüquqlu üzv qəbul edilib. Bu qurumla səmərəli əməkdaşlıq nəticə etibarilə milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına və müterəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına əlverişli şərait yaradıb.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiə üçün çəvik mexanizmlərin yaradılması və habelə qanunların alılıyinin təmin

olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.

Müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artması dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hüquq və idarəcilik sahəsində müvafiq islahatların keçirilməsini tələb edirdi. Çünkü SSRİ-dən miras qalmış totalitar rejimə xarakterik olan hüquq sistemini və qanunlar demokratik cəmiyyətə xas prinsipləri təsbit, təmin və müdafiə etməyi qeyri-mümkün, müstəqilliyimizin möhkəmləndirilməsində sivil metodlardan istifadəni istisna edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli lider Heydər Əliyev demişdir: «Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, – bir il, iki il, – hər halda müəyyən bir zaman ərzində nail olmalyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun». Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındaki bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin program sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Hüquqi islahatların davamı olaraq ölkəmizdə digər coxsayılı müvafiq qanunların, habelə yeni münasibətlərə uyğun Cinayet, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun alılıyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formallaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı – ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün ol-

muşdur. Məhz ulu öndərin rəhbərliyi altında 1993-cü ildən etibarən hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənar da qalması, yiğilib qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdı. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydاسında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə «Prokurorluq haqqında» qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının alılıyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Sonrakı mərhələdə də Prokurorluq orqanları ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.

Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» qanunlar ulu öndərin təşəbbüsü ilə qəbul olunmuş, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında» Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 8 oktyabr tarixli sərəncam ümummilli liderimizin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi dəmi qayğının parlaq bir təzahürüdür. 2002-ci ilin 24 avqustunda ulu öndərimiz təşəbbüsü əsasında Konstitusiyaya edilən mütərəqqi dəyişikliklərlə eyni zamanda prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da səlahiyyətlərin artırılması və yüksək etimad baxımından, prokurorluq orqanları üçün çox önəmlidir.

Dövlət müstəqilliyimizin qorunub saxlanmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolü olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni əsasi 1992-ci ildə və dəha əvvəllər qoyulmuş ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq İşçilərinin Peşə Bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpə olunması ilə yanaşı, həkimiyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz demişdir: «Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirom və arxalanıram».

Ulu öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyyinə, dövlətciliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətcilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha faal və səmərəli çalışmağa, qanunların alılıyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımı səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə çalışır. Silahlı Qüvvələrdə hərbi intizamın yüksək səviyyədə olması döyüş hazırlığının ən mühüm şərtlərindən biridir. Orduda özbaşınalık, hərc-mərclik deyil, ciddi və polad kimi əyilməz hərbi intizam hökməranlıq etməlidir. Hərbi Prokurorluq orqanlarının mühüm vəzifələrindən biri də Azərbaycan Ordusunda hərbi anda, hərbi nizamnamə qaydalarına ciddi əməl edilməsinə tam nail olmaq, hərbi cinayətlərə qarşı mübarizəni daha da gücləndirmək, habelə cinayətkarlığa qarşı preventiv tədbirlər həyata keçirmək, əsgər

və zabit heyətinin hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməkdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin – fərariyyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə kəskin şəkildə azalır. Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşdırır, həm də Azərbaycandakı bugünkü inkişaf proseslərini istiqamətləndirir, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, cahanşumlu fəaliyyət nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafəyi naminə gördüklləri işlərin onların cismani yoxluğundan sonrakı dövrə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önemlidir.

Rifahi üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idi. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri – cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərinə son qoydu. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü «Mən ona özüm qədər inanıram» əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı böyük yüksəliş və yeni bir inkişaf mərhələsinə yol açdı.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasetin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyadan ən öncül dövletlərindən birine çevrilmişdir. Möhtərəm Prezidentimiz imzaladığı mühüm dövlət programlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış və keçid dövrü uğurla başa çatdırılmışdır. Cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzəq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət programlarının icrasına başlanılmışdır. Enerji və ərzəq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin tə-

min edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyaset kursu nöticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin gerçeklikə çevriləməsi, nəinki Cənubi Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini, onun xarici investisiyalar üçün açıq və cəlbedici ölkə, etibarlı tərəfdəş imicinin formallaşmasını təmin etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ən agrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışqlarda da özünü qabarlıq şəkilədə hiss etdirməkdədir.

Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcılıqla bir-birini təmamilayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formallaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevriləməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri də böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. Üç aya yaxındır ki, ölkəmiz öz kosmik peyki olan «Azərspace-1»i orbitə çıxarıb.

Bütün bunlarala yanaşı, ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi dən mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir. Respublikamızda vətəndaş cəmiyyəti formallaşdırılır. Hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bugünkü və gələcəyinə görə daşıdığı məsuliyyəti dən aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Son illərdə prokurorluğun yeni dövrə uyğun fealiyyətini nizama salan, çoxsaylı normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilib. Əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin dən yaxşılaşdırılması xüsusi qeyd edilməlidir. Fərəhlə demək olar ki, «Azərbaycan Respublikası Prokurorluğunun fealiyyətinin müasirləşməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı»nın həyata keçirilməsi nöticəsində prokurorluqda, eləcə də

hərbi prokurorluq sistemində işin təşkili ən müasir standartlar səviyyəsinə çatdırılmışdır.

Azərbaycan dövlətinin fealiyyətində ölkədə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formallaşdırmaq mərkəzi yer tutur. Bununla əlaqədar olaraq ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edən «Azərbaycan 2020: gələcəyə baxış» inkişaf Konsepsiyasında məhkəmə və hüquq-mühafizə fealiyyətinin təkmilləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Konsepsiyanın məqsədlərinə uyğun olaraq qanunvericilik təkmilləşdiriləcək, hüquq-mühafizə orqanlarının fealiyyətinin müasir tələblərə uyğun qurulması, onların fealiyyətində şəffaflıq və açıqlıq principlərinin rəhbər tutulması təmin ediləcək, məhkəmə infrastrukturuna dən müasirləşdiriləcək, elektron xidmətlər tətbiq ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır. Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyadan seçilmiş insanlarından biri – unudulmaz şəxsiyyət Heydər Əliyevin 90 illiyini qeyd edir. 21 yanvar 2013-cü ildə möhtərom Prezident İlham Əliyev «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncam imzalamışdır. Belə bir sərəncamın imzalanması ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındaki xidmətlərinə xalq və dövlət başçısı səviyyəsində verilən layiqli qiyəmdir. Heydər Əliyevin cismən yoxluğu, ideallarından pöhrələnən uğurları özünün həyatda ikən görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin nurlu simasını görürük, onun varlığını hiss edirik və bu hiss Heydər Əliyevin Azərbaycanın bugündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımış olduğu əbədi bir vəzifəni – Heydər Əliyev ideyalarına sadıqlik vəzifəsini müəyyənləşdirir. Bu ideyaları layiqincə həyata keçirən möhtərom Prezidentimiz İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə töhfə vermək üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi namənə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fealiyyətini daim artıracaq, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığı qarşı barışmaz mübariz olmağa, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərməyə çalışacaq, dövlətimizin əbədi yaşaması, səadəti, rifahi naminə üzərinə götürdüyü ali missiyani Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin dən möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fealiyyət göstərəcəkdir.

«Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir»

Səbuhi Şahverdiyev

Naxçıvan Muxtar Respublikasının prokuroru

(10.05.2013-cü il tarixdə «Şərq qapısı» qəzetində dərc edilmişdir)

Azərbaycanın müasir tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünzsüzlüyü ictimai fikirdə birmənah şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlilikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 21 yanvar 2013-cü il tarixli Sərəncamı isə xalqımızın taleyində xüsusi yeri və rolü olan dahi rəhbərə ümumxalq ehtiramını ifadə edən mühüm tarixi-siyasi sənəddir. 2012-ci il dekabr ayının 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında «Heydər Əliyev ili» elan edilmişdir. Belə məsuliyyətli il isə biz prokurorluq əməkdaşlarından işlərini yüksək tələblər səviyyəsində qurmağı tələb edir.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni müttəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruridir. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyatı əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayidian ümummilli lider Heydər Əliyev qısa zaman keşiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafələrinin müdafiəsinə, beynəlxalq münasibətlər sistemi nə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipine əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bə-

şəri dəyərlərə sadıq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların en mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətdə həyata keçirilən tədbirlər olmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Bu tarixi addım isə humanizm, insan-pərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşıyan ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu öndər qeyd edirdi: «Mən, cinayət-hüquq siyasetini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insan-pərvərlik kimi yüksək ideallara sadıq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm». Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunculuğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 1994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət programı müəyyənləşdirilmişdir.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk mili Konstitusiyasının qəbul olunması və müstəqillik təriximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhəlesi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində-referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi müttəqqi dəyərlər öz əksini tapmışdır. Konstitusiyada xalqın dövlət ha-

kimiyyətinin yeganə mənbəyi olması, idarəciliyin həkimiyət bölgüsü əsasında təşkil olunması kimi təmel prinsiplər təsbit olunmuş, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasetinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir.

Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-ci ildə Hüquqi İslahat Komissiyası yaradılmışdır. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahati, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya Məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Polis haqqında» Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.

Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyətinin müstəqilliyinə hüquqi zəmin yaratmışdır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilatı əsaslarını müəyyən edərək, məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmışdır. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittihad tərəfi ilə müdafiə tərəfi arasında tarazlığın bərpası edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəələr məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı.

Konstitusiyaların təminatı baxımından «Konstitusiya Məhkəməsi haqqında» Qanunun qəbul edilməsi və Konstitusiya Məhkəməsinin yaradılması demokratik-hüquqi dövlət quruculuğu yolunda atılmış böyük addım idi. Sözsüz ki, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququna malik olmaları onların hüquqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitenin əldə edilməsi deməkdir. Xüsusilə qeyd edilməlidir ki, 2002-ci il 24 avqust tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiya Məhkəməsinin səlahiyyətlərində də əhəmiyyətli dəyişikliklər edilərək, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmişdir.

Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlərə keçid prokurorluğun da funksiyalarına və statusuna da ye-

nidən baxılmasını zəruri etmişdir. Prokurorluq orqanlarının dövlətçilik maraqlarına, qanunun alılıyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik orqan kimi formalşması, onun səmərəli fəaliyyətinin təşkili isə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq prokurorluq orqanlarının cəmiyyətdə və dövlət təsisatları sırasında olan yerini müəyyənləşdirməklə prokurorluğa dövlət səviyyəsində göstərilən ən yüksək qayğının təzahürü kimi bizde böyük qurur hissi doğurur. Minnədarlıq hissi ilə qeyd etmək lazımdır ki, prokurorluq orqanlarının sonrakı dövrə də cəmiyyətdə yüksək ictiamı etimad qazanması və dövlətçiliyin sadiq keşikcisinə çevrilməsi möhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Bu islahatların əsas məqsədi prokurorluq orqanlarının səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunculuğun möhkəmləndirilməsindən, cinayətkarlılıq qarşılığı möhkəmləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunu müstəsna əhəmiyyət daşımışdır. Bu Qanun prokurorluq orqanlarının fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından ciddi hüquqi zəmin formalasdırılmışdır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının qəbul edilməsi, «Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə yüksəldilmişdir. Əldə edilmiş uğurların təməlində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu hüquqi dövlət və hüquqi sistem quruculuğu konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi dayanır.

Ulu öndərimizin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirəşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı prokurorluq orqanlarının inkişafını həm də peşəkar prokurorluq əmək-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

daşlarının hazırlanmasından asılı olduğunu bildirərək demişdir: «Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadıq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalasdırılmışdır.» Ötən müddətdə prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlət başçısı tərəfindən bir sira mühüm normativ aktlar imzalanmış, bölgələrdə yeni formalasmış apellyasiya məhkəmələrində dövlət ittihamının təşkili işinə xüsusi diqqət ayrılmışdır.

Naxçıvan Muxtar Respublikasında Prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, Muxtar Respublika Prokurorluğu və taberayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün bütün lazımı şərait yaradılmışdır. 2006-ci ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir. Muxtar Respublikada sosial-iqtisadi və demokratik inkişafə uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidentinin «Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında» 2006-cı il 02 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu Fərmanın icrası nəticəsində Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün müasir standartlara tam cavab verən yeni inzibati binalar tikilmiş, Şərur rayon prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparıldıqdan sonra əməkdaşların istifadəsinə verilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı və yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalist avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının mədi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən təbirlər davam etdirilərək 2012-ci ildə Naxçıvan şəhər və Babək rayon prokurorluqlarının inzibati binalarının açılışı olmuş, prokurorluq əməkdaşlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılmışdır.

Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Muxtar Respublika Prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri Naxçıvan

Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsinə təsbit edilmişdir. «Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüquq verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək, Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraati zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altındada həyata keçirilən mürdik dövlətçilik siyaseti nəticəsində bu gün Azərbaycan Respublikasında mütərəqqi və dünyəvi dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqi və sivil dövlət qurulmuş, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik əldə edilməklə qanunun aliliyinə və insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalasmışdır.

Bir sözlə, sadalanan məqamlar bir daha onu göstərir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalasmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. 1993–2003-cü illər Azerbaycanın demokratik prinsiplərə sadıq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə ineqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqqörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühəsi və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək isə mümkünüsüz idi. Cinayətkalığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Bu gün tam əsasla demək olar ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilin mütərəqqi qanunlar, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə demokratik və hüquqi dövlətin möhkəm əsasını yaratmışdır.

Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

«Dünya siyasetinin parlaq siması»

Kamran Əliyev

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi
(28.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və təleyində silinməz iz qoyan böyük şəxsiyyət kimi yaşayacaqdır. Bu dahi şəxsiyyət respublikamızın inkişaf və tərəqqi yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin əsaslarını yaratmış, milli ruhun, milli ideologiyanın yüksəlməsinə əvəzsiz töhfəsini vermişdir. Ulu öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyadan siyasi xəritəsindən silinmək təhlükəsindən qurtarmışdır.

Heydər Əliyev keçmiş SSRİ-də dövlət təhlükəsizlik orqanlarına rəhbərlik edən ilk azərbaycanlı olmaqla bu qurumun yerli kadrlarla formalasdırılmasına xüsusi diqqət yetirmiş, bu orqanda general-mayor rütbəsinə qədər ucalmışdır.

Heydər Əliyevin siyasi hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi və sosial sahələrdə inkişafı, kənd təsərrüfatı və sənayedə islahatlar, ölkənin güclü inkişafının təməlinin qoyulduğu mərhələ kimi xarakterizə olunur. Uzaqgörən siyasetçi hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxtlarda onun gələcək müstəqilliyinin əsas təminatlarından olan iqtisadiyyatın güclü təməl üzərində qurulması istiqamətində çalışmış, böyük çətinliklər hesabına mühüm ittifaq əhəmiyyətli sənaye müəssisələrinin respublikamızda açılmasına nail olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və tehsilin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı naminə peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılarının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Bu illərdə respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Heydər Əliyev bu fəaliyyəti ilə həm də gələcək müstəqil Azərbaycanın möhkəm özülünü, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının əsasını qoymuşdur.

Təcrübəli hüquq-mühafizə orqanı işçisi kimi rüşvətxorluq və korrupsiya hüquqpozmalarının iqtisadiyyata, bütövlükdə ölkənin inkişafına zərərli təsirini yaxşı bilən Heydər Əliyev siyasi hakimiyyətə

gəlişinin ilk vaxtlarından bu istiqamətdə də ciddi mübarizəyə başlamışdır.

Ulu öndərin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi təyin ediləndən sonra haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması istiqamətində köklü işlər görüldü. Heydər Əliyev Sovet hakimiyyəti dövründə mövcud olan neqativ halların, xüsusilə də rüşvətxorluğun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atmışdı.

Ümummilli liderin 1969-cu ilin 5 avqust plenumunda məruzəsi o vaxtkı Sovetlər Birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi. Respublikanın rəhbəri Heydər Əliyevin məruzəsində daha çox çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidləri söyləyirlər ki, bu bütün Sov.İKP-nin və SSRİ-nin tarixində yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi.

Bu mövzuda xarici mətbuatın o dövrdə yazdıqları olduqca maraqlıdır: «Röyter» agentliyi 11 avqust 1969-cu ildə yazdı: «Ötən ay Azərbaycan Partiya Komitəsinə rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri-adi bəyanat səsləndirib...».

«Azadlıq» radiosunun rus dilində 12 avqust 1969-cu il buraxılışından bir parça: «Bakı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan SSR-in bir sıra məsul dövlət və partiya işçisinin rüşvətxorluq və əxlaqazidd hərəkətlərini ifşa eləyən bəyanatla çıxış etmişdir... O, günahkarların ifşa olunmasını və rüşvətxorluqla amansız mübarizə aparılmasını tələb etmişdir. Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan SSR-in bir çox məsul əməkdaşı qohumbazlıqla vəzifəyə yiyələnib».

«Morninq star» qəzeti 12 avqust 1969-cu il: «Cənab Əliyev bəzi vəzifəli şəxslərin mənəviyyatsızlığını və özünüəparma qaydalarının pozulmasını kəskin tənqid etmişdir... O, respublikada idarə üsulunu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir...».

«Yeni həyat» (Türkiyə) 30 avqust 1969-cu il: «N.S.Xruşşov dövründə bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır ittiham səsləndirilmişdir...».

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Göründüyü kimi, hələ o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev «Qoy, ədalət zəfər çalsın!» prinsipindən çıxış edərək qanuna, hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır. Ümmükmilli lider hələ o vaxt sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış, bir sözlə, haqqı nahaqqa qurban verməmiş, mütərəqqi fikirli ziyalıları təqiblərdən qoruyub saxlaya bilmüşdir.

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı.

Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuada müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliliklərini deməkdən çəkinmirdi. Bu baxımdan, onun 1981-ci il dekabrın 19-da «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu öndər 2000-ci ilin 22 iyulunda məhz həmin müsahibədən dərhal sonra böyük sensasiyanın yaradığını xatırladaraq demişdir: «Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürler və sevinirlər ki, kimse cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmir. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun».

Azərbaycan rəhbərinin rüşvətxorluğa qarşı mübarizəsi haqqında məlumat alan Sov.İKP MK-nın baş katibi L.Brejnev xüsusi olaraq bu məsələ barəsində Heydər Əliyevlə səhbət edir. Heydər Əliyev onu inanmışdır ki, belə hallar var. Heydər Əliyev özü bu barədə belə demişdi: «Həmin 80-70-ci illərdə Azərbaycan bütün müxtəlif respublikalar arasında hər cəhətdən çox yaxşı olması ilə seçilirdi, özü də təkcə iqtisadi göstəricilərinə görə yox. Ancaq o vaxtlar Sovetlər İttifaqında belə hallar olduğunu etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır, yəni Azərbaycan açıqlıq baxımından, aşkarlıq baxımından müsbət mənada fərqlənidir».

1970-71-ci illərdə Lənkəran və Balakən rayonlarında partiya, sovet və təsərrüfat orqanlarının işində böyük çatışmazlıqlar, kobud qanun pozuntuları aşkar edilmişdi. Başlanılmış cinayət işlərinin dərindən istin-

taq edilməsi nəticəsində Lənkəran rayonundan 1198 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş və müxtəlif səviyyələrdə şəxslər məhkum edilmişdi. Balakən rayonunda ifşa edilmiş cinayətkarlar içərisində rayon partiya komitəsinin birinci katibi, rayon icraiyyə komitəsinin sədri, kənd təsərrüfatı idarəsinin rəisi və başqa məsul şəxslər var idi.

Azərbaycan rəhbəri Heydər Əliyevin prinsipial və barışmaz mübarizəsi, məqsədyönlü fəaliyyəti nəticəsində Lənkəran və Balakən rayonlarında neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər görüldü, onların iqtisadiyyata vurduğu zərərli nəticələr aradan qaldırılmağa başlandı. Bu iki rayon üzrə baş vermiş böyük mənimsəmələr və digər sui-istifadə halları haqqında Azərbaycan KP MK-nin həyata keçirdiyi tədbirlər 10 dekabr 1975-ci il tarixli qərarda göstərilirdi. Bundan sonra cinayətkarlıqla qarşı mübarizə ardıcıl həyata keçirilən siyasətə çevrilir. Azərbaycan KP MK-nin 1975-ci il aprelin 24-də təsdiq etdiyi «Cinayətkarlıqla, ümumi mülkiyyətin dağıdılması və oğurlanmasına qarşı tədbirlər planı» inzibati orqanlar, rayon partiya – sovet təşkilatları və rəhbər vəzifəli şəxslər üçün program sənədi oldu.

Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaradığı təqiblər və ayrı-seçkilik sistemini səbub etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəciliyi istedadının qarşısını almağa qadir deyildir. Nəhəng imperianın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrə Heydər Əliyev Siyasi Büroda Sovet dövlətini idarə etməyə və onu təməzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.

1983-cü ildə Heydər Əliyevin ünvanına dəmir yolu geriliyin aradan qaldırılması, qarşıda duran vəzifələrin həyata keçirilməsi haqqında vətəndaşların müxtəlif təklif və arzularını əks etdirən saysız məktubları daxil olurdu. Bunlarla yanaşı, sərnişin daşınmasının təşkilində ciddi çatışmazlıqlar, qatarların gecikməsi, qatar və vağzallarda sərnişinlərə xidmətin pis təşkili, sərnişinlərə qulluq xidmətinin aşağı səviyyədə olması, yüklerin itməsi və digər məsələlər barədə şikayətlər gəlirdi.

Bütün məktubları, ərizələri, məlumatları diqqətlə nəzərdən keçirən Heydər Əliyev 1983-cü il avqustun 13-də onları nəzarətdə saxlamaqla baxılmaq üçün SSRİ yollar nəqliyyatı naziri Konarevə göndərmişdi. O, nazirə məktubda yazdı: «Xahiş edirəm, zəhmətkeşlərin məktublarında qoyulan məsələlərə baxın və zəruri tədbirlər görün».

M.Qorbaçov Heydər Əliyevi ciddi rəqib hesab edirdi. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxma-

yaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli manə, keçilməz sədd idi. M.Qorbaçovun yeritdiyi yaritmaz siyəsətə etiraz olaraq Heydər Əliyevin istəfa verməsindən dərhal sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrə həm Moskvadan, həm də Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı.

Ulu öndər Heydər Əliyev sovet rejimi şəraitində bele milli lider səviyyəsinə yüksəlmişdi. Heydər Əliyev və onun fəaliyyəti dövrü Azərbaycan xalqının inkaredilməz gerçək tarixidir. Ulu öndər düşüncəleri, biliyi, uzaqgörənliyi, dünyagörüşü, fəaliyyəti, bütün varlığı və yerinə yetirdiyi tarixi missiya ilə millətin atasına çevrilmişdi. Bütövlükde, ölkə daxilində və xaricdə Azərbaycan xalqının biliyinə, bacarığına qymət verənlər, ilk növbədə Heydər Əliyevi gözləri önnə gətirirdilər.

Əbəs deyil ki, Heydər Əliyev sonralar deyirdi: «Biz sovet rejimində yaşayırıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı».

1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içerisinde cabalayırdı. Cəbhədə ağır məglubiyyətlər, xəyanətlər, satqınlıq, adı hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtda faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdi. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslerində camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adı hala çevrilmişdi. Faktiki olaraq dövlət idarə olunmurdu. Azərbaycanı xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan insanlar ölkəni milli fəlakət həddinə çatdırmışdı. İdareçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş mühərabəsi və etnik toqquşmalar meydanına çevriləkdə idi. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Daşnakların «böyük Ermənistən» yaratmaq niyyətləri, tarixi düşmənlərimizin – qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsində silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Vətəndaş mühərabəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çərəğti Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı –

dünyanın bu böyük siyaset adamını hakimiyyətə gəttirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahalarımızın arzuları gözlərində qaldı. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həllədici dönüş baş verdi. Müdrik dövlət xadimi vətəndaş mühərabəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəcilik sükanı dahi dövlət adının əlinə keçdi.

Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaq dövlət müstəqilliyimin qorunub saxlanılması və inkişafi üçün taleyüklü problemlərin hamisini həll etdi: ateşkəsə nail olundu, müstəqilliyin qaranti olan ordu quruculuğuna başlanıldı. Dövlət başçısının gördüyü tədbirlər nəticəsində respublikamızda müstəqilliyin yaşaması üçün ictimai-siyasi sabitlik bər-qərar edildi və cinayətkarlığın səviyyəsi azaldıldı. Xarici siyaset milli maraqlara uyğunlaşdırıldı. Uğurlu neft strategiyasının təməli qoyuldu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və bununla da demokratik quruluşun və hüquqi dövlətin əsası qoyuldu. Ulu öndərin təşəbbüsü ilə məhkəmə-hüquq islahatlarına başlanıldı. Tez bir zamanda Azərbaycanın hüquq sistemi Avropa standartlarına uyğunlaşdırıldı. Dövrün, zamanın tələblərinə cavab verən normativ-hüquqi aktlar qəbul edildi. Beynəlxalq konvensiyaların milli qanunvericiliyə uyğunlaşdırılması həyata keçirildi. Ulu öndərin gərgin əməyi nəticəsində yeniləşən cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması mümkün oldu. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğun təşkili və fəaliyyətini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və prokurorluğun fəaliyyəti ilə bağlı digər mühiüm normativ-hüquqi aktlar qəbul olunmuşdur. Prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini yüksək qiymətləndirən ulu öndər Azərbaycan Respublikası Prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda demişdir: «Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənim və arxalanıram».

Prokurorluq orqanlarına dövlət qayğısının ifadəsinin təzahürü olaraq ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edildi.

Qeyd etmək zəruridir ki, Heydər Əliyevin 1998-ci il 22 yanvar tarixli bəyanatı, Azərbaycan Respublikasının Milli Məclisinə 1998-ci il 3 fevral tarixli müraciəti və bunların məntiqi nəticəsi olaraq ölkəmizdə ölüm hökmünün leğv edilməsi Azərbaycanın rəhbərinin düşüñülmüş, məntiqli, cəsarətli bir addımı idi.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü tarixli fərman verilməklə mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətləri müəyyənləşdirildi.

Hələ ötən əsrin 70-80-ci illərində olduğu kimi, müstəqillik dövründə də Heydər Əliyev korrupsiyaya qarşı ciddi mübarizə aparırdı. Heydər Əliyev Nazirlər Kabinetinin 18-19 iyul 1996-cı il tarixli geniş iclasında yekun nitqində deyirdi: «Vəzifədən sui-is-tifadə etmək halları, rüşvətxorluq, korrupsiya – bu bizim cəmiyyətimizin en böyük bələsidi. Təəssüflər olsun ki, bu hallar azalmaq əvəzinə respublikada daha da yayılır. Kimlərdir bu işlərlə məşğul olanlar? Vəzifəli şəxslər, dövlət orqanlarında hökumət orqanlarında, inzibati orqanlarda, başqa orqanlarda işləyən şəxslər». Ulu öndər belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdı olduğunu mühüm bir vəzifə kimi qarşıya qoyurdu: «Mən həyatım boyu bu hallarla mübarizə etmişəm və həyatımın sonuna qədər mübarizə edəcəyəm». Heydər Əliyev göstərirdi ki, bu hallar bizim mənəviyyatımıza zidd olan hallardır. İnsanları bizdən narazı salır və heç kəs bu hallara haqq qazandıra bilməz.

Ölkəmizdə azad sahibkarlıq və özəl sektorun inkişafı yolunda maneqələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlər korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadı. Xarici ölkələrlə, xarici şirkətlərlə qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsini, xarici sərmayənin Azərbaycana yatırılmasına geniş şərait yaradılmasını, özəl sektorun inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edilməsini ulu öndər mühüm bir vəzifə kimi qarşıya qoyurdu. Heydər Əliyevin hələ 1996-cı il iyunun 7-də imzaladığı «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» fərmanı özəl sektorun inkişaf etdirilməsi, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına şərait yaradılması məqsədi daşıyan çox mühüm sənəd oldu.

Ulu öndərin təşəbbüsü ilə 2000-ci ildən etibarən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü ilə mübarizə tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» 8 iyun 2000-ci il tarixli fərmanı ilə Avropana sürətli integrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlanılmışdır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu ardıcılıqla davam etdirən Prezident İlham Əliyev-

vin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu və müvəffəqiyyətlə icrası, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, ölkəmizin Avropa Şurası tərəfindən qəbul edilmiş və korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında», «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» və BMT-nin «Korrupsiya əleyhinə» konvensiyalara qoşulması və milli qanunvericilikə uyğunlaşdırılması həyata keçirilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədile qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirən və əsas vəzifələrindən biri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasetinin formalasdırılmasında iştirak etmək olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası tərəfindən dövlət orqanlarının və digər qurumların fəaliyyəti uğurla əlaqələndirilərək mehsuldalar əməkdaşlığı nail olunmuşdur.

Heydər Əliyevin Azərbaycanın dövlət başçısı olduğu dövrdə imzaladığı fərman və sərəncamlar respublikada hüquqi, demokratik dövlət quruculuğunda, müstəqil respublikanın möhkəmləndirilməsi və inkişafında, sosial-iqtisadi islahatların həyata keçirilməsi və cəmiyyət həyatının demokratikləşdirilməsində əsas program və normativ-hüquqi bazadır.

Məhz ulu öndərin təməlini qoymuş siyaset nəticəsində Azərbaycan Respublikasında korrupsiyaya qarşı milli mübarizə strategiyası konseptual xarakter daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması istiqamətində qanunvericilik və institusional tədbirlər bu gün də müvəffəqiyyətlə davam etdirilir.

Bu gün Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən ardıcıl olaraq mülki cəmiyyət və hüquqi dövlət prinsiplərini həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter alındığı bir ölkə kimi qəbul edilir. Bu nailiyyətlərin əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca, Heydər Əliyev də yaşayacaq, tarixi tədqiqatların obyekti olaraq qalacaq, ona həsr olunmuş yüzlər dəyərli əsərlər nəşr ediləcəkdir. Bu əsərlərdə Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafələri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadim olaraq başlıca yer tutacaq.

«İnsan hüquqlarının qorunması ali məqsəddir»

Nazim Abbasov

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi
(01.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Azərbaycan tarixinin müasir dövrü ulu öndərinin adı və fəaliyyəti ilə sıx bağlı olmaqla, XX əsrin 60-cı illərindən XXI əsrin əvvəllərinə qədər olan dövr Heydər Əliyevin epoxası kimi qəbul edilir.

Ümummilli liderimiz hələ birinci dəfə Azərbaycana rəhbərlik edərkən, bütün sahələrin inkişafı ilə yanaşı, ölkədə qanunçuluğun və hüquq qaydalarının qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirirdi. Azərbaycan rəhbərliyinə irəli çökildikdən qısa müddət sonra keçirilən plenumdakı çıxışında o, ölkənin idarə olunmasında hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluğun üzərinə böyük məsuliyyət düşdüyü və bu orqanda işləyən kadrların qanunların alılıyinə hörmət etməsinin vacibliyinə diqqəti cəlb etdi. Heydər Əliyevin hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlaması ölkəmizdə haqqın və ədalətin zəfər çalmasında əvəzsiz rol oynamış, mənəvi və əxlaqi cəhətdən təmiz kadrlar işə cəlb edilmişlər. Prokurorluq orqanlarının əməkdaşlarının bütöv bir nəslü Heydər Əliyev ideyalarından və dövlətçilik siyasetindən bəhrələnmiş, onun rəhbərliyi altında hərtərəfli şəxsiyyət kimi formalaşmışdır. Həmin illərdə də mövcud çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, prokurorluq orqanlarının əməkdaşları Heydər Əliyevin rəhbərliyi altında ölkədə qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə əlaqədar müəyyən işlər görmüşlər.

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-də cərəyan edən ictimai-siyasi proseslərin məntiqi nəticəsi kimi Sovet dövlətinin dağılması və müstəqil dövlətlərin meydana gəlməsi postsovət məkanında demokratiya erasının və yeni cəmiyyət quruculuğunun başlangıcı oldu. Azad, ədalətli hüquqi və demokratik cəmiyyət yaradılması yolundakı proseslərdə Azərbaycan keçmiş Sovet respublikalarının eksəriyyətindən öndə gedirdi. Nəticədə 1991-ci il oktyabrın 18-də qəbul edilən «Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» ilə Azərbaycan müstəqillik əldə etdi.

Lakin təcavüzkar Ermənistannın Azərbaycana qarşı işgalçılıq siyasəti, eyni zamanda hakimiyətin səriştəsiz əllərdə olması, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşısundan, xaos və özbaşınlıq, eləcə də yeni qanunvericilik bazasının olmaması azad, demokratik cəmiyyət və hüquqi dövlət qurulmasında ciddi problemlər yaratmışdı.

Bu problemlər yalnız 1993-cü ilde Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyətə qayıdışından sonra öz həllini tapmağa başladı. Ülu öndər böyük siyasi uzaqgörənlilikle iqtisadi və siyasi həyatın bütün sahələrində köklü islahatlar aparmaqla, yeni

müstəqil Azərbaycan dövlətini qurdı. Respublikamızda ictimai-siyasi sabitliklə yanaşı, qanunvericiliyin və hüquq qaydalarının bərpası istiqamətində də əsashı tədbirlər həyata keçirildi. Bu sahədə «Cinayətkarlıqla qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli Fərman çox önəmli royluyadı. Respublikamızın prokurorluq orqanları həmin Fərmiandan irəli gelən vəzifələri yerinə yetirərək, cinayətkarlıqla mübarizədə və cinayətkarlığın artmasına şərait yaradan halların aradan qaldırılmasında layiqli xidmətlər göstərmişlər.

Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlerin qarşısının alınmasında ölkə rəhbəri tərəfindən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuşdu. Prokurorluq orqanlarının əməkdaşları dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmis şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsində tam məsuliyyəti ilə çalışaraq, onlara göstərilən etimadı doğrultmuşlar.

Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində, ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatlar həyata keçirilmişdir. Gələcək inkişafın strateji istiqamətlərinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hərtərəfli və dinamik inkişaf mərhələsini yaşayan respublikamızda aparılan mütərəqqi islahatların tətbiq sahələrindən biri də hüquq sistemi olmaqla, müvafiq dövlət təsisatlarının fəaliyyətinin inkişaf etmiş dövlətlərin standartlarına uyğun şəkildə qurulmasına, o cümlədən prokurorluq orqanlarının tamamilə yeniləşməklə, müasir məzmunlu sivil bir orqana çevrilməsinə möhkəm zəmin yaradılmışdır.

Milli prokurorluq orqanlarının əsası 1918-ci ildə qoymuşla Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış və uzunmüddəti inkişaf yolu keçmişdir. Lakin Azərbaycanda prokurorluq orqanlarının dünya standartlarına uyğun fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunmasına əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalşması və konstitution statusa malik olmaqla, dövlət idaretmə sistemində öz yerini tutması yalnız Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Həyata keçirilmiş islahatlar nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsini əsas

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

məqsəd kimi müəyyən edən hüquq sistemi yaradılmışdır. Digər dövlət təsisatları kimi Azərbaycan Respublikasının Prokurorluğu da demokratik bir inkişaf yolu keçərək, sinfi mənafelərə xidmət edən bir orqandan qanunun alılıyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlılaş mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir quruma çevrilmişdir.

Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməsi də dövlət orqanları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə qiyamətləndirilməsinin təzahürüdür. Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi altında təntənəli şəkildə qeyd edilmişdir.

Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq, 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverəməsi – referendumda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın hüquqi, demokratik dövlət quruculuğu istiqaməstində inkişafının hüquqi təsisatlarını, hakimiyətin və dövlətin əsaslarını müəyyən etmiş, ən yüksək hüquqi qüvvəyə malik olmaqla, hüquq sisteminin bünövrəsini təşkil etməklə, əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır.

Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasını Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək, onun statusunu müəyyənləşdirmişdir. Konstitusiyanın müəyyən etdiyi meyarlar əsasında 07 dekabr 1999-cu ildə qəbul olunmuş Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu, həmin qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinin başlanması və ibtidai istintaq aparılması, cinayət işleri üzrə ibtidai araşdırımıya prosessual rəhbərliyin həyata keçirilməsi və bu zaman qanullara riayət olunmasının təmin edilməsini, tehqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarəti, məhkəmədə iddia qaldırılmasını (ərizənin verilməsini), mülki və iqtisadi mühəbəsələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etməsini, məhkəmələrdə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etməklə, dövlət ittihəminin müdafiəsini, məhkəmə qərarlarından protest verilməsini, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədine nail olunmasında iştirakı prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir.

Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunduqdan sonra prokurorluğun müasir dövrün tələblərinə və demokratik prinsiplərə uyğun sivil təsisata çevirilməsi üçün lazımi şəraitin yaradılmasına baxmayaraq, bu qurumda müəyyən müddət ərzində əhəmiyyətli dəyişikliklərin və islahatların aparılması prosesində nəzərə çarpacaq geriliyə yol verilməklə, xeyli dərəcədə lənglik və bir sıra neqativ halalar müşahidə olunmuşdur.

26 aprel 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədönlü təd-

birlər sayesində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, fəaliyyət üçün zəruri normativ hüquqi baza, demokratik məhiyyətdə tamamilə yenidən formalasdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün əlverişli mühit yaradılmışdır. Həmin görüşdə ölkə rəhbəri prokurorluq orqanlarının fəaliyyətində əvvəller yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.

Bu tarixi müşavirədən sonra ölkəmizdə həyata keçirilən islahatların ümumi təbiətinə uyğun olaraq Azərbaycan Prokurorluğunda dövrün tələblərinə cavab verən hərtərqli islahatlara start verilmiş, məhkəmə-hüquq islahatları çərçivəsində kompleks tədbirlər müəyyən olunmaqla, mərhələ-mərhələ həyata keçirilməyə başlanmış, prokurorluğun səlahiyyətləri və fealiyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, zamanın tələblərindən irəli gələn bir sıra yeni idarələr və şöbələr yaradılmışdır. Həyata keçirilmiş hərtərqli islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğunun normal fəaliyyət üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri yaradılmış və o, iş metodları olan sivil, əcvik və işlək dövlət təsisatına çevirilmişdir. Eyni zamanda, prokurorluğun əməkdaşlarının sıralarının saflaşdırılması, işdə mövcud olan neqativ təzahürlərin, çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr potensialının formalasdırılması, ilk növbədə, dövlətçilik maraqlarına xidmət edən tek mil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış Prokurorluq orqanlarında qulluq keçmə haqqında, Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında, Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında, Prokurorluğun rəsmi emblemi haqqında və digər qanunvericilik aktlarının qəbul edilməsi, Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmüşdür.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər öyrənilməklə, qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq, yeni cinayət-prosessual və digər statut qanunların qəbulu ilə əlaqədar Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərini tənzimleyən təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanaraq, icraya yönəldilmişdir. Nor-

mativ hüquqi bazanın yaradılmasının mənətiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri adlı toplu ilk dəfə olaraq nəşr edilmiş və sonradan isə həmin toplunun özündə yeni əmr və göstərişləri eks etdirən iki cilddən ibarət ikinci və üçüncü nöşrləri çapdan çıxmışdır.

İslahatların həyatə keçirilməsi prosesində Azərbaycan Prokurorluğu elmi-praktiki jurnalının təsis edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytinın yaradılması, habelə Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil olunması prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın daha da geniş şəkildə təmin edilməsi, milli prokurorluğun tarixi keçmişinin öyrənilməsi və kadrların müasir tələblər səviyyəsinə formalasdırılması işinə müsbət təsir göstərmişdir.

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa manəyə yaranan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyatə keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalasmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təmələr üzərində qurulmasında böyük rolu vardır.

Hüquqi islahatlar dövründə qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya məhkəməsi haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Terroçuluğa qarşı mübarizə haqqında», «Korrupsiyaya qarşı mübarizə haqqında», «Cinayət yolu ilə əldə edilmiş pul və saitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» və digər qanunlar, Cinayət, Cinayət-Proses-sual, Cəzaların İcrası, Mülki-Prosessual, İnzibati Xətalər, Seçki Məcəllələri və bir sıra digər mühüm normativ-hüquqi aktlar bütövlükdə müasir demokratik cəmiyyətdə prokurorluğun rolu və yerini müəyyən etmişdir.

Azərbaycan BMT-nin üzvü olaraq Korrupsiyaya qarşı mübarizə haqqında Konvensiyani imzalayan və ratifikasiya edən ilk dövlətlər sırasındadır. 2003-cü il dekabr ayının 30-da Korrupsiyaya görə cinayət və mülki-hüquqi məsuliyyət haqqında Avropa Konvensiyaları Milli Məclis tərəfindən ratifikasiya olunmuş və mövcud posedura uyğun olaraq 1 iyun 2004-cü ildə Azərbaycan QREKO-ya üzv qəbul edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması prokurorluğa dövlət başçısı səviyyəsində göstərilən yüksək etimadın təzahürü olmaqla yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm addım olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və bu sahədə işin daha səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2004-cü il tarixli Fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilmiş və 2005-ci ilin yanvar ayının 1-dən etibarən Korrupsiyaya qarşı mübarizə haqqında Qanun qüvvəyə mindikdən sonra idarə real fəaliyyətə başlamışdır.

Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı» xüsusi əhəmiyyətə malikdir. Sərəncamda dövlət quruculuğu sahəsində davam etdirilən islahatların və ölkəmizin ci-nayət hüquq sisteminin inkişafının demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətinin keyfiyyətcə yeni səviyyədə qurulmasının zəruriliyi xüsusili vurgulanmış, prokurorluq orqanlarının sisteminin və strukturunun daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra vacib tədbirlər müəyyən edilmişdir. Dövlət Programının icrası ilə əlaqədar Respublika Prezidentinin 01 oktyabr 2009-cu il və 26 yanvar 2010-cu il tarixli Sərəncamlarına əsasən, Baş Prokurorluqda müstəqil qurumlar kimi Elm-Tədris Mərkəzi və Hüquqi təminat və informasiya idarəsinin yaradılması nəzərdə tutumuşdur. Bu barədə Baş Prokurorluq üzrə əmrlər müvafiq olaraq, Kadrlar İdarəsinin Tədris mərkəzinin bazasında idarə hüququnda Elm-Tədris Mərkəzi, Hüquqi təminat və ictimaiyyətlə əlaqələr şöbələrinin ləğvi hesabına Hüquqi təminat və informasiya idarəsi yaradılmışdır.

Prokurorluq işçilərinin peşə bayramları ərəfəsində ölkə başçısının sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi olmuşdur.

Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Programında Baş Prokurorluğa şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institutional islahatların davam etdirilməsi vəzifələri həvalə edilmişdir.

Həmin vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluqda Tədbirlər Planı hazırlanıb icraya yönəldilmiş və prokurorluq əməkdaşları qeyd olunan sahələrdə zəruri tədbirlərin həyatə keçirilməsi istiqamətdə fəaliyyətlərin davam etdirirlər.

Hazırda Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirilən tələblər səviyyəsində təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğun şəkildə keyfiyyətcə yeni mərhələyə qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyatə keçirilir.

«Vətəndaş mənafeyinə xidmət edən hüquq islahatlarının banisi»

Eldar Əhmədov

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi
(02.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Antik yunan filosofu Demokrit zamanında ya-
zırdı ki, siyaset insanları inandırmaq, müəyyən
məqsədlər naminə səfərbər etmək, onların şüu-
runa təsir göstərmək vasitəsidir. Siyasi liderin
etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər
dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə
inamı da bir o qədər güclü olar. Bu mənada
ümummilli lider Heydər Əliyevin ən nəcib mə-
nəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyəti-
nin bütün dövrlərində məhz sosial ədalət,
düzgünlük və humanizm prinsiplərinə istinad
etməsi olmuşdur. Məhz bu zəngin mənəvi key-
fiyyətləri ilə ulu öndər milyonlarla insanın qə-
bində ölməzlik məşəli yandırmışdır.

Tarixdən məlumdur ki, hər bir xalq öz taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irləni, təcrübəni öyrənərək gələcək nəsillərə çatdırır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərin xatırmasını daim əziz tutur. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 10 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə nail olmuşdur. Ölkə başçısının 2013-cü il yanvarın 21-də imzaladığı «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» növbəti sərəncamda ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındaki tarixi xidmətlərinə bir daha nəzər salınmış, böyük stratejinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir: «Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaya başlamış və dünyadan ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir».

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan qarşısındaki əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsi, davamlı inkişaf yoluna çıxarmasıdır. Lakin tarixdən məlumdur ki, müstəqillik nemətinə qovuşmuş xalqımız ilk illərdə xaos və anarxiya, iqtisadi tənəzzül, vətəndaş qarşıluması, etnik separatizm kimi qlobal problemləri də taleyində yaşamalı olmuşdur. Azərbaycanın ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində üzləşdiyi xaos və anarxiya mərhəlesi bunu bir daha təsdiqləyir.

Hələ 1991-ci il 18 oktyabr tarixli «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı» dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasabətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümuməbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüquq təsbit olumuşdur. «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»nın 12-ci maddəsində xalqın müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır. Fəqət 1993–2003-cü illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquqmühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların «meydan sulamasına» şərait yaratmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Belə şəraitdə nəinki hüquqi dövlətən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq mümkün deyildi.

1993-cü ilin iyununda – mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük stratejinin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, res-

publikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdələr təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalasdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörenliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin nəticəsi olaraq 1994-cü ildə «Əsrin müqaviləsi»nin efsanədən reallığa çevriləməsi ölkənin bütün strateji əhemmiyətli sahələrinin inkişafına təkan verməklə yanaşı, Azərbaycanda hüquqi isləhatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çəvrlilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə ölkənin Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində real addımlar atmaq imkanı yaratmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, metbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur. Əsas Qanunda əksini tapmış müddəələrin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin ümumbeşəri dəyərlərə sadıqlıyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Konstitusiyanın qəbulu Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət ideallarına sadıqlıyını bir daha təsdiqləməklə onun beynəlxalq aləmdə daha yaxın dan tanınmasına, ikitərəfli və çoxqütiblə əməkdaşlığının dərinləşməsinə də real imkanlar açmışdır. İlk milli Konstitusiyamızda xarici siyasetin, beynəlxalq əlaqələrin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Bu prinsipləri rəhbər tutan Azərbaycanın 1996-cı ildən avrostrukturlara integrasiya prosesi sürətlənmiş, nəticədə Avropa Şurası Parlament Assambleyası Bürosunun qərarı ilə respublikamıza 1996-ci il iyunun 28-dən təşkilatda «xüsusi qonaq statusu» ilə təmsil olunmaq imkanı yaradılmışdır. Bu, milli qa-

nunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə daha geniş imkanlar açmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli «Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında», 20 yanvar 1998-ci il tarixli «Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında», habelə 14 may 1999-cu il tarixli «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında» sərvəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.

Azərbaycanın hüquqi dövlət və humanizm ideallarına sadıqlıyını təsdiqləyən daha bir mühüm hadisə isə Avropa Şurasına üzvlüyü qədər ölüm hökmünün tamamilə ləğvi olmuşdur. Təşkilatın 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyannın 6 sayılı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. 1993-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi ulu öndərin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

Ulu öndər insanları bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara humanist münasibətini də daim onə çəkmişdir. 1996-2003-cü illərdə 32 əfv fərmanının, 8 amnistiya aktının imzalanması deyilənləri bir daha təsdiqləyir. Ölüm hökmü cəzasının ləğvi, amnistiya və əfv fərmanlarının imzalanması ciddi təribəvi məzmun kəsb edərək ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır.

Azərbaycan 2001-ci ilin 17 yanварında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tam-hüquqlu üzvlüyüne qəbul edilmişdir. 2001-ci il dekabrın 25-də respublikamızın qanunverici orqanı olan Milli Məclis «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, insanlar üçün əsas hüquq və əsas azadlıqların təminatına yüksək sadıqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da ölkə vətəndaşlarının Avropa İnsan hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

Konstitusiyanın qəbulu və avrostrukturlara integrasiya prosesi Avropa ölkələrində hamılıqla qəbul

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

edilmiş standartlara ve normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual Məcəllənin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının da uğurlu əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış «Məhkəmələr və hakimlər haqqında» 10 iyun 1997-ci il tarixli, «Konstitusiya Məhkəməsi haqqında» 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında» və 1 dekabr 1998-ci il tarixli «Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə» fərمانları insan hüquq və azadlıqlarının təminatına xidmət məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş «Məhkəmə orqanlarının müstəqilliyyinin əsas prinsipləri»ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən «Məhkəmələr və hakimlər haqqında» qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuş, bu fakt məhkəmə hakimiyyətinin müstəqilliyyinin təmin edilməsi baxımdan ciddi siyasi iradə nümayishi olmuşdur. 2000-ci ildə müstəqil Azərbaycanın tarixinin ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə keçirilməsi isə məhkəmə hakimiyyətinin müstəqilliyyinin təmin edilməsi baxımdan müsbət təcrübənin formallaşmasına yaxşı imkanlar açmışdır.

Ümumilikdə, respublikamızda üçpilləli məhkəmə sisteminin formalşdırılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstитutunun yaradılması, vətəndaşlara Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət imkanının verilməsi, Azərbaycan Konstitusiyasında ilk dəfə 2004-cü il 24 avqust tarixdə insan hüquqlarına dövlət təminatını gücləndirən mütərəqqi əlavə və dəyişikliklərin edilməsi, respublikamızın mühüm beynəlxalq konvensiyalara qoşulması ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasetinin ən qabarıq məqamları kimi diqqəti çəkir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihəminin daha mütərəqqi prinsiplər əsasında aparılması istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə kecid, habelə Avratlantik məkana sürətli ineqrasiya prosesi prokurorluğun funksiyalarına və statusuna yenidən baxılmasını zərurətə çevirmişdir. Keçmiş sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla, qeyri-məhdud səlahiyyətlərə malik idi. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları həyata keçirirdi. Bu status ölkənin demokratik inkişafı ilə uzlaşmadığından, prokurorluq sistemində genişmiqyaslı islahatların aparılması vacib idi. Prokurorluqda aparılan islahatların əsas məqsədi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən etibarən hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənardə qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görüləməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zəruretini yaratmışdır. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Ali Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layıqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairesi və vəzifələri qanunvericik qaydasında təsbit edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 26 aprel 2000-ci il tarixdə keçirilən geniş müşavirədən sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, onun fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradılmışdır. Həmin tarixi müşavirədə ulu öndər prokurorluq orqanlarında çatışmazlıqları vurgulamaqla yanaşı, bu sistimdə çalışanlara etimadını və rəğbatini də açıq

izhar etmişdir: «...Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətlə və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır».

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1999-cu il 7 dekabr tarixində «Prokurorluq haqqında» qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının alılıyinin real təminatçısına çəvrləməsini təmin etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Azərbaycan Prokurorluğu bu hüququ ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatlar verməklə, habelə müvafiq qanun layihələrini ali qanunverici orqana təqdim etməklə həyata keçirir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısı İlham Əliyev ötən 10 ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Müasir dövrədə hüquq-mühafizə orqanlarında, ümumən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq, zəhmət tələb edən, sonu görünməyən prosesdir. Dövlət başçısı İlham Əliyev qısa müddətdə prokurorluq orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, dövlət ittihamının tam demokratik, şəffaf, azad şəkilde həyata keçirildiyi ali instansiyaya çəvrləməsinə, cəmiyyətdə yüksək etimad qazanmasına çalışmışdır. Bu islahatların başlıca məqsədi, eyni zamanda, prokurorluğun insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəcisinə çəvrləməsini təmin etmək, onun mütəşəkkil cinayətkarlıqla, o cümlədən korrupsiya ilə mübarizədə imkanlarını daha da genişləndirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu-nun tətbiq edilməsi barədə fərmanının 7-ci bəndində Azərbaycan Respublikası Prokurorluğunə yeni məhkəmələrin yaradılması ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etmək tövsiyə edilmişdir. «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləş-

dirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmandada məhkəmələrlə yanaşı, prokurorluq orqanlarına da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənilməsi və təşkili, onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə olunmuşdur. Bununla əlaqədar Baş Prokurorluq «Cinayət təqibi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun prokurorluq orqanlarında nəzərə alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» sərəncamında Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə və Baş Prokurorluğuna normativ-hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur. Həmçinin Milli Məclisə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi məsləhət görülmüşdür. Yeri gəlmışkən, bu sənədin davamı olaraq imzalanmış 2011-ci il 27 dekabr tarixli «Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Programı»nda da prokurorluq oqanlarının qarşısına bir sıra məsul vəzifələr qoyulmuşdur.

Son 10 ildə ölkədə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 10 il əvvəl prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli Prezidenti olacağını bəyan etmiş cənab İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, cəmiyyətin hüquq sisteminin daha da təkmilləşdirilməsini uğurla təmin etmişdir. Bu yüksək diqqət və qayığının nəticəsi kimi, ölkənin məhkəmə-hüquq sistemi yüksək dinamizmə inkişaf etmiş, insan hüquq və azadlıqlarının təmini prosesində yeni mərhələnin əsası qoyulmuşdur. Ölkə vətənşləri inanır ki, Azərbaycanda demokratianın tam bərqərar olmasına və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən bu islahatlar qarşidakı illərdə də inamlı davam etdiriləcəkdir.

«Tarixi böyük şəxsiyyətlər yaradırlar»

Rasim Kazimov

Azərbaycan Respublikası hərbi prokurorunun müavini
(19.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

«Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdır ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdır. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun alılıyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət principini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür.»

Heydər ƏLİYEV.

Tarix dəfələrlə sübut etmişdir ki, müxtəlif zaman və məkanlarda yaranan əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə özünün yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atr. Cərəyan edən ictimai-siyasi proseslərin axarında xalqın əsrlərdən keçib gələn intellektual potensialının üzə çıxmazı və misli görünməmiş bəşəri dövlətlərin meydana gəlməsi üçün şərait yaranır. Bununla belə, fitri istedadı və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edərək zamanın fövqündə dayanmaq, milyonların qəlbində olməzlik məşəli yandıraraq onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi isə çox az liderlərə nəsib olur.

Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümuməşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyurlar. Dahi alman mütəfəkkiri Fridrix Nitşə yazar: «Şəxsiyyətləri tarix yaratır, şəxsiyyət tarixi yaradır». Tanrıının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə hem də xilaskarlıq missiyası verir – zamanın ən sərt sınalardan fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Tarixi hadisələrin təhlili zamanı bu həqiqət bir daha təsdiqlənir ki, mütərəqqi ide-

yalar məhz parlaq şəxsiyyətlərdə təcəssüm olunur, bəzi hallarda hətta şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir.

XX əsrə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət – ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi ırs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev döhasının mənalı ölüm yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Həkimiyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Ruslar üçün əgər bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürə, biz azərbaycanlılar üçün, şübhəsiz, Heydər Əliyevdir! Dünya məqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyarlılığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətdə yaşıdan insanların dövlətçilik fəaliyyətinə açıla bilər.

Antik yunan filosofu Aristotel «Politika» əsərində yazar ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasetin ayrılmaz hissəsidir. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasetdə və dövlət idarəciliyində bütün böyük uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev müstəqillik illərində də birləşdirici şəxsiyyətə çevrilmiş, cəmiyy-

yətin mənəvi bütövlüyünə nail olmuşdur. Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafdə baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyində çıxış edərək biganəlik, laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun varlığı təkcə cismanılıkdən ibarət deyildir. Ulu öndər Heydər Əliyevin müstəqilliyyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevriləməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur.

Böyük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və isteyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olmasası da onun xalqla mənəvi birliyinin nəticəsində mümkün olmuşdur.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da üzləşdiyi bir sırə faciələri məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında mətinliklə aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 34 illik hakimiyyətinin ikinci mərhəlesi nə qədər təlatümlü, ziddiyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqqörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düşər olduğu bəlalardan xilas etmek istəyi ölkəmizi sürətlə felakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliye və firavan gələcəyə inamını qaytarmağa müvəffəq olan yeganə qüvvə olmuşdur.

Həmin dövrdə keçmiş hakimiyyətin naşı və yarımaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin müteşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların tügən etməsinə münbit şərait formalasdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Ölkədə qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəciliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasetçilərin «könüllü döyüşçü» adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Faktiki olaraq müəyyən xərici qüvvələrin dəstəklədiyi silahlı qruplaşmalar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyi-

nə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş mühəribəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırırdı.

Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəcilik səriştəsi ilə ciyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmişdir. Çətinliklərə, maneolərə, dövlət çevrilişi cəhdlerinə mətinliklə sine gərərek, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqqörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütłələrinə təlqin etmək kimi fəvqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşılardan, müstəqilliyi itirmək təhlükəsindən qurtardı.

Ulu öndər bu mərhələdən etibarən ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasetə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təminini vasitəsidir.

Vaxtile antik yunan mütəfəkkiri və filosofu Siseرون yazırı ki, insanlar həqiqi azadlığā qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdır. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmış liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşışmış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasetinə qarşı siyasetin gücünü qoyaraq «haqlı adam həmişə güclüdür» düsturunu işə salan belə fəvqəl şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyəşarlılığını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi tek mil idarəcilik sisteminin formallaşmasına çalışmışdır.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritətlərini düzgün müəyyənləşdirərək siyil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli fərmani ilə cinayətkarlığa qarşı qə-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

tiyyətli və barışmaz mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət programı müəyyənləşdirilmişdir. Fərmanda cəmiyyətdə sosial bələya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğdurduğu vurgulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər öz əksini tapmışdır.

Heydər Əliyev dahi şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafələrinin etibarlı təminatında görərək bunun bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formallaşması, insanların azad, sərbəst yaşaması, qanunun alılıyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun tekmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.

Bu gün Heydər Əliyev dühasına tükənməz ictimai hörmət və dərin ehtiram təsadüfi deyildir – 34 illik ictimai-siyasi fəaliyyəti dövründə Heydər Əliyev yüksək humanizmi, insanpərvərliyi ilə hər bir ailənin yaxın üzvünə, hamisine çəvirlmişdir. Bu həm də xalqımızın Heydər Əliyevin daxili və xarici siyaset kursunu, həyata keçirdiyi mütərəqqi islahatları dəstekləməsindən irəli gəlmışdır. Alternativi olmayan bu siyaset tekce ümummilli deyil, həm də fərdi maraqları özündə ehtiva etmiş, hər bir vətəndaşın maraqlarını uca tutmuşdur. Peşəkar siyasetçi çox yaxşı bilirdi ki, insanların fərdi qaydada mənafələrini nəzərə almadan ümumi topluma aid maraqları həyata keçirmək mümkün deyildir. Bu da onun müdrik, ədalətli və insanpərvər rəhbər olmasını bir daha təsdiqləyir. Ulu öndərimiz çıxışlarında daim xüsusi vurgulanmışdır ki, «Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalandı və günahsız cəzalandırılınca». Bu sitat onun insan hüquqları və azadlıqlarına necə böyük saygı və hörmətlə yanaşdığını əyani şəkildə təzahür etdirir. Ümummilli liderimiz vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təminatına maksimum şərait yaratmağın vacibliyini daim diqqət mərkəzində saxlayırdı. Respublikamızda azad və demokratik cəmiyyətin bərqərar olmasını özünün ali prinsiplərindən biri elan etmiş Heydər Əliyev bu məqsədə yönəlmış çoxşaxəli islahatların həyata keçirilməsini də ən vacib məsələlərdən hesab edirdi.

Ulu öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənlilikinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipi-allığının və siyasi iradə nümayişinin mənətqi nəticəsi olaraq 1994-cü ildə «Əsrin müqaviləsi»nin əfsənədən reallığa çevriləməsi ölkə iqtisadiyyatının bütün

strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açmışdır. Ulu öndərimiz Heydər Əliyev dünyadan coğrafi-siyasi xəritəsində Azərbaycanın yerini möhkəmlətmək, onun beynəlxalq nüfuzunun artmasına nail olmaqla yanaşı, həm də daxildə ictimai-siyasi sabitliyi qorumaq, demokratik, hüquqi dövlət qurmaq istiqamətində bir sıra mühüm addımlar atmışdır ki, bunnaların da ən əhəmiyyətli yeni Konstitusiyanın hazırlanması olmuşdur. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması principinin real həyatda tətbiqini zərurətə çevirmişdir. Bu qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsipə əsas diqqət yetirilməklə sonrakı mərhələdə keyfiyyətcə yeni, dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərəqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasetin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, imkan verərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da bu məziyyətlərin bariz nümunəsi kimi xüsusi vurgulanmalıdır. Bu humanizmin nəticəsidir ki, son 10 ildə respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1995-2003-cü illər ərzində ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmani imzalanmış, bu fərمانlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərimizin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2001-ci illərdə 8 amnistiya aktı qəbul etmiş, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azal-

dilmişdir. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşınmaqla, cinayət törətmis şəxslərin islah olunmasına yönəlmış, onlara pak mənəvi dəyərlər, humanizm hissi aşılımış, ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-ci il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərefindən hazırlanmış «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkilər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Notariat haqqında» və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formallaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı – ümummilli liderimiz Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə «Prokurorluq haqqında» qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının alılıyinin real təminatçısına çevrilməsini təmin etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən Azərbaycan Respublikasının Baş prokuroruna həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Baş Prokurorluq bu hüququ ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatlar verməklə, habelə müvafiq qanun layihələrini ali qanunverici orqana təqdim etməklə həyata keçirir.

Cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluq, hərkəsin qanun qarşısında bərabərliyi, qərəzsizlik, faktlara əsaslanma, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Qanunla nəzərdə tutulmuş qaydada cinayət işi başlamaq, ibtidai istintaq aparmaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət etmək, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı, cinayət işlərinə baxılmasında isə dövlət ittihamçısı kimi

iştirak etmək, məhkəmə qərarlarından protest vermək, habelə məhkəmələr tərefindən təyin olunmuş cəzaların məqsədine nail olunmasında iştirak etmək məsələləri prokurorluğun fəaliyyət istiqamətlərinə aid edilmişdir.

Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, onun şəxsi təşəbbüsü və rehberliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz demmişdir: «Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəflə, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyاسınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəflə olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram».

Həmin toplantıda ulu öndərimiz Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədəqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun mühüm strukturlarından olan Hərbi Prokurorluq orqanları öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələr də qanunçuluğun, nizam-intizamın tam bərqərar olmasına çalışır. Hərbi Prokurorluğun fəaliyyətinin əsas qayəsi Azərbaycan Ordusunda məhkəm intizamın mövcud olmasına tam nail olmaq, hərbi cinayətlərə qarşı mübarizəni daha da gücləndirmək, habelə cinayətkarlıqa qarşı preventiv tədbirlər həyata keçirmək, hərbi qulluqçuların hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməkdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərefindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ölkədə hərbi cinayətlərin – fərəariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildənilə azalır.

2003-cü ilin prezident seçkilərində ulu öndərimiz Heydər Əliyevin «Mən ona özüm qədər inanıram» deməklə cəmiyyətə layiqli siyasi varisi kimi təqdim etdiyi möhtərəm İlham Əliyev Azərbaycan Prezidenti kimi son on ildə respublikamızda həyata keçirilən

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, peşkar və yüksək döyüş qabiliyyətli, nizami ordu quruculuğuna da xüsusi diqqətlə yanaşmışdır. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ötən müddətdə Azərbaycan Ordusunda maddi-texniki təchizatın, döyüş qabiliyyətinin, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiə tədbirlərinin gücləndirilməsi, şəxsi həyatdə vətənpərvərlik əhval-ruhiyyəsinin daha da yüksəldilməsi istiqamətində çoxsaylı mühüm tədbirlər həyata keçirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gənulü öndərimiz Heydər Əliyev ideyalarının, siyasetinin ən layiqli davamçısıdır. Təqdirəlayiq haldır ki, əsaslı ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyaset strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkəmiz bütün sahələrdə inkişaf yoluna çıxmışdır. Son on ildə imzalanmış məqsədyönlü fərman və sərəncamlar qəbul edilmiş praqmatik qərarlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş, inkişaf mexanizminin çevikliyinə və işləkliyinə nail olunmuşdur.

İndi ölkəmiz cəmiyyət həyatının bütün sferalarında əsaslı keyfiyyət dəyişikliklərini özündə təcəssüm etdirən renessans dövrüne qədəm qoymuşdur.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibətilə bu orqanın əməkdaşlarına ünvanladığı təbrik məktubunda deyilmişdir: «Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir».

Biz prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsasi qoyulmuş ənənənin sadıq davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin diqqətini, qayığını və dəstəyini daim görür və hiss edirik. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti və ziflərinin icrasına daim vicdanlı münasibet bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların alılıyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.

Ümummilli liderimiz Heydər Əliyevin «Vətənimizin işıqlı gələcəyini, cəmiyyətimizin sivil və hüquqi, dövlətimizin isə möhkəm, qüdrətli, sabit dövlət olmasına arzu edən hər bir vətəndaşın və qurumun

bu cəmiyyətin formalaşmasında öz töhfəsi, öz əməyi olmalıdır» fikri prokurorluq işçilərini bundan sonra da insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı bundan sonra da barışmaz mübariz olmağa, insan amili ilə bağlı olan hər bir məsələlərdə həssaslıq göstərməyə təşviq edir, dövlətimizin əbədi yaşaması, səadəti, rifahi naminə üzərinə götürdüyü ali missiyani Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.

Bu günlərdə xalqımız Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri olan unudulmaz şəxsiyyət Heydər Əliyevin 90 illiyini qeyd edir. 21 yanvar 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalamışdır. Belə bir sərəncamın imzalanması ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındaki xidmətlərinə xalq və dövlət başçısı səviyyəsində verilən layiqli qiyətdir.

Azərbaycan istiqqlalının, azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövliyə və fədakarlığa çağırır. Heydər Əliyev ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən şərəflı, ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslardada, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək bugünkü və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.

Yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü böyük qibə hissi ilə xatırlaya-caq, öyrənəcək, təhlil edəcəkdir. Bizim hər birimiz isə bir vətəndaş kimi taleyin bizə bəxş etdiyi bu nadir imkandan ölkənin tərəqqisi naminə istifadə etməyə hazır və qadir olmalıdır.

Tarix bizi Azərbaycan dövlətçiliyinin monolit fundamentinin qoyulduğu illərdən nə qədər çox ayırsısa, Heydər Əliyev siyasi kursunun dəyəri, qiyməti azalmır, əksinə bir o qədər artır və bu da tamamilə təbiidir. Çünkü Heydər Əliyev heç vaxt nəzərləri keçmişə zillənən, keçmişin dumanlı idilliyyəsi arxasında gizlənən siyasetçilərdən olmayıb, onun siyasi irsi tamamilə gələcəyə istiqamətlənmişdir.

«Müasir Azərbaycan dövlətinin yaradıcısı»

Dağlar Zeynalov

Sumqayıt şəhər prokuroru

(23.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Müasir Azərbaycan tarixi dedikdə, ilk önce özümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: «Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam».

Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır.

Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalasdırmışdır.

Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önemli bir dövrü – XX əsrin ikinci yarısı, XXI əsrin başlangıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi.

O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.

Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur.

Öz uzaqqorənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperianın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.

Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalas-

masına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxmışdır.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur.

Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı.

Heydər Əliyev azərbaycanlı olmayı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.

Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqqorənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlıqla tabe olan ordu yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri «Cinayətkarlışa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli fərmanı idi.

Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlışa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsinə əsaslı dönüş yaratdı.

Azərbaycan Respublikasının 1969-cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

«Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliye nail olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənə-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

lərinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formallaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formallaşması ilə nəticələnmişdir.

Heydər Əliyevin bir siyasetçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində mərağının hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.

Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən də-qıqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan «Əsrin müqaviləsi» bağlanmış 21 müqavilədən biridir.

Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamızda rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqrər olmuş iqtisadi-sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.

Respublikamızda qeyri-neft sektorunun da inkişafına dövlət diqqəti güclüdür. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğuru buna əməli sübutdur. Belə ki, UDM-in dördə bir hissəsinin istehsal olduğunu, əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətli olduğunu yetərinə qıymətləndirən dahi siyasetçi bu sahə ilə bağlı zəruri addımlar atmışdır.

Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.

Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millet kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamilən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırdı.

Heydər Əliyev çağdaş dünyadan siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Qədim yunan filosofları o kəslə-

ri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dəhilərdən idi.

Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasetçilər cərgəsinə aiddir.

Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir – fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır.

Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalışib təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinnayətkarlıqla qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 01 oktyabr 1918-ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas götürərək hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998-ci ildə sərəncam imzalamışdır.

Bu gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasetinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır: «Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat» axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.

Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüquqу verilməsi Heydər Əliyev qayğısının bariz nümunəsidir. Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsinə və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik, prokurorluq orqanlarına inanması, güvənməsi prokurorluq işçilərini daha da məsuliyyətlə işləməyə sövg etmişdir. Öləkni və xalqı məhv və aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasına, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində xüsusi xidmətləri olmuşdur.

Heydər Əliyev döhasından qüdrət alan Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə, qarşılıqlı hüquqi yardımalar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının beynəlxalq əlaqələri genişlənmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyanasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması ulu öndərimizin adı ilə bağlı olmaqla inkişaf təriximizi eks etdirir.

Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000-ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına münasibət bildirərək qeyd etmişdir: «Mən prokurorluqda işləyən insanların eksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır».

Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndərimiz prokurorluq sistemində də kadrların işə götürülməsində çox demokratik bir üsulun həyata keçirilməsini formalasdırıran «Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında» 19 iyul 2001-ci ildə fərman imzaladı. Əsasnamənin tələblərinə uyğun olaraq 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vəsitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqi, qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində şəffaf keçirilməsi kadrların seçilmesində xüsusi rol oynayır. Bacarıqlı, işgüzər gənclərin seçiləməsi kadr potensialını gücləndirməklə yanaşı, işin də səmərəli təşkilinə köməklik etmişdir.

Prokurorluğun kadr korpusunun formalasdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik prosedur əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin so-

sial iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması gənc mütəxəssislərin işlətəminatına zəmin yaradır.

Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Onların peşəkarlığı, qabaqcıl fikir və ideyalarına hörmətlə yanaşılmış, əməkələri dövlət səviyyəsində qiyamətləndirilmişdir.

«Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminati haqqında» 08 oktyabr 2002-ci il tarixli sərəncamı ulu öndərimizin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.

Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layıqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionum lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolunu ilə inamlı irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yüksələn xətlə sosial-iqtisadi inkişafa nail olan, dünyani bürütən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günügündən sürətləndirən bir ölkəye çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx integrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişaf və böyük uğurlara sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.

Zaman keçdikcə ümumməlli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılışlığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi ərsinə sadıqlılığını əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gelcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görüləməsini təmin etməklə ümumməlli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir.

Qarşıdan ulu öndərimizin 90 illik yubileyi gəlir. Hər bir azərbaycanlı kimi Sumqayıt şəhər prokurorluğunun işçiləri də bu böyük bayramı bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş böyük şəxsiyyətin adına layiq keçirmək üçün daha əzmlə çalışır.

«Dövlətimizin hüquqi sisteminin əsasının yaradıcısı»

Azad Qarayev

Mingəçevir şəhər prokuroru

(03.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Azərbaycan xalqının çoxəsrlilik tarixinin ən mühüm dövrlərdən biri XX əsrin sonlarında bu qədim məməkətin dövlət müstəqilliyi əldə etməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bu hadisə tarixin öz hökmü, qarşısını alınmaz bir zərurət kimi meydana çıxmışdır. Lakin tarix həm də göstərmişdir ki, suverenliyi qazanmaq heç də hər şey deyildir. Əsas məsələ onu qorumaq, möhkəmləndirmək, əbədi etməkdir. Bu tarixi missiyani həyata keçirmək müstəqil dövlətimizin prezidenti, yeni Azərbaycanın memarı və qurucusu Heydər Əliyevə nəsib olmuşdur.

1993-cü ilin böhranlı yayında xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər yeni yaranmış dövləti məhv olmaq təhlükəsindən xilas etdikdən sonra əsaslı islahatlar yolu ilə Azərbaycanın siyasi, iqtisadi, sosial sistemini yeniləşdirmək yolunda cəsarətli, düşüncələnmiş, ardıcıl tədbirlər həyata keçirdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sivil dövlətçilik tarixində mühüm yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri uğurla davam etdirilməyə başlandı. Heydər Əliyev hələ 1990-ci ildə Naxçıvana rəhbərlik etdiyi dövrdə cümhuriyyət ənənələrinin davamı kimi müstəqilliyin ilk addımlarını atmışdı. Muxtar Respublikanın adından «sovets» və «sosialist» sözləri çıxarılmış, Naxçıvan Ali Soveti «Ali Məclis» adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırılmış, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edilmişdi.

1993-cü ildən sonrakı dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının möhkəmləndirilməsi hakimiyyət bölgüsünün gerçəkləşdirilməsi, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalasdırılması istiqamətində davam etdirilmiş, bu sahədə xeyli iş görülmüşdür.

Hakimiyyətə gəldiyi ilk gündən ulu öndərimiz Heydər Əliyev çox ciddi şəkildə insan hüquq və azadlıqlarının təmin edilməsini və bu hüquqların daha səmərəli müdafiəsini təşkil etmək yolunda ciddi addımlar atdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Heydər Əliyevin sədrliyi altında hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdi. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilmiş, 159 maddədən üçdə biri, başqa sözlə desək, 48-i insan hüquq və azadlıqları məsələsinə həsr olunmuşdu. Konstitusiyada yeni demok-

ratik dövlətin siyasi, iqtisadi, sosial-mədəni əsasları ali səviyyədə əksini tapmışdı.

İnsan hüquqlarının müdafiəsinin təminatını yüksəltmək üçün 2001-ci ilin dekabrında «Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkil Ombudsman haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

Konstitusiyanın qəbul edilməsi ilə eyni zamanda müstəqil Azərbaycan Respublikasının parlamentinə möjaritar və proporsional sistemlə ilk seçkilər keçirildi. Ulu öndərin tələblərinə uyğun olaraq Azərbaycan parlamenti dönyanın qabaqcıl ölkələrin qanunverici orqanlarının təcrübəsinə öyrənməyə başladı. Bu təcrübə əsasında siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi. Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası və dönyanın demokratik təsisatlarının tələblərinə uyğun hazırlanması üçün 1996-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında xüsusi «Hüquqi İslahatlar Komissiyası» yaradıldı.

Siyasi və iqtisadi islahatlarla əlaqədar hüquqi aktaların insan hüquqları və müdafiəsi haqqında Avropa Konvensiyasına uyğunluğu baxımından Avropa Şurasında ekspertiza olunması respublikada demokratik cəmiyyət quruculuğuna təsirli kömək etdi. 1998-ci il iyunun 18-də «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Programı» təsdiq olundu. 1998-ci il fevral ayında Azərbaycan Prezidenti Heydər Əliyev «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərman imzaladı. «Kütləvi informasiya vasitələri haqqında», «Dini etiqad azadlığı haqqında», «Ölkədən getmək və ölkəyə gəlmək haqqında», «Sərbəst toplaşmaq azadlığı haqqında», «Vətəndaşlıq haqqında» yeni qanunlar qəbul olundu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə Azərbaycan Respublikası təkcə insan hüquqları ilə bağlı 29 beynəlxalq konvensiyaya qoşuldu. 1998-ci il avqustun 18-də Azərbaycan hökuməti ilə BMT arasında «İnsan hüquqları və demokratianın dəstəklənməsi və müdafiəsi sahəsində birgə layihə haqqında» memorandum imzalandı.

2002-ci il avqustun 24-də Konstitusiyaya edilmiş dəyişikliklərlə hər bir vətəndaşın Konstitusiya Məhkəməsinə müraciət etməsi kimi daha bir demokratik hüquq təmin edildi.

Heydər Əliyev qadın hüquqlarının da genişləndirilməsinə öz töhfəsini verdi. 1995-ci ilin ortalarında Azərbaycan Respublikası «Qadın hüquqlarının pozulmasının bütün təzahürərinin aradan qaldırılması haqqında» BMT Konvensiyasına qoşuldu. Həmin ilin oktyabrında «Azərbaycan Qadınlar Cəmiyyəti»nə üzv qəbul olundu. 1998-ci

ilin yanварında isə ölkə başçısının fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Gənclərə olan qayğının artırılması, onların fiziki, mənəvi, intellektual səviyyəsinin yüksəldilməsi, dövlət quruculuğunda fəal iştirakinin təmin edilməsi məqsədilə ölkə başçısı 1996-ci ildə xüsusi fərman imzaladı, 1999-cu il iyulun 29-da isə «Dövlət gənclər siyaseti haqqında» qanun və Dövlət Programı qəbul olundu.

1998-ci il mayın 19-da ölkə başçısı tərəfindən «Uşaq hüquqları haqqında» qanun və «Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında Dövlət Programı» qəbul edildi. «Bələdiyyələrə sekçilər haqqında», «Bələdiyyələrin statusu haqqında» qanunlar qəbul edildikdən sonra isə 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasında ilk bələdiyyə sekçiləri keçirildi. Azərbaycan Respublikası «Yerli özü-nüdərə haqqında» Avropa Xartiyasına qoşuldu.

Hüquqi dövlət quruculuğu prosesində ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biri də söz, fikir, yayım azadlığının genişləndirilməsi idi. Bununla əlaqədar 1998-ci il avqustun 6-da ölkə Prezidenti Heydər Əliyev «Azərbaycan Respublikasında söz, mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» tarixi fərmana imza atdı. Beləliklə, ölkəmizdə də mətbuat və digər informasiya vasitələrində senzura ləğv olundu.

Yeni demokratik dövlət quruculuğu Azərbaycanda kriminogen vəziyyətin aradan qaldırılmasını da tələb edirdi. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində cinayətkar qruplar zərərsizləşdirildi, cinayətlərin sayı əsaslı şəkildə azaldı.

1995-ci ilin may ayından respublikada əfvetmə institutu fəaliyyətə başladı. 2000-ci ilin əvvəllərinədək olan dövr ərzində 60 mindən çox adam cəzalardan tam və ya qismən azad edildi. 2003-cü ilədək ulu öndər 30 əfv fərmanı imzaladı.

Ulu öndərin siyasi iradəsi ilə Azərbaycan Şərqdə ölüm cəzasını ləğv etmiş ilk respublika oldu. 1993-cü ildən ölüm cəzasına faktiki moratorium qoyuldu. 1998-ci ilin fevral ayından isə ölkə başçısının təşəbbüsü ilə respublikada ölüm hökmü tamamilə ləğv olundu.

Bu zəruri tədbirlərdən sonra Azərbaycanda məhkəmə-hüquq islahatları həyata keçirilməyə başlandı. 2000-ci ilin aprel ayından respublikada hakimlərin test imtahandan keçməsi təcrübəsi tətbiq olunur. Ölkə parlamenti 1995-2000-ci illərdə ümummilli liderin hüquqi islahatlarını gerçəkləşdirməyə təminat yaradın 70-dən çox qanun qəbul etdi. 2002-ci ilin sentyabr ayından Azərbaycanda üçpilləli məhkəmə sistemi formalasdı. Yeni instansiya – Apellyasiya Məhkəməsi yarandı. 1997-ci ilin oktyabr ayında «Konstitusiya Məhkəməsi haqqında» qanun qəbul edildi, 1998-ci ildə isə bu qurum fəaliyyətə başladı.

Biz bu gün tam əsasla deyə bilərik ki, Azərbaycan Prokurorluğu dövlətimizin etibarlı dayağıdır. Ulu öndərimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluğun dövlət orqanları arasında xüsusi yeri olmasının bariz nümunəsidir.

Ulu öndərin nəzarəti və dəstəyi nəticəsində prokurorluq orqanlarında geniş islahatların və struktur də-

yışıklıkların həyata keçirilməsi, lazımı hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının dövlət hakimiyətinin qolu olan məhkəmə hakimiyətinə daxil edilməsi, Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməklə prokurorluq beynəlxalq standartlara tam uyğunlaşdırılmışdır. Qəbul olunan «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» qanunlar prokurorluğun tarixində tamamilə yeni mərhələ açmışdır.

«Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəfə daşıyınız. Arzu edirəm siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qaygısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram». Ümummilli liderimiz Heydər Əliyevin bu tarixi sözləri prokurorluq orqanlarına verilən yüksək qiymətlə yanaşı, hər birimizdə həm də böyük məsuliyyət hissi yaradır.

Bütün bu görülen tədbirlər sayosunda müstəqil dövlətimiz hüquqi, iqtisadi və siyasi cəhətdən möhkəmlənmiş, əhalinin sosial müdafiəsi təmin edilmişdir. Ölkəmiz dünyada tanınmış, regionun lider dövlətinə çevrilmiş, qlobal enerji və neqliyyat layihələrində fəal iştirak etmişdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətinin modernləşdirilməsi xətti uğurla həyata keçirilir. Son 10 ildə respublikamız müasir dünyanın qlobal problemlərinin həllində, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının hüquqi-demokratik dövlət kimi inkişafına verdiyi töhfələr illər keçdikcə daha aydın görünür. Yeni nəsillərin ulu öndərin bu sahədə tarixi fəaliyyətinə dair mütemadi biliklər əlde etməsi zamanın tələbidir. Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, misilsiz uğurlar qazanır.

Böyük rəhbərin zəkasının məhsulu olan müstəqil dövlətimizin ilk Konstitusiyasının preambulasında göstərilir: «Azərbaycan xalqı özünün çoxəslik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavənlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini isteyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqiliyini və ərazi bütövlüyünü qoruyaraq xalqın iradəsinin ifadəsi kimi qanunların alılıyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir».

Bu gün biz ümummilli liderin xalqımıza miras qoymuş hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasetə dəstək verməliyik.

«Zamanı qabaqlamış dahi şəxsiyyət, müdrik rəhbər və əbədiyaşar lider»

Həsən Hənifəyev

Şirvan şəhər prokuroru

(21.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

«Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sahahları uğrunda qurban verməyə hazırlam».

**Heydər ƏLİYEV,
ümummilli lider.**

Azərbaycan xalqı özünün qədim və təlatümlü tarixi mərhələlərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıllı Xətai, Cavad xan və bir çox digər görkəmli şəxsiyyətlər, sərkərdələr, dövlət və ictimai-siyasi xadimlərini yetişdirmişdir. Həmin şəxsiyyətlər öz vətəninə və millətinə sədaqətlə xidmət etmiş, onun daha da inkişaf etməsi və çıçəklənməsi naminə fədakarlıqlarını osırgəməmiş və adlarını əbədi olaraq tərriximəz yazmışlar. XX əsrə Azərbaycan torpağı daha bir dahi şəxsiyyət yetişdirdi. Bu, dünyanın siyasi tərixinə bənzərsiz bir dövlət xadimi, müasir Azərbaycanın qurucusu və dövlətəmizim memarı, xalqın xilaskarı və millet atası kimi daxil olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.

Gözəl bir bahar günü – 10 may 1923-cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Naxçıvanda zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyevin taleyinə öz xalqına və millətinə sədaqətlə xidmət etmək, onun daha da inkişaf etməsi, çıçəklənməsi naminə möhtəşəm işlər heyata keçirmək missiyası yazılmışdı. Ümummilli liderimiz bu missiyani ləyaqət və şərəflə icra etmiş, harada işləməyindən, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, daim bir amalla və bir əqidə ilə yaşamışdır – doğma Azərbaycanımızın daha güclü olması, torpağımızın çıçəklənməsi, Azərbaycan xalqının isə firavan və xoşbəxt yaşaması. Ulu öndərin – «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!» kəlamlı onun bütün ömrünün mənasını təşkil etmişdir. Bu nadir şəxsiyyətin iti ağlı, dərin zəkası, bitib-tükənməyən enerjisi və genişmiqyaslı təhlil bacarığı görkəmli dövlət xadimi kimi ona imkan verirdi ki, ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdə belə öz xalqı və vətəni üçün mümkün variantlardan ən düzgününü və yaxşısını seçib, mövcud kritik və gərgin vəziyyətin lazımı istiqamətdə cərəyan etməsini təmin etsin. Bu, Ulu Tanrıının ona bəxş etdiyi böyük bir vergi idi. Heydər Əliyev əsl vətəndaş və böyük azərbaycanlı idi. O canından artıq sevdiyi millətinin və torpağının əvəzolunmaz təəssübəsi və dövlətçiliyimizin xilaskarı idi.

Ulu öndərimizin Azərbaycana ilk rəhbərlik etdiyi dövr respublika tarixinə siyasi, iqtisadi və mədəni yüksəliş və intibah dövrü kimi daxil olmaqla, xalqın

milli mənlik sürürunun oyanışına, özündürk hissərinin gücləndirilməsinə böyük stimul vermişdir. 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev özünün yüksək iş qabiliyyəti və dövlət idarəcilikeyfli keyfiyyətləri sayəsində o dövrde hökm sürən sovet-sosialist ideologiyasının bütün sədlərini aşmaqla, mövcud olan total qadağalarla və sünni manələrlə baxmayaraq, Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, vətəndaşlardakı qorxunu aradan qaldırmış, insanları bütün sahələr üzrə böyük yüksəlişlərə ruhlandırmışdır.

Heydər Əliyev kimi dahi bir şəxsiyyətin 13 il ərzində respublikaya rəhbərlik etdiyi dövrde Azərbaycan Sovet İttifaqının tərkibində olan digər müttəfiq respublikaların sırasında ən sürətlə inkişaf edən ölkə olmuş, həmin illərdə Azərbaycanda yüzlərlə yeni sənaye kompleksləri, məişət, mədəniyyət və təhsil obyektləri inşa edilmiş, avtomobil və dəmir yolları çəkilmiş, sosial infrastruktur yaradılmış, kənd təsərrüfatının inkişafına xüsusi önəm və diqqət yetirilmişdir. Məhz həmin dövrde yaradılmış iqtisadi potensial geləcəkdə Azərbaycanın müstəqil dövlət kimi formallaşmasında və fəaliyyət göstərməsində mühüm rol oynamış, Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, elm və mədəniyyətin də böyük bir sıçrayışla inkişafi təmin edilmişdir. Ulu öndərin uzaqgörən və dərindən düşünlülmüş siyaseti və qətiyyəti nəticəsində respublikamızda o dövrde yeni təhsil və elm ocaqları yaradılmış, hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmış, yüzlərlə azərbaycanlı gənc Moskva və SSRİ-nin digər iri şəhərlərində fəaliyyət göstərən nüfuzlu ali məktəblərə təhsillərini davam etdirmək üçün gönderilmişlər. Bu gün müstəqil Azərbaycanımızın hərbi sahədə ləyaqətlə xidmət edən və ali hərbi rütbələrə qədər yüksəlmiş onlarca zabitimiz həmin məktəbin məzunlarıdır. Müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutan şəxslərin bir çoxu isə məhz o illərdə birbaşa Heydər Əliyevin təşəbbüsü və göndərişi ilə Rusyanın ən aparıcı ali məktəblərində təhsil almış şəxslərdir.

Heç şübhəsiz ki, həmin dövrlərdə Heydər Əliyev zəngin dünayagörüşü və uzaqgörənliyi ilə bugünkü real mənzərəsini qiymətləndirməklə mükəmməl şəkildə düşünlülmüş və gələcəyə hesablanmış siyaset həyata keçirirdi. Məhz 1970-1980-ci illərin birinci yarısı respublikanın iqtisadi-mədəni və ictimai-sosial həyatında sürətlə inkişaf illəri olmaqla, müstəqil Azərbaycanın təməli qoyulmuş və ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dövründə bütün sahələrdə böyük bir dönüş başlamışdır.

Heydər Əliyevin böyük iş təcrübəsi, zəngin dövlət idarəcilikeyfliyyətinin və tükənməz enerjisini olmasına o dövrde Sovet İttifaqı rəhbərliyinin nəzərindən yayınmamış və 1982-ci ildə ulu öndər SSRİ kimi nəhə-

ng bir dövlətin ali rəhbərliyi tərkibində fəaliyyət göstərməsi üçün Moskva şəhərinə dəvət edilərək Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifəyə təyin edilmişdir. Heydər Əliyev bu vəzifələrdə çalışdığı dövrdə də daim Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma vətəninin bütün dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəməmişdir. Lakin 1985-ci ildə həkimiyətə gələn M.Qorbaçov və onun «komandası» özünün üzənəraq «yenidənqurma» siyaseti adı altında böyük antiazərbaycan kampaniyasına başlamış və respublikamızın ərazi bütövlüyüün təcavüzkar Ermənistən tərəfindən pozulmasına rəvac vermişdir. 1987-ci ilin oktyabrında Heydər Əliyev M.Qorbaçovun müxtəlif xalq və milletlərin vahid dövlətdə birləşdiyi Sovet İttifaqında yeritdiyi səhv, antimilli və bəzən də məkrli siyasetinə etiraz əlaməti olaraq bütün vəzifələrindən istefə verərək mövcud həkimiyətə müxalif mövqedə dayanmışdır.

Heydər Əliyevin tarixi missiyasının ən parlaq dövrü isə onun ikinci dəfə xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik etməsindən sonra başladı.

Həmiya yaxşı məlumdur ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdiğdən sonra bir çox problemlərlə üzləşmişdir. Bunların sırasında siyasi, iqtisadi, eləcə də sosial problemlər qabarlıq şəkildə özünü bürüzə verirdi. Bir tərəfdən də məlum Ermenistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu problemləri daha da kəskinləşdirir və dərinləşdirirdi. Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən şəxslərin təcrübəsizliyi, naşılığı və dövlət idarəciliq qabiliyyətlərinin olmaması səbəbindən isə bu problemlərin həll edilməsi qeyri-mümkün olmuşdur. Məhz 1988-ci ildən başlayaraq və 1993-cü ilin əvvəllərinə kimi Azərbaycanda yaranmış bu hərc-mərclik və xaos ona gətirib çıxarılmışdır ki, dövlət strukturları və orqanları iflic vəziyyətinə düşmüş, xalqla iqtidar arasında böyük bir uçurum yaranmışdı. Uzun illər ərzində respublikada yaradılmış güclü iqtisadi potensial zəiflədilmiş, müəssisə və təşkilatlar tənəzzülə uğramış, vətəndaşların sosial vəziyyəti kəskin şəkildə ağırlaşmışdı. 1990-ci ilin yanvar hadisəleri xalqla rəhbərlik arasında olan uçurumu bir qədər də dərinləşdirmişdi.

Həmin vaxt Moskvada yaşayan Heydər Əliyev vətəni və xalqının belə bir vəziyyətdə olmasına dözə bilməzdi. 20 Yanvar qırğınından dərhal sonra ulu öndər ailəsi ilə birlikdə böyük təhlükə və təhdidlərə baxmayaq, Moskva şəhərində yerleşən Azərbaycan Nümayəndəliyinə gələrək baş vermiş bu faciənin əsl mahiyətini açıqlamış, başda M.Qorbaçov olmaqla Sovet İttifaqı rəhbərliyinin bu qanlı olayda günahkar olduğunu bütün dünyaya sərt şəkildə bəyan etmişdir. Vətəninin belə ağır günlərində Heydər Əliyev artıq Moskvada yaşaya bilməzdi. Ona görə də o, 20 iyul 1990-ci ildə həyatından artıq sevdiyi vətəni Azərbaycana - Bakıya döndü. Təəssüf ki, həmin vaxt respublikada həkimiyətdə olan Moskva emissarları Azərbaycanın bu böyük oğlunun paytaxtda yaşamasına imkan yaratmadılar. Heydər Əliyev məcbur olub doğulduğu diyara - Naxçıvana getdi. Naxçıvan Muxtar Respublikasının əhalisi onu böyük ehtiram, məhəbbət və coşqu ilə qarşılıdı. Bir müddətdən sonra isə Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinin sədri vəzifəsinə seçildi. Bu vəzifədə işlədiyi dövrdə Heydər Əliyev bir neçə

cəsarətli addım atdı. O, Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlədi, muxtar respublikanın adından «Sovet Sosialist» sözləri çıxarıldı, 20 Yanvar faciəsinə düzgün siyasi-hüquqi qiymət verildi və SSRİ Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edildi. Həmin mürəkkəb və çətin illərdə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi, onun böyük siyasi təcrübəsi və qətiyyəti muxtar respublikada ictimai-siyasi sabitliyi təmin etdi, erməni təcavüzkarları tərəfindən bir qarış belə Naxçıvan torpağının zəbt edilməsinə imkan verilmədi.

1993-cü ilin may-iyun aylarında respublikaya rəhbərlik edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində isə həkimiyət böhranı və hərc-mərclik son həddə çatmış, ölkə vətəndaş mühəribəsi və müstəqil-liyinin itirilməsi təhlükəsi qarşısında qalmışdı. Məhz bu ağır günlərdə Azərbaycan xalqının yeganə ümidi yeri Heydər Əliyev idi. Ona görə də xalq bu dahi şəxsiyyətin həkimiyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın təkidli və israrlı tələbləri ilə ikinci dəfə siyasi həkimiyətə qayidian və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə, sonradan isə yekdil səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanın real parçalanma və bir dövlət kimi dünya xəritəsində silinmə təhlükəsinin qarşısını aldı. Lakin keçmiş rəhbərlik özündən sonra çox ağır bir miras qoymuşdu. Bu, tamamilə dağıdılmış iqtisadiyyat, siyasi böhran və sosial gərginlik idi. Məhz ümummillilər liderimiz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyaseti nəticəsində Azərbaycanda vəziyyət tədricən stabiləşməyə başladı. Cinayətkar silahlı dəstə və qruplaşmalar məhv edildi, respublikamız iqtisadi tənəzzüldən çıxaraq sürətlə inkişaf etməyə başladı, sosial problemlərin bir çoxu həll edildi, Azərbaycan dünya miqyasında özüne layiqli yaradıldı. 20 sentyabr 1994-cü ildə dövlətimizin neft strategiyası müəyyənləşdirilərək, dünyanın inkişaf etmiş səkkiz ölkəsinə təmsil edən 11 xarici neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyati, işlənməsi və hasilatının pay bölgüsünə dair «Əsrin müqaviləsi» adı ilə tarixə düşən nəhəng neft sazişi imzalandı. Məhz bu sazişin imzalanması və heyata keçirilməsi ilə ulu öndər bir tərəfdən Azərbaycanın iqtisadi maraqlarını təmin edə bildi, digər tərəfdən isə respublikamızın siyasi səhnədə önemli çəkisini artırmaqla regionda əsas söz sahiblərindən biri olmasını sübut etdi.

Ulu öndər ikinci dəfə həkimiyətdə olduğu müddədə Azərbaycanda hüquqi dövlətin formallaşması və bu əsasda onun mühüm beynəlxalq qurumlarda layiqincə təmsil olunması üçün əvəzsiz xidmətlər göstərmişdir. Ümummillilər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında yeni Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyada əks olunan müddəalar ölkəmizin gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olmasını bəyan etmiş, insan hüquq və azadlıqlarının prioritetliyini ön plana çəkməklə ölkənin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmış-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

dir. Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq İslahat Komissiyası yaradılmışdır ki, həmin komissiya tərəfindən respublikada bir çox sahələri əhatə edən onlarca yeni qanun və məcəllə la-yihələri hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Azərbaycan Avropaya integrasiya istiqamətində də sürətli addımlar atmışdır. Belə ki, Prezident Heydər Əliyevin 8 iyun 1996-cı ildə «Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında» və 14 may 1999-cu il tarixli «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında» sərəncamları ölkəmizin Avropa Şurası ilə əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasını təmin etmiş və aparılan islahatların məntiqi nəticəsi kimi Azərbaycan Respublikası 17 yanvar 2001-ci ildə Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin qərarına əsasən Avropa Şurasına tam-hüquqlu üzv kimi qəbul edilmişdir. Heç şübhəsiz ki, Azərbaycanın belə bir mötəbər beynəlxalq təşkilata üzv qəbul olunması dahi şəxsiyyət Heydər Əliyevin yürüdüyü uzaqgörən daxili və xarici siyasetin məntiqi nəticəsi idi.

Ümummilli liderimizin hüquqi dövlət quruculuğu sahəsində ən önemli addımlarından biri də qanunun alılıyinin keşiyində dayanan hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusü qeyd olunmalıdır. Müstəqil Azərbaycanımızın prokurorluq orqanlarının son illər ərzində qanunun alılıyinin təmin olunmasında, vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməklə dövlətçilik maraqlarından çıxış edən demokratik qurum kimi formallaşmasında, onun fəaliyyətinin təminat üçün qanunvericilik və maddi-sosial bazasının yaradılmasında ulu öndərin xidmətləri əvəz olunmazdır. Ümummilli liderimizin: «Azərbaycan Respublikasının Prezidenti kimi mən prokurorluğa inanıram, gəvənirəm və arxalanıram» fikrini isə bütün prokurorluq əməkdaşlarının əməyinə verilən ən yüksək qiymət kimi dəyerləndirmek olar.

Prokurorluğun demokratik məzmunlu, sivil və mütərəqqi bir dövlət təsisatı kimi formallaşış inkişaf etməsində ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşünün mühüm əhəmiyyəti olmuşdur. Həmin tarixi görüşdən sonra prokurorluqda köklü islahatlar və struktur dəyişikliyi aparılaraq ümummilli liderin vermiş olduğu tövsiyə və tapşırıqlar əsasında Azərbaycan Prokurorluğunun normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi baza yaradılmış və bununla da prokurorluq artıq demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil, əvvəl və işlək dövlət təsisatına çevrilmişdir. Bununla yanaşı, prokurorluq orqanlarının sıralarının saflaşdırılaraq mövcud çatışmazlıqların aradan qaldırılması, ancaq test üsulu ilə prokurorluğa qulluğa qəbulu həyata keçirməklə gənc, perspektivli, zamanın tələbi ilə uzaşan, yeni düşüncə tərzine malik və müasir tələblər səviyyəsində işləməyə qadir olan kadr korpusunun formallaşdırılması və döv-

lətçilik maraqlarına daim xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük nailiy-yətlər əldə olunmuşdur.

Bu siyasetin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsine dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın müstəsna əhəmiyyəti vardır. Məhz həmin Dövlət Proqramının müddəələrinə və müəyyənləşdirdiyi istiqamətlərə əsasən prokurorluq orqanlarının fəaliyyəti daha da təkmilləşdirilməklə müasirləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, əməkdaşların sosial müdafiəsi daha da gücləndirilmiş və prokurorluğun fəaliyyətində yeni elmi-texniki naiyyətlərdən geniş istifadə olunması üçün münbət şərait yaradılmışdır. Məhz möhtərəm Prezidentimiz verdiyi müvafiq tapşırıqlara əsasən bu gün prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilməklə müasir dövrlə ayaqlaşmaq iqtidarında olan ənənəli bir fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir.

Bütün bu göstərilənlər ona imkan vermişdir ki, prokurorluq digər hüquq-mühafizə orqanları ilə birlikdə son illər ərzində respublikamızda ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı qətiyyətli mübarizə sahəsində mühüm tədbirlər həyata keçirmiş və bundan sonra da bu istiqamətdə zəruri və genişmiqyaslı fəaliyyəti ni də davam etdirir.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadıq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu öndərimiz: «Mən ona özüm qədər inanıram və gələcəyin böyük ümidi bəsləyirəm» – deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidi reallığa əvəz etmişdir.

Cənab Prezident tərəfindən həyata keçirilən məqsədönlü daxili və xarici siyaset nəticəsində ölkəmizdə demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formallaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhəng və qlobal işlər ancaq bir məqsədə – Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onu, sözün əsl mənasında, əbədi və daimi etmişdir. Biz de hər birimiz ulu öndər məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimiz ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və Heydər Əliyevin şah əseri olan demokratik, müasir və müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə səylə çalışmalıyıq.

Böyük türk dünyasının görkəmli ictimai-siyasi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz və tarixi bir ırsıdır. Bu ırsı öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı namənə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur.

«Xalqı öz arzusuna qovuşduran lider»

Natiq Abdullayev

Lənkəran rayon prokuroru

(04.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Hər bir xalqın tarixi şans və milli iradə əsasında müstəqil dövlət qurmaq istəyini gerçəkləşdirməsi, ilk növbədə lider fenomeni ilə bağlıdır. Bəşər övladının əşrlər boyu ədalətli, sivil və hüquqi dövlətdə yaşamaq idealının gerçəkliyə çevrilədiyi ictimai-iqtisadi formasiya kimi üstün mövqelərini qoruyan demokratiya belə, lider fenomeninin müasir fəlsəfi-siyasi fikirdəki yerini və mövqeyini qətiyyən zəiflətmir. XX əsrə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də daim xilaskar və qurucu lider kimi xatırlanır, onun dövlət və xalq qarşısındaki xidmətləri daim ehtiramla vad edilir.

90 illik yubileyi respublika miqyasında qeyd olunan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrilədiyi ədalətli cəmiyyətin formalşdırılması, idarəcilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Cəmiyyət həyatının müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan ulu öndər yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlılıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

1991-ci ilin 18 oktyabrında istiqlaliyyətini elan etmiş Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız deyure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətlı və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəciliyi mexanizmlərinin formallaşmasında ciddi maneeyə çevrilməkla yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayışın qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

1993-cü ilin iyun ayında Gəncədə törədilən qanunsuzluqlar və silahlı qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetisməsi idi. Faktiki olaraq

müeyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qıym respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş mühərribəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Belə böhranlı və ağır şəraitdə Azərbaycanı süretlə felakətə sürükleyən məkrli planların qarşısını almağa, düçər olduğu fəlakətlərdən qurtarmağa qadır yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. 1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər de təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəcilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən uğurla gələ bilər. İyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat hakimiyətinin tekdili istəyi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəl idarəcilik keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşılurmaşından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Məhz bu xilaskar missiyannın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü ilin oktyabrın 10-da keçirilmiş andıçma mərasimində «Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdretinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidiłr məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidiłrı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm» – deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikkliklə irəli sürmüş və onu həyata keçirməyə başlamışdır. Ümummilli lider cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalasdırmaqla, əslində mükəmməl dövlət idarəciliğin məktəbi varatmışdır.

Bu mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət qu-ruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminati sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Azərbaycanın perspektiv inkisaf prioritətlərini düzgün müəyy-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

yənləşdirən ulu öndər sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğın və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət programı müəyyənləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarışındaki ən böyük xidmətlərdən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ile qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyada hakimiyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbələ səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müdəəalar məhkəmə hakimiyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur.

Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamında qeyd olunduğu kimi, «Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayğı və el-min, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalasdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissələridir».

1996-2003-cü illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm naiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalannmış «İnsan hüquqları və demokratianın dəstəklənməsi sahəsində birgə layihə haqqında» memorandum olmuşdur. Həmin memorandum əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə bir-

gə tədbirlər həyata keçirmiştir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqları sahəsində program xarakterli bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Programı» təsdiq olunmuşdur.

Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyətinin dövlət idarəcilik sistemində nüfuzlu, mötəber və müstəqil təsisat kimi formalasması məsələsinə də xüsusi diqqət ayrılmışdır. «Məhkəmələr və hakimlər haqqında» qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum – Məhkəmə-Hüquq Şurası yaradılmışdır. 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçilməsi də ulu öndərin müstəqil məhkəmə hakimiyətinin yaradılması sahəsində tarixi xidmətlərindən biridir.

Ümumi şəkildə ifadə etsək, 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi; 32 əfv, 8 amnistiya aktının imzalanması, 1996-ci ildə Hüquq İslahat Komisiyasının yaradılması və «Konstitusiya məhkəməsi haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış tədbirləri haqqında», «Notariat haqqında» və s. mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi; 2001-ci ilin 17 yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi; İnsan Hüquqları üzrə Müvəkkil İnstytutunun formalasdırılması; 2002-ci il 24 avqust tarixdə Azərbaycan Respublikasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi kimi mühüm islahatlar məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır.

Müstəqil Azərbaycan dövlətinin banisi – ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamlı idarə edəcək, coxşaxəli mütərəqqi islahatların uğurunu təmin edəcək müasir lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük umidlər bəsləyirəm» demək-lə cəmiyyətə özünün layiqi davamcısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin seçimin düzgünlüğünə bir daha əmin oluruq.

Ulu öndər Heydər Əliyevin zəngin ırsinə söykənən Prezident İlham Əliyevin tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bundan güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Dövlət başçısının rəhbərliyi altında qazanılan naiyyətlər bunların qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vəsitəyə çevirmək gücündə olduğunu sübuta yetirir. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi, milli-əxlaqi mühitin, birləşmiş norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn alılıyini gözləmək sahəsində atdıgi addımlar cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir.

Iqtisadi sahədə reallaşdırılan islahatlar – azad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydən verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formallaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasi və hüquqi azadlıqların təminati vətəndaş cəmiyyəti quruculuğuna yönəlmış islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.

Son illər bu islahatların məntiqi yekunu olaraq respublikada demokratik proseslər sürətlənmiş, qanunçuluq bütün səviyyələrdə möhkəmlənmiş, sosial ədalet meyarına riayət olunmuş, hakimiyət bölgüsü prinsipləri qorunmuş, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatlar aparılmış, siyasi mühitin liberallaşdırılması istiqamətində davamlı addımlar atılmışdır. Ötən 10 ildə insan hüquq və azadlıqlarının daha etibarlı təminini baxımından «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-ci illər) təsdiq edilməsi haqqında» 3 sentyabr 2004-cü il tarixli, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 19 yanvar 2006-cı il tarixli, «Ədliyyə orqanlarının inkişafı haqqında» 17 avqust 2006-cı il tarixli, habelə «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında», «Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında» 28 dekabr 2006-cı il tarixli, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə» 28 iyul 2007-ci il tarixli, «Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında» 27 iyul 2007-ci il tarixli, «Azərbaycan Respubli-

kasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında» 13 dekabr 2007-ci il tarixli, habelə 2011-ci il 27 dekabr tarixli «Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Programı»ni qeyd etmək olar.

İnsan və vətəndaş hüquq-azadlıqlarının etibarlı təmini baxımından 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusu vurgulamaq lazımdır. Ümumxalq referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Referendumda ictimai dəstək almış hüquqi yeniliklər 1948-ci il tarixli «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nə, 1950-ci il tarixli «İnsan Hüquqları üzrə Avropa Konvensiyasına», 1966-ci il tarixli «Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt»a, 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyanın və s. müddəalarına tam uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və normaları ilə uzlaşdırılmasına yönəlmüşdür.

Müasir dövrde demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə görmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki siyaseti bu gün də uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirleşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional programlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri insan hüquqlarının təmini sisteminin təkmilləşdirilməsində də öz sözünü deyir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.

«Dahi şəxsiyyət, görkəmli dövlət xadimi»

Rəhim Əliyev

Bərdə rayon prokuroru

(25.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Azərbaycan xalqının, Azərbaycan dövlətinin təleyinə günəş kimi doğan Heydər Əliyevin xilaskar adı tarixə qızıl hərflərlə yazılmışdır. Bu böyük insan bütün mənəni həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir. Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi idi. Onun dünyaya gəlişi bir evin, bir ailənin sevinciyidə, şüurlu həyatı, səmərəli fəaliyyəti isə bütün bir xalqın kəşməkəşli yoluna nur saçan parlaq mayak oldu.

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmayı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycanlıq onun qanında, ruhunda, mayasında idi. Hələ dövlət təhlükəsizlik sistemində çalışarkən bu mühüm dövlət strukturunda azərbaycanlı kadrların azlığı onu ciddi narahat edirdi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən Heydər Əliyev bu «boşluğ» bacarıqla doldurdu. Hələ Sovet dönməmində Azərbaycanın bir respublika olaraq dünyaya tanıdılması da məhz ulu öndərin adı ilə six bağlıdır. Azərbaycana rəhbərliyinin hələ birinci mərhələsində bu qüdrətli və müdrik dövlət xadimi idarəetmədə on illər sonrakı mənzərəni görür, qiymətləndirir və çox böyük uzaqgörənliliklə planlar qururdu. O illərdə Azərbaycan çox sürətlə inkişaf edib geri qalmış aqrar bir əyalətdən ölkənin ən qabaqcıl, böyük sənaye potensialına malik respublikasına çevrildi. Qartal baxışları həmişə əngin səmaları gəzən, hər zaman uzaqlara baxan Heydər Əliyev məhz o illərdə Azərbaycanın müstəqillik qayğıları barədə düşünür, hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayıda gənclər göndərilirdi. Müstəqil Azərbaycan dövlətinin malik olduğu indiki güclü kadr potensialı müdrik dövlət xadiminin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın dövlətçilik tarixində qırmızı xətt kimi keçən Heydər Əliyev həmişə böyük ideallarla yaşayıb. Uca vəzifə kreslosunda əyləşib böyük səlahiyyətlərə sahib olanda da, SSRİ kimi qüdrətli bir dövlətin idarə edilməsindən M.Qorbaçovun siyasi qısqancılığı nəticəsində uzaqlaşdırılıb ətraf aləmdən tacrid olu-

nanda da Heydər Əliyev xalqından, mənsub olduğu millətin taleyindən heç vaxt ayrı düşməyib. Sovet orduyu 1990-cı ilin 20 yanvarında doğma Bakını qanla boğanda vəzifədən uzaqlaşdırılıb «ev dustağı»na çevrilən, hər addımı izlənən Heydər Əliyev həyatını təhlükəyə atmaqdan çəkinmeyib qanlı yanvar gününün sabahı Moskvada Azərbaycan milli nümayəndəliyinə gəldi və hər kəlməsi böyük cəsarətin ifadəsi olan xüsusi bəyanatla törədilən cinayəti, insanlığa yaraşmayan vəhşiliyi bütün dünyaya anlatdı.

Hər zaman üreyi xalqı ilə bir döyünen ulu öndər azadlıq və müstəqillik uğrunda tökülen qanların hədər getməməsi, geniş xalq kütləsinin bütün təbəqələrini bütünyən azadlıq hərəkatının real nəticələr verməsi üçün tələb olunan bütün tədbirləri görür, böyük cəsarət istəyən addımlarını tərəddüb etmədən atırı. Ölkədə son dərəcə mürəkkəb içtimai-siyasi vəziyyət yaranmışdı. Respublikaya rəhbərlik edən Ə.Vəzirov və ondan sonrakı dövrə A.Mütəllibov vəziyyətdən çıxış yolu tapa bilmədilər. Dövlət rəhbərliyindəki qətiyyətsizlik ölkədə böyük xaos yaratmışdı. Xalqın kükrəyən etiraz dalğasında hakimiyyətə gələn AXC-Müsavat iqtidaronun iqtidarsızlığı yaranmış böhranı daha da dərinləşdirirdi. Ölkəni bütünyən siyasi böhran müharibə meydani na çəvrimiş Qarabağda mövqelərimizi hər gün bir az da zəiflədirdi. Səriştəsiz siyaset dəlləlləri xalqın etiraz dalğasında göldikləri hakimiyyəti nəyin bahasına olur-olsun qorumaq üçün hər şeyi qurban verməyə hazırlı idilər. Hakimiyyətin yuxarı qatlarında xəyanət, intiqa, özbaşınlıq dözləməz həddə çatmışdı. Şəxsi məraqlar dövlət mənafeyindən üstün tutulur, dövləti idarə edənlər daşıdlıqları vəzifənin məsuliyyətini dərk etmirdilər. Məsuliyyətsizliyin heyrot doğuran göstəricisi idi ki, AXC-nin xeyir-duası ilə milli qəhrəmana çəvrilən Sürət Hüseynov əqide dostları ilə qarşısızlaşmaya gedəndə hakimiyyətin yuxarı eşalonunda Gəncəni bombalamaq çağırışları yaranmış situasiyadan çıxməğin ən optimal varianti kimi səslənirdi. Bu o vaxt idi ki, bütün Qarabağda, Gəncə-Qazax zonasında ağır döyüşlər gedirdi. Məkrli ermənilər isə bir-birilə dil tapıb yola getməyən azərbaycanlıların öz başlarına açdıqları oyundan məharətlə istifadə edir, Qarabağda sürətlə irəliləyirdilər.

O zaman respublikaya rəhbərlikdə təmsil olunan, yaranmış son dərəcə ağır vəziyyəti real qiymətləndirməyi bacaran bəzi qüvvələr xalqın mütləq əksəriyyəti tərəfindən Naxçıvana, Heydər Əliyevə ünvanlanan çar-

irişəslərə qoşulub ulu öndəri Azərbaycana dəvət etdi-lər. O tarixi dönüş yeni bir dövrün başlangıcı oldu. O günlər uzaq keçmiş deyil. Adamlar o dövrü yaxşı xatırlayırlar. Bir dövlət olaraq Azərbaycan «olum», ya «ölüm» dilemməsi qarşısında qalmışdı. Qardaş qırğını hər an gerçəkləşə bilərdi. Dövlət orqanları iflic vəziyyətində idi. Ayrı-ayrı siyaset dəlləllərinə məxsus silahlı qoçu dəstələri cəbhə xəttində, döyük meydanında erməni yaraqlıları ilə savaşmaq əvəzinə Bakıda və bölgələrdə sıfarişli qətlər törədir, talanlar edirdilər. Həkimiyətə inamını itirən, ümidsizləşən adamlar, ağrıda olsa, kədərli sonu gözləyirdilər...

Azərbaycan xalqının xilaskar oğlu o tarixi gəlişi ilə hər şeyi yerbəyer etdi. Barıt çəlleynə dönmüş Gəncəyə səfər ulu öndərin həyatı üçün əslində böyük risk idi. Amma heç nədən qorxmadan, çəkinmədən problemin üstünə yeridi, ölümə meydan oxudu. Azərbaycanın qədim dövlətçilik tarixində xüsusi yeri olan Gəncəyə və gəncəlilərə böyük dəyər verən ulu öndər yanılmamışdı. Gəncəlilər qüdrətli sərkərdənin müdrik çağırışlarını, faydalı məsləhətlərini, aqsaqqal öyüdlərini yüksək məsuliyyət hissili qəbul edib vətəndaş itatetsizliyinə, qardaş qırğınına son qoydular.

Tarixdə o xalqlar adını dünyanın xoşbəxt xalqları siyahısına yaza bilir ki, tufanlarla üzləşəndə, qaranlıq gecədə səmtini itirib qorxunc dalğaların əlində oyuncağa dönmüş gəmiyə çevriləndə buludların arasından günəş kimi sıyrılıb çıxan, ürəyini məşəl kimi başı üzərinə qaldırıb nurlu mayak kimi doğru yol göstərən övladı olsun. Heydər Əliyev zamanın ən ağır sınaqlarında Azərbaycanı gözlənilən ən ciddi təhlükələrdən hifz edib qorumağı bacarmış xilaskar oğuldur. Xalqın xilaskar oğlu hələ sağlığında ümummilli sevginin ünvanına çevirilib əbədiyyaşarlıq qazanmışdır. O, qüdrətli dövlət xadimi, siyaset nəhəngi kimi həmişə yüksəkklikdə qərar tuturdu. Onun siyasi iradəsinə, peşəkar dövlətçilik bacarığına dünyadan məşhur dövlət xadimləri həssəd və heyranlıqla böyük qiymət vermişlər. Corc Buş, Jak Şirak, Boris Yeltsin, Süleyman Dəmrəl və bir çox başqa məşhur dövlət xadimləri Heydər Əliyev şəxsiyyətinə son dərəcə böyük hörmət və ehtiramla yanaşmışlar. Dövlət rəhbəri kimi mürəkkəb və çətin açılan xarakterə malik Heydər Əliyev bir azərbaycanlı olaraq son dərəcə sadə, mehriban və qayğılaş idi. O, tez-tez səfər etdiyi ölkənin müxtəlif bölgələrində adı əmək adamlarını çox yaxından tanıydı. Belə tanışlıqlar çox zaman dostluğa çevrilirdi. O, sözün həqiqi mənasında el-abanın sevimliyi, ümidi, pənahı idi.

Müasir qüdrətli Azərbaycan Heydər Əliyevin şah əssəridir. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında şərəflə yeri vardır. Yüksək beynəlxalq dairələrdə söz sahibinə çevrilmiş Azərbaycanla artıq hesablaşırlar. Azərbaycanın razılığı olmadan regionda iri layihələr həyata vəsiqə ala bilmir. Ulu öndər 1994-cü ildə «Əs-

rin müqaviləsi»ni imzalamaqla ölkənin qarşısında misli görünməmiş üfüqlər açdı. Ölkədə neft sənayesinin qurulmasına yatırılan beynəlxalq sərmayələr Azərbaycanın siyasi, iqtisadi və elmi-mədəni həyatında dinamik inkişafı, gerçək bir sıçrayışı labüb etdi.

Ulu öndər bütün fəaliyyəti boyu demokratik principlərə böyük önəm vermişdir. Fərqli düşünənlərə həmişə hörmətlə yanaşan, fikir plüralizmini, açıq sözü demokratik cəmiyyətin təməl prinsipləri hesab edən ulu öndər deyirdi: «Hər bir demokratik cəmiyyətdə, şübhəsiz ki, müxalifət olmalıdır... Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkine müxalifətdə durmasın!»

Heydər Əliyevin böyüküyü, dahiliyi ondadır ki, ulu öndər cəmiyyət həyatının bütün sahələrində proportional inkişafı təmin etməyə müvəffəq olmuşdur. Əlbəttə, ilk növbədə qanunverici baza yaradılması istiqamətində böyük uğurlara imza atıldı.

1995-ci ildə ulu öndərin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Kostitusiyamız demokratik dəyərlərə tam uyğun bir tarixi sənəd, hüquqi İslahatların gerçəkləşdirilməsi yolunda misilsiz bir addım oldu. Unudulmaz rəhbərin təşəbbüsü ilə 21 fevral 1996-cı ildə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış «Məhkəmələr və hakimlər haqqında», «Kostitusiya Məhkəməsi haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlar respublikamızın müstəqil bir dövlət kimi çəçəklənməsində misilsiz rola malikdir. 1996-cı ildə Respublika günü münasibətile təntənəli yığıncaqdə Heydər Əliyev demişdi: «Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacaqız və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm». Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Ombudsman İstítutunun yaradılması insanların hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimiz üçün, onun gələcək inkişafı üçün çox gərkli bir addım oldu. İnsan hüquqları üzrə müvəkkilliyin təsisatı ölkəmizin Avropa məkanına integrasiya prosesində mühüm rol oynadı və həzirdə bu təsisat həyatımızın bütün tərəflərini əhatə edən inkişaf yolundadır. Müdrik şəxsiyyət Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqrər edilməsini özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi qarşıya qoydu. Məhz aparılan bütün məqsədyönlü işlərin nəticəsi o oldu ki, 2001-ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyü qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artdığı bir daha təsdiqləndi.

Məlumdur ki, ümumxalq həmrəyliyinin yaradılmasında dilin çox böyük rolü var. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xid-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

mətlərindən sayılır. Azərbaycan dilinə qayğı ilə yanaşan ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olmasıdır. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor birliklərinin təşkilatlanmasına, birgə fəaliyyət göstərməsinə rəvac verildi. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu daha da mətinləşərək öz fəaliyyətini gücləndirdi. Ümummilli lider Heydər Əliyev bütün rəsmi və qeyri-rəsmi strukturların diqqətini bu istiqamətə yönəldərək demişdi: «2001-ci ilin noyabrndə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002-ci ilin iyulunda Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətdə atralan bütün addımlar öz müsbət nəticələrini verməkdədir. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri-rəsmi strukturların diqqəti bu istiqamətə yönəlmüşdür. Məmnunluqla qeyd edirəm ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onların arasında birlik və həmrəylik intensiv və məqsədyönlü şəkildə gedir». Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunu möhkəmləndirilməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o, bütün dünya azərbaycanlılarının mili birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi.

Heydər Əliyevin gördüyü möhtəşəm tədbirlərdən biri də ölüm cəzasının ləğv edilməsidir. Müdrük rəhbərimizin bu humanist addımı bütün dünyanın ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdi, minlərlə adamı fəal cəmiyyət həyatına qaytardı. Onun təşəbbüsleri nəticəsində cəzaçəkmə yerlərinin Avropa standartlarına uyğunlaşdırılması, cəzaçəkmə xidmətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Cəzaçəkmə müəssisələri yenidən quruldu, abadlaşdırıldı, bu yerlərdə normal həyat üçün lazımı şərait yaradıldı. Bu gün hamı aydın görür ki, cəzanın humanistləşdirilməsi prosesi bizdə nə qədər irəli getmişdir, məhkumların möişət şəraitinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması üçün necə təsirli tədbirlər görülmüşdür. Ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev dövlət təsisatı olan prokurorluq orqanlarının sivil və demokratik məzmunlu qurum kimi formallaşmasına böyük diqqət və qayğı göstərmiş, prokurorluq orqanlarında çalışan hər bir əməkdaşın sağlam mənəviyyata malik olmalarını qeyd etməklə onlardan cəmiyyətə nümunə olmalarını tələb etmişdir. Ümummilli liderimiz deyirdi: «Şaglam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdur, o insan bizim tələblərimizə cavab verə bilməyəcək. Bizim tələbimiz isə qanundur, qanunun alılıyıdır».

Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşündən sonra Azərbaycan Respublikası prokurorluğunə hərtərəfli islahatlara başlanılmaqla prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ halların aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalşdırılması, bunların nəticəsində cinayətkarlıqla qarşı mübarizə və insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmiş ilə həmişə qurur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zəmənnin ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanda dövlətçilik ənənəlerinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamlı irəliləməsi, onun beynəlxalq nüfuzunun süretlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çıyılardında daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixinin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəciliyi məktəbinə çevrilmişdir. Heydər Əliyev deyirdi: «İndi... bütün həyatımı təhlil edən də görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağııntılar və qan içində məhv olmağa qoymamışam». Azərbaycan xalqının hələ neçə-neçə nəslə bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irləndən ölkəminin inkişafı, xalqımızın rifahı naminə faydalanaqdır.

«İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» prinsipi ilə çalışan Heydər Əliyev ölkədə geniş iqtisadi islahatlara cesaretlə start verdi. Torpaq islahatı uğurla həyata keçirildi. Ulu öndər siyasi uzaqgörənliklə dünyanın məşhur şirkətlərinin marağını Azərbaycana yönəldə bildi. Ölkə iqtisadiyyatına, xüsusiət neft sənayesinə yatırılan milyardlarla ABŞ dolları ilə hesablanan beynəlxalq sərmayələrin inkişafı təmin edən nəticələri özünü çox gözlətmədi. Neft hasilatının sürətlə artırılması ölkə iqtisadiyyatının yüksəlişinə etibarlı bünövrə oldu. Artan iqtisadi güc Bakı ilə yanaşı regionların sosial-iqtisadi inkişafına stimul verdi. Müəllifi Heydər Əliyevin olduğu uğurlu iqtisadi stategiya bu gün paytaxtimızın istonilon qonağına həyət doğuran Bakıda və bölgələrdə uğurla reallaşan nəhəng infrastruktur layihələrində, yeni açılan yüz minlərlə iş yerində və s. nailliyyətlərdə özünü aydın şəkildə göstərir. Əhalinin həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması, əmək haqqı, pensiya və müavinətlərin davamlı şəkildə artırılması məhz Heydər Əliyev siyasi kursunun və bu kursun müasir dövrün tələblərinə uyğun bir yaradıcılıqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə tarixdə əbədiyaşarlıq qazandıran bir əsas amil də odur ki, xalqı və dövləti məhv olmaq təhlükəsindən xilas edən, ölkə iqtisadiyyatını ağır böhran məngənəsindən dənəmik inkişaf yoluna çıxaran ulu öndər on illər sonra üçün də görüləsi işlərin aydın programını vermişdir. Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs fealiyyətimizin konkret programına çevrilmişdir. Özündən sonra kı dövr üçün konkret inkişaf nəzəriyyəsini verən Heydər Əliyev bu nəzəriyyəni bacarıqla, zamanın fərqli xüsusiyyətlərinə uyğun bir yaradıcılıqla reallaşdırıb. Ləğək kadri da Azərbaycana bəxş etmişdir. Prezident İlham Əliyev ulu öndərin macəl tapıb görə bilmədiyi işləri indi uğurla həyata keçirir. Sürətli sosial-iqtisadi inkişafı ilə Azərbaycan artıq bütün dünyaya səs salmışdır. Ölkəmizin siyasi nüfuzu gündən-güne artmadadır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmağımız Prezident İlham Əliyevin yeritdiyi uzaqgörən müdrik xarici siyasetinin məntiqi nəticəsidir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz ölkəmizin siyasi nüfuzuna əlavə dividendlər gətirməkdədir. Əvvəller Bakıda olmuş qonaqlar yenidən bu cənub şəhərinə səfər edəndə gördükleri mənzərə qarşısında həyətlərini gizlədə bilmirlər. Bakı ilə yanaşı, bölgələr de inkişaf edir, yeniləşir. Dəyişən, gözələşən isə təkcə yeni inşa olunan yollar, körpülər, park və xiyanətlər, yeni istehsal və emal müəssisələri deyildir. Ən önəmlisi odur ki, adamların həyata baxışları, dünya görüşləri yenilənmişdir. Daimi ictimai-siyasi sabitlik ölkədə sağlam mənəvi-psixoloji mühitin formalaşmasına zəmin yaratmışdır. Bütün imkanları səfərbər edə-

rək neft kapitalını insan kapitalına çevirməyə çalışan dövlət başçısının səyləri hədər getmir. Ölkədə yüksək vətəndaş cəmiyyəti yaratmaq yolunda böyük uğurlar qazanılır. Əhalinin həyat şəraitini yaxşılaşdırmağa hesablanan və hər addımda hiss olunan davamlı dövlət qayğısı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən razılıqla qarşılanır. Dövlətin uğurlu sosial siyasetinin nəticəsidir ki, son 9 ildə 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosial-yönümlü obyektlər istifadəyə verilmişdir.

İnsan amili həmişə dövlət başçısının diqqət mərkəzindədir. Onun dövlət məmurlarına tapşırıq və tövsiyələrində təvazökarlıq, sadəlik və məhribənlilik həmişə əsas tələb olur. Fevralın 12-də Bakı Biznes Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı»nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev demişdir: «Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır... Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə də bütün orqanlar, hüquq-mühafizə orqanları daha ciddi mübarizə aparmalıdır».

Beynəlxalq aləmdə Azərbaycanın hüquqi və demokratik dövlət imici getdikcə möhkəmlənir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin işıqlı sabahı ilə bağlı arzuları reallaşır. Heydər Əliyev bu gün bütün şüurlu həyatını, mənalı ömrünü həsr etdiyi Azərbaycanın hər bucağındadır. O böyük insanın hər sözü, hər kələmisi böyük mənə yükü daşıyır. Müəllifi olduğu siyasi kurs, yaratdığı ideyalar zaman-zaman gerçəkləşir. Ulu öndərin Vətənə, xalqa sonsuz məhəbbətindən qaynaqlanan bir fikri – Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam, – sözləri bütün zamanlar üçün çox aktualdır.

Heydər Əliyevin şərəfli ölüm yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sade bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. Biz vətonu necə sevməyi, xalqına, millətinə şərəflə xidmət etməyi məhz ondan öyrənmişik. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamlı irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir. Bu gün ölkə gəncliyini çəsdirdirməyə çalışan bəzi mənfur qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin işıqlı gələcəyinə aparən yol Heydər Əliyev ideallarına sədaqətdən keçir.

Hər kəs dərk etməlidir ki, Azərbaycanın nicatına aparan yol Heydər Əliyev siyasi kursuna – vətəninə, xalqına böyük məhəbbətdən, qanunların alılıyinə sədaqətdən, azərbaycanlı olmağın sonsuz qürurunu duymaqdan keçir.

«Ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının müstəqil dövlətimizə xidmətini yüksək qiymətləndirmişdir»

Akşin Ziyadov

Bakı şəhəri, Nizami rayon prokuroru

(05.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. O öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerşəkləşdirilməsini, milli dövlətçiliyimizin dirçəldilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin etmişdir. Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında məhz bu bünövrə üzərində dinamik inkişaf edən Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkə, regionun lider dövləti kimi tanınır.

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formaslaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu programı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsası olmuşdur. Müstəqil Azərbaycanın Əsas Qanununun – Konstitusiyanın müəllifi kimi ulu öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.

Cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətində hüquqi dəyərlər sistemində insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması qanunlara eyni cür, dürüst əməl edilməsini daim öne çəkmişdir. İlk dəfə respublikamızın rəhbəri seçildiyi 1969-cu ildən başlayaraq ulu öndər cəmiyyətdə qanunun alliyi prinsipinin bərqərar olması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə Azərbaycanın da daxil olduğu keçmiş İttifaq dövləti miqyasında böyük nüfuz qazanmışdır. Həmin dövrədə hüquq-mühafizə orqanlarında saqlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmış, cinayətkarlığa, xüsusən rüşvet-xorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edilmiş və bu tədbirlər hər yerdə eks-səda doğurmuş, rəğbətlə qarşılanmış, ulu öndərmizin «Qoy ədalət zəfər çalsın!»

çağırışı ən populyar şüarlardan birinə, cinayətkarlıqla mübarizənin leytmotivinə çevrilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1970–80-ci illərdə Azərbaycanda ali hüquq təhsilinin haqq-ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili vətənpərvər, is tedadlı, savadlı, dürüst və vicdanlı hüquqsünas kadrların hazırlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Həmin illərdə ali hüquq tehsili almaq istəyinə qo vuşmuş yüzlərlə fəhlə-kəndlə övladı bu gün də ulu öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquq mühafizə sisteminə millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir. Ulu öndərimiz Azərbaycanın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda ötən əsrin tarixi gerşəkliyini xatırladaraq demişdir: «Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərde Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlanıa bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır».

Hamımıza yaxşı məlumdur ki, dövlət müstəqilliyyətin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sinaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimyyətdə olanların siyasi naşılığı, dövlət idarəciliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınlığı götürüb çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı. Bu illərdə prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət yaranmış, bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində göstərə bilməmiş, üzərinə düşən vəzifələri həyata keçirməkdə böyük çətinliklərlə üzləşmişlər.

Yalnız 1993-cü ilin iyundan ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar cəmiyyətdə qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ün-

sürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquqmühafizə sisteminin formallaşmasına şərait yaratmışdır. Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqqorənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, torpaqlarımızın işgali prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Coxsayılı dövlət çəvərilişi cəhdlerinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmışla kriminogen durum stabiləşdirilmişdir.

Qanunçuluğun qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Onun qətiyyətli rəhbərliyi altında dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi siyil cəmiyyət formalasdırılmış, dövlət idarəciliyi demokratikləşdirilmişdir.

Özünəməxsus şərəfli tarixi keçmiş, qanunların icrasına ümumi nəzarət, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəngin ənənələri olan Azərbaycan prokurorluğunun fəaliyyəti də siyasi hakimiyətdə olduğu bütün dövrlərdə ulu öndərimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz onun məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda milli prokurorluq orqanları qanunçuluğun alılıyini təmin edən mükəmməl bir dövlət təsisatı kimi demokratik məzmunda yenidən formalasdırılmış və inkişaf etmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz nüfuzunu bərpa etməyə, yüksək ictimai etimad qazanmağa nail olmuş, dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilmişdir. Müstəqil dövlətçiliyimizin və cəmiyyətimizin cinayətkar qəsdlərdən qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində fəal mövqə tutan prokurorluq orqanları 1994–1995-ci illərdə qeyri-qanuni silahlı dəstələr tərəfindən törədilən dövlət çəvərilişlərinə cəhdlerin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, cinayətkarların tapılaraq qanun əsasında məsuliyyətə cəlb olunmasında diqqətəlayiq xidmətlər göstərmişlər.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsver-

məsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən möhkəm-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, möhkəmə hakimiyəti sistemine daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çəhşənlərə qayğısını heç vaxt əsgərməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB-də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyəti yüksək qiymətləndirirək demişdir: «Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyاسınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əminola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram».

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində prokurorluq orqanlarının səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırılmış, ölkədə qanunçuluğun möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə bu orqanların rolü artırılmış, kadrların peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Konstitusiyanın qəbulundan sonra, onun 133-cü maddəsinə uyğun olaraq «Prokurorluq haqqında» Qanunun layihəsinin hazırlanıb qəbul edilməsi və 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minməsi prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasına, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasını təmin etmişdir.

Azərbaycan prokurorluğunda demokratik, hüquq dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndər Heydər Əliyevin iştirakı ilə 26 aprel 2000-ci ildə keçirilən geniş müşavirədən sonra başlanmış və uğurla icra edilmişdir. Prokurorluğun həyatında müstəsna rol oynamış bu tarixi müşavirədə dövlət başçısının verdiyi tövsiyə və göstərişlər əsasında hə-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

yata keçirilən tədbirlər bu orqanın demokratik məzmununda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadır olan kadr korpusunun formallaşdırılması, cinayətkarlıqla qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.

Həmin müşavirədəki nitqində ulu öndərimiz demişdir: «Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məməmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdur, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun alılıyi idir». Müdrik və uzaqqorən rəhbərin bu tələb və tövsiyəsi hər bir prokurorluq işçisi üçün həyat və fəaliyyət meyarıdır.

Ulu öndərin müstəqil dövlətimizə rehbərliyi dövründə aparılan möhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara və demokratik prinsiplərə əsaslanan, milli dövlətçilik ənənələrindən qaynaqlanan möhkəm hüquqi bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Belə ki, «Prokurorluq haqqında» Qanunun tələbləri əsas götürülərək, digər qanunvericilik aktarı – «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi embleminin təsviri» haqqında, «Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri» haqqında aktlar qəbul edilmiş, «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında», habelə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında» əsasnamələr təsdiqlənmiş, eləcə də prokurorluğun qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işinin düzgün təşkili üçün zəruri olan təşkilati-normativ tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan prokurorluğunun demokratik dəyərlərə uyğun səmərəli və məqsədönlü fəaliyyəti üçün möhkəm zəmin yaratmışdır.

Ölkəmizdə dövlət quruculuğu prosesinin dərinleşməsi prokurorluğun cəmiyyətdə və idarəcilik sistemində rolunu daha artırmaq zərurəti yaratmış, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğa və onun dövlətçiliyimizin möhkəmləndirilməsindəki roluna verdiyi yüksək dəyərin təzahürü olan bu hüquq ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatların verilməsi, habelə müvafiq qanun layihələrinin ali qanunverici orqana təqdim edilməsi ilə gerçəkləşdirilir.

Ulu öndərin müstəqil, müasir dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olan möhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə böyük uğurla davam etdirilmişdir. Bu baxımdan, dövlətimi-

zin başçısının prokurorluq orqanlarına inam və etmədinin təzahürü olan qərarları da bu orqanların fəaliyyətininin tekmilləşdirilməsində və müasirləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ölkə Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmış, 3 sentyabr 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə üzrə dövlət programının (2004–2006-ci illər) təsdiq edilməsi barədə» Sərəncamda isə digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq işçilərinin də yüksək dövlət məvacibi ilə təmin edilməsi, onların məvaciblərinin mərhələlərlə artırılması, sosial təminatlarının yaxşılaşdırılması məsələləri əksini tapmışdır. «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Programı»nın təsdiq olunması, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi möhtərəm Prezidentimizin prokurorluq orqanlarının dövlət idarəciliyindəki roluna verdiyi dəyərin bariz göstəricisidir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibətilə bu orqanın əməkdaşlarına ünvanlaşdıgı təbrik məktubunda deyilmişdir: «Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında – yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəsteklənir və bundan sonra da dəsteklənəcəkdir».

Biz – prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadıq davamçısı olan möhtərəm Prezident İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edir, Baş Prokurorluğun rəhbərliyinin əmr və göstərişlərinə dürüst əməl etməklə öz xidməti vəzifələrimizin icrasında bu etimadı doğrultmağa çalışırıq.

Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirəkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında fəal və əhəmiyyətli rol oynamaqla ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək prokurorluğun hər bir əməkdaşının şərəfli borcudur.

«Prokurorluq orqanlarında mütərəqqi islahatların banisi»

Fəxri Ələsgərov

Bakı şəhəri, Xəzər rayon prokuroru

(05.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Xalqımızın müdrik oğlu, unikal idarəcilik keyfiyyətləri və təşkilatçılıq istedadı ilə müasir Azərbaycanın müstəqil dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin ölməz ideyaları milli inkişafımızın əbədi rəhəninə çevrilmişdir. Birinci dəfə respublika rəhbəri seçildiyi vaxtdan, 1969-cu ildən başlayaraq ulu öndərimiz xalqın gələcəyi naminə misilsiz xidmətlər göstərmışdır. Həmin dövr çəgədə tariximizə iqtisadi və mədəni yüksəlik dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünədərk hissinin güclənməsinə təkan vermişdir.

Respublikaya rəhbər seçildikdən sonra ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmiş, hüquq-mühafizə sistemində – milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mənəvi mühitin formalasdırılması üçün qətiyyətli addımlar atmış, cinayətkarlıqla qarşı, xüsusən, ictimai əmlakın və dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmlərinin tətbiqinə nail olmuşdur. 1970-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda rüşvətxorluğa, oğurluğa, hüquqa və mənəviyyata zidd digər təzahürlərə qarşı aparılan amansız mübarizənin əks-sədası bütün İttifaqa yayılmış, respublika rəhbəri kimi Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ona xalq arasında geniş rəğbət, ali dövlət orqanlarında isə etimad və etibar qazandırmışdı.

Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəcilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxməqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev o vaxtdan insanlarla ünsiyyətdə olmayı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəcilikdə müsbət ənənə kimi yaratmış, dövlət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərində hər cür baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəcilik modelinin üstün cəhətlərindən danışarkən kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılmasını, daha çox yüksək mənəvi-exlaqi keyfiyyətləri, intellektual imkanları və yüksək bılık səviyyəsi ilə fərqlənən gənclərə, xüsusən də milli kadrlara üstünlük verilməsini vurğulamaq lazımdır. Azərbaycanlı yeni-yetmələrin hərbi təhsilə cəlb edilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin – Bakıda orta təhsil səviyyəsində hərbi məktəbin yaradılması, həmin məktəbə xalqımızın igid övladlarından olan böyük sərkərdə Cəmşid Naxçıvanskinin adının verilməsi, respublikamızın ən ucqar yerlərində belə bu məktəbə müdavimlərin qəbul edilməsi ulu öndərimizin milli ənənələrə sadıq hərbçi kadrların, gələcəkdə dövlət idarəciliyində fəal iştirak edə biləcək nüfuzlu mütəxəssislərin yetişdirilməsinə göstərdiyi diqqətin bariz ifadəsi olmuşdur.

Ulu öndərin həmin illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək təhsil almاسına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi isə onun xeyirxahlığının və uzaqgörənliliyinin daha bir nümunəsidir. 1970–80-ci illərdə 10 mindən artıq azərbaycanlı gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicedanlı və peşəkar hüquqşunas kadrların hazırlanması, hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır.

Ulu öndər ötən əsrin 70–80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda öz tarixi keçmiş, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalasdırıb bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də mehz azərbaycanlı məfkurəsinin güclənməsinə xidmət etmişdir. Bundan başqa, rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumlarında azərbaycan dilində çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tərxiyi irsi yaşatmayı içtimai fikrə böyük müdrikliklə əzx etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlər və atributlara münasibəti də hər zaman həssas olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyətə qayıtdıqdan sonra respublikada qanunun alılıyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərində biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmış çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Ulu öndər hər bir fərdin məraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünzsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm olaraq yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Son 20 ildə respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəcilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyen qanunların müasirlaşdırılması və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir.

Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamında deyilir: «Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusianın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalasdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissəsidir».

Son 22 illik müstəqillik yolunda əldə etdiyimiz böyük nailiyyətlərin məhz içtimai-siyasi sabitlik ami-

li ilə şərtləndiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai həyatın bütün sahələri üzrə yeniləşən respublikamızda sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında, dövlətçiliyin cinayətkar qəsdlər dən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan Respublikası Prokurorluğunun da müstəsna xidmətləri vardır. Ötən müddədə qanunvericilikdə nəzərdə tutulmamış qanunsuz silahlı dəstələrin dövlət çevrilişləri cəhdlerinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizənin düzgün təşkilində və son nəticədə cəmiyyətin normal inkişaf harmoniyasının qorunub saxlanılmasında prokurorluq orqanlarının rolu müstəsnadır.

Prokurorluq orqanlarının 1990–1993-cü illərdə formalaşmış mənfi reputasiyadan xilas olaraq cəmiyyətdə yüksək içtimai inam qazanması, xalqın, dövlətin sadıq keşikcisinə çəvrilməsi məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi islahatların nəticəsidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunçuluğun bərpası, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında təşkili istiqamətində həyata keçirilən mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiyaya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə kecid, habelə Avroatlantik məkana integrasiya prokurorluğun funksiyalarına və statusuna yenidən baxılmasını zəruri etmişdi. Keçmiş sovet dövlətində prokurorluq məhiyyətə sinfi xarakter daşımaqla qeyri-məhdud səlahiyyətlərə malik idi. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları da həyata keçirirdi. Bu status ölkənin demokratik inkişafı ilə uzlaşmadıqından prokurorluq sisteminde genişmiqyaslı islahatların aparılması vacib idi.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət qulluğu sisteminde prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokuror-

luq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Prokurorluqda aparılan islahatların əsas qayəsi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş və 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş «Prokurorluq haqqında» qanunun müstəsna əhəmiyyəti bu baxımdan xüsusi vurgulanmalıdır. Mütərəqqi ruhlu qanunda prokurorluğun totalitar rejimə xas olan funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bununla da qanunçuluq, fiziki şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərərsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik prokurorluğun fəaliyyətinin əsas principləri kimi müəyyən edilmişdir.

«Prokurorluq haqqında» qanun son dərəcə mütərəqqi mahiyyətli sənəd olsa da, müəyyən müddət mühafizəkar qüvvələrin müqaviməti ilə qarşılımış, demək olar ki, icra edilməmişdir. Ümummilli lider Heydər Əliyev 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tərxi əhəmiyyətli müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühiti, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yoxlamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmişdir. Eyni zamanda, ümummilli lider bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir.

Prokurorluq işçiləri üçün taleyülü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun ali-iliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliyyətinin əsas istiqaməti olmuşdur.

Ulu öndər Heydər Əliyevin apardığı hüquqi islahatlar çərçivəsində keçirilən referendumun nəticəsi olaraq 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyi-

şikliklər nəticəsində prokurorluq orqanlarına qanunvericilik təşəbbüsü hüquq verilməsi də bu orqanlara göstərilən etimadın göstəricisidir. Beləliklə, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanun yaradıcılığı, demokratikləşmə və vətəndaş quruculuğu prosesində fəal iştirak imkanları da yaranmışdır.

Sonrakı dövrdə də ulu öndər Heydər Əliyevin laiyqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar məqsədönlü şəkildə davam etdirilmişdir. Son on ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəcisinə əvviləməsi təmin edilmiş, onun mütəşəkkil cinayətkarlıqla, o cümlədən korrupsiya ilə mübarizədə imkanları daha da genişlənmişdir. Korrupsiyaya qarşı qətiyyətli və kəsərli mübarizənin nəticəsi göz qabağındadır, görülmüş tədbirlər barədə ictimaiyyətə mütemadi olaraq ətraflı məlumatlar verilir. Özü də bu mübarizə ölkə rəhbərinin siyasi iradəsinə söykənir, cəmiyyət həyatının daha da şəffaflaşmasına xidmət edir.

Ulu öndərimiz Heydər Əliyev prokuror peşəsinin ağır və çətin, amma eyni zamanda, çox şərəfli, hörmətli peşə olduğunu söyləmiş və bu orqanda çalışanların hər birinin bu peşəyə layiq olmasının vacibliyini bildirmişdir. İnam və etimadın ifadəsi olan bu sözələr bizim üçün gündəlik fəaliyyət meyari, həm də ruh yüksəkliyi və qürur mənbəyidir.

Xüsusi vurgulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev prokurorluq orqanları əməkdaşlarının fəaliyyətini daim yüksək qiymətləndirir, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi, onun yaratdığı möhkəm zəmin üzərində məqsədönlü iqtisadi islahatların aparılması nəticəsində bu gün Azərbaycan nəinki regionda lider mövqeyə çıxmış, həm də beynəlxalq miqyasda söz sahibi olmuş, BMT Təhlükəsizlik Şurasında təmsil olunaraq dünya siyasetinə təsir göstərmək imkanı qazanmışdır. Bu gün ölkəmizdə əmin-amanlıq, sabitlik hökm sürür, qanunçuluq etibarlı şəkildə qorunur, ictimai asayış və təhlükəsizlik tam təmin edilir. Xalqımızın, dövlətimizin və Prezidentimizin etimadına layiq olmaq üçün prokurorluq orqanları bu sahədə öhdəsinə düşən məsul və şərəfli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqdır.

«Vətənə, xalqa misilsiz sədaqət rəmzi»

Sərdar İmanov

Bakı şəhəri, Suraxanı rayon prokuroru

(12.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Heydər Əliyev kimi dahi bir şəxsiyyətin yaşadığı ömrənin hamısı istisnasız olaraq öz xalqına və mülətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillərə örnək ola biləcək ibrətamız həyat yoludur. Heydər Əliyev izi həyatımızın bütün sahələrində mövcuddur.

Ulu öndərimizin 1969-cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və uzaqqorən siyaseti nəticəsində bu gün Azərbaycan respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir.

Azərbaycanın dövlət müstəqilliyyinin bərpa edilməsinin tarixi rəsmi 1991-ci il oktyabr ayının 18-dən başlasa da, xalqımız həmişə ürəyində yaşıtdığı, həsrətində olduğu müstəqilliyyə faktiki olaraq dahi rəhbərimiz Heydər Əliyevin hakimiyətə yenidən qayıdışı ilə qovuşdu. Belə ki, müstəqilliyyinin ilk illərində ölkəyə nəzarət edə bilməyən dövlət başçılarının səriştəsizliyi nəticəsində istehsal dayanmış, iqtisadi böhran genişlənmiş, idarəcilik orqanlarının bir-biri ilə qarşılıqlı əlaqələri pozulmuş, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaranan qanunsuz silahlı dəstələrin töretdiyi özbaşınlıqların həddi-hüdudu olmamış, dövlət, millət və xalq faktiki parçalanmış, vətəndaş müharibəsi artıq realliga çevrilmişdi.

Belə bir çətin vəziyyətdə hamı yekdil bir qərara gəldi ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev zəkası və qətiyyəti xilas edə bilər. 1993-cü il 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyətə yenidən qayıdırən müstəqilliymizin qorunub saxlanmasına nail oldu. Vətəndaş və qardaş qırğıının qarşısını aldı və dinc quruculuq işlərinə başladı.

SSRİ-nin dağıılması və sosializm sisteminin süqutu nəticəsində planetimizin siyasi mənzərəsi ciddi şəkildə dəyişmiş və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb olmuşdur. Postsovət məkanında meydana çıxan müstəqil dövlətlərin beynəlxalq münasi-

bətlər sisteminin subyektinə çevrilməsi və öz maraqalarını ifadə edən xarici siyaset xəttini həyata keçirməyə başlaması dövlətlərarası münasibətlərin yeni prioritətlərin müəyyənləşdirildi. Bu bir tərəfdən beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnmiş, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra regional mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdusa, digər tərəfdən, müxtəlif dairələr tərəfindən qızışdırılan təcavüzkar separatçılıq meyillərinin güclənməsinə zəmin yaradırdı.

Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı nə qədər təlatümlü, ziddiyyətli ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, məhz ona xas olan müdriklik, illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, cəsaret, qətiyyət, ən başlıcası isə doğma Vətənini düşər olduğu bəlalardan xilas etmək istəyi və iradəsi ölkəmizi sürətlə fəlakətə sürükləyən təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqiliyə, azadlığa, firavan gələcəyə inamını qaytarmağa qadir olan amilə çevrildi və Azərbaycan böyük fəlakətlərdən xilas oldu.

ABŞ-in görkəmli siyasetçisi Zbiqnev Bjezinski ulu öndər haqqında demişdir: «Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdırıran şəxsiyyət – bir sözə, şəksiz liderdir».

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidişsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zaman kəsiyində iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

Bu baxımdan ilk növbədə əmin-amanlığın, qanunculuğun bərpa olunması, müstəqilliyyin qorunub saxlanması sahəsində ciddi tədbirlər görüldü. Sabit siyasi durum, mənəvi-psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək Milli İnkişaf Strategiyası müəyyənləşdirildi bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox vacib işlər həyata keçirildi.

«Əsrin müqaviləsi»nın imzalanması, «Böyük ipək yolunun» bərpasına başlanması və xarici investisiyanın ölkəmizə cəlb olunması sahəsində görülən səmə-

rəli tədbirlərlə xalqımızın sosial rifahının yaxşılaşdırılmasının, iqtisadiyyatın dirçəlişinin əsası qoyuldu, dövlətimizin ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan Silahlı Qüvvələr formalaşdı.

Ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhvə olmuşdur. Ulu öndər komissiya üzvlərinə müraciət edərək bildirmişdi ki, «Biz elə bir layihə hazırlamaq və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik principlər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun».

Aparılan bu böyük işin yekunu olaraq yeni Konstitusiya layihəsi 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarılmış və 1995-ci ilin noyabrın 12-də isə müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.

Bəllidir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, onların qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Heç də təsadüfi deyil ki, «Əsas hüquqlar, azadlıqlar və vəzifələr» adlanan 2-ci bölmə 2 fəsildən – 41 maddədən ibarət olmaqla, həcmində görə Konstitusiyamızın on böyük bölməsidir.

Hələ 1996-ci ilin iyununda ölkəmiz Avropa Şurasının Parlament Assambleyasında xüsusi dəvətli qonaq statusu almış və hər il iyul ayının 13-də Azərbaycan rəhbərliyi tamhüquqlu üzvü olmaq barədə Avropa Şurasına rəsmən müraciət etmişdir. Avropa Şurasının üzvi olan ölkələrin 1997-ci ilin oktyabrında Strasburqda keçirilən ikinci sammitində ümummilli liderimizin iştirakı ilə ölkəmizin bu qurumla əməkdaşlığının tarixində yeni dövrün başlangıcı qoyuldu. Bu əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir sıra mühüm fərman və sərəncamlar imzalandı. 1998-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv olundu və bundan başqa, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 2001-ci il yanvarın 17-də Azərbaycan bu beynəlxalq quruma üzv qəbul edildi və ulu öndərimizin iştirakı ilə yanvar ayının 25-də Strasburqda, Avropa Şurasının iqamətgahı qarşısında üçrəngli bayraqımız qaldırıldı. Bununla da ölkəmizdə hüquq islahatlarının uğurla aparılmasını iştirakı ilə demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə dönmədən əməl olunması özünün layiqli qiymətini aldı.

Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının üzvü olmaqla, ölkə parlamenti «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etmiş, 15 aprel 2002-ci il tarixdən Konvensivanın hüquqları qüvvəsi Azərbaycan Respublikasının ərazisinə şamil edilmiş və bununla Azərbaycan Respublikasının yurisdiksisiyası altında olan hər bir şəxsin İnsan hüquqları üzrə Avropa məhkəməsinə müraciət etmək hüququ yaranmışdır.

Məhz ulu öndərimizin səyi nəticəsində Azərbaycan diasporun yaradılmasına başlanmış, bununla əlaqədar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış və nəticədə Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ulu öndərimizin qurultaydakı program xarakterli çıxışı xaricdə yaşayan soydaşlarımız üçün gələcək fəaliyyət bazasına çevrilmişdir.

Bu möhtəşəm tədbirdə ümummilli liderimiz demişdir: «Bizim hamımızın bir, vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşama bilər, ancaq azərbaycanlılığını öz dilini, dinini milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır». Sonradan Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı bu sahədə görülən işlərin düzgün məcrada olmasını bir daha təsdiqlədi.

Uinston Çörçill siyasetçini böyük dövlət xadimindən onunla fərqləndirmişdir ki, siyasetçi gələcək seçkilər, böyük dövlət xadimi isə gələcək nəsillər haqqında düşünür. Göründüyü kimi, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, kütłəvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsinin təmin olunması, siyasi plüralizm, üçpilləli məhkəmə sisteminin yaradılması, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlanması, azərbaycanlılıq, milli özünüdərk ideyasının gücləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi həmi sonsuzluğa qədər uzatmaq mümkündür. Dahi şəxsiyyətin Azərbaycanın ictimai həyatında nüfuz etmədiyi sahə, demək olar ki, yoxdur. Lakin yuxarıda sadalanınlar azərbaycanlılığı, dövlətçiliyi, millətçiliyi və bütövlükdə Azərbaycanın maraqlarının müdafiəsinə daha qabarıq şəkildə özündə əks etdirən hadisələrdir.

Ulu öndərimizin bilavasitə rehbərliyi nəticəsində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət qu-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

ruculuğu başlandı. Azərbaycan Respublikasında demokratik təsisatların bərqərar edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün hüquqi islahatlar həyata keçirildi, tamamilə yeni hüquq sistemi formalandı.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-ci il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmış «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkillər və vəkiliyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyət daşımışdır.

Ulu öndərimizin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamın mütərəqqi prinsiplər əsasında müdafiə edilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifərinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmet edən sivil və demokratik bir qurum kimi formalasdırılması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən köklü islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı – Heydər Əliyevin böyük qayğı və dəstəyi sayesində öz müsbət həllini tapmışdır. Müstəqil respublikamızın Konstitusiyasında ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifərinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, hakimiyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət qayığının ifadəsi, ölkəmiz-

də prokurorluğun roluna rəsmi münasibətin təzahürü idi.

Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə «Prokurorluq haqqında» Qanunun qəbulu, qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə zəmin yaratmış, prokurorluq orqanlarının müasirləşdirilməsini, onların məhkəməyədək icraat zamanı cinayət təqibi çərçivəsində insan hüquq və azadlıqlarının real təminatçısına çevrilməsini təmin etmişdir.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının əsas inkişafı, peşəkar kadr korpusunun formalasdırılması, bu orqanın məzmunca demokratik və sivil bir orqana çevrilməsi ulu öndərimizin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 2000-ci il aprelin 26-də respublika prokurorluğunun əməkdaşları ilə keçirdiyi görüşdən sonra hərtərəfli islahatlara start verilmiş, keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, mövcud olan nöqsanların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalasdırılması, milli maraqların qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin edilmişdir.

Bu gün mahiyyətcə yenidən formalasdılmış və demokratik cəmiyyətə xas sivil bir orqan kimi müstəqil Azərbaycan prokurorluğu hüquq-mühafizə orqanları, eləcə də bütün digər dövlət təsisatları arasında yüksək səlahiyyətlərə, cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqeyə malik çəvik və mükəmməl bir qurum kimi öz funksiyalarını yerinə yetirir.

«Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyاسınız. Arzu edirəm siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram». Yeni Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublika prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığınçaqda dediyi bu sözlər bir tərəfdən yüksək etimadın nümayishi olsa da digər tərəfdən prokurorluq əməkdaşlarının üzərinə qoyulan böyük məsuliyyətin təzahürü idi. Bu baxımdan hər bir prokurorluq əməkdaşı bii məsuliyyəti daim hiss etməli, bu yüksək etimadı əməli və ləyaqətli işi ilə doğrultmalıdır.

Ümummülli liderimizin «Azərbaycan Respublikası prokurorluq işçilərinin maddi və sosial təminatı haqqında» 8 oktyabr 2002-ci il tarixli sərəncamı prokurorluğun tarixində əlamətdar hadisədir. Prokurorluq əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün digər tədbirlərin həyata keçirilməsi bizə dövlət səviyyəsində göstərilən qayğı və etimadın daha bir parlaq təzahürüdür.

Həyatımızın bütün sahələrində yeniləşmə bir məqsədə xidmət edir. «Bizim əsas vəzifemiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir. Həyata keçirdiyimiz daxili siyaset, o cümlədən Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlətin qurulması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir». Öndərimizin açıqladığı bu sözləri prokurorluq-əməkdaşları da dərindən dərk edir. Belə ki, prokurorluq əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi sahəsində üzərinə düşən vəzifələri layiqince icra edir. Prokurorluq işçisi kimi məsul vəzifənin ağırlığını, məsuliyyətini və şərəfini dərindən başa düşür.

Xalqımızın dahi lideri, ümumbəşəri şəxsiyyət Heydər Əliyev dövlətimizin müstəqilliyinin sarsılmazlığı, dönməzliyi və əbədiliyi üçün bütün mümkün olanları etmiş və xalqımıza özündən sonra demokratik və sivil bir dövlət qoyub getmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: «Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz hamımız - bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq».

Ulu öndərimizin siyasi dəhasının məhsulu və yaratdığı şah əsəri müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadıqlıq nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü dövlətçilik siyaseti nəticəsində ölkə həyatının bütün sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə töminat yaranan dayanıqlı iqtisadi tərəqqiyə nail olunmuş, demokratik dəyərlərin daha da geniş vüsət alması ilə sivil dövlət və vətəndaş cəmiyyəti formalasdırılması istiqamətində irəliyə doğru inamlı addımlar atılmışdır.

Dünya dövlətləri birliyinə integrasiya proseslərini daha da möhkəmləndirən, demokratianın inkiş-

fi yolunda atdığı mütərəqqi addımlarla ümumbəşəri dəyərlərə sadıqlıyini nümayiş etdirən və ölkə həyatının bütün sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırın Azərbaycan Respublikasında yüksək sosial-iqtisadi inkişaf templerinə nail olunmaqla, xalqımızın maddi rifah halının durmadan yüksəldilməsi üçün möhkəm özül yaradılmışdır. Əldə olunan iqtisadi göstəricilərdən göründüyü kimi əhalinin pul gəlirləri, sənaye istehsalı, orta aylıq əmək haqqı artmış və təqribən bir milyon 200 mindən artıq iş yerləri açılmışdır.

Nə qədər ki Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev türəklərdə yaşayacaqdır. Bu əbədiyaşarlığın daimi olması, Azərbaycanın yüksək nailiyyətlər əldə etməsi üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.

Heydər Əliyev öz siyasi dəhası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın təleyində silinməz izlər qoymuşdur. Onun siyaseti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtimızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernleşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydansını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, ən müasir yollar salınır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin tərəqqisini bu gün də təmin edən irimiyyəli programları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

Həyatının mənasınıancaq xalqa, ən böyük xoşbəxtliyi isə dövlətə sədaqətlə xidmətdə və xalqa məhəbbətlə yanaşmada görən və azərbaycanlı olması ilə həmişə fəxr edən Heydər Əliyev siyasetinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasetinə hərtərəfli dəstək olmaqla ölkəmizin xoşbəxt gələcəyi naminə məqsədyönlü fəaliyyətimizi davam etdirməli, Heydər Əliyev ideyalarının və prinsiplərinin həyata keçirilməsində müstəqillik və suverenliyimizin, sabitlik və əmin-amənliğin qorunmasında qətiyyət göstərməliyik.

«Dahi siyasetçi və fenomen şəxsiyyət»

Qənimət Səfərov

Abşeron rayon prokuroru

(24.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Fenomen şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələnən formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olmasına naminə misilsiz xidmətlər göstərmişdir.

Ölkəmizə rəhbərliyə başladığı gündən ömrünün sonuna qədər ulu öndər Heydər Əliyev bütün səy və bacarığını, istedadını, həyatını Azərbaycan Respublikasının inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi sahədə çiçəklənməsinə, ölkəmizin dünyəvi, hüquqi və demokratik dövlətə çevriləsinə həsr etmişdir. Bu dahi şəxsiyyətin ölkədə iqtisadiyyatın, sənayenin, ordu və dövlət quruculuğunun qanunvericilik bazasının, insan hüquq və azadlıqlarının qorunması sahəsində Avropa dəyərlərindən bəhrələnən demokratik təsisatların yaradılması və inkişafındakı xidmətləri milli və mənəvi dəyərlərə hörmət və ehtiramın, vətənə, millətə bağlılığın və sədaqətin bariz nümunəsidir.

Heydər Əliyev irsi böyük bir məktəbdır və onun həmişəyaşar ideyaları, bizlərə miras qoyduğu idarəciliy və milli dəyərlər sistemi müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin qarantıdır. 1969-cu ildən Azərbaycana rəhbərlik edən, «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» deyən görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızın siyasi müstəqillik qazanmasından çox-çox əvvəl iqtisadi müstəqiliyin təməlini qoymuşdur. Rəhbərliyə gəlmişinin ilk gündündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan bu dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvət-xorluğa qarşı qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri öz bəhrəsini verdi. Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Yeni-yeni sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi, aqrar sənaye komplekslərinin yaradılması, şəhərlərin, rayon mərkəzlərinin, qəsəbələrin və kəndlərin simasının günbəgün

dəyişməsi dahi şəxsiyyətin zəhmətinin bəhrəsi idi. Həmin illər Azərbaycanın tarixində böyük abadlıq və quruculuq dövrü kimi yadda qalacaqdır. O dövrdə yaradılmış güclü sosial-iqtisadi baza və intellektual potensial bugünkü müstəqil Azərbaycan üçün etibarlı bübürvəyə çevrilmişdir. Onun qayğısı və təşəbbüsü ilə ölkəmizdən kənardə nüfuzlu təhsil ocaqlarında oxumuş milli kadrlar bu gün respublikamızın inkişafında həllədici rol oynayırlar. O illər Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüşünün başlangıcı oldu. Bütün sahələrdə diqqətəlayiq nailiyətlərin əldə edilməsi sözügedən dövrdə Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ idi.

XX əsrə ikinçi dəfə müstəqillik qazandıqdan sonra səriştəsizlərin hakimiyyətdə olması ölkə iqtisadiyyatını böhranla üzləşdirdi və ölkəmizin müstəqiliyi təhlükə altına düşdü. 1991–1992-ci illərdə müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəcilik sistemini bütünlükə iflic etməsi, erməni təcavüzkarları ilə mühabibədə getdikcə daha çox torpaqlarımızın itirilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.

1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ulu öndər cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənəfələrini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental principlərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemi formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəciliy sistemi yaratdı. Azərbaycanın dövlət quruculuğunu təməl prinsipləri hazırlanıb həyata keçirildi. Ulu öndər vurğulayırkı ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir: «Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafi dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin».

Ümummilli lider Azərbaycanın regionun aparıcı dövlətinə çevrilmesi, dünya dövlətləri içərisində nüfuz

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

və mövqeyi ilə seçilməsi üçün mühüm işlər gördü, xalqın çoxsaylı problemlerini həll etmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək naminə əməli tədbirlər gördü. Məhz bu işlərin həyata keçirilməsi nəticəsində dövlət quruculuğunda mühüm nailiyyətlər əldə edildi. Dövlətin idarəetmə mexanizmi tek millesdirildi, ordu quruculuğu başa çatdırıldı. Ulu öndər bildirirdi ki, Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqıq.

Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, Azərbaycanda hüquqi dövlət qurulması demokratik sivilizasiyalı cəmiyyət yaranması, söz və vicdan azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması böyük siyasetçi Heydər Əliyevin həyata keçirdiyi siyaset nəticəsində gerçəkləşdi və dövlətin xalqa xidmət etdiyini əməli addımlarla təsdiqlədi. Bu yanaşma amalı və məramı yalnız insanlara xidmət etmək olan, müstəqiliyimizi qorumaqla xalqın azad, sərbəst yaşamaq hüququnu təmin edən ümummilli liderin xalqına, millətinə, torpağına məhəbbətindən irəli gəldi. Buna görə də quruculuq, xilaskarlıq missiyasını müvəffəqiyətlə yerinə yetirən dahi şəxsiyyət həyata keçirdiyi islahatların insanlara verə biləcəyi səmərə və xeyir barədə düşünür, sosial-iqtisadi problemlərin aradan qaldırılması yollarını arayırdı. Onun bu istiqamətdə insanlara, ölkə əhalisinə verdiyi dəyər, yaratdığı şərait nəticəsində əhalinin güzəranı yaxşılaşır, həyat səviyyəsi yüksəlirdi. Ulu öndər hər şeydən vacib olan mənəvi rahatlığın, sərbəst düşünmə imkanlarının, mətbuat, söz azadlığının təmin olunması istiqamətində də məqsədyönüli iş apararaq ölkədə tam demokratik şərait yaratdı. Onun tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də köklü islahatlar aparıldı. Bu islahatların həyata keçirilməsinin əsası isə 1995-ci ildə ulu öndərin müəllifi olduğu ilk Milli Konstitusiyanın qəbulu ilə bərqərar oldu. Bununla Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritətiyi və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Öz siyasetində daim humanizmə, insanpərvərliyə geniş yer verən Heydər Əliyev daim insan faktorunu önə çəkir, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunub qorunmasını ən vacib məsələ hesab edirdi. Belə ki, əsl humanizmin təzahürü olaraq 1995-2003-cü illərdə dövlət başçısının imzaladığı fərmanlarla minlərlə məhkum əfv edildi, onun təşəbbüsü ilə amnistiya aktları on minlərlə şəxsə şamil olundu. Hüquq mühafizə

orqanlarında, ö cümlədən ədliyyə və məhkəmə sistemlərində aparılan islahatlar Azərbaycanın Avropa ailəsinə integrasiyasına geniş imkanlar açdı. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumun tamhüquqlu üzvü oldu. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı yeni təsisatlar yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan çoxşaxəli islahatların əhəmiyyətini xüsusiliyi qeyd etməliyik. Müstəqil Azərbaycan Prokurorluğunun dövlətçilik maraqlarına, qanunun alılıyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formallaşması, onun fəaliyyətinin hərtərəfli təminati üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması Heydər Əliyevin dövlətçilik siyaseti, qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluqda aparılan islahatların əsas məramı bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyırırdı. Böyük öndər Heydər Əliyevin nəzareti və dəstəyi ilə görülən məqsədyönüli tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri həyata keçirilmiş, fəaliyyət üçün tələb olunan lazımı hüquqi baza yaradılmışdır. Prokurorluq orqanları demokratik istiqamətdə tamamilə yenidən formalılmış, vaxtında aparılmış hüquqi islahatlar və prokurorluq orqanlarının işinin yenidən qurulması nəticəsində Azərbaycan Respublikasında dövrün və zamanın tələbine uyğun yeni keyfiyyətə xas olan sağlam prokurorluq sistemi yaradılmışdır. Prokurorluq orqanlarının vəzifə və səlahiyyətlərində azad, demokratik cəmiyyətə və beynəlxalq standartlara uyğun əsaslı dəyişikliklər edildi və bunları tənzimləyən hüquqi aktlar qəbul olundu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası Prokurorluğu orqanları cinayətkarlığa qarşı mübarizədə dövlətçilik maraqlarının, insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına xidmət edən demokratik inkişaf yolu seçmiş bir sistemə çevrildi.

Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il noyabrın 28-də Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı çıxışında deyirdi: «Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvenirəm və arxalanıram». Ulu öndər tərəfindən göstərilən bu etimadın məsuliyyətini dərindən dərk edən hər bir prokurorluq işçisi başa düşürdü ki, o etimadı yalnız dövlətimizə sədaqətimizlə, cinayətkarlığa qarşı mübarizədə barışmaz və principial mövqeyimizlə doğrulda bilərik. Bu gün prokurorluq orqanları qarşısında duran ən ümdə vəzifə q-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

nunun aliliyini rəhbər tutmaqla dövlətin və vətəndaşların qanunla qorunan hüquqlarını müdafiə etmək, onları cinayətkar qəsdlərdən qorumaq, cinayətkarlıqla qarşı dönmədən mübarizə aparmaqdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev müəllifi olduğu ənənələrin davamlılığını təmin etdi, böyük uzaqqörənliklə ölkəmizin gələcək uğurlarına təminat yaratdı. Ümummilli liderimizin 2003-cü ilin prezident seçkiləri ərəfəsində: «Mən ona özüm qədər inanıram», - deməkla özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olılmış böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən cənab İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində formalasdırıldı idarəcilik ənənələrini uğurla davam etdirir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarında ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanılmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunuñ ən başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquqi islahatların həyata keçirilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Bu sahədə aparılan islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyi, demokratiya və insan hüquqlarının təminatı dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin inamla həyata keçirdiyi möhkəmə-hüquq islahatları qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uzunmüddətli inkişaf strategiyasının son 10 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi öz bəhrələrini verir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlmüşdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü və beynəlxalq təşkilatların tədbirlərində fəal iştirakı da bu strategiyanın bir hissəsidir.

Son 10 ilin Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bildirib ki, biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möh-

kəm dəstəyinə söykənerək çox böyük uğurlara imza atmışıq: «Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəlməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açıdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və genişləndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxısını təmin etdi ki, bu da təkcə keçən 10 ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önemli hadisələri sırasına daxil olmuşdur».

Müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevin müasir dövlət quruculuğu prosesinin bütün istiqamətlərdə tarixi xidmətləri çox böyükdür. Bunlardan ən önemlisi ulu öndərimizin müstəqil dövlətimizin əsasını qoyması və onun qurunub saxlanılmasına nail olmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixdə imzaladığı «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» Sərəncamda deyilir: «Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, dönməz əqidəsi və tarixi uzaqqörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünüñ geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaya başlamış və dünyadın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir».

Azərbaycanın bütün uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Odur ki, Heydər Əliyev adı əbədi olaraq Azərbaycanın adı ilə yanaşı olacaqdır. Qəlbi həmişə Azərbaycanla döyünmüş ümummilli liderin ideyaları əbədi olaraq yaşayacaq, onun əziz xatirəsi daim anılacaq, yad ediləcəkdir. Bu gün ümummilli liderin davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin ideyalarını uğurla və qətiyyətlə həyata keçirir.

«Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı»

Firdovsi Nemətli

Salyan rayon prokuroru

(17.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində onun çoxşaxəli yorulmaz fəaliyyətinin canlı şahidi olan, həyatın müxtəlif sahələrinə dair dərin məzmunlu nitqlərinin təsiri altında böyük, ulu öndərin müasiri olan bizim nəsil illər keçidkə Heydər Əliyev şəxsiyyətinin əzəmətini, onun Azərbaycan naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyini daha dərin dərk edir. Xalqımızın ümummilli lideri məhz bunu nəzərdə tutaraq deyirdi ki, «nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam». Artıq hər bir Azərbaycan vətəndaşı bütün aydınlığı ilə dərk edir ki, müstəqil dövlətdə azad yaşadığına, sivil dünyanın demokratik dəyərləri əsasında formalaşan vətəndaş cəmiyyətində sərbəst fəaliyyət göstərdiyinə, sabaha, övladının xoşbəxt gələcəyinə inamlı baxlığına görə məhz Azərbaycanın yeni tarixinin yaradıcısı, müstəqil dövlətciliyimin memarı Heydər Əliyevə borcludur.

Azərbaycan Respublikasının inkişafı və xalqımızın firavanlığı, ölkə həyatının bütün sahələrində əldə edilmiş dirçəliş və nailiyyətlər yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun dövlətçilik siyaseti ilə bağlı olmuşdur. Ulu öndərimizin tarixi xidmətlərinə Azərbaycan xalqı tərəfindən verilən böyük qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq bugün qədərki dövr «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi səciyyələndirilir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm bir istiqaməti, müdrik dövlət xadimi kimi tarix qarşısında misilsiz xidmətlərindən biri də XX əsrin əvvəlində itirdiyimiz, yalnız əsrin sonunda bərpa edə bildiyimiz milli istiqlalımızın, həqiqətən də, «əbədi, dönməz və sarsılmaz» olması üçün hərtərəfli düşünülmüş, sistemli hüquq islahatlarının aparılması, məhkəmə-hüquq sisteminin müasir dünya dəyərlərinə və hüquqi dövlət prinsiplərinə əsaslanaraq tamamilə yenidən qurulmasıdır.

Dövlət quruculuğunun başqa sahələrində olduğu kimi, müstəqil Azərbaycan Respublikasının hər cür cinayətkar qəsdlərdən qorunmasında, dövlətin əsasalarını sarsıtmaya yönələn terror aktları, dövlət çevrilişi cəhdələrinin istintaqı və bu işlər üzrə məhkəmələrdə dövlət ittihəminin müdafiə edilməsində principial dövlətçilik mövqeyi nümayiş etdirən Azərbaycan Respublikasının Prokurorluğu da ulu öndərin dai-

mi qayğısı və diqqəti ilə əhatə edilmiş, əməkdaşlarımızın dövlət qarşısındaki xidmətləri ümummilli liderimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.

Hələ 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi yaşandığı bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə xilasedici qayıdışından sonra respublikamızın hüquq-mühafizə orqanlarının fəaliyyətində də əsaslı dönüş yaranmış, ciddi intizam və tələbkarlıq şəraiti formalasdırılmaqla dövlət mənafeyi ön plana çıkmışdır. Ümummilli liderin gərgin və məqsəd-yönlü fəaliyyəti nəticəsində Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, ciddi qanunçuluq mühiti, ictimai-siyasi sabitlik yaradılmasına yönəldilmişdir.

Məhz ulu öndərin dəmir iradəsi, böyük dövlətçilik təcrübəsinə əsaslanan yorulmaz fəaliyyəti və əsl liderlərə xas olan qətiyyəti sayesində ictimai-siyasi həyatın silahlı qruplaşmalar və «çevriliçi polkovniklər»dən təmizlənməsi, dövlət orqanlarının səmərəli, qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi artıq 1995-ci ildə yeni dövlət quruculuğuna başlamaq üçün şəraiti təmin etdi. Ümummilli liderimizin özünün rəhbərlik etdiyi dövlət komissiyası tərəfindən hazırlanın (sonralar ulu öndər xatırladırdı ki, Konstitusiyanın hər bir maddəsi üzərində şəxsən işləyibdir), referendumla qəbul edilən, yeni respublikanın quruluş əsaslarını müəyyən edən Əsas Qanunun 133-cü maddəsi «Azərbaycan Respublikasının Prokurorluğu» adlanır. Bununla da yeni yaranan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluq orqanlarının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilmiş, təkcə prokurorluqda deyil, ümumiyyətlə, məhkəmə-hüquq sisteminde sonrakı köklü islahatların möhkəm təməli qoyulmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçilik üçün həllədici sınaq məqamlarında principial mövqə nümayiş etdirməsi, vətəndaşların hüquq və azadlıqlarının, dövlət mənafelərinin və ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması sahəsində ardıcıl fəaliyyəti, prokurorluq əməkdaş-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

lарının dövlətçiliyə sədaqətlə xidməti etməsi kimi amil-lərin ulu öndər tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təzahürü məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sə-rəncamı ilə oktyabrın 1-nin Prokurorluq İşçilərinin Peşə Bayramı Günü elan olunmasıdır. Elə həmin il unudulmaz rəhbərin şəxsi təşəbbüsü və rəhbərliyi al-tında Azərbaycan Respublikasında prokurorluq orqan-larının yaradılmasının 80 illik yubileyi təntənəli şə-kildə qeyd edilmişdi. 1998-ci il noyabrın 28-də bu yubileyə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz Heydər Əliyev bəyan etdi ki, «Azər-baycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram». Bu nit-qində ümummilli liderimizin prokurorluğun fəaliyyətinə yüksək qiymət verərək hər bir əməkdaşa döv-lətçiliyə sədaqətinə görə təşəkkür etməsi prokurorluq işçilərinin üzərinə daha böyük məsuliyyət qoy-müşdür.

Prokurorluğun çağdaş demokratik cəmiyyətdə, müstəqil Azərbaycan Respublikasının yeni yaranan dövlət orqanları sistemində yeri, səlahiyyət həndləri və fəaliyyət istiqamətləri barədə bir neçə il ərzində aparılan ictimai müzakirələrdən sonra 1999-cu ildə məhz ulu öndərin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi layihə əsasında Azərbaycanın dövlətçilik tarixində ilk dəfə «Prokurorluq haqqında» müükəmməl qanun qəbul edildi. Bu gün də prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən həmin qanunda Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında Azərbaycan Respublikası Proku-rorluğunun fəaliyyətinin əsas prinsip və istiqamətləri, prokurorluq orqanlarının sistemi və təşkilinin əsasları, prokurorluq işçilərinin hüquqi və sosial müdafiəsi kimi məsələlər həllini tapmışdır.

Yeni qanunda prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olub fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nə-zərdə tutulsa da, bu islahatlar müəyyən mühafizəkar qüvvələrin müqaviməti ilə üzülmüş və dövlət rəhbərliyinin tələb etdiyi səviyyədə keçirilməmişdir. Buna görə də 2000-ci il aprelin 26-da Baş Prokurorluğun rəhbərliyində əsaslı dəyişiklik etdikdən sonra proku-rorluğun rəhbər işçiləri ilə görüşdə dərin məzmunlu, program xarakterli nitq söyleyən ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəller yol verilmiş nöqsanların aradan qaldırılması, sağlam iş atmosferinin, işguzar mühitin yaradılması, dərin, sistemli islahatlar aparılması barədə tapşırıqlar vermişdir.

Prokurorluğun özündə illərlə yığılan problemlərin, həm yerlərdə, həm də mərkəzi aparatda yol verilən nöqsan və qanun pozuntularının, müxtəlif sui-istifadə və intriqaların yaratdığı, 2000-ci ilin əvvəlinə doğru ciddi miqyas alan və məlum naqis təzahürlərlə

özünü göstərən böhranın həllində də dövlət rəhbərliyinin qətiyyəti, məsələni açıq ictimai müzakirəyə çıxarmaqla prokurorluqda artıq vaxtı çatmış islahatlar və yeniləşmə prosesinə ciddi təkan vermesi, bu məqsədlə bütün rəhbərliyin dəyişdirilməsi, yeni rəhbərliyin qarşısında fealiyyət istiqamətləri və və-zifələri dəqiq müəyyən edən program xarakterli çı-xış edilməsi hadisələrin sonrakı istiqamətini müəyy-yən edən güclü impuls oldu. Xoşbəxtlikdən proku-rorluğun sonrakı taleyində cox mühüm hadisələrlə zəngin olan bu kritik zaman kəsiyində daha bir uğurlu addım atıldı. Prokurorluğun «xəstə orqanızmınə cərrahi müdaxilə» olunanda, yəni bütün rəhbərliyi bir gündə dəyişdiriləndə bura kənardan şəxs təyin olunmadı. Yeni təyin olunan Baş prokurorun, onun hər iki müavininin məhz prokurorluğun özündə yetişmiş, işə və kadrlara, yaranmış böhranlı vəziyyətin səbəb və nəticələrinə yaxşı bələd olan, prokurorluqda radikal islahatların zərurətini təkcə başa düşməklə qalmayan, belə islahatlar üçün məsuliyyətli, bə-zən riskli və ağır addımları qətiyyətlə atmağa, bu yolda hər cür təsir və təzyiqlərə dözməyə hazır olan şəxslərdən seçilməsi cox uğurlu, düşünülmüş, ölçülüb-biçilmiş qərar oldu. Nəticədə yeni rəbbərliyə vəziyyəti öyrənməyə, fəaliyyət programı hazırlamağa, islahatlar komandası toplamağa və s. cox vaxt lazımlı gəlmədi. Ötən illərin təcrübəsi göstərdi ki, islahatların sonrakı ugurlarında bu amil həllədici rol oynadı.

Ötən 13 ildə prokurorluqda aparılan islahatlar və yeniləşmə prosesi barədə ictimaiyyətə müntəzəm mə-lumat verilsə də, həqiqətən, inqilabi dəyişikliklərin miqyası, bu qısa müddətdə hardan haraya gəldiyimiz barədə müəyyən təsəvvür yaranması üçün, qısa da olsa, bəzi əsas nəticələri yada salmaq istərdim.

13 il bundan əvvəl prokurorluğun bir orqan kimi qalıb-qalmaması məsələsinin ciddi müzakirə olunduğu, bu orqanın daxilində bir ruh düşkünüyü və qey-ri-sağlam atmosferin hökm sürdüyü, cəmiyyətdə və dövlət rəhbərliyində prokurorluğa qarşı, yumşaq de-sək, tənqid münasibətin hakim olması hər birimizin xatirindədir. İctimai fikirdə prokurorluq köhnəliyin qalığı, islahatlara müqavimət göstərən, azad sahibkarlığın inkişafına mane olan, öz korporativ maraqlarını ictimai və dövlət maraqlarından üstün tutan bir orqan imici qazanmışdı. Prokurorluğun perspektivsiz bir orqan olduğu qənaəti möhkəmlənməkdə idi. Yeni rəhbərlik qısa müddətdə stereotipləri qətiyyətlə qırıb, di-gər hüquq-mühafizə orqanları, dövlət və ictimai təş-kiyatlarla sağlam qarşılıqlı münasibətlər qurub, hər-tərəfli struktur islahatlarını ardıcıl aparıb, Azərbay-can dövlətçiliyi tarixində ilk dəfə ştatların dörrdə birini real ixtisar edib, təkcə Baş Prokurorluqda idarə və şöbələrin sayını 20-dən 12-yə endirib, çağdaş dünya dəyərlərinə uyğun olmayan bəzi səlahiyyətlərinə imtina edib, qanun pozuntusu və qulluq möv-

qeyindən sui-istifadə faktlarına adı bulaşmış şəxslərdən cəsarətlə azad olub, dövlətçilik tariximizdə ilk dəfə şəffaf prosedurlarla açıq müsabiqə əsasında işə qəbul keçirib, islahatların və yeniləşmiş prokurorluğun fəaliyyətinin hüquqi bazasını təşkil edən 60-dan çox normativ-hüquqi aktlar hazırlayıb icraya yönəltməklə nəinki pessimistləri, hətta islahatları mümkün hesab edən və ona inananları da, yaxşı mənada, təcəcübənləndirdi.

Prokurorluğun maddi-texniki bazasının əsaslı şəkildə yenilənməsi, çağdaş iş üsulları və kompyuter texnikasının geniş tətbiqi, prokurorluq əməkdaşlarının iş şəraiti və sosial təminatının köklü yaxşılaşdırılması, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında qətiyyət və ictimai həyatda fəal iştirak prokurorluğun yenilikçi, çağdaş dünya dəyərlərini mənimsəyən orqan obrazını yaratdı. Artıq inamla deyə bilərik ki, Azərbaycan Prokurorluğu bir ictimai-siyasi sistemdən digərinə keçidin, bununla üstüste düşən müxtəlif sui-istifadə və qanunsuzluq hallarının doğurduğu, fəaliyyət istiqamətləri və təyinatının köklü şəkildə dəyişməsi ilə müşayiət olunan böhranlı vəziyyətdən çıxdı.

İslahatlar prokurorluğun simasını köklü surətdə dəyişmiş, onu qanunun alılıyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən orqana çevirmişdir. Prokurorluq öz işini mahiyyətən yenilənmiş hüquq sistemində düzgün qura bilmış, hərtərəfli struktur və kadrlar dəyişikliklərini uğurla başa çatdırılmış, cəmiyyətdə nüfuzunu daha da artırımdır.

Nəticələr isə artıq göz qabağındadır. İctimai rəydə və dövlət orqanları arasında prokurorluğun nüfuzunun artmasının, onun dövlətçilik ideallarına sədاقətinin, ardıcıl uğurlu fəaliyyətinin nəticəsidir ki, 2000-ci ildən bəri qəbul edilən bütün normativ-hüquqi aktlarda prokurorluğun statusu və mövqeyinin möhkəmlənməsinə, dövlət həyatında onun rolunun artmasına yönələn normalar nəzərdə tutulur. 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilərkən Azərbaycan Respublikası Prokurorluğununa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bir tərəfdən son illər prokurorluğun qanun yaradıcılığı prosesində fəal iştirakının məntiqi nəticəsidirse, digər tərəfdən, ölkə rəhbərliyinin prokurorluğun dövlət həyatındaki roluna verdiyi yüksək qiymətin təzahürüdür.

Həmin tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda həyata keçirilən hərtərəfli islahatlar prosesində bu mühüm dövlət hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşmiş, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalasdırılması, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Prokurorluq qanun po-

zuntuları və ciddi nöqsanlara yol vermiş onlarca əməkdaşını orqandan xaric etməklə yanaşı, ilk dəfə test üsulu ilə açıq müsabiqə elan edərək ictimaiyyətin və bəy-nəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi altında ən layiqli gənc mütəxəssislərin şəffaf prosedurlarla qulluğa qəbulunu həyata keçirdi. Son illərdə prokurorluğun yeni dövrdə fəaliyyətini nizama salan çoxsaylı normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilibdir. Prokurorluğun digər dövlət orqanları, ictimai təşkilatlar və mətbuatla münasibətləri yenidən qurulub, işimizdə aşkarlığın təminini üçün əlavə tədbirlər görülüb, müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. Əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, yeni prokurorluq binalarının tikilməsi, digərlərinin isə müasir üslubda təmir edilməsi, müasir iş şəraitinin yaradılması xüsusi qeyd edilməlidir. Fərəhlə demək olar ki, «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı»nın həyata keçirilməsi nəticəsində prokurorluq orqanlarında işin təşkili ən müasir dünya standartları səviyyəsinə çatdırılıbdır.

Bu faktlar aydın şəkildə göstərir ki, müstəqil Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalasması yalnız ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti, onun qayğı və dəstəyi sayəsində mümkün olubdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədönlü və müdrik dövlətçilik siyasəti nəticəsində bu gün dünya dövlətləri birliyində Azərbaycan öz layiqli yərini tutubdur.

Ölkəmizdə dönməz və dayanıqlı ictimai-siyasi sabitlik əldə edilməklə qanunun alılıyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalasıbdir. Bütün dünyanın diqqətini cəlb edən, Azərbaycanı regionun lider dövlətinə çevirən bu inkişaf və böyük uğurlar isə ulu öndərimizin yoluna sədaqətin, onun ideya və arzularının həyata keçirilməsinin nəticəsidir.

Azərbaycan Prokurorluğunun əməkdaşları ulu öndər Heydər Əliyevin göstərdiyi qayğı və diqqəti heç vaxt unutmayacaqlar. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti aydın dərk edərək onlara göstərilən yüksək etimadı ulu öndərimizin yoluna sədaqətlə, xidmeti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Bu qiymətli mirası qorumaq isə hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.

«Zamanın fövqündə dayanan lider»

Ramiz Nəbiyev

Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi
(08.05.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Yeni müstəqillik tarixi qısa zaman kəsiyini əhatə etməsinə baxmayaraq bu müddət ərzində Azərbaycan onilliklərə bərabər tərəqqi mərhələsini keçməyi bacarmış, inkişafın özünəməxsus modelini yaradaraq qazandığı nailiyyətlərin miqyasını davamlı şəkildə genişləndirmişdir. Bu modelin əsas xüsusiyyəti təkcə dinamik sosial-iqtisadi inkişaf yox, eyni zamanda demokratik meyarları, o cümlədən hüququn alılıyini özündə ehtiva etməsi, paralel islahatlar amilinə söykənməsi, ictimai-siyasi həyatın bütün sferalarında sürətli yüksəlişi uğurla təmin etməsidir. Əldə edilən bu möhtəşəm müvəffəqiyətləri şərtləndirən strategiyanın müəllifi isə təkcə Azərbaycanın yox, eləcə də dünya tarixinə ən böyük şəxsiyyətlərdən biri kimi adı yazılın, fəaliyyəti ilə zamanın fövqündə dayanan, həyatını mənsub olduğu xalqa təmənnəsiz xidmətə həsr edən ümummilli lider Heydər Əliyevdir.

Tarixi prosesləri yönəltmək məharətinə, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığına malik ulu öndərin böyük müdrikliklə yaratdığı milli dövlətçiliyin müasir modeli öz unikallığı ilə fərqləmir, eyni zamanda Azərbaycanın bütün inkişaf istiqamətlərini də özündə birləşdirir. Onun dövlət quruculuğu strateyi, yaratdığı mükəmməl siyasi-iqtisadi konsepsiya hələ bundan sonra da Azərbaycanın tərəqqisinin yüksək dinamizmə əsaslanmasını təmin edəcək, ölkəmizə yeni böyük uğurlar qazandıracaq. Çünkü tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan ulu öndər hadisələrin inkişafını bir neçə onilliklər boyu əvvəlcədən görmək kimi fitri bir istedada malik şəxsiyyət kimi prosesləri Azərbaycanın milli maraqları çərçivəsində cərəyan etməsinə nail olmuşdur. Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, modern tərəqqi yolunda müvəffəqiyyətlə irəliləyən ölkəmizin əldə etdiyi nailiyyətlər, dünya birliyində öz layiqli yerini tutması, malik olduğu potensialdan rifahı naminə layiqincə istifadə etməsi məhz Heydər Əliyev fenomeni sayəsində mümkün olmuşdur. Qeyd edilən kontekstdə Azərbaycan xalqı xoşbəxtidir ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrдə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik edərək Azərbaycanı sürətli, dönməz inkişaf yoluna çıxarmışdır.

Ulù öndərin öz fealiyyətində xüsusi diqqət yetirdiyi başlıca cəhətlərdən biri də demokratik meyarların daha möhkəm özüllər üzərində intişar tapması, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu ilə bağlı olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyət həyatının bütün sahələrini əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin əsaslı surətdə deyişməsi ilə xarətkəriza olunaraq ən müasir dünya standartlarına uyğunlaşdırılmışdır. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəh-

bərliyi ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər, yeni institusional təsisatların yaradılması Azərbaycanın qarşısında tamamilə yeni mərhəlonin açılmasına rəvac vermişdir.

Kalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyətə qayıtdıqdan sonra ümummilli lider ölkənin hüquq sistemində mövcud olan boşluğun aradan qaldırılmasını vacib hesab edərək bununla bağlı yeni müstəqillik tariximizə qızıl hərfərlə yazılan mühüm addım atmışdır. Xalqımızın özünün çoxəslik dövlətçilik ənənələrini davam etdirərək ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi naminə ümumxalq səsverməsi – referendum yolu ilə 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyasını qəbul etməsi ictimai-siyasi, sosial-iqtisadi proseslərin inkişaf axarının dayaq nöqtəsi olmuşdur. Bilavasitə ulu öndərin rəhbərliyi altında hazırlanmış Konstitusiya milli hüquq sisteminə mühüm yeniliklər gətirmiştir.

Məhz Konstitusiyada təsbit edilmiş prinsiplər çərçivəsində ölkəmizdə həyata keçirilmiş məhkəmə-hüquq islahatları bu sahədə mühüm dəyişikliklərin yaşanması ilə xarakterizə edilmiş, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə bərqərar olmasını şərtləndirmiştir. İlk növbədə ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunu müasir tendensiyalarından çıxış edir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalşdırılmasını özündə əks etdirir. Bütün bunlar siyasi və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuş, ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı inkişafa özünəməxsus yeni bir stimul vermişdir. Müxtəlif hüquq sahələri üçün əsas baza və istiqamətverici akt olan Konstitusiya mövcud qanunvericiliyə vahid istiqamət verməklə onun ümumi sistem kimi formalşamasına şərait yaradır. Eyni zamanda bu ali sənəd ölkənin hüquq sisteminin əsasını təşkil edərək hüquq institutları və normativ aktlar vasitəsilə ictimai münasibətlərin hüquqi tənzimlənməsinin əsaslarını da yaradır. Bütün bunlar ulu öndərin şah əsərlərindən sayılan Konstitusiyanın ölkənin bütün həyatında, o cümlədən hüquq sferasında hansı böyük əhəmiyyətə malik olduğunu aydın təsəvvür etməyə imkan verir.

Konstitusiyanın qəbulu, digər qanunvericilik aktları, ulu öndər tərəfindən verilən forman və sərocanmlar respublikanın prokurorluq orqanlarında da müsbət istiqamətdə mühüm dəyişikliklərlə, sürətli inkişafşa xidmət edən islahatlarla xarətkəriza edilmişdir. Xüsusən də Məhkəmələr və hakimlər haqqında, «Konstitusiya məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar məcələləri və bir sıra mühüm normativ-hüquqi aktlar ölkəmiz-

də prokurorluğun yeri və rolunun müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir.

Eyni zamanda ümummilli liderin digər strukturlar kimi prokurorluğa xüsusi diqqət və qayğısı da sözügedən sferada sürətli inkişafə rəvac verən başlıca amillərdən birinə çevrilmişdir. Prokurorluq orqanlarının işini yüksək qiymətləndirən ulu öndər deyirdi: «Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik.

Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlərini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqtəyi-nəzərindən müəyyənloşdırırıf. Belə bir dövrde Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun alılıyini təmin etməli və qanunun alılıyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konsitutsiyada öz əksini tapıbdır».

Heydər Əliyevin prokurorluq orqanlarına yüksək diqqət və qayğısının daha bir real tezahürü onun 17 iyun 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması oldu. Bu, prokurorluq orqanlarına dövlət qayığının ifadəsi, eyni zamanda, sözügedən sahədə fəaliyyət göstərənlərin əməyinə yüksək dəyərin verilməsinin faktiki göstəricisi idi. Eyni zamanda ulu öndər vaxtaşırı prokurorluq işçiləri ile görüşür, onlara tapşırıq və tövsiyyələrini verirdi. 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki məruzəsində ulu öndər qeyd edirdi ki, dövlətçilik prinsipi, qanunun alılıyi hamı üçün hər şeydən üstün olmalıdır.

Bununla yanaşı, daha səmərəli nəticələrə nail olunması üçün prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməsi Heydər Əliyevin prokurorluq orqanlarına böyük etimadının göstəricisi idi. Göstəriliən xüsusda 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktı ayrıca qeyd olunmalıdır. Bununla prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, belə vəziyyət prokurorluğun hüquq sisteminde rolunu daha da yüksəltmişdir.

Ölkədə hüquq sisteminin zamanın çağrılarına adekvat qaydada müasirləşdirilməsi, möhkəmə-hüquq islahatlarının davam etdirilməsi, vətəndaşların prokurorluq orqanlarına müraciət imkanlarının asanlaşdırılması dahi rəhbərin zəngin ırsinin davamçılarının ən böyük nümayəndəsi olan Prezident İlham Əliyev də xüsusi diqqət mərkəzindədir. Hüquqi islahatlar çörçivəsində Prezident İlham Əliyev Respublika Prokurorluğunun da fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələbələrinə

cavab verəməsi məqsədilə də mühüm addımlar atmış, təleyüklü qərarlar qəbul etmişdir. Eyni zamanda prokurorluq orqanlarının fəaliyyətini də özündə ehtiva edən bir sıra mühüm qanunvericilik aktları qəbul olunmuşdur. Bunnara paralel olaraq dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin cinayət hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulması zəruri tələblərdən birinə çevrilmişdi. Bu tələbin ödənilməsi, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev 27 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programını təsdiq etmişdir.

Azərbaycan Prokurorluğunun fəaliyyətinin daha təkmil hala gəlməsinə imkan verən Dövlət Programında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlıqla qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması ilə nəticələnmişdir. Həmçinin bu, prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratılmışdır. Nəticə etibarı ilə görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətin yeni keyfiyyət müstəvisinə yüksəlməsinə götürüb çıxarmışdır. Bir məqamı da qeyd etmək lazımdır ki, Dövlət Programının icrası ilə əlaqədar olaraq prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinin təmin edilməsi məqsədilə həyata keçirilmiş struktur islahatları nəticəsində Baş Prokurorluqda bir sıra yeni qurumlar yaradılmışdır. Bunlar isə öz növbəsində prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması ilə nəticələnmiş, cəmiyyətdə bu strukturlara inam və etimadın daha da yüksəlməsi ilə xarakterizə olunmuşdur. Həmçinin, prokurorluq orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onların maddi-texniki bazasının müasir standartlara müvafiq olaraq hazırlanması, yeni inzibati binalarla, zəruri informasiya texnologiyaları ilə təmin olunması, digər bu qəbildən olan məssələlər də müsbət istiqamətdə fəaliyyətə ciddi təsir göstərir.

Bu gün fəaliyyətini müasir dövrün tələblərinə və qabaqcıl standartlarına uyğun quran prokurorluq orqanları hüquq sisteminin inkişafında mühüm rol oynamaqda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox vacib funksiya yerinə yetirməkdə, ən əsası isə dövlət başçısının, xalqın etimadını layiqincə doğrultmaqdadır.

«Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar
Azərbaycanı sivil və modern ölkəyə çevirib»

Nazim Xudiyev

Bakı şəhəri, Sabunçu rayon prokurorunun müavini
(04.05.2013-cü il tarixdə «Xalq qəzeti»ndə dərc edilmişdir)

Hər bir xalqı dünyada tanıdan onun istedadlı alımları, mütəfəkkirləri, mədəniyyət xadimləri ilə yanaşı, əbədi-yaşarlıq hüquqi qazanmış tarixi şəxsiyyətləridir. Siyaset elmi bəlkə də bütün elmlərin hamisində mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bütün elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatlılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə fitri istedadada malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrıının seçilmiş insanlarıdır. Azərbaycan xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yetirə bilmışdır. Xalqımız XX əsrde-hətta totalitar sovet rejimində belə Azərbaycanı təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmiştir.

Talein hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyətə gelən ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddərətinin həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsində onu xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamlı irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndərin dərin yaddaşı, dəmir məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmış bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha inamlı baxışı, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi barədə hələ çox tədqiqatlar aparılacaq. Onun xalqına şöhrət getirən tarixi fəaliyyəti və təcrübəsi xalqımızın yalnız bu günü üçün deyil, işıqlı sabahı üçün də böyük perspektivlər açır, gələcək üçün böyük nikbinlik yaradırı. Ümummilli liderimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür, bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formallaşması, insanla-

rın azad, sərbəst yaşaması, qanunun alılıyinin təmin edilməsi üçün ən yüksək təleblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş və onun təkmilləşdirilməsi üçün etibarlı zəmin hazırlanmışdır.

Sovet dövründə olduğu kimi, dövlət quruculuğunun ilkin mərhələsi də Azərbaycanın müstəqilliyini istəməyən, hər vəch-lə buna qarşı müqavimət göstərən daxili və xarici qüvvələrin təzyiqləri ilə müşayiət olunurdu. Milli maraqlarımız bu ziddiyyətlər məngənəsindən itkisiz, ağrısız, qansız-qadasız çıxmışın yollarını aramağı tələb edirdi. Çünkü müstəqillik uğrunda verdiyimiz qurbanların sayı çox böyük idi. Bu işin öhdəsindən isə yalnız Azərbaycanın dövlət müstəqilliyi xəttini fövqəlideya səviyyəsinə yüksəltmiş tarixi şəxsiyyət gələ bilərdi. Bu, xalqımızın tarixində keyfiyyətcə yeni bir missiya idi.

Təsadüfi deyil ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar programını həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyma. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritətini və hakimiyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tərixə yazıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Və bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, bey-

nəlxalq münasibtlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsasları qoyuldu.

Sözsüz ki, müstəqilliyin ilk illərində qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən sabitliyin bərqərar olması demək idi. Çünkü səhbət Azərbaycanda müstəqil dövlətçiliyin fundamental hüquq və qanunvericilik sütununun yaradılmasından gedirdi. Bu mənada, ümummilli lider Heydər Əliyevin banisi olduğu yeni Konstitusiya Azərbaycanın hüquq müstəvisinə sabitlik və aydınlıq göttirdi.

Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danişarkən heç bir mübəliğə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komisiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək ümummilli lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Ümummilli lider Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna nail oldu.

Etiraf edək ki, 1995-ci ilədək Azərbaycan dövlətinin həyatında qarışılıq mövcud idi, sovet dövründən qalan qanunvericilik müddəaları, 1991-ci il oktyabrın 18-də qəbul olunan və keçid dövrü səciyyəsi daşıyan Konstitusiya Aktı, daha sonra qəbul edilən konstitusion qanunlar, onlara edilmiş çeşidli düzəliş və dəyişikliklər-dörd ilə yaxın müdətdə Azərbaycan dövləti belə hüquqi qarışılıq atmosferində yaşama-li olmuşdu. Təkcə onu qeyd etmək yetər ki, 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsin əldə olunmasından sonra, Azərbaycan rəhbərliyinin ölkədə köklü konstitusion islahatlara başlamaq niyyəti bir səra qüvvələr tərəfindən müqavimətlə qarşılanırdı. Səbəb isə bəlli idi, Konstitusiyanın qəbulu Azərbaycanda dövlətçilik və hüquq məsələlərini dəqiq və bir-mənalı şəkildə təsbitləyəcəkdir. Bu isə hakimiyyət iddiasında olan və imkan düşən kimi ölkəni yeni çevriliş girdabına salmağa çalışan qüvvələrin ürəyincə deyildi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında edilən dövlət çevrilişi cəhdləri də nəticə etibarilə Azərbaycanda dövlət idarəciliyini konstitusion çərçivədən çıxarmaq, onu özlərinin siyasi ambisiyalarına tabe etdirmək məqsədilə təşkil olunmuşdu.

Bütün bu cəhdlərin qarşısını qətiyyətlə alan ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nai-liyyətlərini özündə eks etdirdi. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tari-

xinin şanlı səhifəsini, 1918-ci ildə qəbul olunmuş İslətiqlal Bəyannaməsini özündə yaşıdan, tarixi varisliyi təmin edən mükəmməl bir sənəddir.

Bütün bunlarla yanaşı, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitusiyanın tələblərinə uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminati ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. Əsas Qanunda təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş və Azərbaycan nəinki MDB, hətta Şərqi aləmində bu tarixi qərarı qəbul edən ilk dövlətdir. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra ölkələr analoji addım atmamışdır. 1998-ci il iyunun 18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Programı hüquqi islahatlar prosesində yeni mərhələ açıldı. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi. Həmin il avqustun 8-də isə dövlət başçısı konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminati ilə bağlı tarixi bir qərara imza atdı- ölkədə senzura təmamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də isə Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarında daha birinə əməl olundu-Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə yerli özünüidarə insititu fəaliyyətə başladı. Nəhayət, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birləşməsində özünələyiş yer tutduğunu sübut etdi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoymuldu. Bu hadisə insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların genişləndirilməsinə böyük təkan verdi. Azərbaycan Konstitusiyasında əksini tapan müddəaları tətbiq etmək məqsədi ilə 1996-ci il iyunun 8-də ümummilli lider Heydər Əliyev «Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi haqqında» sərəncam imzaladı. Həmçinin, ölkədə aparılan konstitusiya islahatları çərçivəsində az bir zamanda beynəlxalq standartlara uyğun olan «Konstitusiya Məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

dəymış ziyanın ödənilməsi haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış tədbirləri haqqında», «Notariat haqqında», «Vəkillər və vəkiliyətçi haqqında» qanunlar, habelə Azərbaycan Respublikasının Ailə, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Vergi, Cəzaların icrası məcəllələri hazırlanaraq qəbul edildi. Bütün bunlar ölkədə qanunçuluğun möhkəmləndirilməsinə xidmət edən hüquqi baza olmaqla yanaşı, həm də bu prosesin həyata keçirilməsini təmin edən orqanların fəaliyyətini dəqiqliklə nizamlayır. Yeni Konstitutsiyada təsbit olunan ən vacib məqamlardan biri isə Azərbaycanda dövlətçilik ənənələrinin formalasdırılması na rəvac verilməsi oldu. Məlumdur ki, ölkəmizin dövlət müstəqilliyi tarixi Azərbaycan Xalq Cümhuriyyətindən başlısa da, onun ömrü çox qısa olmuşdur. Buna baxmayaraq, Yaxın və Orta Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan Xalq Cümhuriyyətində xalq hakimiyyəti, insan haqları, milli və irqi bərabərlik, söz, mətbuat, ittifaqlar azadlığı kimi əsas konstitusyon dəyərlər rəsmən elan edilmiş və həyata keçirilməyə başlanmışdır. Əslində, demokratik respublikanın yaranması əsrimizin əvvəllərindən Azərbaycan xalqında, onun mütəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının həyata keçirilməsi idi. Bu tarixi gerçeklik Azərbaycanın müstəqilliyyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi, xalqımızın öz dövlətçiliyinə nə qədər bağlı olduğunu göstərdi.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirlər, dövlət aparatının təkmilləşdirilməsindən tutmuş siyasi və iqtisadi suverenliyin təmin edilməsi, bərabərhüquqlu, qarşılıqlı faydalı xarici əlaqələrin yaradılması, dövlət idarəciliğin sisteminin və təhsilin milliləşdirilməsi, mədəniyyət sahəsində vacib tədbirlərin görülməsi, xarici təcavüzdən müdafiə və sair məqamlar məhz tarixi varislik amilinə söykənir. Məhz bütün bunlara görə ümummilli lider Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir: «1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır».

23 ay yaşadıqdan sonra süqut etməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti, heç şübhəsiz, XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyyət arzularının gerçəkləşməsində əhəmiyyətli rol oynamışdır. Sovet rejimi nə qədər amansız olsa da, xalqın dövlət müstəqilliyyinin bir zaman bərqərar olacağına olan ümidi rını qıra bilmədi. Nəhayət o zaman gəlib çatdı, müstəbidlik və repressiyalar yolu ilə qorunan Sovet imperiyası çat verib çökməyə, dağılma-

ğa başladı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi bu prosesdə heç də axırıncı yerdə olmadı. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edildi. Bununla da, Azərbaycan öz tarixi yolunu-müstəqillik, azadlıq və demokratiya yolunu hemişəlik müəyyənləşdirdi.

12 noyabr Konstitusiya Günündən bəhs edərkən həmin tarixi hadisəyə qədər ölkəmizin qət etdiyi yolun əsas cizgilərini də xatırlamaq zəruridir. Hər kəs bilməlidir ki, yeni Konstitusiyanın qəbulu göydəndüşmə olmadı, buna qədər ölkəmiz çətin və məşəq-qətli bir yol keçməli oldu. Həmin dövrdə cərəyan edən hadisələr, dünyada baş verən proseslər neft və digər təbii sərvətlərlə zəngin olan, strateji regionda yerləşən Azərbaycanın dövlət müstəqilliyyinin qorunmasının onun əldə edilməsindən heç də asan missiya olmadığını ortaya qoydu. Bir tərəfdən, Ermənistanın təcavüzkar hücumları, hakimiyyət uğrunda gedən daxili çekişmələr, digər tərəfdən də xarici ölkələrin təzyiqləri Azərbaycanın müstəqilliyyini təhlükə altına alırdı. Səriştəsiz hökumət və dövlət rəhbərlərinin naşı siyasəti üzündən cəbhədə şəhid olan, əsir düşən, yaralanan oğullarımızı, itirilən torpaqlarımızı xatırlamamaq olmur. Ən nəhayət, əsrin sonunda min əziyyətlə əldə olunan dövlət müstəqilliyyinin taleyi «olum, ya ölüm» qarşısında idi. İş o yerə çatmışdı ki, cəbhə xəttində olan hərbi birləşmələr hakimiyyətə yiyələnmək üçün bir neçə qruplaşmanın əlində alətə çevrilmişdi. Onlar istədikləri vaxt özlərinə tabe olan silahlı dəstələri ön mövqelərdən çıxarırlar, cəbhə xəttini boşaldaraq yaşayış məntəqələrimizi düşmən hücumlarına məruz qoyurdular.

Az qala, ənənə halı almış hakimiyyət çevrilişləri gənc, müstəqil Azərbaycan dövlətini beynəlxalq aləmdə tamam nüfuzdan salmışdı. Belə əlverişli məqamı əldən verməyən erməni işğalçıları çox asanlıqla yaşayış məntəqələrimizi bir-bir ələ keçirir, torpaqlarımızı viran qoyurdu. 1993-cü ilin yayında vəziyyət daha da gərginləşdi. Hakimiyyətə itaətsizlik göstərən qüvvələr artıq naşı rəhbərliyin heç bir göstərişinə məhəl qoymurdular. Ölkə vətəndaş müharibəsi həddində idi. Bütün ölkə təşviş içinde idi, təsəvvürə gələn deyil ki, məhz həmin dövrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük düha, ümummilli lider Heydər Əliyev Bakıya gəlməsəydi, o böyük QAYIDİŞ baş verməsəydi nələr baş verə bilərdi, Azərbaycanın nəinki müstəqilliyi, ümumiyyətlə, bir dövlət kimi taleyi necə olacaqdır? Elə buna görə də, etiraf etməliyik ki, Tanrı bu məqamlarda Azərbaycan xalqının tərəfində oldu. O böyük insan, dahi şəxsiyyət və fenomen siyasetçi, sözün əsl mənasında, ömrünün qalan hissəsini də müstəqil Azərbaycan dövlətinin qurulmasına həsr etmək üçün Bakıya gəldi. Əslində, müstəqilliyyimizin bərpası, əbədiləşməsi, milli qurtuluşumuz məhz bu böyük qayıdışdan başladı.

Ümummilli lider müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri kimi milli birliyi və həmrəyliyi önə çəkərək, bunun əsasında ölkədə siyasi sabitliyə nail oldu. Zaman onu bu məqamlarda sərt və amansız sinaqlara çəkdi. Dövlətçiliyin, müstəqilliyin gündən-günə möhkəmləndiyini görən daxili və xarici düşmənlər müxtəlif vasitələrlə Azərbaycanın tərəqqisinə çalışan ümummilli lider Heydər Əliyev hakimiyyətinə qarşı müxtəlif dövrlərdə təxribat və çevriliş cəhdləri göstərdilər, hətta ulu öndərə qarşı terror aktları təşkil etməkdən belə çəkinmədilər. Amma bunların heç biri Heydər Əliyev iradəsinə, qətiyyətinə, siyasi əqidəsinə, Azərbaycanın müstəqilliyinə olan sonsuz sevgisinə güc gəl bilmədi. Heç bir terror, heç bir təxribat, heç bir hədə-qorxu bu nəhəng siyaset adəmini yolundan döndərə bilmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart əvvələsi cəhdləri Heydər Əliyev zəkasının, uzaqgörənliliyinin, qətiyyətinin sayəsində fiaskoya uğradıldıqdan sonra ölkədə, sözün əsl mənasında, geniş quruculuq və dirçəliş dövrü başlandı. Azərbaycanın siyasi imici beynəlxalq aləmdə sürətlə dəyişməyə başladı. Məhz bütün bunlara görə XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpası dahi şəxsiyyət, milli varlığımızı bütün əzəməti ilə dünyaya bəyan edən misilsiz siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, bütün bunlar göstərir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir.

Lakin nəzərə alaq ki, bütün hüquqi sənədlər kimi, Konstitusiya da doqmatik müddəalar toplusu deyil, zaman və şərait dəyişdikcə onun da təkmilləşməsinə zərurət yaranır. 2002-ci il avqustun 24-də keçirilən Konstitusiya üzrə ümumxalq referendumu da belə bir zərurətdən irəli gelmişdi. Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə keçirilən referendum Konstitusiyada insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasi və hüquqi sistemini daha da təkmilləşdirmək məqsədi daşıyırırdı. Bu dəyişikliklərə ictimai zərurət vardı. Referendumda səsvermə hüququ olan əhalinin 83 fəzinin iştirakı və mütləq əksəriyyətin səsverməyə çıxarılan 24 maddə üzrə dəyişikliklərin lehinə səs verməsi bunu bir daha təsdiqlədi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölgündürüləməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaradırdı. Onlardan sadəcə ikisini qeyd etsek, fikrimizi təsdiqləmiş olarıq. Konstitusiyanın 95-ci maddəsinə edilən əlavəyə görə, Azərbaycanda Ombudsman institutu yarandı. Konstitusiyanın 130-cu maddəsinə edilən əlavədə isə her bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təsbit olundu. Konstitusiya Məhkəməsinə müraciət hüququnun əldə edilməsi həm də ölkə

vətəndaşları qarşısında beynəlxalq instansiyaya, o cümlədən Avropa Şurasının İnsan Haqları Məhkəməsinə şikayət vermək imkanı açdı.

«Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır» – Konstitusiyada təsbit olunmuş bu fikir sadəcə dövlət idarəciliyinin mahiyyətini vurgulayan hüquqi müddəə deyil. Bu, həm də dövlət rəhbərliyinin xalqın konstitution hüquqlarına görə məsuliyyət və cavabdehlik daşıdığını təsdiqləyən ali postulatdır. Təsadüfi deyil ki, dövlət başçısı vəzifəsinin icrasına başlayan şəxs xalq qarşısında məhz Konstitusiyaya and içir və hər bir dövlət rəhbəri üçün on böyük mükafat da xalqın ona ümidi və inamıdır. Müstəqilliyinin ilk illərində təkcə dövlətini deyil, həm də ümidi və inamını itirmek təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı 1993-cü ilin iyununda bu təhlükədən xilas oldu. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 ildə xalqın inam və etimadını bir an da olsun itirmədi.

«Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, xalqa ləyakətlə xidmət edəcəyimə and içirəm!» – 2003-cü il oktyabrın 31-də bu sözlərlə dövlət rəhbərliyini təhvil alan Prezident İlham Əliyev də xalqın etimadını doğruldaraq üzərində and içdiyi Konstitusiyanın təminatçı olduğunu əməli fəaliyyəti ilə təsdiq edir. Bunun real ifadəsidir ki, xalq 2008-ci il 15 oktyabrda keçirilmiş növbəti prezident sekçisində də məhz İlham Əliyevə səs verdi.

Dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan, bu yolda böyük naliyyətlər əldə edən, regionun lider dövlətinə əvvələn Azərbaycan Respublikasında da cəmiyyətin təkamül sistemini, dövlət idarəciliyin mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə əvvələnmişdir. Ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək naliyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipi, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritətliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməllər yaratmış, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit etmiş, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırılmışdır. Konstitu-

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

siyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Ən əsası isə Konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin etmişdir.

Bu da bir həqiqətdir ki, heç nə birdən-birə ideal formada yaranmır. O cümlədən, qanunlar da fəaliyyətdə olduğu zaman cilalanır və daha da təkmilləşir. Dünyada elə bir konstitusiya quruluşuna malik ölkə mövcud deyil ki, onun Əsas Qanununa tarixin ən müxtəlif məqamlarında hansısa əlavə və dəyişikliklər edilməsin, zamanın və cəmiyyətin tələblərinə uyğun olaraq dəyişikliklərə məruz qalmasın. Tarixdən məlumdur ki, konstitusiya islahatları bir çox dövlətlərdə həyata keçirilir və bu, normal, demokratik bir proses kimi qəbul edilir. Lakin əsas odur ki, bu dəyişikliklər dövlətin mövcudluğuna, xalqın hakimiyətinə, vətəndaşların əsas hüquq və azadlıqlarına, dövlətin beynəlxalq münasibətlərdəki iştirakına xələl gətirməsin. Konstitusiya xalqın iradəsi ilə qəbul edildiyi üçün əlavə və dəyişikliklərin edilməsində də məhz xalqın rəyi nəzərə alınır. Lakin həmin əlavə və dəyişiklikləri ilk növbədə ictimai inkişaf səviyyəsi diqtə edir. Bu mənada, her kəs belə bir həqiqəti qəbul edir ki, son on beşaltı ildə respublikamız daha böyük, sürətli inkişaf yoluna qədəm qoymuş və bu yolda inamlı irəliləməkdədir.

Bu inkişafın nəticəsində bütün sahələrdə olduğu kimi, həm də ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb etmiş, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri daha da təkmilləşdirilmişdir. Həmin islahatların nəticəsi olaraq hazırda respublikamız dünya dövlətləri içərisində öz müstəqil siyaseti, inkişaf perspektivləri, potensialı və dövlət idarəciliyinin effektiv təşkili ilə seçilir. Bütün bu və digər amillər, heç şübhəsiz ki, Əsas Qanunumuzda növbəti dəfə bir sira əlavə və dəyişikliklərin edilməsini sosial sıfariş kimi irəli sürdü və beləliklə 2008-ci ilin dekabrında «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında» Referendum Aktı ümumxalq səsverməsinə çıxarırlaraq qəbul olundu.

«Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamisində istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamisində istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümum-bəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq» - deyən ümummilli liderimiz Heydər

Əliyev də məhz demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dəfələrlə vurgulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına integrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdələr uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki təməyülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddəti inkişafını məhz demokratik və iqtisadi islahatların parallel şəkildə davam etdirilməsi şərti ilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. «Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki onlar iqtisadi cəhətdən güclüdür, o ölkələrdə demokratianın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formallaşması üçün başlıca şərttdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsek və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bize imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir» – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu prosesinin bu gün İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın sabaha inamını artırır. Fərəhələ etiraf olunmalıdır ki, ölkəminin birinci xanımı, Prezidentin həyat yoldaşı və yaxın silahdaşı, əqidə və məslək dostu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfəri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycanda gedən inkişaf prosesinin ən fəal iştirakçısıdır. Azərbaycan mədəniyyətinin inkişafı, milli əməkdaşlığın bütün dünyada təbliği, bir sıra əhəmiyyətli və vacib sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələr onu xalqın qurur mənbəyinə çevirmişdir.

«Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurucusu»

Əli Eyvazov

Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi

(28.04.2013-cü il tarixdə «Respublika» qəzetində dərc edilmişdir)

Azərbaycanın dünəni, bugünü, sabahı, işıqlı gələcəyi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. «Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm» – deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövr-lərində görüyü işlərin əsasında demokratiyaya sadıqlik, müasirlilik və yenilik kimi ülvı prinsiplər dayanır. Heydər Əliyev düşünülmüş və məqsəd-yönlü siyaseti ilə yeni Azərbaycan qurmuş, onun iqtisadi və siyasi inkişafını təmin etmiş, müstəqil dövlətimizi uğurlu gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Həmin yol bu gün Azərbaycanı dünyada sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, sivil, hüquqi, dünyəvi dövlət kimi təməndir və qəbul etdirir.

Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmayı bacardı, bu zirvəyə ucadı və xalqın sevgisini qazandı. Ulu öndər müasir Azərbaycanın yaradıcısı və dövlətçiliyimizin qaranti oldu.

Heydər Əliyev 34 illik rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqiyə çatdırıldı. Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. İndi bütün dünyada səsi eşidilən, ən super dövlətlərin belə hesablaşlığı Azərbaycan bu fenomenal şəxsiyyətin ən parlaq əsəridir.

Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdürük siyaseti, dönməz əqidəsi və tarixi uzaqqorənliyi sayəsində milli dövlətçilik ideyasının gerəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmiştir.

Öz xalqının böyük oğlunun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü ildə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda göstərilir ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruluğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qaydiş Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyətlərin bölünmə prinsiplərinin təsbit olunması, hüquq normallarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müasir dövlət qurumlarının formalasdırılma-

sı Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq programının tərkib hissələridir.

Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyətinin birinci mərhələsində milli təfəkkürümüzü repressiya xəfundan, təzyiq və tehdidlərdən xilas etmiş, milli şurun yüksəlşinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir. Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlisi cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş və cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsinə təkan vermişdir. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqi məqsədini daşımışdır.

Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi «Zəhmətkeşlərin hüquqi təribyəsini yaxşılaşdırmaq tədbirləri haqqında» qərarı da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və söyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüquqi əsasların tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planını işləyib hazırlamaq tələbi irəli sürüldürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş bu qərar o dövrün sosial eybəcərliliklərinə, acı ictimai-mənəvi gerçəkliliklərinə, partiya-sovet təsərrüfat elitasının valyuntarizminə və özbəşinalığına, hüquqi nihilizm və inzibati amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. O zaman bu qərarın SSRI miqyasında böyük əks-sədası olmuş, onun müddəalarının həyata keçirilməsi məqsədilə kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdir.

Ötən əsrin 70–80-ci illərindən respublikamızda milli müstəqilliyyət etibarlı zəmin yaradan, sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit formalasdırın ulu öndər Heydər Əliyev xalqımızın məhz bu möhkəm bünnövrə üzərində azadlıq və müstəqillik ideyalarına qovuşmasını təmin etmişdir.

Bugünün zirvəsində baxdıqca o illərdə Heydər Əliyevin xalqının hüquqlarını müdafiə edən, haqqı nahaqqı verməyən, milliləşdirmə siyaseti aparmaqla həm də ziyanlı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarlıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddasını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmış, dövlət müstəqilliyi üçün zəruri potensial formalasdırılmışdır.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN PROKURORLUĞU

Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

Ulu öndər 1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremlde çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkililik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqə tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və principial mövqelərinə görə 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyüündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-ci illərin əvvəllərində Naxçıvana qayıdaq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyyinə real zəmin formalasdırılmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atlığı «Azərbaycan Respublikasının dövlət müstəqilliyyinin bərpası haqqında Konstitusiya Aktı» ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.

1991-ci ilin oktyabından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyətli proseslər, eyni zamanda Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxmazı, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə biler. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasetçiye xas müdrik addımları ilə Azərbaycanı vətəndaş mührəribəsi və parçalanma tehlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət əvvərilişi cəndlərinin qarşısı qətiyyətə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalasdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub saxlanılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ildə bilavasitə ulu öndər Heydər Əliyevin mülliəfliliyi və demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəələrinin dördə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit olunmuşdur.

Konstitusiyamızın 24-cü maddəsində əsas insan hüquq və azadlıqlarının toxunulmaz, pozulmaz və ayrılmaz olması qeyd edilməklə yanaşı, təbii hüquqların əsas xüsusiyyətləri öz əksini tapmışdır. Konkret sosial şəraitdən və dövlətdən asılı olmayaraq təbii hüquqlara insanlar doğulduğu andan yiyələnlərlər. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və təhlükəsiz yaşamaq hüququ təbii hüquqlardandır. Konstitusiyada əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbit edilməsi hər bir şəxsin başqaları, o cümlədən dövlət qarşısında məsuliyyət və vəzifələrin müəyyən edilməsi ilə uzaşır. Bu hüquqlar Azərbay-

canın 1995-ci il Konstitusiyasında əsas müddəələr şəklinde öz əksini tapmışdır.

Konstitusiyanın qəbulundan sonra dahi öndərin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni müterəqqi qanunlar, o cümlədən «Konstitusiya məhkəməsi» haqqında, «Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və digər qanunlar, əvvəlkilər dən prinsipə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu qanun Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi daşımışdır.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun alılıyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalasdırması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən mühüm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumrespublika səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edilmişdir. Ali Qanunumuzda ilk dəfə olaraq respublikamızın dövlət quruculuğu sistemində prokurorluğun layıqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydalarında təsbit edilmişdir.

Məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» qanunun və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin və digər normativ sənədlərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmış, eyni zamanda prokurorluqda işə qəbul prosesinin test üsulu ilə – təmamilə azad, şəffaf, demokratik şəraitdə aparılmasını tə-

min etmişdir. Məhz bunun nəticəsi olaraq prokurorluq orqanlarının yüksək savadlı, bacarıqlı gənclərlə komplektəşdirilməsində keyfiyyətə yeni mərhələ yaranmışdır.

Əgər əvvəlki dövrlərdə Azərbaycanın Avropa Şurasına qəbul edilməsində əngəllər yaradılırdısa, Heydər Əliyevin bu sahədə apardığı gərgin və səmərəli iş də öz bəhrəsini verdi. 2001-ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasında layiqli yerini tutdu. Respublikamız «Avropa evi»nin tamhüquqlu və etibarlı üzvünə çevrildi.

Əsası ulu öndər tərəfindən qoyulmuş islahatları uğurla davam etdirən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsində hüquq-mühabizə orqanlarında liberal islahatların dərinləşdirilməsini son dərəcə vacib sayır. Dövlət başçısı vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmışlığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə integrasiyası mümkün deyildir. Eyni zamanda iqtisadi sahədə inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdərə ugursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təməylə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların parallel davam etdirilməsi şərtlə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır: «Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır».

Iqtisadi cəhətdən güclü ölkələrdə demokratianın inkişafı da çox yüksək zirvədədir. Ona görə də iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalşaması üçün başlıca şərttdir. Lakin sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsek və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vezifələrin həlli üçün bize müvafiq imkanı yaratmayacaqdır. «Siyasi islahatlar mütləq apərilməli və Azərbaycan müasir ölkəyə çevriləlidir» – deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükde cəmiyyətin və ayrılıqla hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafi üçün bərabər imkanların yaradılmasıdır.

Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır. Respublikamızın hazırkı süretili iqtisadi inkişaf tempisi demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşdırılmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarıır.

Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunmasına, məhkəmə müdafiəsi vasitələrinin səmərəliliyinin artırılmasına böyük əhəmiyyət verərək qanunvericilik təşəbbüsü hüquqi qaydasında Milli Məclisə təqdim etdiyi ilk qanun layihələrindən biri də məhz Konstitusiya Məhkəməsi haqqında yeni sənəd olmuşdur. Eyni zamanda məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələbələrə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında «Məhkəmə-Hüquq Şurası haqqında» qanuna bir sıra mütarəqqi dəyişikliklər edilmişdir. 2005-ci il 30 dekabr tarixli «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu, həmin qanunla «Məhkəmələr və hakimlər haqqında» habelə «Məhkəmə-Hüquq Şurası haqqında» Azərbaycan Respublikasının qanunlarına bir sıra dəyişikliklər və əlavələrin edilməsini bu sahədə islahatların davamı kimi xarakterizə etmək olar.

Ötən müddətdə prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra mühüm sərəncamlar imzalanmış, bölgələrdə yeni yaradılmış apelyasiya və iqtisad məhkəmələrində dövlət ittihadının təşkili işinə xüsusi diqqət ayrılmışdır. Azərbaycan Prezidentinin «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 3 mart 2004-cü il tarixli, «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nın (2004-2006-ci illər) təsdiq edilməsi haqqında» 3 sentyabr 2004-cü il tarixli, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 19 yanvar 2006-ci il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında, 28 dekabr 2006-ci il tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə» 28 iyul 2007-ci il tarixli fərman və sərəncamları, eləcə də digər normativ-hüquqi sənədlərdə Baş Prokurorluğun qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007-ci ildə imzaladığı «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında» sərəncam ölkənin milli təhlükəsizliyinin təminatı sahəsindəki siyasetin uğurlu davamıdır.

Sərəncamda vurğulandığı kimi, dünyada baş verən süreli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqışələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğıın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirkənməsi və s. təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritətlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası da məhz ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmış siyasetin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi niyyətindən irəli gəlmişdir.

*Qəlbimin ən xoş arzu və nəcib duygusu ilə bu xatirələrimi
xalqımızın milli mənəvi dəyərlərini özündə cəmləşdirən böyük şəxsiyyət
Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edirəm.*

Təqəüddə olan prokuror Yamən Yusifov

Böyük şəxsiyyət Heydər Əliyev haqqında olan xatirələrimdən

... Heydər Əliyev bütün mənalı həyatını öz xalqının tərəqqisi, tanınması, dünya birliyində layiqli yer tutması uğrunda mübarizəyə həsr etmişdir. O, hələ keçən əsrin 70-80-ci illərində Azərbaycanın sovet respublikaları arasında qabaqcıllar səsina çıxmamasına nail olmuş, əsrin sonunda isə onu bütün dünyaya tanıtmışdır.

Heydər Əliyev sübut etmişdir ki, Azərbaycan bir millət, müstəqil dövlət kimi dünyada öz haqlı yerini tutmalıdır. Əsas da göstərmişdir ki, azərbaycanlılar dünyanın ən qədim və zəngin mənəvi dəyərlərə malik olan xalqlarındandır.

Bu böyük şəxsiyyət vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından məhərətlə çıxarıb, bu günkü Azərbaycanı bizə əmanət qoymuşdur. İndi biz bu əmanətə sadıq olub onu qorunmalıyıq.

... Mən uzun illər – 1947-ci ildən 1987-ci ilə kimi 40 il Respublika Prokurorlığında məsul vəzifələrdə – Baş Prokurorun müavini, İstintaq şöbə rəisi, cinayət məhkəmə şöbəsinin rəisi, şikayət şöbəsinin rəisi, 20 il Dövlət Təhlükəsizlik Komitəsində aparılan istintaq işlərinə nəzarət şöbəsinin rəisi işləmişəm.

Xidmətlərim dövlət tərəfindən yüksək qiymətləndirilərək Prokurorluq orqanlarının fəxri işçisi, Respublikanın Əməkdar Hüquqşunası kimi fəxri adlara layiq görülmüşəm.

Prokurorluq orqanlarının tarixində yalnız mənə təqəüdə çıxmazdan əvvəl Nazirlər Sovetinin qərarı ilə fərdi pensiya təyin edilmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K. Vorosilovun 4 aprel 1958-ci il tarixli fərmani ilə mənə Ədliyyə generalı rütbəsi verilən zaman ulu öndər Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsinin rəisi polkovnik Firudin Bağırov ilə prokurorluğa gəlib məni təbrik etmiş, mən də onu general rütbəsi alması münasibəti ilə kabinetində təbrik etmişəm.

Prokurorluq orqanında işlədiyim müddətdə bu orqanı özümən daimi yaşayış evim hesab edib çalışmışam ki, bu evə ləkə düşməsin. Bu orqanın adına ləkə gətirəcək heç bir hərəkətə yol verməmişəm.

...Bu şöbədə rəis işlədiyim 20 ilin 8 ili Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi vaxt olmuşdur. Bu müddətdə mənə qarşı olan münasibət ilə

respublikaya rəhbərlik etdiyi vaxta olan münasibətdə heç bir dəyişiklik hiss etməmişəm.

Canlı şahidi olmuşam ki, həyati təzadlarla dolu olan bu dahi şəxsiyyət Heydər Əliyev ədaləti həmişə dünya səltənətinin şahlıq taxtında oturdub ona səcdə edən insan olmuşdur.

O, mənim ədalətli, qanuna hörmət etdiyimi bildiyi üçün Mərkəzi Komitənin birinci katibi seçildikdən sonra bir çox mübahisəli məsələlərin yoxlanılması üçün təşkil edilən komissiyalara rəhbərlik onun göstərişi əsasında mənə həvalə edilmişdir.

... Heydər Əliyevdə olan yaddaş, dəqiqlik və səbr insani heyran edirdi. Mənim Respublika Prokurorluğunundakı iş otağında Dövlət Təhlükəsizlik Komitəsinin daxili telefonu var idi. Bütün bayramlarda, mənim ad günümdə zəng edib məni və şöbənin prokurorlarını təbrik edərdi.

Heydər Əliyevin çox incə zarafatları var idi. Tarixi dəqiq yardımada deyil, ABŞ prezidenti Kennedy öldürüldən il idi. Heydər Əliyev mənə zəng etdi. Salamlashaşdıqdan sonra soruşdu ki, sizin Amerikada qohumunuz varmı? Dedim: Yox. Bu nə söhbətdir edirsiniz? Gülrək dedi ki, eləbelə soruşoram.

Bu söhbətdən 5 saat sonra Respublika Prokurorluğunun xüsusi şöbəsinin rəisi Pankova ABŞ-in Təhqiqat Bürosundan mənə göndərilmiş bağlamanı gətirib stolun üstünə qoydu. Heydər müəllimin mənə zəng etməsi, bağlamanın göndərilməsi məni narahat etdiyi üçün məcbur olub Moskvaya zəng etdim. Şöbə rəisi Terechov mənə dedi ki, narahat olma, bizim xəbərimiz var. Prezident Kennedinin öldürülmesi ilə əlaqədar yazılan kitabdır. Sizin respublikada 20 adama, o cümlədən Heydər Əliyevə, Qanboy Məmmədova və bir çox nazirlərə göndəribler....

Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi vaxt iş ilə əlaqədar müzakirə etdiyimiz hər bir məsələdə ulu öndər ürəyinin hökmü ilə sakit, təmkin və soyuqqanlıqla qəbul edərdi.

Artıq 10 ilə yaxındır ki, Heydər Əliyev aramızda yoxdur. Bu itki qəlbimizi ağrıdır. Lakin bir şey bizə təsəlli verir: dövlətin sükanı indi qüdrəti əllərdədir. İlham Əliyev bu kursu uğurla davam etdirir.

Allah Heydər Əliyevə rəhmət etsin! Qəbri nurla dolsun!

